

# Kitabi - türki

(Türk dili kitabı)

Mirzə Şəfi Vazeh  
İvan Qriqoryev

Azərbaycan Milli Elmlər Akademiyası  
Gənclər Bölməsi  
Nizami Gəncəvi Mərkəzi

---

MİRZƏ ŞƏFI VAZƏH  
İVAN QRİQORYEV

112426

# Kitabi – türki

(Türk dili kitabı)

Transliterasiya və önsözün müəllifi:  
Xəlil Yusifli

Azərbaycan Milli  
Kitabxanası

“Elm və təhsil”  
Bakı – 2018

**Elmi redaktor:** Afaq Yusifli

dosent

**Röyçü:** Tahmina Bədəlova

filologiya üzrə fəlsəfə doktoru

Mirza Şəfi Vazeh, I.I.Qriqoryev.

Kitabi - türki. Bakı, "Elm və təhsil", 2018. 260 səh.

"Kitabi-türki" M.S.Vazehin an mühüm əsərlərinən biridir. Bu kitab birinci növbədə M.S.Vazehin nəşr yaradıcılığının müstəsnə toplusudur. Kitab I.I.Qriqoryevla birgə hazırlanmış da, buradakı hikmətlər, nəsihatlər, məzhabəkələr, hekayələr və s. Vazeh yaradıcılığın məhsusudur. Kitab ilk dəfə işq üzü görür.

**ISBN 978-9952-8176-1-2**

© Xəlil Yusifli, 2018

## Mirza Şəfi Vazeh və onun "Kitabi - türki" əsəri

Mirza Şəfi Vazeh XIX əsr Azərbaycan icimai fikrinin an çok diqqət çəkən simalarından biri və belə də birincisidir. Bu əsr haqlı olaraq M.F.Axundzadə əsri sayılır, ancaq ona həqiqət yolunu göstərən, həyata daha ayıq gözəl baxmağı əyrađan Mirza Şəfi olmuşdur. Həmin Mirza Şəfi ki, ruslar Gəncəni işgal edib qətlam tövəndə 10 yaşında idi.

Ə.O.Səidzadə onun anadan olma tarixini əvvəlcə 1792, bir qədər sonra isə əyrandığı, arasdırduğu dəlillər asasında 1794-cü il kimi müəyyənəlaşdırılmışdır. F.Qasımszadə də 1794-cü il tarixini qəbul edir. "Azərbaycan ədəbiyyat tarixi"nin yeni altıcildiklə naşrində da 1794-cü il tarixi götürülür. Məhz bu rəqəmi nəzərə alaraq Mirza Şəfi Sadiq oğlunun 1804-cü ildə 10 yaşında olduğunu dəfşünfürük.

Onu da bilirik ki, Mirza Şəfi ilk təhsilini Gəncə mədrəsəsində almış, fars və arab dillərini əyranmış, nəsx, nəstəlik, şikəstə xəttlərini gözəl bilən bir xəttat kimi tanınmışdır. Məsələn, 1821-ci ildə "Məcmueyi-əşar" adlı şikəstə xətti ilə yazılmış mükəmməl bir şeir məcmuəsi tərtib etmişdir. Gündümüza qədər gəlib çatan bu məcmuədə elm aləminə bəlli olan sonətkarların adları və şeirləri ilə yanaşı bir çox bilmədiyimiz şairlərin adları və şeirləri vardır.

Qaynaqlar və o dövrda yaşamış müəlliflər şairin həyatının müəyyən mərhələsində Hacı Abdulla adlı Gəncəli bir tacirin onun həyatında mühüm rol oynadığını, ona hamilik etdiyini, mübarizələrində ona dayaq, arxa olduğunu

yazarlar. O cümlədən, A.Berje yazar: "Hacı Abdulla bir zaman Mirza Şəfiyyə hamilik edir, onun elm və maarifa doğru məciliyi inkişaf etdirir və təhsilini davam etdirmək üçün ona maddi yardım göstərirdi. Gəncə mədrəsəsinin ruhaniları gənc Şəfinin fikrindəki dayışıklığı gördükdə ona dərs verməkdən imtina etdilər və beləliklə o, mədrəsəni tərk etməyə məcbur oldu. Şairin yaradıcılığında ruhaniliyi qarşı nifrat və mənfi münasibətin oylanması da buradan başladı."

Ancaq bu fikirlərdə bir anlaşılmazlıq vardır. Əvvələn əslən Gəncədən olan tacir Hacı Abdullahın Tabrizdən 1823-24-cü illərdə çıxdığı və Gəncəyə gəldiyini yazarlar. Bu Hacı Abdulla qabaqcıl görülsü bir insan olmuş, Vazeh onun mübarizəsində dayaq və arxa olmuş, maddi köməklək göstərmmiş, onun zəmanəti ilə Mirza Şəfi Cavad xanın qızı Püstə xanının mülklərinin idarə işində mirzəlik etmişdir. Ancaq bu iş uzun çəkmir. 1826-ci ildə Püstə xanım qardaşı Uğurlu xanla İrana gedir. Hacı Abdulla özü isə 1931-ci ildə ölür. Hacı Abdullahın Mirza Şəfiyyə atılıq qayğısı göstərdiğini, ələndə ona müəyyən pay ayırdığını da yazarlar.

Ancaq Hacı Abdulla Gəncəyə gələndə Mirza Şəfi otuz yaşında idi. Bundan sonra onun təhsilindən danışmaq o qədər də ağılabatan görünmüür. Bu vaxta qədər Mirza Şəfi təhsilini çıxdan bitirmiş olmalı idi. Gəncə ruhanilərinin Mirza Şəfiyyə dərs vermekdən imtina etmələri fikri də doğru görünmüür. Əgər belə idisə, Vazeh Gəncə məscidinin nozdində olan hücrələrdən birində necə dərs aparırı və 1832-ci ildə burda Mirza Fətəli Axundzadəyə necə dərs keçirdi? Ruhanilər buna necə razı olurdular?

Düzdür, Mirza Şəfinin 1804-1824-cü illər arasındaki hayatı haqqında az bilirik. Bu dövrdə o, görünür ki, ruhani

təhsilini bitirdikdən sonra ayrı-ayrı adamlara fars dilindən xüsusi dərs keçmək və xattatlıqla məşqul olmuşdur. Onun müxtalif vaxtlarda köçürüldüyü və zamanəməzə qədər galib çatan əlyazmaları hünü təsdiq edir. Bu əlyazmalardan ilki 1819-cu ildə, sonuncusu 1848-ci ildə yazılmışdır Mirza Şəfinin müxtalif xətlərlə köçürüldüyü bu əlyazmaları Tiflisdə, Peterburqdə, Bakıda əlyazmaları fondlarında saxlanılır. Bunklardan birini H.Məmmədzadə aşkar və tədqiq etmişdir.

Mirza Şəfinin üzünü köçürüldüyü ilk kitablar 1819, 1824, 1825-ci illərə aiddir. 1848-ci ildə İ.X. Mamesevin tapşırığı ilə M.Ş.Vazehin köçürüldüyü başqa bir kitab isə Peterburqdə RF Şərqşünaslıq İnstitutunun Leningrad şöbəsinin əlyazmaları fondunda saxlanılır. Bu, Mirza Adıgözəl bəyin "Qarabağnama" əsəri id. Bu əlyazması orada B-1881 şifri altında saxlanılır Həmin əlyazmasının axırında Mirza Şəfinin belə bir qeydi var ki, bu kitab Qafqaz kənd təsərrüfatı camiyyatının haqqı üzvü və Tiflis vitse-qubernatorunun müşaviri İ.X.Mamesev tapşırığı ilə köçürülmüşdür. Bir qədər sonra Mirza Şəfi bu kitabın iki faslini "Kitabi-türki" adlı münəxtəbətə daxil etmişdir.

O dövrün ruhani aşıq-qallarından olan Molla Hüseyin Pişnamazın onunla mübahisələrə qatılmaqla onu bir şaxsiyyat kimi etiraf etmişdir. Ə.Ə.Səidzadə qaynaqların verdiyi bilgilər əsasında bu mübahisələrdən çox vaxt Mirza Şəfinin qalib ayrıldığını yazar. Əslində Mirza Şəfi maarifçilik idealları uğrunda yorulmaz, dönməz bir mübariz olmuşdur. Fikirlərdə, düşüncələrdə yaranan yeni insanı baxışların an ardıcıl müdafiəçisi və tabliğatçı kimi çıxış etmişdir. 1823-24-cü illərdə Hacı Abdullahın Gəncəyə qayıtmasına, Vazeh dayaq olmasına qədər o, bu yönələ ugurlu bir hayat yolu keçmişdir.

Mirza Şəfi Sadiq oğlunun hayatının ilk çağları haqqında bilsilər çox azdır. Müayyan sisarişə kitab özü köçürmək, xüsusi dərsler keçməklə dəlanırdı. İlk uğursuz sevgisi da bu vaxt olmuşdur. Gəncə hakimi İbrahim xanın qızına dərs deyarkan aralarında sevgi münasibəti yaranı.

F.Bodenstedt Vazeh haqqında xatirələrində yazar: "Mirza Şəfi Gəncədə yaşayarkən şəhərin hakimi İbrahim xanın qızı Züleyxaya dərs demiş, bu zaman onların arasında somimi məhəbbət yaranmışdır. Lakin bir tərəfdən içtimai mənşələrinin müxtəlifliyi – Mirza Şəfinin kasib, Züleyxanın isə varlı ailədən olması, ikinci tərəfdən də qızın avar hakimi Əhməd xana nişanlı olması onların səadətinə maneə törətmüşdür. Mirza Şəfi Züleyxani qaćırdaraq Gəncədən aparmaq istəmişdir. Onlar bir tacirin köməyi ilə şəhərdən çıxıb gedərkən yolda başlayan güclü yağışdan qorunmaq üçün yaxındakı kəndə düşdüm və burada Əhməd xanın onları axtaran adamları ilə qarşılaşmışlar. Züleyxa Vazehdən alınmış, şair özü isə ağır fiziki cəzaya maruz qalmışdır."

Mirza Şəfi irlisinin ilk diqqətli tədqiqatçısı Ə.O.Səidzadə F.Bodenstedtin bu nağılıni uydurma və böhtən hesab edir. Ə.O.Səidzadə Mirza Şəfi ilə İbrahim bəyin qızı arasında sevgi olduğunu qəbul etə də, bu sevginin uğursuluqla qurtardığını yazsa da, onun sevdiyi qızın adının Züleyxa olduğunu, onun qızla birgə qaćıdığını həqiqət kimi qəbul edə bilmir. Ə.O.Səidzadə dilişnür ki, Vazehla İbrahim bəyin qızının sevgisi 1820-ci illərin əvvəllerində baş vermişdir. Bodenstedt isə Mirza Şəfinin yanında 1844-45-ci illərdə olmuşdur. Vazeh 20-25 il əvvəl baş vermiş əhvalatı nə münasibətlə F.Bodenstedtə danışdır?

Ə.O.Səidzadə çoxsaylı dəlillərlə F.Bodenstedtin Mir-

zə Şəfinin tərcüməyi-halına daxil etdiyi təhrifləri rədd edir. O cümlədən onun sevdiyi qızın adının Züleyxa olduğu fikrinin bir anlaşılmazlıq olduğunu yazar. Mirza Şəfi sadəcə olaraq sevdiyi qızı "Yusif və Züleyxa" əfsanəsinin qəhrəmanı Züleyxaya bənzəmiş, onu bu bənzətmə adla xatırlanmışdır. Ə.O.Səidzadə bu münasibətlə Cənqutay xan qızı Nohbikənin Hacı Murad üçün qəcirişəsi, qızın rədd etməsi və geri qaytarılması əhvalatı da xatırlanır. Bu əhvalat isə 1846-ci ildə olmuşdur.

A.Bakıxanovun məşhur "Şəklin göstərin" rədifi qəzəlinə "Divani-hikmət" üzvlərinin yazdığı cavab şəirində Vazehin dediyi beyt sanki buna işarədir.

*Səbzpus olmuş qədir rüxsarı-atəsgün ilə  
Musiyi-İmrana guya Tur şəklin göstərin.*

Rəvayətə görə, Musa peyğəmbər Turi-Sinaya çıxır, Tanrıya yalvarır ki, ey Tanrı, mənə görün. Bu vaxt dağın yamaçında bir ağac od tutub yanır. Yanan ağacdən səs gelir ki, sən məni görə bilməzsən. Vazeh Musa peyğəmbərin başına galən bu hadisə ilə öz taleyi arasında bir uyğunluq görülür. Onun yaşıl geyinmiş, üzü od tutub yanana sevgilisi də yaranmış vəziyyətlə bağlı sanki Musanın Turda başına galən əhvalatı xatırladır və sən məni görə bilməzsən deyir. Yəni bizim görüşməyimiz, mənim sənə görünməyim mümkünşəddür.

Bu, öz yerində. Bu dövrə Vazehin üzünü köçürüdüyü bir çox əlyazmaları mövcuddur. Bu əlyazmalarında Mirza Şəfi öz adını yazar və möhür vurur. Bu əlyazmalardan 1819, 1821, 1824, 1825-ci illərdə köçürünlər var və onlar Azərbaycan, Gürcüstan və Rusiya əlyazma kitab fondlarında saxlanılır. Məsələn, 1821-ci ildə köçürünlən "Məcmueyi-əşar"

kitabı Tiflisde Kekelidze adına Gürcüstan Elmi-tədqiqat İnstitutunun kitabxanasında saxlanılır. Bu kitabı 1821-ci ildə Mirza Şəfi tərtib edərək özü şikətə xatt ilə köçürülmüşdür. Biz belə düşünürük ki, Mirza Şəfi bu kitabdan bir dərs vasaiti kimi da istifadə etmişdir. Bu qiymətli şeir məcmuasını Cəmaləddin Xəlil Şirvaninin "Nüzhətül-məcalis"ı, Əbu Təmmamın "Həməsa"sı, Saib Təbrzinin "Səfina"sı ilə müqayisə etmək olar. Vazehin tərtib etdiyi bu məcmuədə məlum və məşhur əsərkarlarla bərabər çoxlu miqdarda bilinməyən əsərkarlarının əsərləri toplanmışdır.

Bu kitab bir tərəfdən o dövrə Gəncədə zəngin kitabxanaların olduğundan xəbər verir, başqa bir yandan Vazehin o dövrün geniş coğrafi orzadız yaranan ədəbi irsinə yaxşı bələd olduğunu nəzərə çatdırır. Bu məcmuə haqqında, orada qeyd olunan əsərlər və onların müəllifləri haqqında araşdırmaclar hələ öz sahibini gözləyir. Məlumdur ki, Vazeh bu şeirləri seçib öz məcmuasına daxil edərək öz dönyagörüşünə, humanist ideallarına uyğun, yaxın fikirləri və onların sonat baxımından olan xüsusiyyətlərinə nəzər almışdır. Əlinə keçən hər şeiri, şairi ora daxil etməmişdir. H.Məmmədzadə bu məcmuəni təpib tədqiq edərək ancaq Mirza Şəfi şeirlərini aşadırmış, onların tərcüməsi məsələsinə ənəm vermişdir. Halbuki, həmin məcmuədə onurlarla şairin əsəri qeyd olunmuşdur. Əksər şeirlərin üstündə müəllifin təxəlliş yazılmışdır. Bu cəhət həmin məcmuənin daha geniş planda öyrənilməsini tələb edir.

Daha bir cəhət Vazeh şeirlərinin orijinallarından çox

az nümunə olda olmasıdır. F.Bodenştedin tərcümə etdiyi Mirza Şəfi şeirləri də o qədər çox deyildir. "Mirza Şəfinin nağmələri" kitabında cami yüz bir şeir var. Onların da bəziləri Vazehin deyildir. Biza görə Vazehin şeirləri daha çox olmuşdur, ancaq onlar ya mahv edilmiş, ya qayğısızlıqdan itibarət, ya da tapılmaq üçün yol gözləyir. Vazehin şeirlərinən az bir qismını onun həmkarı, dostu, davamçısı Mirza Mehdi Naci toplamış, öz xətti ilə yazaraq gələcək nəsillərə yadigar qoymuşdur.

Bu şeirlərdən biri A.Bakıxanovun "Şəklin göstərir" rəflisi şeirinə "Divani-hikmət" üzvlərinin birlikdə yazdıqlı cavabdır. Həmin cavab şeirinin bir bəyti Vazeh, üç bəyti Naci, dörd bəyti Şeyx, yəni Şeyx İbrahim Şeyxzamanlı yazılmışdır. Bu şeirin galib biza çatması Nacinin xidmətinin nəticəsidir. Həmin şeirin üstündə Naci farsca bələ bir qeyd yazılmışdır: "Bir gün bir neçə nəfər mərhum Mirza Şəfinin hücrəsində oturmuşduq. Bir şeir var idi ki, Abbasqulu ağa demişdi. Biz də istədik ki, haman sobk və qafıya ilə dürüst bir şey deyək. Əvvəlcə mərhum Mirza bu fərdi dedi." Bu qeyddən anlaşılır ki, Bakıxanovun şeiri "Divani-hikmət" üzvlərinin diqqətini colb etmiş, bu haqda səhbatdən sonra ona cavab demişlər. Həm Bakıxanovun qazalını, həm öz dediklərini təhlil edib dəyərləndirmişlər. Amma Bakıxanovun qazalına Fazıl xan Şeyda. Məkləs, Əsəd və digər şairlər də cavab yazmışlar.

Mirza Mehdi Naci Vazeh əsərdən topladığı şeirlərin üstündə "mən kələmi – Mirza Şəfi Gəncəyi" sözlərini yazmışdır.

Azərbaycan ədəbiyyatının yorulmaz toplayıcısı və tədqiqatçısı Salman Mümtaz Vazehin azərbaycanca başqa bir

şerini Şaki şairlerinden Mirza Nəsrullah Nasirin şerləri arasından tapmışdır. Həmin şeir Qaynəvun tərtib etdiyi cüngdə də vardır. Maraqlı budur ki, Vazeh bu qazalı Məhəmməd Rza Qəmərabadının şeirinə cavab kimi yazımsızdır. Görünür, Qəmərabadının qazalı Vazehin diqqətini colb etmiş və cavab bu yolla meydana çıxmışdır. Vazehin şeirinin son misrası da M.R.Qəmərabadiya məxsusdur. Vazeh ısrarla qeyd edir ki, bir dərd əqli demisişdir: "Zahirən lala otağında qonaq-qarası var". Vazeh özü də dərd əqli olduğundan bir misrasını təzmin etdiyi şairlə özü arasında bir yaxınlıq görür, onun da bir dərd əqli olduğunu deməyi özüne borc bilir. Adətən toy otağı qırmızı bəzzəmər, lala otağına çevrilər, o evin qonaq-qarası, gələn-gedəni olar. Qəmərabadının və Vazehin lala otağı işa onların ürkəkləri, qonaq-qaraları işə dördləridir. Vazehin M.R.Qəmərabadiya yazdığını bu cavab onun da böyük bir dərd əqli olduğunu göstəricisidir. Şair bununla Təbrizli həmkarının harayına cavab verir, onun tək olmadığını, ondan da bətərlərinin olduğunu xatırladır. Nə fikirdə, nə sənətdə Vazehin heç kəsə, heç nədə ehtiyacı yoxdur. Məhcur Şirvani demişkən:

*Ağlar mənə Fərhad məzarında bitən gül,  
Bu rəsmidə divanaya divanələr ağlar.*

Dərdli başqa dərdlinin harayını eşidib ona səs verir. Yəni, bu şeir elə-bələ şeir yazmaq xatirinə yazılmamış, həlkə M.R.Qəmərabadının qazalı Mirza Şəfinin qəlbində arabir uyuyan dərdlər tufanını hərkətə gətirmiştir. O, həmkarının harayına səs verir, özü kimi bir dərd əqlinin olması onu da razi salır. Və sanki Təbrizə səslərin ki, ey dərd şairi tək deyilsən, mən də varam, başqa bizim kimiləri də olub və

olacaq. XVII yüzilda Saib Təbrizi demişkən:

*Biz na imdi zərrətək cövlana gəlmışlardanız  
Afitabi-eşq ilən dövrənə gəlmışlardanız.*

Mirza Şəfi ırsindən əldə olan şeirlər arasında maraqlı bir rübai vardır.

*Güldür bu? Degil, gül belə xəndən olmaz,  
Gündür bu? Degil, Gün gecə rəxşən olmaz.  
Derdim mələk ü mələk məhəbbət bilməz,  
Kimdir bu ki, təşbihinə imkan olmaz.*

F.Bodenstedtin "Mirza Şəfinin nəşmələri" adı ilə almanca nəşr etdiyi kitabda bu rübainin tərcüməsi də vardır. Onun tərcümə etdiyi yüz bir şeir içində bu rübainin tərcüməsi birincidir. Ancaq F.Bodenstedt dörd misralıq bu şeiri on iki misra ilə tərcümə etmişdir. Üstölk şeira Züleyxa adı artırılmışdır. Onun Mirza Şəfi haqqındaki xatirələrindən aydın olur ki, F.Bodenstedt Vazehin sevdiyi qızın adının Züleyxa olduğunu düşünmüştür. Rusiyada yaşayan alman şairi N.J.Eysertin tərcüməsində də bu şeir on iki misradır. N.J.Eysertin tərcüməsini azərbaycanca çevirsek, aşağıdakı kimi olar.

*Nə mələk ki, o mavi göyde gəzər,  
Nə o gül ki, o, gülüstəni bəzər.  
Nə o gün ki, saçar bu aləmə nur  
O Züleyxama demə bənzər olur.  
O mələklərdə məhəbbət yoxdur,  
Gülün üstündə tikanlar çoxdur.*

*O Günsə saçmaz işiq, nur gecələr,  
O Züleyxama necə bəs bənzər.  
Gəzmasın qay cahani gözlər abəs,  
O Züleyxa kimi tapmaz bir kəs.  
Köküs sevgiyələ dolu, yax tikani,  
Ona bənzər gözəl ikinci hanı?*

Ə.Ə.Səidzadənin 1940-ci ildə naşr olunan "Mirza Şəfi, yoxsa Bodenstedt" kitabına önsöz yazan Y.E.Bertels bu rübai ilə bağlı fikrini belə yekunlaşdırır: "3) Bodenstedt əks məvqəe təsdiq etərəfə, o, Mirza Şəfinin ona verdiyi şeirlərdən istifadə etmişdir. Bunu "Nicht mit Engeln im blauen Himmelszelt" misrası ilə bağlayan şeir də təsdiq edir. Çünkü yol. Səidzadənin göstərdiyi Azərbaycan rübəsi şübhəsiz həqiqətən həmin şeirin orijinalidir.

4) Va Bodenstedt tərcümə zamanı heç də dəqiqliyə çalışmamışdır, xüsusilə şeirin formasının daqiq verilməsinə. Belə ki, göstərilən rübai Bodenstedtdə on iki misraya qədər böyükmişdir və bununla da, albatta, şeir öz bədii ifadəlilik gücündə bülşətütün itirmişdir... Tamamilə aydın olur ki, Mirza Şəfinin Azərbaycan ədəbiyyatı tarixində görkəmli bir yer tutmağa tamamilə haqqı vardır." (Ə.Ə.Səidzadə. M.Ş.Vazeh. sah. 7).

Mirza Şəfi Vazeh yaradıcılığının ən diqqətçəkən möhsullarından biri də Azərbaycan dilinin tədrisi ilə bağlı olan "Kitabi-türki" əsəridir. Kitabı Şamaxı-Dərbənd dövlət təhsil məktəbləri idarəsinin müdürü mayor Kovalinskinin şəfahi göstərişi ilə İ.I.Qriqoryev və Mirza Şəfi Sadiq oğlu 1850-ci ilin avvallarından başlamış və 1852-ci ilin sonlarında bitmişlər. Mirza Şəfi Vazeh Tiflis gimnaziyasına

1850-ci ilin yanvar ayının 1-dən köçürülmüşdür. M.Ş.Vazeh İ.I.Qriqoryevlə birlikdə kitab üzərində iki il işləmişlər. Kitabı Tiflisdə litoqrafiya üsulu ilə naşr etmək mümkün olmuşdur və Təbrizə göndərmişlər. "Kitabi-türki"nin Təbrizdə naşr olunan ilk nüsxələri Vazehin ölümündən 0ç il sonra Tiflis galib çıxır. Naşr olunan nüsxələrdə müxtalif tarixlər göstərilir: 1271, 1273, 1272 (1854-55, 1856-57, 1855-56). Bizim istifadə etdiyimiz nüsxələrdə aynı-ayın bəhslərin sonunda 1272-ci il tarixi yazılmışdır.

Kitabın üzərində onun adı və müəlliflərinin adları qeyd olunmamışdır. Ancaq bəzi nüsxələrdə ağ qalmış varəqdə sonra belə bir qeyd əlavə olunmuşdur: "Kitabi-türki" okumaqdan və tərcümə eyməkdən ötürü tələsf olundu. Tiflis gimnaziyasının müəllimlərindən Qriqoryev və Mirza Şəfi Sadiq oğlundan, Təbriz və Tiflis. 1272 hicri".

Kitabın ilk nüsxələrini Tiflisdə əldə edən İvan Qriqoryev onda bir çox səhvlər, səliqəsizliklər görülür, onun bəzi sahifələrini yenidən naşr edib kitabə əlavə etməli olur. Ə.Ə.Səidzadənin bu masalaya bir aydınlıq gatırmak üçün "Kitabi-türki"nin geniş variantından "seçmələr"ə İ.Qriqoryevin yazdığı "son söz"dən yan keçə bilmir. İ.Qriqoryev yazır: "Kitab müsəlmanların Zaqafqaziyada işlək olan xətt növleri ni – nasx, taliq, şikəstə xətlərini əks etdirməli idi, man məcbur oldum ki, onu litoqrafiya yolu ilə naşr edim. Tiflisdə bunu etmək imkanı yox idi və onu mənə tanış bir İranlının nəzarəti ilə Təbrizdə litoqrafiya etmək qərarına geldim. Naşr edilmiş kitabları əldə edən zaman çox dərin kədərlər gördüm ki, hikmatlı sözlərin rusça tərcüməsi həddindən artıq təhrif olunmuşdur, matnə çoxlu səhvlər yox tapmış, şikəstə xətti nümunələri isə tamam aradan çıxmışdır. İşi düzəltmək üçün

xarab edilmiş sahifaları yeniden çap etdirmeli ve sahifeleri göstərməli oldum." (Bax: A.A.Scid-zade. M.Ş.Vazex, sah. 70).

I.Qriqoryev kitabı qəbul etmir və o, yenidən Təbrizdə təkrar çap olunur. İndi M.Füzuli adına Əlyazmalar İnstitutunda olan nüsxələr həmin təkrar çap olunan nüsxələrdəndir. Və onlarda tarixlər bölməsinin sonunda 1272-ci il tarixi yazılmışdır. "Dərbəndnamə"dən verilən parçanın əvvəlində isə "şikəsta nastəliq xətt" sözləri yazılmışdır. Füzulidən verilən nümunələrin əvvəlində isə "şikəsta xətt" sözləri qeyd edilmişdir.

"Kitabi-türki" Peterburq universitetinin şərqi fakültəsində tədrisine icaza verilmək üçün iki dəfə – 1855 və 1858-ci illərdə müzakirə olunmuş və mənfi rəy verilmişdir. Bu işdə L.Z.Budaqov daha çox canfəsanlıq göstərmüşdür. Çünkü o özü "Azərbaycan dili mühətəxəbatı" adlı kitab hazırlamışdı. M.Ş.Vazeh və I.Qriqoryevin kitabı Peterburq universitetinə rəya göndəriləndə artıq L.Z.Budaqovun kitabı rəydən keçmiş və senzura onun tədrisine icaza vermişdi. L.Z.Budaqov çalışırkı ki, Zaqqafqaziya təhsil dairəsində onun dərsliyindən istifadə olunsun. Bu məsələləri diqqətlə araşdırın Θ.Θ.Səidzadə yazır: "Bir sözla, o, çalışırkı ki, Zaqqafqaziyada onun mühətəxəbatı dərslik kimi qəbul olunsun. Ancaq Budaqovun dərsliyi o vaxt Qafqazda qəbul olunmadı. Mirza Şəfi Sadıq oğlunun və I.I.Qriqoryevin "Kitabi-türki"si belə bir dərslik kimi qaldı".

Onu da qeyd edək ki, Mirza Şəfi və I.Qriqoryevin senzuradan tədrisine icaza alındıqları "Kitabi-türki"nin adı "Azərbaycan dilinin tam yaxud geniş mühətəxəbatı" idi. Kitab ilk dəfə 1852-ci ilin avqustunda və təkrar 1852-ci il sentyabrın 9-da Qafqaz senzura komitəsinə təqdim olunmuş və

tədrisində icaza verilmişdi. Peterburq universitetindən mənfi rəy alınsa da, Qafqaz tədris dairəsinin əvvəlki qararı yerində qaldı. Qafqaz təhsil dairəsinin rəhbərinin 4 yanvar 1856-ci il tarixli raportunda deyilir: "İndiki halda Azərbaycan dilinin öyrənilməsi üçün elə bir rəhbərliyin olmadığını nəzərə alaraq mənə tabe olan idarələrə təklif etmişəm ki, Qafqaz təhsil dairəsinin tatar (Azərbaycan) dili keçilən tədris müləssislərində Qriqoryevin kitabından istifadə etsinlər". (Bax: Θ.Θ.Səidzadə. Gōs. Kitab. s. 75). Bu göstərişdə kitabın müəllifi kimi ancaq Qriqoryevin adı çəkiləsə də, biz yaxşı bilirik ki, həmin kitabın əsas müəllifi Mirza Şəfi Vazehdir. Həmin mühətəxbətdəki bölmələrin çoxu Vazeh tərafından hazırlanmışdır. Kitabdakı "Hikmətlər və nəsihatlər", "Məzəhəkələr" ("Lətifələr"), "Hekayələr", "Tarixlər", "Dərbəndnamə"dən", "Qarabağnamə"dən", Füzuli qəzəllərindən və "Leyli və Məcnun"undan verilən bəhslerin hər biri birinci növbədə Vazeh zəhmətinin möhsuludur. Vazeh olan yerdə bu bəhsləri kim tərtib edirdi? "Kitabi-türki"də Mirza Adıgözəl bayın "Tarixi-Qarabağ" əsərindən iki fəsil verilmişdir. Halbuki bu dərslik hazırlanandan bir qədər əvvəl Vazeh "Tarixi-Qarabağ" əsərinin üzünü köçürübüdü. Vazehin həmin avtoqrafi hal-hazırda Rusiya Şərqişünaslıq İnstitutunun Leningrad şöbəsinin Əlyazmalar fondunda saxlanılır.

M.Ş.Vazeh və I.I.Qriqoryevin tərtib etdiyi "Kitabi-türki" əsərində Azərbaycan dilinin yazısında bir sıra islahatlar aparılmışdır. Müəlliflər kaf, qaf və nuni-səgir səslərinini vermək üçün xüsusi forma irəli sūrmüşlər. O dövrdə Azərbaycanda arəb alifbası ilə yazılış kitablarda bu sahədə vahid müəyyən forma, qayda yox idi. Hətta eyni əlyazmasında, hətta bəzən eyni sahifədə cinsi hərf müxtalif cür yazıldı.

"Kitabi-türki"da nuni-soğur kaf hərfi üzərində iki xətt, qaf hərfi üzərində bir xətt üç nöqtə, kaf hərfi isə üzərində bir xətt olmaqla yazılmış idi. Düzür, Təbrizdə lithografiya üsulu ilə çap zamanı bu tələb tam gözlənilməmişdi. Peterburq universitetinin şorşünəşləş şöbəsində "Kitabi-türki" tədris üçün müzakirə olunarkən, daha çox bu cəhatlər hədəf seçilmişdir.

"Kitabi-türki"dəki "Hikmətlər və nəsihatlər" böhsində mətnlər dəqiq oxunmaq üçün hərəkətlərdən istifadə edilmiş, sonrakı böhslərdə hərəkətlər işlənmir. "Məzhdəkələr", "Hekayələr", "Tarixlər" böhslərində hərəkətlərdən istifadə olunmur, ancaq dil sədə və aydınlaşdır. "Dərbəndnamə" və "Qarabağnamə"dən verilən parçalarda dil mürəkkəbdir. Dərsliyin ilk böhsləri aşağı siniflər üçün nəzarət tutulursa, sonrakı hissələr yuxarı siniflər üçün işlənmişdir.

"Kitabi-türki" rəsmi yazışmalarda Azərbaycan dilinə aid dərslik kimi səciyyələndirilir. Ancaq özü müntəxəbatdır. İlk böhslərin dili sədə olduğu halda, sonrakı böhslərdə dil getdikcə çətinləşir.

"Kitabi-türki" faktiki olaraq gənclik illərindən ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olan mütəfəkkir şair Mirzə Şəfi Vazehin maarif sahəsindəki düşüncələrinin bir ifadəsidir. Bu əsərin Azərbaycan pedaqoji fikir tarixində yerini müəyyənləşdirmək üçün hələ görüləsi işlər çoxdur. Biz burada bu əsəri təhlil etmək fikrindən uzağıq. Bizim məqsədimiz bu əsəri müasir Azərbaycan əlifbası ilə nəşrə hazırlamaq olmuşdur. Bu əsər həm də Mirzə Şəfi Sadiq oğlunun nəşr yaradıcılığının bir abidəsidir.

Xəlil Yusifli

**Hikmətlər və nəsihatlər***Xətt nəsx***Hikmətin başı Allahdan qorqmaqdır.**

(Начало мудрости есть страх перед Богом.)

**Anlamaz özüne düşmandır, özgəyə neçə dost olur.**

(Невсҗда враг себе, как будет он другом иному.)

Hikmət – мудрость

Olmaq – быть

Qorqmaq – бояться

Özü – сам

Anlamaz – непонимающий

Öz – сам, свой

Düşman – враг

Özga – иной, другой

Necə – как

Dost – друг

Olmaq – быть

**Kim ki, səni öğər, pislər dəxi.**

(Кто тебя хвалит, тот же и опозорит.)

**Nəfs arzunu tərk eləməz ölenədək.**

(Живущий не перестанет желать до смерти.)

**Hər kəsin tacribələri çəxdür, əqli dəxi çoxdur.**

(У кого много опыта, у того и ума много.)

Tənbəllik və çox yatmaq insanı Allahdan uzaq eylər və fəqirliyi artırur.

(Леность и излишний сон отдаляют человека от Бога и увеличивают бедность.)

Kim – кто  
Ki – который  
Kim ki, – тот кто  
Öğmək – хвалить  
Pisləmək – порицать  
Dəxə – также  
Ölüm – смерть  
Əql – ум  
Dək – до  
Hər – всякий  
Kəs – человек

Evdən irəlü qonşu axtar və yoldan irəlü yoldaş.

(Ищи соседа прежде дома и товарища пред отправлением в путь.)

Pisə özünү necə ki, özgəni pislərsən.

(Порицай себя также как других порицаешь.)

Aciğın evvəli dəlilikdir, əxırı peşmanlıq.

(Начало гнева есть безумие, а конец его раскаяние.)

Tənbəllik – леность  
Yatmaq – спать  
İnsan – человек  
Uzaq – далеко

Uzaq cılamak – отдалять  
Fəqirlilik – бедность  
Artırməq – умножать  
Ev – дом  
İrəlü – перед  
Qonşu – сосед  
Axtamaq – искать  
Yol – дорога  
Yoldaş – спутник  
Pisləmək – порицать  
Neca ki – так-как  
Aciq – гнев  
Dəlilik – безумие

Hər kasin havası ağılnı qalibdir, hələk olur.

(У кого страсть побеждает ум, тот погибает.)

Ağlılı düşmən nadan dostdan yaxşıdır.

(Умный враг лучше глупого друга.)

İbadət şəhvəti əldürür.

(Молитва умертвляет страсть.)

Fəqirlik yaxşıdır haram dövlətlüğdən və kasibliq xoşdur zülmədən.

(Бедность лучше незаконно приобретенного богатства, истязание трудом лучше насилия.)

Peşmanlıq – раскаяние  
Hər kəs – кто  
Hava – страсть

Qalib – победитель  
 Həlak – погибель  
 Həlak olmaq – погибать  
 Ağlılı – умный  
 Nadan – глупый  
 Dost – друг  
 Yəqşı – хорошо  
 İbadət – поклонение  
 Şəhəvət – страсть  
 Öldürmək – умертвлять

**Lal dil yaxşıdır yalançı dildən.**

(Немой язык лучше языка лживого.)

**Xalqın pisi o alimdir ki, elminə eməl etməya.**

(Худший из людей это тот ученый, который не пользуется своими знаниями.)

**Eşit ta anlaysan ve danışma ta salamat olsan.**

(Слушай для того, чтобы понять и не говори дабы быть в безопасности.)

Kasıbılıq – бедность  
 Haram – не законный  
 Dövlətlilik – богатство  
 Zülüm – насилие, притеснение  
 Lal – немой  
 Dil – язык  
 Yalançı – лживый  
 Xalq – люди, народ

Pis – худой, плохой  
 Alim – ученый  
 Elm – наука  
 Əməl – дело  
 Eyletməmək – не делать

**Üç zad məlum olmaz məgər üç yerdə: İgidlik sanılmaz  
 məgər çətin vəqt, həlimlik bilinməz məgər acıq vaxtı və  
 dost məlum olmaz məgər hacat vaxtı.**

(Три вещи познаются только в трех случаях: храбрость в битве, мудрость во время гнева и друг при нужде.)

**Ədəbsiz kişi sonsuz cisim kimidir.**

(Невоспитанный человек подобен безумному телу.)

Eşitmək – слушать  
 Anlamamaq – понимать  
 Danışmamaq – не говорить  
 Sələmat – безопасность  
 Sələmat olmaq – быть в безопасности  
 Üç – три  
 Zad – вещь  
 Məlum – известный  
 İgidlik – храбрость  
 Tanınmamaq – быть неизвестным  
 Cəng – война  
 Vəqt – время

**Kim ki, çox danişar çox sürüçar.**

(Кто много говорит, тот часто спотыкается.)

**İki kimsə doymazlar: elmi tələb eyləyən və mali tələb eyləyən.**

(Два человека не насытятся: ищущий знания и богатства.)

**Özünү xalqdan sayma, nə qədər ki, aşıqın özüne qalibdir.**

(Себя не считай человеком до тех пор, пока гнев твой тебя побеждает.)

Həlilik – мудрость

Bilinməmək – не узнается

Açıq – гнев

Hacət – нужда

Ədəb – воспитание

Sər – баш

Kişi – человек

Can – душа

Cəsəd – тело

Kimi – подобный

Danişmaq – говорить

Sürücmək – скользить, спотыкаться

İki – два

Kimsə – человек

Duyumamaq – не понимать

Tələb – искание

Eyləyən – делающий

**İki halatlı insanı həlak edərlər: malin çoxluğu və kələmin çoxluğu.**

(Два состояния губят человека: множество имения и обилие слов.)

**Təvbəsiz cavan üstsüz ev kimidir.**

(Юноша без раскаяния подобен дому без кровли.)

Mal – имение, богатство

Özün – ты сам

Saymamaq – не считать

Nə qədər ki – до тех пор, пока

Açıq – гнев

Halat – состояние

Hələk etmək – губить

Çoxluq – излишество, обилие

Kələm – слово

Təvbə – раскаяние

Cavan – юноша

Üst – крыша

Ev – дом

**Alimin bir günü yaxşıdır cahilin hamı ömründən.**

(Один день ученого лучше всей жизни невежды.)

**Yatabın oyaqqan xəbəri olmaz. İlən vurmuş ipdən qorxar. Atın ölməyi itib bayramıdır.**

(Спящий не знает бодрствующего. Укусивший змей боится нитки. Смерть лошади праздник для собаки.)

Bir – один  
 Gün – день  
 Cahil – невежда  
 Hami – все  
 Yatan – спящий  
 Oyaq – бодрствующий  
 Xəbər – известие  
 Olmamaq – не быть  
 Xəbər olmamaq – не знать  
 İlən – змея  
 İp – нитка  
 Qorqmaq – бояться  
 At – лошадь  
 Ölümök – смерть  
 İt – собака  
 Bautam – праздник

**İki qılınc bir qına siğışmaz.**

(Два меча в одни ножны не вкладывается.)

**Dəmiri kəşmərlər təgər dəmir bila.**

(Железо режется только железом.)

**Nemət şükr ilə bərqərar olur.**

(Блудниятие с благодарностью неразлучны.)

**Qələm bir ağacdır ki, yemişi ləfzdir və fikir bir dəryadır ki, mırvarişi hikmətdir.**

(Перо есть дерево, у которого плоды – слова, а мысль море, коего жемчужины есть мудрость.)

İki – два  
 Qılınc – мечь, сабля  
 Qın – ножны  
 Sığışmaz – не умещается, не вкладывается  
 Dəmir – железо  
 Kəşilmətək – не резаться  
 Kəşilmək – резаться  
 Nemət – блудниятие, дар божий  
 Şükr – слова благодарности  
 Bərqərət – всегда

**Fəqirin bəxşisi bəxşisərin yaxşısıdır.**

(Подарок бедняка есть лучший из подарков.)

**Xalq ölüdür və elm əqli diri.**

(Простой народ мёртв, а люди знающие живы.)

**Dırılık od kimidir, avvalı tütü və axırı kül.**

(Жизнь подобна огню, начало её пламя, а конец зола.)

Qələm – перо  
 Ağac – дерево  
 Yemiş – плод  
 Ləfz – слово  
 Və – и  
 Fikir – мысль  
 Dərya – море  
 Mırvari – жемчужина  
 Diri – живой  
 Fəqir – бедный

Вəxşىş – подарок  
 Ölү – мёртвый  
 Axır – конец  
 Elm – знание  
 Əhl – народ  
 Elm əqli – учёные  
 Kül – зола  
 Dırılımək – ожидать  
 Od – огонь  
 Tüstü – дым

**İnsana çətinraqdır öz nəfsini tanımaq.**

(Труднейший для человека есть познание самого себя.)

**Alimin silahı elmidir və dilidir, hakimin yarağı qılıncdır və cidası.**

(Орудие ученого есть познание и язык, а орудие правителя мечь.)

**Xalqın elmları iki dür həqiqətdir ki, onu təhsil eyləməkdə aciz olur və batıldırdır ki, onun təhsili fayda verməz.**

(Человеческие знания две истины, которые человек приобретает не в силу несправедливостью коей приобретение бесполезно.)

Çətinraq – труднейший  
 Çətin – трудный  
 Nəfs – сущность души  
 Tanımaq – знать  
 Silah – оружие  
 Hakim – правитель

Yaraq – оружие  
 Cida – дротик  
 Həqiqət – истина  
 O – он  
 Təhsil – приобретение  
 Eyləmək – делать  
 Təhsil eyləmək – приобретать

**Səbirsiz faqır yağsız çıraq kimidir.**

(Бедный без терпения подобен лампе без масла.)

**Dünyanın və mahn dostluğu hamı xətaların başıdır.**

(Привязанность к земным благам и богатствам есть начало всех зол.)

Aciz – бессильный  
 Batıl – несправедливость  
 Fayda – польза  
 Verməmək – не давать  
 Vermək – давать  
 Sabr – терпение  
 Yağ – масло  
 Çıraq – свечильник  
 Dünya – мир, земные блага  
 Dostluq – дружба, привязанность  
 Xəta – ошибка, зло, погрешность

**Tələsməkdə peşimanlıq var və səbrda səlamət.**

(В нетерпении есть раскаяние, а в терпении спокойствие.)

**Diri it aslanдан yaxşıdır.**

(Живая собака лучше мертвого льва.)

**Qardaşların yaxşısı o kasdir ki, həzərləndirə qardaşını şərdən və xeyir tərəfə yol göstərə.**

(Лучший из братьев есть тот который предупреждает брата своего от зла и указывает ему путь к добру.)

Tələsmək – нетерпение

Peşimanlıq – раскаяние

Səlamət – спокойствие

Ölü – мертвый

Aslan – лев

Qardaş – брат

O – тот

Kas – человек

Həzərləndirmək – остерегать, предохранять

Şər – зло

Xeyir – добро

Tərəf – сторона

Göstərmək – показывать

**O kəs ki, özgənin sırrını sənə deyər, sənən sırrını dəxi özgəya deyər.**

(Тот кто рассказывает тебе тайну другого, свою тайну также расскажет другим.)

Ölüm – смерть

Yavuqraq – ближе

Yavuq – близко

Bizlər – мы

**Biz – мы**

**Mən – я**

**Necə – как**

**Necə ki – нежели**

**Kiprik – ресница**

**Göz – глаза**

**Sırt – тайна**

**Sən – ты**

**Demək – говорить**

**Alim cahili tanır ondan ötrü ki, o, cahil var idi və cahil alimi tanımadır o səbəhdən ki, o, alim olmayıb.**

(Учёный знает невежду, потому что сам был невеждой, а невежда не постигает ученого, потому что сам не был ученым.)

**Heç zad səna fayda verməz, magar o ki, sənini lədir.**

(Только то что с тобою приносить тебе пользу.)

**Tanımaq – знать**

**Ötrü – для**

**Ondan ötrü ki – потому что**

**Var idi – был**

**Var – есть**

**Səbəb – причина**

**Heç – ничто**

**Xoşa o kəs ki, özgənin eybindən öz cybinə məşğul ola.**

(Добро тому человеку, который не смотрит на пороки других, а обращает внимание на свои.)

**Kim ki, tikan əkər ondan üzüm dərməz.**

(От посиянного кем-нибудь терновника виноград не вырастит.)

**Qənaət eyələ oza ki, Allah qismət eyləyibdir ki, ənənə olursan.**

(Будь доволен тем чём наделил тебя Бог и будешь богат.)

Хоşa – хорошо

Eyb – порок, недостаток

Məşğul – занятый, заботящийся очень

Məşğul olmaq – заботится, заниматься

Tikan – терновник

Əkmək – сеять, посадить

Üzüm – виноград

Dərmətək – не вырасти

Dərmək – вырастить

Qənaət – довольство

Qənaət etmək – довольствоваться

Qismət – раздел

**Qorxma ondan ki, həzər eylərsən, amma həzər eyələ ondan ki, arxayınsan.**

(Не бойся того, чего ты бережешься, но остерегайся того, о чём не думаешь.)

**Deyənə baxma, dediyinə bax.**

(Не смотри на говорящего, а смотри на сказанное.)

Qənə – богатый

Qorqmamaq – не бояться

Həzər – предостережение

Həzər eyləmək – остерегаться, беречься

Arxayın – спокойный

Deyən – говорящий

Baqmaq – смотреть

Baqmamaq – не смотреть

Dedik – сказанное

**Hər kəs hər zədə dost dutar, onu çox zikr eylər.**

(Всякий то что любит, часто вспоминает.)

**Kim ki, eyibsiz dost axtarsa, dostsuz qalır.**

(Если кто ищет друга без пороков, остаётся без друга.)

**Zalim ölüdür, əgərçi diridir.**

(Жестокий мёртв, хотя и живёт.)

Hər kəs – всякий

Dutmaq – держать

Dost dutmaq – любить

Zikr – воспоминание

Zikr etmək – вспоминать

Qalmaq – оставаться

Zalim – жестокий, тиран

Əgərçi – хотя

**Yaxşılıq eyləyən kişi diridir, hərçənd ölmüş ola.**

Faydası yoxdur o xəzinənin ki, ondan nəfəqə verilməyə.

Şəhərlərin pisi o yerdir ki, onda doğru kişi yoxdur.

Hərçənd, cılçən, yaqşılıq, verilmək, nəfəqə, xəzina, doğru, şəhər.

Bugünkü işini sabaha qoyma.

İki şeylərin fəziləti tanılmaz ta əldən getmiyə: cavanhıq və afiyat.

İş, bugünkü, gün, bu, qoymaq, sabah, ta, fəzilət, şey, cavanhıq, getmək, əl, afiyat.

Xalqın zəifəqi o kəsdir ki, xalqın sırrını saxlamaya və qüvvətli o kişidir ki, öz acığına qalibdir.

O kişi sabırlıdır ki, fəqirliğini gizlədə və o kəs qənidir ki, ona yetişənə qənaət eylaya.

Saqlamaq, sırr, zəifəq, qüvvətli, gözləmək, sabırlı, qənaət, yetişən, qənaət eyləmək.

... O kordur özgəyə özü əməl eyləmir, o kor kimidir ki, alında çıraq ola, özgələr onun çıraqı ilə yol tapalar, amma əzünlə fayda eyləmisi.





## MƏZHƏKƏLƏR

\*\*\*

Bir əhəmq bir qazinin yanına gelüb dedi ki, oruc dutan na vəqt oruc açmaq gərək. Qazi cavab verdi ki, nə vəqt gün batar. Dedi ki, bəlkə gün gecə yarısından batmayacaqdır.

\*\*\*

Bir dərviş bir paxıl xacanın yanına gelüb dedi ki, mənmin və sənin atamız Adəmdir və anamız Həvva. Pəs səninlə qardaşam və sənin bu qədər malin var. İstərəm ki, mənə qardaşlıq payı verəsan. Xaca quluna buyurdu ki, ona bir qara fulus versün. Dedi: "Ey xaca, niyə qismətdə zülm eyləyüb mana bir fulus verirsən?" Dedi: "Xamuş ol ki, ağar sayir qardaşlar bu işdən xəbərdar olalar, səna bir fulus dəxi yetişməz".

\*\*\*

Bir oğru birisinin paltarını oğurladı və bazara aparub bir dəllala verdi ki, satısun. İttifaqən o libası ondan dəxi oğurladılar. Oğru əli boş yoldaşlarının yanına gəldi. Ondan soruştular ki, paltarı neçəyə satdırın? Dedi: "O qiyimatı ki, almışdım".

\*\*\*

Bir çəsdən soruştular ki, bu söz doğrudurmu ki, deyirlər çəş biri iki görür? İttifaqən onun yanında bir xorus bağlanmışdı. Dedi: "Bu söz məhz yalandır. Əgər doğru olsaydı, mən bu iki xorusu dörd görərdim".

\* \* \*

Bir kişi bir kora dedi ki, Allah hər kasi kor eyləsa, onun əvəzində ona bir yaxşı zad bağışlar. Aya sana nə ətə cələyübdür? Dedi: "Bunu ətə cələyübdür ki, sənin yüzünü görmürəm".

\* \* \*

Bir kor bir qaranlıq gecədə sənəgini doldurub yol ilə əlində bir çraç gedirdi. Birisi ona dedi ki, ey kor, səna gecə ilə gündüz birdür. Bu çraç nə lazımdır? Dedi ki, ta sənin kimi kor dil mənim sənəgimi görsün və sindirmasın.

\* \* \*

Bir kor bir çirkin əvrət almışdı. Əvrət dedi: "Heyif ki, korsan, mənim bu hüsnü camalımı görmürən". Kor dedi ki, əgər bu sözün doğru oleydi, səni mən kora verməzdilər.

\* \* \*

Bir müəzzzin bir çöldə azan verirdi. Və hər yana yüksərək qulaq asardı. Ondan bu acıba halı xəbər aldılar. Dedi ki, xalq mana deyirlər ki, sənin səsin əzaqdan yaxşı gəlür. İndi bu çöldə azan verüb hər torəfə yüksərtəm ki, gərəm xalq deyən doğrudurum?

\* \* \*

Bir yalançıdan xəbər aldılar ki, heç doğru deyirsənmə? Dedi ki, əgər desəm bəli o da yalandır.

\* \* \*

Bir kişi borclu olub xəbti-damağ naxoşluğu götürdü.

Buna görə peyğəmbərlik iddiası eylədi. Onu padşah istayılb dedi ki, sən peyğəmbərlik iddiası eylərsən? Dedi: "Bəli". Dedi: "Peyğəmbər möcüzə göstərər". Dedi: "Mən dəxi göstərirəm". Dedi ki, de görəm manım bu halda könlümdəki nadır? Dedi: "Ey padşah, bu haldə son belə fikir eylərsən ki, man yalançıyam". Padşah gülüb onun təqsirindən keçdi.

\* \* \*

Bir dəllək bir gün bir xacənin başını qırkırdı. Nagah əli titrəyib onun başından kəsdi. Xacə fəryad eylədi ki, ey ustad başımı kəsdi. Dedi: "Sakit ol ki, başı kəsilmiş danışmaz".

\* \* \*

Bir zəfəri bir günah üzrə padşahın yanına apardılar ki, ona baxxast cəlyə. Günahı sabit olandan sonra padşah bıyrudu ki, onun burnunu deşüb bir ip keçirib kükçələrə gəzdirsinlər. Günahkar arz eylədi ki, ey padşah mənim burnumun iki deşikləri var, üçüncü deşik nə lazıim?

\* \* \*

Bir kişi ulağını itirmişdi. Bir özgənən ulağının yükünü yüksərək gedirdi. Ulağ yiyesi galüb yükü atub ulağını apardı. O əhməq fəryad elədi ki, mənim ulağımı hara aparırsan? Ulağ yiyesi dedi ki, bu öz ulağımızdır, aparıram. Əbləh dedi ki, ulaq manımızdır. Bu qalmagala xalq yığıldılar. Əhməqdən soruşular ki, sənin ulağın erkək idi ya diş? Cəvab verdi ki, erkək idi. Dedilər ki, bu dişidir. Dedi: "Mənim ulağım dəxi o qədər erkək degildi".

\* \* \*

\* \* \*

Bir ablaq bir gün on dəvə qabağına salub gedirdi. Elə ki, bir az piyada yol getdi, dəvalərin birinə mindi, qalanını saydı. Gördü ki, doqquzdur. Dedi ki, mənim on dəvəm var idi. Baş birisi neçə oldu. Özünü dəvədən salub hər yana yığırdı. Dəvədən bir nişan tapmayıb məlül gerü qayıtdı. Dəvalərin yanına gəllib saydı. Gördü ki, dəvə ondur. Şad olub getdi. Bir qadər yol piyada gedüb genə dəvanın birini mindi. Saydı, gördü ki, genə doqquzdur. Dəvədən özünü aşağı salub hər yanı axtardı. Dəvədən bir əsər görmədi. Məhzun gerü qayıtdı. Dəvaləri bir də sayub gördü ki, dəvə ondur. Neçə kərə belə elədi. Axırda dedi ki, dəvə minəndə dəvalərim doqquz olur, piyada gedəndə on. Baş bu yaxşıdır ki, piyada gedim.

\* \* \*

Bir oğru bir evə getdi. Heç zad tapmadı ki, oğurlasın. Nagah evlən küçündə bir qadər yumşaq əhək gördü. Güman elədi ki, undur. Sarığını orda qoyub getdi ki, un götürüb sarığına bağlayub götürüra. O halda ev yiyesi hazır idi. Sarğı oğurladı. Oğru gördü ki, götürdüyü əhəkdir. Qayıtdı ki, sarığını götürüra, gördü ki, sarıq yoxdur. İstədi ki evdən çıka. Ev yiyesi fəryad elədi ki, oğrunu dutun. Oğru dedi ki, məlumndur ki, oğru kimdir.

\* \* \*

Bir cəm bir paxıl xacənin yanına gedüb, dedilər ki, sən karımsın və biz fəqir. Sənin qəbuluna gəllib iki hacat istərik. Bizi bu qapudan naşmid qaytarma. Xacə dedi ki, ağar sizin

istədiginiz hacatları mən bacararam, muzayiqə yoxdur. O iki hacat hansıdır? Dedilər: "Əvvəlimci hacatımız odur ki, min qızıl bu kişiyyə borc verəsan ki, çox lazımdır. Və biz dəxi bu pula səna zəmin oluruq." Xacə soruşdu ki, ikiminci hacatınız nadir? Dedilər odur ki, bir il ona möhəllət verəsan ki, borcu əda eyləyə. Xacə dedi: "Ey əzizlər, bu iki hacatdan birisi əməla gələ razı olursunuzmu?" Dedilər: "Bəli". Dedi: "İkinci hacatı qəbul eyləram ki, möhəllət vermakdır. Siz mandan bir il möhəllət istərsiniz, mən iki il möhəllət verərəm. Amma əvvəlimci hacatı özgədən istəyin ki, mundan artıq səxavət bacararam".

\* \* \*

Bir kar bir naçağı görməgə gedirdi. Öz-əzüna fikir eylədi: elə ki, onun yanına gedərəm, deyərəm halin necadır? Deyəcəkdir ki, yaxşıyam. Və bir də soruşaram ki, əzəza nə yeyirsən. Deyəcəkdir ki, filan zad. Və bir də xəbər aluram ki, təbibin kimdir. Cavab verəcəkdir ki, filankəs. Çün azarlungun yanuna gəldi ittifaqən onaçaq inciklű idi. Kar soruşdu ki, halim necadır. Dedi: "Ölüm halında". Kar dedi: "Allaha şükür". Və bir də soruşdu ki, əzəza nə yeyirsən? Dedi: "Zəhir-mar". Dedi: "Nuş can olsun". Genə xəbər aldı ki, təbibin kimdir? Dedi ki, Əzrail. Dedi ki, qədəmi mübarək olsun.

\* \* \*

Bir zarif bir dərvişin evində qonaq idi. Və o dərviş damının üstünü nazik ağaclar ilə örtmüşdü. Hər saat o ağaclar səslənirdilər. Dedi: "Ey dərviş, məni bir özgə yera apar, qorxuram ki, ev yixilar". Dedi: "Qorxma, bu səs ki,

ağaclardan golür, yixilmaqdan ötəri degil. Zikr eylərlər". Dedi: "Qorxuram zikrdən sonra səcda eyləyələr".

\*\*\*

Bir padşah səhər vəqtı ova gedirdi. Bir bədərkib kişi ona rast gəldi. Onun surətini bədsal təsəvvür edüb buyurdu ki, onu döysünlər. İttifaqən padşahın o gün ovu çox yaxşı oldu. Şad gerü qayıdanda yadına düşdü ki, fəqiri əbəs yərə incidihdür. Onu gətirdüb üzr istədi. Xələt və nemət ənam elədi. O fəqir dedi: "Ey padşah, mən xələt və nemət istəmirəm, amma iltimas eylərəm ki, rüksət verəsən tə bir söz deyəm". Dedi: "De". Dedi ki, səhər ertə əvvəlimci kəs ki, son gördün mən idim. Və əvvəlimci kəs ki, mən gördüm, son idin. Sənin üçün bu gün sayır günlərdən xoş keçdi. Amma mana bu gün çox pis keçdi. Bəs insaf elə ki, bu ikimizin hansı şum taledir? Padşaha bu söz dəxi xoş galüb dəxi artıq şeylər ona mərhəmət eylədi.

\*\*\*

İki əbləh bir yol ilə gedirdilər. Dedilər ki, bir-birimizlə səhhət eyləyək tə yoluñ zəhməti biza asan olsun. Birisi dedi ki, mən Allahdan istərəm ki, mana min qoyun verə, tə onun süldündən, yunundan və quzusundan bəhrəmənd olum. O biri dedi ki, mən onu istərəm ki, Allah mana min yırtıcı qurt verə, oları sənin sürfəne buraxam. Qoyun istəyən dedi ki, Allahdan utanırsan ki, bu qədər qurtları mənim sürümə buraxırsan və mənim halal malımı zaye eyləyirsən, yoldaşlıq və dostluq lazımosu belə olur? Qurt istəyən dedi ki, Allahdan qorxmazsan ki, bu qədər südű, yunu və quzunu yeyərsən,

mana heç zad verməzsən. Qoyun istəyən dedi ki, səna qoyundan heç zad vermek olmaz. O qədər mənim fəqir əhliyələm var ki, ancaq oları riayət eylərəm. Qurt istəyən dedi: "Mana dəxi lazımdır ki, səni miraat eyləyim. Bu qədər büxlə ki, sənədə var, gərəkdir ki, sənin qoyunlarını mənim qurtlarıñ tələf eyləyələr". Axırda olaların aralarına bir cəng və əvərə düşdü ki, bir-birinin başlarını yarılardılar. Eyla ki, yoruldular, yoluñ kənarında ağlışdırılar. Gördülər ki, bir qoca kişi bir tuluq ərnik bal bir uzunqulağı yüksəlyüb golür. Bir-birinə dedilər ki, bu bizim aramızda həkəm olsun. Onun yanına gedüb macəranı naql eylədilər. Elə ki, qoca olarin işlərindən xəbor oldu, bir biçaq çəktib tuluq para-parə eylədi ki, mənim qanım bu bal kimi tökülsün, əgər sizin ikiniz də əhməq degilsiniz!

\*\*\*

Bir Kufali bəxil eşitdi ki, Bəsrədə bir bəxil var ki, bəxillərin səfində kamildir. Bəsrəyə yüz qoydu ki, onunla səhhət edüb bəxillik sıfatını malum eyləya ki, nə həddədir. Elə ki, ona yetişdi, dedi ki, uzaq yoldan gəlmışam ki, sənində səhhət edüb qonaq olum və o sıfatindən ki, xalq arasında möshursan xəbərdar olum. Bəsrəli dedi ki, cün mana qonaq galübəsən, səna mehməndarlıq eylərəm. İndi hansı xörəya meylin var issa məlum elə ki, hazır eyləyim. Kufali dedi: "Müddətdir ki, mənim könlüm taza peynir istər." Bəsrəli bir qab götürüb bazara getdi. Elə ki, peynir satan dükənində yetişdi, dedi ki, bir Kufali mana qonaq galübədir. Məndən taza pənir istər. Baqqal dedi ki, ey xacə səna elə pənir verərəm qar kimi. Güman elədi ki, qar pənidən yaxşı olur,

yaxşırı qonaq içün yaxşı zad almaq. Baş pənir satanı qoyub qar satan dükənəna gəldi. Dedi ki, sənə elə qar verərəm ki, pak və saf ola zeytun yağı kimi. Elə ki, bu sözü eşitdi, gülənən elədi ki, zeytun yağı qardan yaxşırı. Onu dəxi qoyub zeytun yağı satanın dükənəna gəldi. Dedi ki, zeytun yağı istərəm. Yağ satan dedi ki, sənə elə yağ verərəm ki, saf və təmiz su kimi. Xəyal eylədi ki, zeytun yağından su yaxşı olur. Öz evlənə galüb bir kasa saf su qonağın qabağına qoydu və dedi ki, hamı bazarı dolandım, bundan yaxşı zad tapmadım. Və macəranı əvvəldən axıradək nəqəl eylədi. Kufəli onun əlini öpüb dedi ki, sən bu elində məndən mahir və ustadsan.

\* \* \*

Bir qoşun adamı var idi. Hansı hamamca ki, gedərdi, çıxanda hamamçıya deyərdi ki, mənim filan paltarım itibdürü və filan şeyim oğurlanubdur. Onu tap ya əvəzini ver. Bu bəhənə üzrə cəng və govğə edərdi. Axırda hamamçının muzdunu verməzdə. Hamı hamamçıları onu tanır, digər dəxi həc hamamçı onu hamama qoymazdı. Gənə qoşun adamı bir hamama gedüb hamamçı ilə şərt eylədi ki, dəxi bir kəsə təhmət edüb deməsün ki, mənim filan şeyim oğurlanubdur. Və hamamçının muzdunu versün. Bu şərtə bir neçə adamlar şəhid dutub hamama daxil oldu. Hamamçı onun hamı paltarını oğurluyub bir kamərini və bir qılıncını qoydu. Əbləh ki, o hamamdan çıqqı, gördü ki, paltarı yoxdur. Və bir sözü yox idi ki, deyə. Bu səbəbdən ki, şahidlər hazır idilər. Fütədar futəni onun belindən açdı, çılpaq qaldı. Zərurət ilə kaməri və qılıncı belinə bağlayub hamamçıya dedi ki, mən

heç bir söz deyəmərəm. Amma özün insaf elə ki, mən bu surət ilə hamama gəlməmişdim? Hamamçı və orda olan adamlar hamısı güldülər. Hamamçı onun paltarını özünə verüb əhd elədi ki, o, hər həftə hamama gəlsün və muzzd verməsün.

\* \* \*

Bir çöl ərəbi ac və susuz bir çayın qırığına yetişdi. Göründü ki, bir özgə ərəb bir dağarcıq çıkarub yeyir. Galüb onun yanında durdu. Dedi: "Ey ərəb qardaş, hardan galürsən?" Dedi: "Sənin qabiləndən". Dedi: "Mənim evündən xəbərin varmı?" Dedi: "Bəli, çox şen və abad gördüm". Dedi: "Mənim Buğa adlı itimi gördünmü?" Dedi: "Əcəb itid, sənin süründə çox yaxşı pasibarlıq cılalar ki, bir ağac yoldan qurtun macalı yoxdur ki, irələ galüb sənin sürüyün ətrafına dolansun". Dedi: "Oğlum Xalidi gördünmü?" Dedi: "Məktəbdə müəlliminin yanında ağlaşub uca səs ilə dərs oxuyurdu". Dedi: "Xalidin anasını gördünmü?" Dedi: "Bəh! Bəh! Onun kimi o qabilədə hayalu və abrupt gözlə və ağıllı övrət yoxdur". Dedi: "Mənim su çakan davəmi gördünmü?" Dedi: "Çox çəqlənmişdi, bir həddə ki, beli kuhanıla bərabər idi". Dedi: "Mənim qasırimi gördünmü?" Dedi: "Onun eyvanı Keyvana baş çəkmışdı. Mən ondan ucaraq qəsr heç yerdə görməmişəm". Ərəb xanimanının güzərişini bilüb xatircəm oldu. Şadlıq ilə çörəkdən və atdən doyunca yedi. Və ac ərəba bir zad vermedi. Biçarə çox mələlə olub ac qaldı. Ərəb elə ki, tox oldu, qalan çörəyi və atı dağarcığı qoyub ağızını bağladı. Bu halda bir ariq it ora yetidi, ərəb bir sümük götürüb o itin qabağına atdı. Durdu ki, dağarcığı çiyinə götürüb gedə, çöl ərəbi dedi ki, aqər sənin Buğa adlı itin diri olsayıdı, elə bu ita

oxşardı. Örab dedi: "Magər manım Buğam ölübdür?" Dedi: "Bəli. Mənim yanımıda öldü. San sağ ol." Dedi: "Onun ölüməgina səhabə nə idi?" Dedi: "Əbas ki, sənin su çəkən dəvəyin öpkəsindən çox yemişdi, gözləri kor olub öldü." Örab dedi: "Mənim dəvəmə nə oldu ki, öldü ki, onun öpkəsini itlər yedi?" Dedi: "O dəvəni Xalidin anasının xeyratında öldürdüllər". Dedi: "Magər Xalidin anası ölmüşdül?" Dedi: "Bəli". Dedi: "Səhabə nə idi?" Dedi: "Bəs ki, Xalidin qabrinin üstüna gedüb, başına çox dögmüşdül, naxışlıyub öldül". Dedi: "Magər Xalid ölmüşdül?" Dedi: "Bəli". Dedi: "Səhabə nə idi?" Dedi ki, zəlzələ oldu, sənin o uca qəsrin uçub Xalidin başına töküldü. Ela ki, arəb bu xəbərləri eşitdi, dağarcığı çıynından atıb başına vurub ağılıya-ağılıya biyabana yüz qoydu. Çöl arəbi dağarcığı götürürüb qaçıdı.

\* \* \*

Birisini fəqir iken padşah olmuşdu. Bir dövlətlü kişini cəriməloyüb, hər nə malı var idi, aldı. O günün sabahı padşah o kişini görüb soruşdu ki, halim necadır? Dedi ki, sənin dünənki halim kimi. Dedi: "Mənim dünənki halim necə idi?" Dedi: "Mənim bu günki halim kimi". Padşah gülüb onun malını özünlə verdi.

\* \* \*

Bir kişi uzunqlaşa minmişdi və bir keçinin boynuna bir neçə qumrov asub onun ipini ullağın palanına bağlamışdı. Və keçi dəxi uzunqlığın dalınca gedirdi. Üç ayyar bir yerdə ağlaşmışdır. O kişini görüb bir-birinə dedilər ki, bu kişi ohmaqdır. Birisi dedi ki, mən onun keçisini elə oğurlaram ki,

o, xəbərdar olmaz. O biri dedi ki, ağar son keçini oğurlarsan, mən onun ullağını oğurlaram. Üçüncü tərrar dedi ki, bular sahdir, mən onun paltarnı oğurlaram. Əvvəlimci oğru onun dalınca dülşüb bir yerədək getdi ki, orda xalqın taraddüdü az idi. Fürsət tapub qumrovları keçinin boynundan açub ullağın quyuğuna bağlayub keçini oğurladı. Ulağ yeridikcə qumrovların səsi galıldı. O kişi gümən cılardı ki, keçi ullağın dalınca galır. Birisi dedi ki, bu kişiya baxın ki, qumrovunu ullağın boynuna bağlarlar, bu quyuğuna bağlayubdur. Kişi dalına baxdı, keçini görmədi. Fəryad elədi ki, keçini oğurladılar. İkinci ayyar dedi ki, mən bu saat bir kişini gördüm ki, sənin keçini aparırı. Uzunqlaş yiyəsi dedi ki, ey xaca, lütf edüb bu uzunqlığı bir ləhə saxla ta gedüb o kişidən keçimi alım. Üyyar dedi ki, yaxşı, yaxşı, olur. O kişi uzunqlaş ona verüb keçinin dalınca getdi. Oğru uzunqlaş apardı. Ela ki ullağ yiyəsi keçidən ötrü bir az küçədə dolanırdı. Bir kasi görmədi. Gerli qayıdı ki, ullağı alsun, hərçand o kişini axtardı, tapmadı. Mat qaldı. O halda üçüncü ayyarı gördü ki, bir quyunun başında durub fəryad cılardı. O kişi dedi ki, ey xaca, mənim keçimi və uzunqlamı oğurlayubdular. Səna nə olubdur ki, dad cılarsan? Tərrar dedi: "Ey əhməq, nə söylərsən, bir sanduqcəni ki, qiymətlü cəvahir ilə dolu idi, padşahın hüzuruna aparurdum. Ela ki, bura yetişdim, ayağım daşa toxunub yixildim və sanduqcə olimdən bu quyuşa dülşüd. Bu saat padşah mana siyasət edəcəkdir. Hər kəs sanduqcəni quyudan çıkarsa, ona on misqal qızıl verərəm".

O kişi öz-özünlə fikir elədi ki, ağarçı keçimi və ullağımı oğurladılar, amma bu on misqal qızıl on o şeylərin əvəzinə olur. Bunu mana allah yetirübzdür. O halda paltarnı götürüb

getdi. O kişi hər qədər quyunu axtardı, bir zad tapmadı. Fəryad elədi ki, ey kişi sən dedigin sənduqçə quyuda yoxdur. Cavab çıtmadı. Çok çatınlıkla quyudan çıxub paltarından bir nişan tapmadı. Heyran qaldı. Bir dəqənək götürüb atrafını qoruya-qoruya gedirdi. Xalq bu haləti görüb dedilər: "Ey əhməq, məgər dalı olubsan?" Dedi: "Qorxuram ki, məni da oğurlayalar". Sənət 1272.

### Hekayəti – tisbağa və əqrəb

Bir tisbağa bir əqrəb ilə dost və yoldaş idilər və həmişə bir-biri ilə dostluq lafini vurardılar. İttifaqən onlara bir iş yüz verdi ki, öz vətənlərini tərk edüb özgə yera getməli oldular. Olarnın güzəri bir çaya düşdü. Çün əqrəbin sudan keçməyi məqđur degildi, naçar qaldı. Tisbağı dedi: "Ey əziz yar, nə oldu ki, bəla qəmginsən?" Əqrəb dedi: "Ey qardaş, bu sudan keçmək fikri məni əmək girdəbəna salubdur. Nə mana sudan keçmək müyəssərdür, nə səndən ayrılmamaq." Tisbağa dedi ki, heç əmək yemə ki, mən səni zəhmətsiz bu sudan keçirəram. Heyif degilmi ki, bir dostu neçə müddətlərdə çatınlıklə əla gətirmək və asanlıqla buraxmaq. Pəs əqrəba öz dalusundan gəmi kimi qayurub suya rəvan oldular. Bu halda tisbağa bir səs eşiti. Soruşdu ki, bu nə ssəsdür? Əqrəb dedi ki, mənim nişimin səsidi ki, dalunda onu imtahan eylərəm. Tisbağa bu əməldən asılığa olub dedi: "Ey mürvətsiz, mən öz canımı bəla şərəqəbəna salub səni dalında sudan keçirirəm, əgər minnət bilmirsən və qədimi səhbətin həqqini zaye edirən, bəri niş vurmaq səbəbi nədür? Məlumdur ki, məndən sənə bir zəhor yetişməyibdür. Sənin nişin mənim daluma bir əsər eyləməz. Əqrəb dedi ki, mənim tabiatimin təqazası niş vurmaqdır. Xah dostun dalu ola, xah düşmənin sinəsi. Bu məsol ondan ətaridir biləsən ki, hər kəsin zati böddür, ondan yaxşılıq gəlməz. Əgərçi ona çok ehsan eyləyəsen. Qurda rəhm eləmək qoyuna zülmdir.

\* \* \*

## Zalim padşahın adil olmadığı

Keçən zamanda bir padşah var idi ki, ədl və ehsandan ayaq dışarı qoyub rəyyətə zülm edirdi. Bu padşah bir gün ava getmişdi. Elə ki, avdan geldi buyurdu ki, xalqa car ceyləsünər ki, bu günədək mənim gözüm doğru yolu görməkdən örtülmüşdü. Və mənim zülm alım məzəlmlərin və biçarələrin yüzünlə zülm qılıncı çəkməşdi. İndi rəyyat-pərvərlik məqamına gəlüb ədalət və dad qapusunu açmışam. Ümidiim budur ki, bundan sonra heç zalim məzəlma sitəm ceyləmək bacarmiya.

Rəyyatlar bu müştuluğdan bir təzə can tapdırılar. Və fəqirlərin ümidivarlıq gülü murad bağında açıldı. Müxtəsər o padşahın ədaləti bir həddə yetişdi ki, zülm və fəsadın əlaməti bilmərrə vilayətlərdən götürüldü. Bir gün onun səltənat hərəminin hərəmlərindən biri fırsat vəqtində bu halın keyfiyyətdən soruşdu ki, səbəb nə idi ki, cövrü cəfa mehrü vəfaya təbdil oldu? Şah buyurdu ki, mən o gün ava getmişdim. Nagah gördüm ki, bir it bir tülküնün dalınca yüksürüb yetmişdi və onun ayaqlarının birisini sindirdi. Tülkü o sıniq ayaq ilə qaçub bir deşiqə girdi. It geri qayıtdı. O halda bir piyada yol ilə gəlirdi və ita bir daş atdı, itin ayağı sindi. Və o piyada bir az yol getmişdi ki, bir at o piyadaya bir təpik vurdu ki, piyadanın ayağı sindi. Və at dəxi bir qədər yol getmişdi ki, ayağı bir deşiqə düşüb sindi. Elə ki, bu şəhəri gördüm öz-özülmə dedim ki, gör nə eylədir, na gördülər. Hər kəs onu eyləyə ki, gərkəmzə, onu görər ki, istəməz. Bu məsələ ondan ötürür ki, mülkafatdan qorxasan və pislik

eyləməyəsən. Məbəda ki, onun əvəzi sana yetişə. Pislik eyləmə ki, pislik görərsən. Özgəyə quyu qazma ki, özün düşərsən.

\* \* \*

## Sovdagər və oğlanları

Bir sovdagər var idi ki, dəryaların və səhraların manzillərini tey etmişdi. Və məşriqin və məğribin şəhərlərini gəzmış və ruzgarın yaxşı və yamanını görmüş və dövranın şirin və acılığını dadmış və dünyadan rahatlığından və cəfəsindən çox tacribələr öqrənmiş, çün əlümün qoşunun müqəddiməsi ki, ibarətdir qocalığ sıfatından onun bədəninin şəhərinə hücum eylədi və əcəlin ləşkərinin qaravulü ki, işarədür tük ağarmaqdan onun varlıq hasarının çevrəsini dutdu. Bəzirən bildi ki, dirilik sormyası bir mətədir ki, bədənin evində əmanət qoyulmuş. Onun üç cavan oğlanları var idi. Amma atalarının mali çok və özləri cavan olmaq səbəbiə sənətin cəfəsinə və kəşbin möhnətinə tab eyləməyib atalarının mallarını çox xərc və məsrəf eylədirilər. Və aziz olan ömürlərini əşərlətə keçirirdilər. Ataları çok məhrəbanlılarından olara nəsihət elədi ki, ey cavanlar, kişi öz qazanmadığı malın qədrini bilməz, amma bilmək gərəkdir ki, mal dünya və axırıstin xoşbəxtliq sərmayasıdır. Və kim ki, aziz olur hūnərin və malın səbəbi ilədür. Aləm əhli üç mərtəbəyə talibdir. Əvvəl güzərənin genişligidir ki, hamının məqsədu yemək və geymək və ləzzət aparmaqdır. İkinci böyüklik mərtəbəsidir ki, qədər və mənzilət tapub mənsəb sahibi olur. Bu mərtəbəni tapmaq olmaz məgər mal ilə. Üçüncü axırət səvəbina və



ona yüksəkliyib aparım. Əsas gülüb dedi ki, əcəb əhmaq oğrusan ki, əziz olan canı bir kamçıymat heyvanın və qadırsız (bir) şeyin xatasının yolunda qoyursan. Çünkü oğurluq eləmək istərsən, barı padşahın xazinasına get. Pəs əsas onun qollarını bağışlıyub zindana apardı. Zirək oğru səfəl oğrunun işindən xəbərdar oldu və əsəsin sözlərindən təcrübə hasıl etdiyüb öz-özünlə dedi ki, bu mənim oğru dostum nadan idi və düşmən asas dana. O dost nadanlığından məni halakə salurdu və bu düşmən mana tacrubə əgrətdi. İndi padşahın xazinasına getmək lazımdır. Pəs əhəstə padşahın imarətinin yanına galüb nəqəb vurdur. Nəqbin ayağı padşahın yatacaq yerinə yetişdi. Ora daxil olub gördü ki, padşah bir qızıl taxtın üstündə yatıb, çox qiymətlı şəyər dəxi var və bir meymun əlində nacaq onun yasduqunun yanında durub sağ və sola baxar. Və bunu görüb heyrən qaldı. Bu haldə bir neçə qarınca evin səqfinən padşahın sinəsinə töküldü. Meymun bunu görəndə dedi ki, səlbəhdək ulduz kimi oyaq qalub padşahın keşigində olum, bu qarincalar necə cürət edirlər ki, mənim ağamın sinəsində gəzələr. Pəs onun anlamazlıq həmisiyyəti cuşa galüb istərdi ki, nacağı şahın sinəsi üstündə qarincalara vurub öldürsün. Oğru qışqırıb nacağı meymunun əlindən alub qollarını dutub bağladı. Padşah bu qalmaqlı eşidüb yuxudan oyandı. Oğrudan soruşdu ki, sən kimsən? O cavab verdi ki, mən sənin ağıllı düşməninəm, sənin malını oğurlamağa gəlmidiyim. Əgər bir lahzə ehmal eyləyəydim, halak olurdun. Macarəni tamam padşaha nəqəl elədi. Padşah ona çox mal və mansəb verüb özünlən hüzur muqərrəblərindən elədi. Və buyurdu, meymunu zəncira vurdular. Bu məsələnin faydası odur ki, kişi gərək aqil ola və ağıllı ilə

dostluq və səhəbat eyləya. Və nadan ilə dost və aşına olmaya ki, ağıllı düşmən ağılsız dostdan yaxşıdır.

\* \* \*

### Qarı və pişiyi

Nəqəl edirlər ki, bir zəif qarı övrət var idi və bir evi dəxi var idi. Cahillərin kənlə kimi dar və bəxillərin gözəl kimi qaranchıq. Və onun bir pişigi var idi ki, hərgiz çörəgin yüzünü xəyal ainasında görməmişdi. Ona qənaət eylərdi ki, kasagənin iyini dişdəm (deşikdəm) eisdərdi, ya kasagənin ayağının nəqşini torpağın taxtası üzrə görürdü. Əgər bəxti mədədkarlıq edüb əlinə bir kasagən düşsə idi, gəda xazina tapan kimi çok şad olurdu. Bir həftəyədək onun şadlığı ilə gülzariş edərdi və deyərdi ki, yarəb bu ki, mən görürləm yuxudur ya oyaqlıq ki, bu qədər azabdan sonra belə naz və neməta yetişdi. Və o sahəb ilə ki, qarının evi o pişığın qəhatligi idi həmişə zar və nizar idi. Və uzaqdən xəyal suratında görünərdi. Bir gün çox zəhmət ilə damın üstündə çıxub bir pişik gördü ki, qonşunun divarının üstündə xuraman gedirdi. Və yırtıcı aslan kimi yürürdü və çox çağlıqdən aram ilə seyr edirdi. Çün qarının pişigi o həmcinsini o köklükdə gördü, dedi ki, sən na sahəbdən belə kök olubsan? Məgar Xəta padşahının qonaqlığında idin? Sənin bu qüvvətin və çəqliğin hardandır! Qonşunun pişigi dedi ki, mən padşahın xançasının töküntülərini yeyirəm. Və çün xançaları düzürlər, cürət və caldlılıkla sıçrayıb yağılı etlərdən və aq çörəklərdən bir neçə tika götürüb yeyirəm və gələn günədək xatircəm və fariğ gazırəm. Qarının pişigi

soruşdu ki, çaq at və ağ çörək neçə olur və mən bu müddətədək qarının şorbasından özgə bir zad əlimdə görməmişəm. Qonşunun pişigi gülüb dedi ki, bu sabəbdəndir ki, səni ərümçəkdən fərqli vermek olmaz. Və bizim hamcinslərimiz bu sıfıldən ki, sənin vardı ar edərlər. Pişiklik nişanlarından sənədə ancaq iki qulaq vardur və bir quyruq. Əgər padşahın bargahını görəsən və onun taamlarını görəsən, olur ki, çürümüş sümükler can tapan kimi cavan və təzə olasan. Qarının pişigi o pişigə yalvarub dedi ki, ey qardaş, mənim səninlə qoşuluq və hamcinslik haqqım var. Nə olur ki, muruvvət edüb bu dəfə ki, padşahın aşpazxanasına gedərsən, məni da aparanan. Qonşu pişigin ona rəhami galüb vəde eylədi ki, bu növbət onuz padşahın xançasına getməsin. Qarının pişigi bu vədənin müjdəsindən guya bir təzə can tapdı. Damdan aşağı düşüb bu hali qarıya naqı elədi. Qarı dedi ki, ey biçarə rəfiq, dünya əhlinin sözünlənə aldanma. Qənaat guşasını alından verma ki, tamahın qabını torpağдан başqa özgə zad doldurmaz. Və arzunun gözənlən fənə ignasından qeyri özgə şey tökməz. Adəmi qənaat dövlətlü eylər. Və söz eşitmək aşıldandır. Amma pişigin başına sultanın xançasının sevdası elə düşmüşdü ki, qarının nəsihat dəvəsi ona əsər eləmədi. Bəli, hamə ələmin nəsihati nadanın qulağında qərbilda su kimidir. Xulasə, o biri gün qonşunun pişiginin ittifaqılı yixila-dura özünlü padşahın bargahının qapusuna yetirdi. Bular ora yetişəndən bir gün irələ pişiklər padşahın xançasının üstünlən yiğilüb çok şur və qovğa eləmisiydi. Fəryad və fəğan ilə sultanın mehmandarlarını təngə gatlırmışdılar. Padşah hökm eləmisi ki, bir neçə adam əlləri yay, oxlu pusquda dursunlar. Ta hər pişik ki, cürat

edüb xançının üstünlən gələ, ox ilə vursunlar. Qarının pişigi bu haldan bixəbər çün taamın iyini eşidi, biixtiyar xancanın üstünlən yiğilirdi. Hənüz bir lokma yeməmişdi ki, bir kərgəz ox onun sinəsinə vurdular. Bəli, hər tamahkar naümid olur. Qarının pişigi qanına bulaşmış gerli qayıdub deyirdi ki, əgər bu oxun aflatindən qurtulam, əhd elərəm ki, dəxi qarının viranə evinin künçüna qənaat edərəm. Və hərçiz eşiqa çıxmaram. Balın lazzati yemişin zahmatına dəgməz. Öz doşabına qənaat eləmək elə baldan yaxşıdır.

\* \* \*

### Sərçə və ilan

İki sərçə bir damın guşasında yuva dutmuşdalar və orda vəqlərini keçirürdilər. Vəqt oldu ki, olların balaları və hər ikisi dəxi balalarına parvarış vermekdən ötəri yem taləbina gedürdilər. Bir gün birisi galüb gördü ki, cifti tamam iztirab ilə yuvanın ətrafına dolanıb fəryad eylər. Dedi: "Ey yar, niya pərişan halsan, bu nala nadəndir?" Dedi: "Necə nala eyləməyim, gəldim, gördüm ki, bir heybatlı ilan bizim balalarımızın qəsdini eyləyir. Dədim: "Ey zalim, hərçənd, qüvvətlü düşmənsən, amma biçarələrin ahindən həzar eyla. Eşitmədi. Dedi ki, sənin ahin mana heç əsər eyləməz. Dədim ki, qorx ondan ki, mən və ciftim səndən intiqam alaç. Və nə qədər ki, bacarıq səni halak eyləmkədə çalışaq. Genə gülüb dedi ki, sənin kimi zəif düşməndən nə galəcəkdir? İndi nə qədər fəryad eylərəm bir kəs mənim dadımı yetişməz. İlan bizim balalarımızı yeyub yuvada yatubdur." Cifti çün bu vəqti eşidi, o dəxi nala eylədi və balalarının ayrılığ odu

onun canına düsdü. Bu halda ev yiyesi istərdi ki, çırqağ yandırı. Fitiləni yağı bulaşdurub yandurub alına alub çırağdana qoysdu. Bu halda sərçələr vəhşətdən uçdular. Oların qanadlarının yeli fitiləyə dəydi. Kişinin əlindən sərçələrin yuvasına od düsdü. Ev yiyesi qorxdu ki, evin saqfinə od düşə. Damin üstündə çıxıb yuvanı dağıtdı ki, odu keçürənsün. O halda ilanı gördü, başını üzüb həlak eylədi. Bu məsəlin faidəsi odur ki, fəqirlərə və miskinlərə zülüm eyləmə ki, özündən güclünün əlində giriştar olursan.

\* \* \*

### Aslan və dovşan

Naqı edirlər ki, Bağdad tərəfində bir məqżzar var idi ki, onun nəsimi behişt bağını müətər və onun gülləri fələklərin gözənlü münəvvər eylərdi. Və onun gülgəşəninin hər butağından min ulduz taban və o güllərin hüsnünün tamaşaşından göğlər sərgərdan və hər təraf saf və xoşgavar çəşmələr rəvan və oların konarında əlvən çıçəklər xəndan və səbənin nəfəsi oların atrindən mişk rızan idi. O çəməndə çok vəhşilər var idi ki, havası xoş olmaq və otu və suyu çok olmaq səbəbilə orda vətən eyləyüb günlərini rahatlıq ilə keçürərdilər. O çəmənin yakınında bir tündməzaclu aslan var idi ki, hər gün öz didarını o bıçaralara göstərsədi. Oların eyş və zindəğanlığı ondan müükəddər olurdu. Bir gün ittifaq edüb aslanın yanına gedüb ərz elədilər ki, biz sənin aciz və fəqir rəsiyyətlərinik. Sən hər gün bizdən qəhrə qəzəb ilə av eylərsən. Əgər birimizi həlak edərsən, yüzümüz sənin qan tükəməgindən və heybatindən zəhraçak və pərişanhal oluruq.

İndi bir tədbir eyləmişik ki, səna fərəğat hasil ola və bizlər rahat ki, bundan artıq bizləri incitməyəsən. Hər gün biz padşahın matəxəinin vəzifəsini öz rizamız ilə göndərək və taqsır eyləmərik. Aslan bu əmrə riza verdi. Olar hər gün qura atardılar, heyvanlardan hər kimin adı çıqsa idi, onu vəzifə rəsmi ilə aslana göndərərdilər. Bir müddətdən sonra qura dovşanın adına çıktı. O, yoldaşlarına dedi: "Bu işdə tədbir garək ki, aslanın şərini özümüzdən dəf eyləyək". Yoldaşları dedilər ki, sən bu zaif gövdə ilə elə böyük zalının öhdəsin-dən necə gəltərsən? Dedi ki, aşığ və tədbir cüssə kükçük olmaq ilə degil. Əgər siz bu əmrində məni müsəlləm eyləsonuz, mən aslanın həlak olmasına bir fikir eyləyüb sizi o zalının cəngindən qurtararam. Dedilər yaxşı olur. Dovşan o qədər sabr elədi ki, aslanın çəşti vəqti keçdi. Onun tamahı hərəkətə galüb açığından göga topraq savururdu. Dovşan acz ilə onun yanına gedüb gördü ki, o, çox qəzəbnakdır, iştir ki, ahdi sindirsün. Dovşan salam verüb dua və sənə yerinə yeturdu. Aslan dovşandan soruşdu ki, hardan gələrsən? Və vəhşilərin halları necədir? Dedi: "Olar haman qayda bir dovşan dəxi mənimlə yoldaş edüb sizin çəştiniz üçün göndərdilər. Özə aslan yolda bizi rast galub yoldaşımı aldı. Nə qədər dedim ki, biz hər ikimiz heyvanların padşahı üçün vəzifə gedirik. Mənim sözümlə iltifat eyləməyüb dedi ki, bura mənim ovlağımındır, buranın avının mana təəllükü var. Məndən böyük padşah kimdir? Axır onun yanından qaçub qullugu-nuza göldim ki, vəqioni ərz eyləyim". Aslanın xişmi və həmiyyəti ziyadə olub dovşana dedi ki, o nə karədir ki, mənim avımı olımdan ala. Bacararsanmı ki, məni ora aparub onu mana göstərsən, ta sənin və öz intiqamınızı ondan alıbm.

Dovşan dedi ki, o, siza çok nəlaiyiq sözlər dedi. Mən bacarmadım ki, onun cavabını verim. Amma onu siza nişan verərəm. Bunu deyüb dovşan qabağa düşüb aslan dəlinca getdilər. Ta dovşan aslanı bir dərin quyunun başına götürdi ki, o quyunun suyu günün çeşması kimi saf idi. Dedi: "Ey padşah haman aslan bu quyudadir. Mən onun qorxusundan quyunun yavuquna gedə bilmərəm. Əgər məni qoltuqunuza alasınız, onu siza göstərərəm". Aslan onu qoltuğuna alub quyunun başına galüb, aslan quyuya baxanda gördü ki, dovşan doğru deyirmiş. Öz surətinin əksini dovşan ilə suda görəndə gümən elədi ki, o, aslanırdı ki, onun avını alub quyuda yeyir. Dovşanı buraqib özünü quyuya atdı. Bir-iki nəfəs verüb həlak oldu. Dovşan salamət gerib qayndub heyvanları bu haldan xəbərdar elədi. Olar Allaha şükür edüb aslanın şərindən xatircəm oldular.

Bu məsol ondan ötürüdir ki, düşmən nə qədər qüvvətli olsa, qəflət vəqtində hiylə ilə onu həlak eyləmək olur.

\* \* \*

### Qurt və dovşan

Bir ac qurt çöldə dolanındı. Gördü ki, bir dovşan bir ağacın kölgəsində yatubdur. Qəflət yuxusu onu dutubdur. Qurt elə vəqt qənimət bilüb ahəzə onun tərəfinə getdi. Dovşan onun qədəminin səsindən və nəfəsinin havasından xəbərdar olub yerindən sıçrayub istədi ki, qaçsun gördü ki, qurt onun yolunu elə dutubdur ki, qaçmaq macalı yoxdur. Dovşan qurtun qorxusundan yerində quruyub qaldı və yalvarmağa başlayub dedi: "Bilirəm yırtıcı heyvanların

padşahının iştahası şiddətlidür. Amma bu zəif cüssə ilə ancaq padşahın bir loqması oluram. Məndən nə görür və məni yeməkdən nə müşkül açılır. Bu yavuqda bir tülüklü var ki, çok çağlığından yola gedə bilmir. Gümənəm budur ki, onun atı təzə və tərlikdə dirilik bulağının suyu kimidir. Onun qanı şirinlikdə və lezzətdə həyat şərbətidir. Əmir əgər buyura mən onu bir hiylə ilə bəndə saluram ki, əmira naşastavlıq ola. Hərgah bu murad əmələ gəldi, xoşdur. Və illa mənim özüm padşahın təsərrüflündəyam". Qurt dovşanın əfsununa aldanıb, tülükinin evinə getdilər. Amma o tülüklü hiyləgörlikdə elə idi ki, şeytana dərs verərdi. Dovşanın onila qədimi düşmənliyi var idi. İstərdi ki, ondan intiqam alsun. Dovşan qurtu tülüknün desiginin ağızında qoyub özi içəri girüb, tülükiyə salam verdi və dua və sənə eylədi. Tülüklə dəxi təmam ettimar ilə salamın cavabını verüb dovşanı təzim ilə ağlaşdırıldı. Dovşan dedi ki, çok zaman olur ki, cənabınızın müllaqatının şərafətinin arzusunda idim. Amma ruzgarın bir para mançolarının sobəbili bəs seadətdən məhrum olmuşdum. Bu vəqida ki, Misirin padşahu ki, çok əzəmətli və rəyyatparvar padşahdır bu şəhərə təşrif gətirübdir və cənabınızın salamət guşesində ağlaşmığını eşidüb məni vəsiə edüb sahibi görməgə görüb ta gözünü gün kimi didarınız ilə münnəvvər eyləya və can damarını nəfəslərinizin iyili müləttər qılı. Əgər izin verəsiniz daxil olsun və illa özgə növbət qaza eyləmək olur. Tülüklü bu kələmin səfəhəsindən hiylə næqi oxuyub öz-özünə dedi ki, salah odur ki, bular ilə sülük ilə rəftər edim. Və o sərbəti ki, məndən ötəri tərtib eyləyübdür-lər öz böğazlarına töküm. Beli, kesək atanın cavabı daşdır. Tülüklü dedi: "Mən bu guşədə ondan ötəri ağlaşmışım ki,

müsafirləri qonaq edim və azizlər ilə həmnişin olum. Ta kamal kasb edüb seyza yetişim. Xüsusən, belə aziz ki, siz nişan verirsiniz. Onun cahandarlığında hazırlam və deyibdür-lər ki, nə vəqt qonaq golur ruzisi daxi golur. Amma təvəqqə eyləram ki, o qədər səbr eyləyasiniz ki, evi süptürüm və fərş eyləyim". Dovşan gùman eylədi ki, sözləri tülkiyə asər eylə-yühdür. Cavab verdi ki, bizim qonağımız dərvish təriqətli kimsadir, evə fərş salmaq lazımlı degil. Amma çünki canabınız belə xahiş etər, sahib-ixtiyarımız. Bunu deyib dışqarın çıqdı və hamı macəranı qurta naqıl eylədi. Və tülkinin aldamağına qurtu xəbərdar etdi. Qurt tamah dişini itiləyib tülkinin ətinin xəyalılı damağını çəğ eylərdi. Və dovşanın tülkini aldatmağına və qurta qulluq eyləmagına şad olurdu. Amma tülki chtiyat yolundan və işin axırını fikr eləmək yüzündən bu vəqiqədən çox irələ öz mənzilinin içində bir darin quyu qazmışdı. Və onun üstünlü xurda çöplərlə örtməşdi. Neccə ki, tülkilərin adatıdır nə vəqt ki, özləri üçün deşik qazarlar qapısunu iki qoyarlar ki, zərurət vəqtində o birindən qaçsunlar. Tülki eşiğə çıxub qurtu və dovşanı çağırıdı ki, ey aziz qonaqlar, içəri taşrif buyurun. Olar içəri daxil olan vəqidə tülki o biri deşikdən çıxub qaçıdı. Dovşan çox şadlıq ilə və qurt tamam tamam ilə o qarantalı külləyə girüb o çöplərin üstünlə ayağ qoyanda qurt ilə hər ikisi quyuya düşdülər. Qurt cə təsəvvür etdi ki, bu hiyləni dovşan qayurubdur. O saatda dovşanı dutub parça-parça etdi. Bu məsal ondan ötəridir ki, ağıllı adama hiylə eləma ki, ondan getməz və əgər əzgənin haqqında bədəməl eyləyəsan o özünlə rücu olur.

\*\*\*

## Pələng və balası

Bəşrənin ətrafında bir cozirə var idi ki, qayıtdə abū havası xoş idi. Və orda bir meşə var idi ki, onun içində saf və latif bulaqlar rəvan olurdur. Nahayatda qariba mərgizar və çəmənlər və aqsami-xoşqamət ağacılar və yemişlər peydə idi. O meşədə bir pələng vari idi ki, heç yurtıcı heyvanlar o meşənin ətrafına dolana bilməzdilər. Müddətlər o meşədə öz könlərinə kamincə güzərən edərdi. Namuradlıq suratını ruzgarın ainsəndə görməmişdi. Onun bir balası var idi ki, hamı aləmi onun yüzündə görürdü. Və onun didarı ilə gözləri rövşən olurdu. O pələng ahd eləmişdi ki, cün balası bir yaşına yetişər və cəngəli avın qanılı xəzab edə bilər, o meşəni onun ixtiyarına versün. Və özü nə qədər ki hayatı vardır bir guşa da aglaşsun. Hənuz o pələng üçün murad gülü açılmamışdı ki, əcəlin xəzəni onun ömrünün gülünə tarac yelina verdi. Cün əcəl aslanın cənginə giriftar oldu, yurtıcı heyvanlar ki, irələdən o meşəni arzu edərdilər, hamı o meşəyə gəldilər. Haman pələngin balası bildi ki, olar ilə bərabərleşmək bacarmaz, oradan çıktı. O heyvanların aralarına cəng düşüb bir xunrız olan aslan olarin hamisəna qalib oldu və o behişt kimi asayış arturan meşədə vətən eylədi. O pələngin balası bir neçə vəqt dağlarda və çöllərdə sərgərdanlıq çəkdi. Axır əzələn bir özgə meşəyə yeturdu. Və o yerin heyvanları ilə üns dutdu. Və olara öz könlərinə dərdini deyib olardan istimdad eylədi. O heyvanlar elə ki, o aslanın qüvvətiindən və cüratından xəbərdar oldular, pələngin balasına kömək eləməkde aciz qalub dedilər ki, cy biçara

hələ sənin qadımı vətənin bir aslanın təsərrüflündədir ki, quşlar onun heybatından o meşənin çevrasından uça bilməzlər. Və fillər onun qorxusundan o meşənin ətrafına dolana bilməzlər. Onun barabəri degilik ki, onuna cəng məqamına galək. Bizim rayimiz və məsləhatımız odur ki, son onun dərgahına gedüb tamam sidq ilə qulluq edüb müdərəsə cəlyayəsan. Pələng balası bu sözü qəbul edüb, salahını onda gördülər ki, aslanın xidmətgülzarlığını ixtiyar cəlyaya və öz qüdratını qulluq lazımlarını emala gətirə. Pas o aslanın qulluqçularının birisilə onun qulluguna gəldi. O aslan ona müttəvəccih olub bir layiqli qulluğa təyin elədi. Pələng balası xidmətkarlıq atığını belinə vurub bir tövr ilə qulluq və kərguzarlıq rəsmlarını yerinə yetirdi ki, gülbügən onun hörməti və cirası artıq olurdu. Bir həddədək ki, orda olan əyanın hamisindən möhtərəm oldu. Və həmişə aslanın xidmətində cəhd və say cəylərdi. Bəli, hər kasın cəhd və sayı artıq ola, hamidən işi artıq olur. Bir vəqt aslana bir uzaq və asfatlı meşədə bir iş ittişaq dildər ki, havanın çok isti vəqtiyi. Çöllər və dağlar dəmirçilərin kürəsi kimi qızmışdı. İstilikdən heyvanların məğzi sümüğündə cuşə gələrdər. Və xərçəng su içində tabada balıq kimi bürüyan olurdu. Əgər bulud yağış yağırsısa idi, hər qotrəsi havada bir qışılıcm olurdu. Əgər buluda şəmsirin (?) oynasa idi, pərvana kimi qanad və quyruğu yanardı. Aslan öz-özünlə fikr elədi ki, belə vəqtdə ki, səməndər havanın istisindən odun içindən qədəm dişqar qoya bilməz, nökrərlərindən hansısını bu işə feysəl verməgə əmr cəyləsin. Bu fikrin əsnasında pələng balası orda idi. Padşahı çox fikirli gördü. Padşahın onunla çok şəfqəti olmaq cəhətələ onun hüzuruna gedüb, o təfəkkürün bəsini

soruşdu. Əmrin keyfiyyətini biləndən sonra o işin kifayətini öz boynuna götürdü. Rüksət hasil eləyüb, nökrərlərden bir neçəsini götürüb o yera müttəvəccəh oldu. Gündərən vəqti o məqəmə yetişdi. O əmərə əncam verüb gerü qayıtdı. O mülazimlər ki, onun yanınca var idilər, ondan təvəqqəf elədlilər ki, belə istidə ki, belə müşkül işə feysəl verdiniz, ixlasınız sultana nə həddə idi? Məlum oldu, ağar bir zaman bir ağacın kölgəsində təvəqqəf edüb rahat olasınız və bir içim su ilə susuzluğun oduna təskin verəsiniz məsləhatdır. Pələng balası təbəssüm elədi və dedi ki, mənim böyükliyüm və təqərrübüm padşahın hüzurunda bir əmanətdir ki, cidd ü cəhd ilə onu həll etmişəm. Layiq deyil ki, onu kahallıq ilə sərnığın eleyim. Və bir bina ki, çox sayı ilə uca olubdur, yaxşı olmaz ki, onu tənbəllik edüb yer ilə yekسان eleyim. Cəfa çəkməmiş rahatlığa yetişmək olmaz. O kimsə məqsuduna yetişər ki, bəla oxlarının qabağında qalxan ola.

Bu xəbəri sultana ərz elədilər və bu surətin sohifəsini dibaçından xatiməyədək padşahın hüzurunda oxudular. Aslan bu xisəti çox töhsin elədi. Buyurdu ki, sərdarlıq və sərvətlik belə kəsa layiqdir ki, məşəqqətə tab edə və rəziyyət onun dövründə rahat olalar. Bəli, o padşahdan xəlqa asayış hasil olur ki, öz rahatlığını tərk cəlyaya. Pas aslan pələngi hüzura istayıb tamam ikram ilə o meşənin böyükliyünü ona tapşırıb, atasının yerini özünlə verdi. Və padşah onu özünlə vəliyəd elədi. Bu məsəl ondan ötürür ki, biləsən, heç kəs sayı yolunda çalışmamış muradin günü ümid məşriqindən tulu eyləməz və çıkmaz.

## Qarğı va qurbaqa

Bir kəsəğən bir bulağın kənarında vətən dutub bir ağaçda mənzil eləmişdi. Və bir qurbağa dəxi o bulağın içində maskən qılımışdı. Kəsəğən qurbağının oxumağı çok xoş golüb onunla aşına oldu. Və qurbağa dəxi kəsəğənla üns dutub gecə-gündüz bir-birilərə dəmsəz və həmsəhət idilər. Kəsəğən bir gün qurbağaya dedi ki, mən istərəm ki, həmişə səninlə bir yerda olub үrkəklərimizin dərdini söyləyək və hər vəqt ki bir-birimizi görmək istəsek məqdür ola. Sənə mənim mənzilimə gəlmək və mənim sənin mənzilinə getmək çatın olur. Bu səbəbdən ki, nə vəqt səni çağırıram, suyun səsindən eşitmirsən. Bir fikir eləmək gərəkdir ki, cün mən suyun qıraqına golüm, sən xəbərdar olasan. Və nə vəqt ki, sən məni görmək istərsən o halda müyəssər ola. Qurbağa dedi ki, doğru deyirsən, mən dəxi bu fikirdə varam ki, mənim dostum nə vəqt ki suyun kənarına golür, mən suyun dibində onun gəlməgini necə bilim. Və gah olur ki, mən dəxi sənin mənzilinə golüb, səni çox gözlayılb gec görürləm. Çokdan bu fikirdə var idim. Bu işə bir fikir eyləmək gərək. İndi sən bu sırrı aşkar eylədin. Lazamdır ki, bu əməla bir tədbir eyləyəsən. Kəsəğən dedi ki, mənim fikrim budur ki, bir uzun ip tapub bir ucunu sənin ayağına bağlayım, bir ucunu öz ayağıma. Elə ki suyun kənarına gələrəm, ipi tərpədərəm, ta xəbərdar olasan. Və əgər sən mənim yanına gəlmək istəsən, ipi hərəkət verəsən ki, sənin gəlməgindən xəbərim ola. İki tərəfdən bu məsləhətə razi oldular. Və həmişə bu vəsile ilə bir-birini görürdülər. Bir gün kəsəğən suyun kənarına golüb

qurbağanı görmək istərdi. Bir qarğı havadan enib kəsəğəni götürüb havaya çökildi. Qurbağa dəxi suyun içindən çıxıb qarğanın altına biixtiyar gedirdi. Xalq bu əciba halotü görüb tamaşa edərdilər. Və qurbağaya rişxənd ilə tənə edərdilər ki, əcəb halotüdər ki, qarğı qurbaqa av eyləyüb və hərgiz qurbaqa qarqanın avi olmuyub. Qurbaqa fəryad edirdi ki, nacins yoldaşın aşinalığından bu bəla mənim başıma gəldi.

Bu məsəlin faydası odur ki, hər kəs öz həmcinsi ilə yoldaş ola.

\* \* \*

## Müsibət və nədəmət çəkər

Nəqldir ki, bir aslan azarlanmışdı və bir həddə zaif olmuşdu ki, av eyləmək qüdrəti qalmamışdı. Onun yanında bir tülükü var idi ki, onun avının artığını yeyüb zindənənləğ eylərdi. Elə ki, aslan avdan qaldı, tükünün işi çatına yetişdi. Bir gün aslanı malamat eyləyüb dedi ki, ey yırtıcıların padşahı sənin bu azarlı olmanın tamam bu meşənin heyvanlarını malub eyləşibidir. Niçə bu illətə müalicə eyləmirsən? Aslan dedi: "Neçə müddətdir ki, bu azar məndədir. Əlacını bilmirəm ki, hansı dəvədrə. Amma bu neçə günlərdə bir həkim ki, mənim onun müalicəsinə etibarım var, buyurdu ki, uzunqlığın ürägi və qulağı sənin dərdinin davasıdır. Bundan qeyri dərdin dəvəsi yoxdur. O vəqtən bəri bu fikirdə varam ki, bu müddəə necə hasil olacaqdır". Tülükü dedi ki, əgər padşah buyura, mən ki onun bir kamtar həndəsiyəm, bu əmri əməla getürməgə çalışaram. Ümidim var ki, padşahın iqbalının yəməni ilə məqsud müyəssər ola. Aslan dedi ki,

nece bu dördün dörmənin taparsan? Tülkü dedi: "Ey padşah bu meşənin yavuqunda bir bulağ var. Hər gün bir kazır ora paltar yumağı gəlir. Onun bir uzunqlığı var ki, o çəşmənin ətrafında otlayır. Olur ki, onu aldadub bu meşəyə götürülm. Amma padşah nəzzərən, çünki onun ürəgini, qulağını yeyər, qalanını sair heyvanlara sədəqə versün". Aslan and ilə nəzzər elədi. Tülkü bulağın başına gəldi. Haman uzunqlığı görüb səlam verdi. Və soruşdu ki, səbəb nədür ki, səni belə azarlı və arıq görürləm. Dedi: "Bu kazır məni həmisi işlədir və mana timar ələməkdə kahallik eylər və qoymaz ki, doyunca otlayım". Tülkü dedi: "Ey biçarə, indi ki, ayağın və yerimək qüdrətin var, niyə belə azab çəklüb bu qədər cəfaya və bələyə girifstar olubsan?" Ulağ dedi ki, neyəyim, hər yera getsəm, bu məşəqqətdən və zəhmətdən xilas olmaram və yalqız bu azabə mən girifstar degiləm. Mənim həmcinslərim dəxi mənim kimidirlər. Tülkü dedi: "Alam həmin bu kazırın qapusu degil, yer gəndir. Niyə bir özgə yera səfər əyləmir-sən?" Tülkü dedi ki, sən dedigin təvakkül mərtəbəsidir, bu mərtəbə hər kəsə məqdүr olmaz. Allah təala aləmi əsbab ilə dolandırır. Səbabsız ruzi hasil ələmək olmaz. Və agar razi olasan, mən səni bir mərgizərə apararam ki, çok othu və sulu və səfalu yer ola və bundan irələ bir özgə ulağ dəxi sənin kimi xəsta və zəifdi. Haman çəmənə aparmışam, indi get gör nece çaq olub və nece gazıl və otluşur.

Əlqıssə, tülkü belə sözlərdən o qədər dedi ki, ulağı aldatdı. Ulağ dəxi dedi ki, belə qardaşlıq və dostluq ki, səndo görürəm, ümidiim budur ki, hər nə sən deyirsən, cəlahadır. Uzunqlağ tülküün dalına düşüb o səbzəzərə göldilər. Aslan elə ki, ulağı gördü, uzaqdan onun üstüne sıçradı ki, dutsun.

Çünki çox zəifidi. Av ələmək bacarmırdı. Uzunqlağ yaralanmış ordan qaçıdı.

Tülkü aslanı məzəmmət eyleyüb dedi ki, niyə səbir-sizlik edüb, iş məqamına yetişməmiş irələdən hərəkət etdi? Və belə asan avı əldən buraxdırın. İndi peşimanlıq bir fayda verməz. Bu sözələr aslana gəran galüb, öz-özüñə fikr elədi ki, ağar təqsiri boynuma götürsəm, acızuğuma iqrar etmiş oluram. Pəs lazıim degil ki, tülkü məni aciz bilsin. Məsləhət odur ki, onu bu qism sözləri danışmaqdən man eyleyim. Aslan dedi ki, hər na padşahlar eylər, raiyyətin onu sonuñağı və illət tutmağı çox biadəblikdir. Və hər aməl ki, padşahlar eylər, nökərlərin o qədər fəhmi yoxdur ki, onu dərk eyleyə. Bu sözələri (danışmaqdən vaz keç) sakit ol və bir hiylə ilə ki, uzunqlığı bir də bura götişən, ta sənin ixlasın dürüst mana malum ola.

Tülkü bir də ulağın yanına gedüb tələqqi ilə salam verdi. Uzunqlağ yüzünüñ ondan dolandırılbı dedi: "Ey hiyləgər yalançı qardaş, əvvəl mana vədə verdin ki, məni əzabdən qurtarub rahathığa yeturəsən. İndi məlum olur ki, məni aslanın cənginə salasən". Tülkü dedi: "Ey qardaş! Sən nə xəyal əyləyubsən və nə fikir xatirinə golubdur ki, ancaq bir tilsim görmək ilə sabzəzərdən qaçub genə özüñə bu günlə seçirəsən. O ki, sən gördün, bir tilsimdir ki, hakimlər qayırub-durlar ki, sənin kimi heyvanlar onu görəndə qaçunşular ki, orda məqam dutub elə çəmənə xarab əyləməsünər ki, ora padşahın qoruğudur. Hər kəs ki, sənin kimi mənim ilə yoldaş və qardaşdır bu əmrin haqqatını ona bildirüb o çəmənə aparıram ki, elə gözəl yerdə otlayub, hər cəhətdən xatircəm olalar. Əvvəldən mənim yadimdə idi ki, səni xəbərdar

çylayım ki, orda bir tilsim var ki, aslan şeklindədir. Amma səninin dəstləğin bir yera yetidi ki, onu mehribanlıqlıdan unutdum. İndi ki, bu hala xəbərdar oldun, genə gerü qayıdub haman çəmənə getmək məsləhətdir". Tülüklü o qədər belə əfsanələrdən uzunqulağı söldi ki, genə tülüklü ilə haman meşəyə gəldi. Tülüklü irəlli gəlüb aslana uzunqulağın gəlmək müştuqlugunu verdi. Və iltimas elədi ki, irəllükü kimi bisobirlik etməyib öz vəqtində hazır olsun. Aslan tülkililərin nəsihotini qəbul edüb meşənin bir güşəsində cansız tilsim kimi ayaq üstə durdu. Tülüklü gəlüb dedi ki, gəl o tilsimin haqiqatını görəsən. Ulağ bu sözlərə inanub, aslanı tilsim sanub onun çevrəsində otlamağa maşğıl oldu. Nagah aslan yerindən sıçrayub uzunqulağı alub öldürdü. Tülüklüye dedi ki, sən burda dur, ta mən gedüb bulağda qılış eləyüb gəlim. Aslan bulağda gedəndə tülüklü uzunqulağın ürəgini və qulaqlarını yedi. Ela ki, aslan gəldi, gərdü ki, uzunqulağın nə ürəgi var və nə qulaqları. Tülükdən soruşdu ki, bunun ürəgi və qulaqları hanı? Tülüklü dedi ki, bunun nə ürəgi var idi, nə qulaqları. Bu səbəbdən ki, ürəgi olsaydı, mənim hiyləmə inanmazdım və agər qulağı olseydi, aslanı tilsim gümən eyləyüb öz ayağı ilə gora gəlməzdi.

Bu məsol ona görədir: anlamazın nə ürəgi olur və nə qulağı.

\* \* \*

## Salim və Çanim

İki rəfiq ki, birisi Salim adlu idi və birisi Çanim. Yol ilə gedirdilər. Və mənzilləri tey edildilər. Onların güzəri bir uca dağın ətəgina düşdü ki, o dağın ayağında bir bulağ var idi ki, saflığda gül yanaqlarının təzə yüzləri kimiymi. Və şirinlikdə şirin danışıqların şəkər dodaqları kimi. O bulağın yanında böyük bir hovuz qayrılmışdı və kölgələr ağacılar və reyhanlar orda baş çəkmişdi. Bir tərəfdə sünbü'l sərvin ayağına düşüb, bir yanda bənövşə susənin qabığında baş qoyub. Əlqıssə, o iki rəfiq yoldan haman pakiza yera yetişdilər. Çün o məqamı xoş gördülər, rahatlığdan ötrü orda mənzil edüb asayış etdilər. Və çeşmənin və hovuzun ətrafına güzər qılıb hər yana tamaşa edirdilər. Nagah havuzun kənarında bir ağ daş gördülər ki, onda bir xətt yazılbudur ki, ey mütəsir, burda ki mənzil cıyladin, bil ki, bundan yaxşı qonaq mənzili qayırımsıq. Amma şərti odur ki, başından keçüb ayağ bu çeşməyə qoyub, burulqanın xətasından və qarq olmanın qorxusundan fikir eyleməyib hər növ ilə ki, bacararsan özünü suyun kənarına yeturəsen. Və bir aslan şəkli daşdan qayrulub o dağın dibində qoyulubdur. Onu çigninə götürüb tezliklə özünü dağın üstünlərə yeturəsen. Və yırtıcı heyvanların qorxusu və yolu zahmatılı öz işindən gerü qalmayasan ki, çün yol axıra yetişər, məqsud ağacı bar verür. Ta bir kəs yol getməyə mənzilə yetişməz.

O xattın məzmunundan xəbərdar olandan sonra Çanim yüzünü Salima dutub dedi ki, ey qardaş, sən gəl cəhd ilə bu xətalı yolu tey edək və bu tilsimin necəliginə xəbərdar

olmaqdan ötəri, na qədar ki, mümkündür, soy eylayş. Ya muradımızca göğün üstündə ayaq qoyarıq, ya mərdlər kimi himmatimizin üstündə baş verərik. Salim dedi: "Ey aziz yoldaş, bir xətt ilə ki, onu yayan məlum və həqiqatı məshum degil, belə xətalı işi cılamak ki, xeyri naməlum və özü qorxuludur, cahilliğ nişanasıdır. Heç ağıllı zəhri yaqın ilə və tiryaki gümən ilə yeməz. Və heç dana nəqd cəfəni nisya rahatlığa qəbul cılamaz. Və dana kasın yanında yüz ilin rahatlığı bir dəm əməmə bərabər degil".

Ganim dedi ki, ey mehriban rəfiq, məhnət rahatlığ müqaddiməsidir və böyük işlərə ayaq qoymaq dövlət və izzət nişanası. Kim ki, rahatlıq ixtiyar etdi, cəfədən qayıtdı və xar cəfəsinə təhəmməl cılamadı, murad gülünү dərmədi. Uca himmatlı qoçaq kişi guşadə aglaşmaz və özünü uca mərtəbəyə yetürməyə. Şadlıq piyaləsini xumar zahmatını çəkməmiş içmək olmaz. Murad xəzinəsinin qiflisi təbə görməmiş açmaq olmaz. Və himmat mənim cilovumu dutub bu dağın başına çəkəcəkdir və bala girdabından və cəfa yükünü götürməkdən fikir cılamayacəgəm. Əgər dostumun tələbində bana zəhmat yetişə, layiqdir nə qədar hərəmin şövqü var, biyabanlar cəfəsi asandır. Salim dedi: "Bəli, baharın ümidi ilə xəzənin cəfəsinə tab cılamak olur. Amma bir yola qədəm qoymaq ki, axırı məlum degil və bir dəryaya girmək ki, hasili aşkar degil, ağıldan uzaqdır. Və hər kas ki, bir iş başlıya, gərəkdi ki, onun çıxacağını garçığından irəlү fikir cılaya. Və işin əvvəlindən axırını fikir cılayüb onun xeyrini və zarərini mülləhizə cılaya. Ta əbas cəfa çəkəb aziz ömrün nəqđini fəna yelina vermiyyə. Ta əvvəl qədəmin yerini cılamışasən bir işə qədəm qoymıyasən. Şayad ki, bu xətt

təcrübədən və istehzadan ötrü yazılmış ola, bu bulağ bir girdab ola ki, ügencilik ilə kənarına yetişmək olmija və əgar ondan nıcat məqđur ola, bu daşdan olan aslanın şəkli bir həddə ola ki, çəkənə götürmək (mümkün) olmija və əgar onu götürmək dəxi mümkün ola, olur ki, bir yügürmək ilə dağın başına yetişmək olmija və əgar buların hamısı müyəssər ola məlum degil ki, hasil nə olacaqdır. Mən bu işdə sənə yoldaş degiləm və səni da qoymaram ki, bu işə qədəm qoysasan".

Ganim dedi ki, bu sözdən keç ki, mən əzgə səzilə əzəsimatimdən qayıtmaram və mən bilirəm ki, sənən mənimlə yoldaşlıq qüdrətin yoxdur ki, bu işdə bərabərləğ edəsən. Bəri tamaşa qılıb dua etə. Salim bildi ki, o əz işində möhkəmdir, dedi: "Ey qardaş, mənim tamaşa cılamak taqatım yoxdur".

Pəs Ganim hər nə ki var idi mənzildə qoyub, əz yoldaşını vida cılayüb yola düşdü. Ganim canından keçüb bulağın kənarına gedüb dedi: "Ya dəryada qərq oluram, ya gəvhər ələ götürürəm". Pəs əzm atığını himmat belinə bağlı-yub haman çeşməyə girdi və özünü kənarə yetürdi. Nəfəsini düzəldib daşdan olan aslanı götərib, yüz zəhməti qəbul edüb bir yügürmək ilə özünü dağın başına yetürdi. Ətrafa baxub bir böyük şəhər gördü ki, havası və fazası çok xoş və behişt kimi gözəl və irəmin bağlı kimi taza idi. Ganim dağın üstə durub şəhərin ətrafına baxardı. Nagah o aslanдан bir heybatlı səs geldi ki, o şəhərin əhlisi o səsi eşitdilər. Çok xalq şəhərdən çıxıb haman dağa yüz qoydular. Ganim tamaşa edüb xalqın hücumundan təccüb edərdi. Nagah bir cəm o şəhərin böyüklerindən Ganimə yetişdilər. Salam verüb çok iltimas ilə onu bir ata mindirüb şəhərə apardılar. Və onun

başını gülab və kafur ilə yuyub padşahın libas geyindirdilər. Və tamam ikram və chtiram ilə o vilayətin padşahlığını ona tapşırıldılar. Çanim bu əmrin həqiqətini olardan soruşdu. Dedilər ki, çün bu aslanın səsi şəhərə yetişdi, bu vilayətin padşahı fətə olur və onun yerinə bir əzgə padşah mənsub olur. Və o bulağda onda hökimlər tilsim qayırıbdurlar. Və o daşdan olan aslanla göğlərin və günflərin və aynın və ulduzların dərcələri səbt olubdur. Hər kəs ki, o çəsmədən keçüb və daş aslanı götürüb budağın başına çıxı, o vəqt o aslandan bir səs gelür ki, bu vilayətin padşahı fətə olur və onun yerinə bir əzgə padşah gelür. Çanim bildi ki, bu hamısı zəhmət bu rahatlığdan ötürüdir. Elə ki, dövlət qabağa gelür, işlər rast olur.

Bu məsəl ondan ötürüdir ki, naz və nemətin şərbəti nişiz olmaz.

\* \* \*

### İki gəyərçin

İki gəyərçin bir yuvada yoldaşıydılar. Nə əzgələrin kündüründən olaların xatirində bir gübar varlığı və nə ruzgarın möhnətindən könlüllərində bir dərd. Danaya və suya qənaət eyləyüb guşənişin dərvishlər kimi təvakkül eləmişdilər. Birinin adı Bazanda və o birinin adı Navazanda. Gecə gündüz bir-birinin yoldaşlığı ilə mövzun nəşmələr oxuyardılar və qunaqun zərbələr tərtib edərdilər. Bir-birinin didarı ilə guşəgirlik künctündə hamı aləmdən fariqiyidilər. Ruzgar o iki əməkçi yoldaşlığını həsəd apardı. Və zamanın rəhəm çeşmi o iki həmdəmə kargər oldu.

Ruzgarın işi budur ki, çün görər iki ya bir-biriyle dəmsəzdirlər, olaların arasına ayrıluğ salub aqsami-hələlərə giriflər eylərlər. Bəzəndə səfər arzu elədi. Öz ciftinə dedi ki, nə vəqtədək bir evdə başa aparub gün keçürək? Mənim qəsdim odur ki, bir neçə gün aləmin ətrafını dolanım. Və Allahın fərmanına ki, huyurubdur "seyr eylöyin yerdə" əmlə eylöyim ki, səfərdə çok əcibə zad görülür və çox faidələr hasil olur. Böyükələr deyibdülər ki, səfər xeyrin səbəbidir. Qılıc ta əlinənəndən dışarı çıkmayı, mərdlər mərkəsində iş görməz. Və qələm ta cəhd yolunu tiyasiylə getməyi, gözəl iħarətin nəqşini varlıq səfəhsində səbt eləməz. Gök ki homiça səfər-dədir, o səbəbdən hamidən ucadır və Yer ki, hamiça sakindır, bundan ötrü hər böytük və kiçik ayaq dögmüşdür. Səfər kişiye tərbiyat verəndir və mal xəzinəsidir. Və hünərin ağacı ağrın yerdən hərəkat eyliyən olsaydı, nə biçqunun casafını çəkardı, nə baltanın cövrənə. Navazanda dedi: "Ey həmdəm yoldaş, son səfərin məşəqqətini çəkməyubson və ərəblik möhnəti görmüyübson. Və bu söz ki, ərəblik müsküldür qulağına yetişməyibdür və ayrılığın tünd yeli sonin güvənlilik gülşənina əsməyibdir. Səfər bir ağacdır ki, ayrılığ dərdindən qeyri yemiş gaturmaz və ərəblik bir buluddur ki, zillət yağışından başqa qətrəsi yokdur".

Bazanda dedi: "Əgəçi ərəblik zəhməti çökdür, amma şəhərlərin tamaşası və dünyının sadıq arturan gariba şəyler vardır. Əgər ərəblikdə cəfa tikəni var, göm degil ki, murad gülənlü dərmək olur". Söz burda qət olub bir-birini vida eylədilər. Könlünlü öz rəfiqinin söhbətindən göttürüb vəcdu. Qəfəsdən azad olan quş kimi meyl və rəğbat ilə havada seyr edirdi. Və uca dağlarının başında və behişt kimi bağlarda

gözardı. Nagah bir dağın atagında ki, o dağ ucalığda fələk ilə bərabərlik lafini vururdu bir mərgizər gördü ki, onun minarəng olan səvadı məcmui-hağlardan dilguşa və onun atılı olan nəsimi tatarın müşkindən xoşbu idi. Yüz tür rəngarəng gülər orda açılıb sahraları müəttər eləmişdi. Bazəndə o çəməni gərbüb bəğəndi. Çün axşam idi, orda mənzil eylədi. Yolun həşmatından hənuz rahət olmamışdı. Nagah yelin yünül sırı fərasəti buludun kölgəligini havanın eşiğində ucaldı. Və aram bulmuş aləmi göğə qorqu salan ildirim odu lələnin cigerini dağladı. Bir tərəfdə dolunun oku hər kəsin gözünü kor edirdi. Dağın sinası ildirimin cidasından çak-çak olub, yer lərza eylərdi. Bazəndənin bir-bələ vəqidi bir sığınacaq yeri yokuydu. Gah ağacların yarpaqlarına pənah götürürdü və hər saat dolunun və yağışım astı artırdı. Əlqıssə, Bazəndə belə hövlinək gecəni yüz müsibət ilə səhər elədi. Və naəlac bələlərə səbr elədi. Və hər dəm öz müsahibini və yuvasının guşasını yad edərdi. Və savuq ah yanmış cigerindən çəkərdi və deyərdi ki, ey dost, əgar bilsə idim ki, sonin ayrıluğunu belə çətin olurmuş, bir dəm səndən ayrılmazdım. Çün sübh açıldı və Gündün nurundan Yerin ərsəsi münəvvər oldu, Bazəndə iki-üç gün bu hal ilə çöllərdə gözardı ki, yuvasının tərəfindən qayıda. Bu halda bir iti qanadlı və bərk çəngallı laçın ki, av dalınca gedəndə Gündün işığından yera təraf yetişirdi. Və uçan vaqtida havada gözün nurundan göğə Bazəndənin qəsdini eylədi. Elə ki, biçərə gögərcinin gözü laçına düşdü, ürəgi döögünüb qüvvəti və hərəkəti kasıldı. Bəli, elə ki laçın gögərcinə həmlə eylər, onun yixılmaqdən özgə çərəsi yoxdur. Bazəndə çün qanadını bağlı gördü, vəfadər olan yarının nəsihati yadına düşdü və

özlünün xam xoyalından peşiman oldu. Nəzər elədi ki, əgar bu məhləkədən salamat qurtula, dəxi sefər fikri xatirinə götürməyə. Və öz yarından ayrılmaya. Və bu sözü deyirdi ki, ey dost, bir də sonin vəsl etəğin manim əlimə düşə, nə qədər ki, canım var, onu aldən burakmaram.

Bu niyatların bərəkəti ilə nicat əlaməti ona aşkar oldu. Bir halda ki, laçın istərdi ki, onu çəngolinə götürsün, nagah bir ac qaraquş ki, av qəsdinə hər yana pərvaz edərdi. Çün laçının və gögərcinin gördü, öz-özlünə dedi ki, əgərçi gögərcin ancaq bir loqmadir, amma naşətavlıq eyləmək olar və sobirsız nəfsə bir qədər təsəlliidir. Qəsd cıldı ki, gögərcinin laçının qabağından götürsün. Hərçand ki, laçının qılıvəsində uqb ilə bərabərleşməq yok idi, onun ilə. Amma tərazuya əgloşub cəngə galdı. Elə ki, hər ikisi bir-biri ilə cəngə məşğul oldılar, Bazəndə fırsat tapub özlünü bir daşın altında bir deşiga saldı ki, sərçə ora çatınlık ilə girərdi.

O gecəni dəxi çox zəhmət ilə başa apardı. Səhər çün sübhün ağ qanadlu gögərcini gögün yuvasından pərvaza gəldi və gecənin qara qanadlu qarğısı gizləndi, Bazəndə bə vücud ki, achiğdan uçmaq qılıvəti yok idi, müsibət ilə qanad çalub qorqulu və müzərib sağa və sola bakub yixila-dura ehtiyat ilə uçurdu. Nagah bir gögərcini gördü ki, bir neçə dana onun qabağına tökülib. Bazəndə çox acıdı. Elə ki, öz hamcinsini gördü, onun yanına getdi. Hənuz bir dana götürməmişdi, ayağı bəla toruna giristər oldu. Bəli, suyun və dananın tamahı çox quşları tora salır. Bazəndə gögərcinə itab eylədi ki, ey qardaş, bir-birimiz ilə hamcins idik və səna qonaq gəlməmişdim. Niyə bu işdən məni xəbərdar eləmədin? Və mehmandarlıq lazımasını əmələ getürmedin, ta tordan

həzər cılaya idim? O dedi ki, ey qardaş, qədərdən həzər cılamak olmaz və qəzadan qaçmaq mümkün değil. Cün qəzanın oku təqdirin şəstindən qurtuldu, tədbirin qalxanı onu rədd cılaya bilməz.

Bazəndə dedi: "Bacararsanmı ki, məni bu hələdan qurtarasan və qiyamətədək minnət tövqini boymuma salasın?" Gögərçin dedi ki, əgər mən bir hiylə bilsə idim, əvvəl özümü bu tordan qurtardım və sənin bu halatının çox şəbahəti var o davaya ki, dali yüksəkliklə çok yol getmişdi. Balası ona dedi ki, ey ana, nə olur ki, bir az səbr cılaysan ki, bir az aram dutum. Anası dedi ki, mənim möhərim özgə alındır. Əgər öz ixtiyarım öz alimdə olsa idi, bu yükü hərgiz dəlimə götürməzdəm. Bazəndə çox naümid olub tənəb kimi başlaşdı və təmən cəhd ilə uçmaq istədi. Cün o torun ipi köhnə idi və istehkamı yok idi, qırıldı. Bazəndə o tordan qurtulub uçdu. Cün elə qeydən qurtulmuşdu, achiq qəmini fəramuş cıladı. O halda bir xərabə kəndə yetişdi və bir divarın guşəsində ki, bir akına müttəsil idi, qorar dutdu. Bir kəndçi ki, o kaşzarı qorurdu, elə ki, onu gördü, bir daş atdı. Qafil Bazəndə əkinin və çəmənin tamaşasına məşğul idi ki, daş onun qanadına dəqəğib bir dərin quyuya düşdi. Bildi ki, elə quyudan onu çıxara bilməz. Naümid geril qayıtdı. O gögərçin orda nimcan qaldı. Əlqisso, Bazəndə bir gecə-gündüz cismi xəsta və qanadı sınnmış o qaranlıq quyunun dibində qaldı. Hal dili ilə özünüñ acıçıq sıfatını öz ciftinə deyirdi ki, yad olsun o gülənnər ki, bir-birimiz ilə həmxanə və həmrəz idiq. Bazəndə o biri gün yüz müsibət ilə özünüñ quyunun başına yetürüb yuvasının tərafına uçdu. Nəvazəndə cün öz ciftinin qanadının səsini eşitdi, yuvalan onun istiqbalına çıktı. Elə ki, öz cifti

Bazəndəni elə zəif gördü, dedi: "Ey yar, harda idin ki, belə natavan və pajimurdə hal olubsan və necə güzəran cılyerdin?"

Bazəndə çəkdüyü maşqqaqtın və bələnin macarasını Nəvazəndəya naqıl cıladı və dedi ki, eşitmədim ki, səfərdən çox tacribələr hasil olur. Amma mana həmin tacribə basdır ki, na qədər həyatım vardır səfər cılamiyim, ta bir zərurət olımıya yuvanın guşasından bir yana getməyim. Əbəs yera öz yoldaşından ayrıulub, rahatlığı möhnətə mübəddəl cılamışım.

\*\*\*

## TARİXLƏR

### Əcəm padşahlarının zikrində

Əcəm padşahları ki, Adəmin zamanından tə həzərat Xatəmin bəsəninədək İran mülkündə və bəz vəqtlər ki, rubimaskunun çok yerində hökumət cələylübdirlər, dört təbaqəyə müñhänsdir. Amma əvvəlinci təbaqə ki, olara Pişdadiyan dərlər, on nəşər padşahdırılar. Oların əvvəli Kəyumərsdir. Əvvəl o kas ki, padşahlığa əglaşüb, vilayatlari fəth cəldi Kəyumərs idi. Bəzinin əqidəsi odur ki, Kəyumərs Adəmin nəvvadələrindən idi. Amma maşhurdur ki, Sam Nuhun oğlunun nəvvadələrindəndir. Əgəci tufandan irələ padşahlığ taxtına əglaşan olubdur. Amma onun asar və əhvali naməlumdur. Bundan öteri ki, tufandan sonra Nuh və onun üç oğlundan başqa bir kas Yer yüzündə diri qalmamışdı. Və macusların etiqadı onadır ki, Kəyumərs Adəmdən ibarətdir. Və o bir kas idı sabzçöhrə və gözəl yüzüllü və münasib əndamlı idi. Deyirlər ki, onun maskəni dağlarda və mağaralarda idi. Və onun libası yırtıcı heyvanların dərilişindən idi.

### Huşəngin padşahlığı

Huşəng Kəyuməsin nəbirəsidir. Qayətdə zirək və gözəl və xoşəhval idi. Dünyanın imarətinə mayıl idi. Onun əhdidən xalq çok oldı və fəsad işlər dudtular. Huşəngin dəməri mədəndən çıxırdı. Və cəng asbabı qayırdı. Və fəsad cələyləri tənbih cəldi. Elə ki, padşahlığı qırx ilə yetişdi, fəvt oldı.

### Təhmurasın padşahlığı

Huşəndən sonra üç yüz il əlavədə padşah olmadı. Bu müddətdən sonra ki, Təhmuras Huşəngin nəvvadələrindən idi, padşahlığ taxtına əglaşdı. Və bir çəm itəət və rəğbat ilə və bir gürüh qorqudan ona tabe oldılar və şəhər əhlini kəndlüdən və kəndlüni şəhər əhlindən ayırdı. Və cöldə əglaşçıları sürü və ilxi tərtib eyləməgə amr cəldi. Və o, avı dust dutardı. Və çox vəqt seyr eylərdi. Və bir məkanda durmazdı. Onun ləqəbi Niyavənddir. Yəni tamam salam. Və ona divbənd də deyirlər. Ömrünün müddəti səkkiz yüz il idi. Və padşahlığ zaman otuz il.

### Cəmşidin padşahlığı

Bu kalma onun adı və ləqəbidir. Və onun adı Cəmşid və ləqəbi Şiddir. Bir qövl ilə Adəmdən min il sonra padşah oldu. Əbu Hanifa Dinəvəri deyir ki, Cəmşid Ərəfəşədin oğlunun oğlu və o da Samin və o da Nuhun oğludur. Fars əhli deyirlər ki, o, yeddi iqlimlərə fərman fərma olub, ins və cinin taifələrini müsəkkər cəldi. Və Süleyman ondan ibarətdir və o, Allah taaladan müsəkkət cəldi ki, onun zamanında ölüm və hərəm azarı xalqın arasından götürülsün. Və duası qəbul olub üç yüz il heç kas onun məməlikətində bu azarlardan birisinə mübtəla olmadı. Cəmşid müfradat və murakkəbatın dəvələrini və qazalarını qayırub, olaların hər birisinin təbiatini tanıdı. Zərər cələyəni xeyir cələyəndən ayırdı. Və ipəgi və keçəni istixrac, oları əgirməgi və toqumağı və tikməgi ixtira cəldi. Və şərab ki, heyvani ruha

guvvet verəndir, onun zamanında zahir oldu. Və üzüm ki, yemişin lotfıraqıdır, Cəmşid xahiş elədi ki, qışda dəxi oni saqlamaq ola. Çün onu saqlamaq çok savuq olmaq səbəbi ilə məqdur olmazdi, buyurdu, ta onun suyunu qabından və danasından ayrırb bir qaba tökdilər ki, üzüm xahiş dəndə o sudan içün. Elə ki, onda acılıq tamı məlum oldu, təsvvür elədi ki, zəhri-qatildir. Dəxi içmodi. Və Cəmşidin bir gözəl kənizi var idi. Ona bir baş ağrısı arız oldu ki, üç gün baş yasdırqə qoya bilmədi. O azarın müalicəsindən aciz oldular. O qarabaş öz-özüne dedi: "O zəhərdən ki padşah saqluyubdur, bir az gorək yemək və ölmək, bu azardan qurtulmaq". O, xümlün başına gedüb bir neçə udum ondan içdi. Neçə günün yuxusuzluğu səbəbi ilə yadi. Çün yukudan ayıldı, gördü ki, o baş ağrısı bilmərrə rəf olubdur. Bu hali kəniz Cəmşidə dedi. Padşah sağlığın məstisi olub həmişa şərab içməgə maşğıl oldu.

Müxtəsər çün dört yüz il Cəmşidin padşahlığından keçdi, məgrurluq buxarı onun damığının köşküñə yol tapdı. Allahlıq iddiası eylədi. Pərvərdigarın əyərəti onu padşahlığı mərtəbəsindən saldı. Və İranın sərdarları və əmirləri onun itaətindən yüz döndərüb xidmətini tərk elədilər. Zöhhaka tabe oldular. Və Zöhhak zəməni Yəməndən çox qoşun ilə İrana gəldi. Cəmşid fərər ixtiyar elədi. Axırda Zöhhak onu dutub öldürdü. Deyirlər ki, Cəmşid qatla yetişən vəqtədə dedi ki, hər kəniz dini aziz və böyük dutmaya, din onu xar eylər. Padşahlığının müddəti beş yüz il deyibdirlər.

### Zöhhakın padşahlığı

Zöhhak bir padşah idi bibak və zəlim və səffak. Onun nəşəhəndə bir ixtilaf var. Bir guruh ona Şəddad Hımyərinin qardaşı oğlu deyirlər ki, behişt qayırılmışdır. Və bir firqa onu Cəmşidin qardaşı oğlu bilirlər. Amma dürüstü budur ki, Cəmşidin bacısı oğlu və Şəddadın qardaşı oğlundur. Ona Buyurasib deyirlər. Yəni on min sahibi. Çün həmişa on min at onun töyləsində mövcud idi. Və əhli-acəm Zöhhak ləşzini mülcəm eyləyüb Dəhək deyirdilər. Yəni on eyib sahibi. Və o eyiblər bular idi. Həyası az və boyu godak və çox yeyən və çirkin və mağrur və zəlim və fəhş deyən və əbləh və pis ərəklü və işlərə tacil edən. Əvvələmci pis iş ki, ondan sadir oldu atasını öldürməyiçi. Padşahlıq əyyamında ədaləti buraqub məzəlmlərin dadına qulaq dutmazdı. Deyirlər ki, bir cinninin Zöhhak ilə dostluğu var idi. O cinni bir içi boş qələm qızıldan ona verüb dedi ki, istəyəsen xalq səna müti ola, bu qələmi ağızına alub hər kəsi istərsən, onun tərəfində dəm ver, ta səna mehrəban ola. Xülasə onun padşahlığında iki at ilan şəklində Zöhhaka çox zəhmət yetüründilər. Təbiblər onun müalicəsində aciz qalmışdır. O cinni ki, onun ilə dostluğu var idi, dedi ki, bu dərdin əlacı bir mərhəmdir ki, Adəm beynindən ola. Buna görə hər gün rəyyətdən iki nəfəri öldürüb, oların beynlərini mərhəm edərdilər. Bir neçə vəqtindən sonra xalq ondan nifrat elədilər. Gəveyi-Ahəngər İsfahanlunun iki oğlunu Zöhhakın fərmənilə öldürmüştürlər. O, xürc eyləyüb bir parça dəri ki, dəmirçilər işləyən vəqtində bellərinə bağlarlar, bir ağacın başına keçirüb fəryad elədi ki, hər kəs Firidun padşahı istər,

mana yoldaşlıq eləstün! Xalq onunla ittifaq edüb, Elburz dağına getdilər. Fəridunu padşahlıq taxtına əqləşdürüb və Zöhhakin dəfəsinə mütəvəccəh olular. Zöhhaki dutub Dəməvənd dağına aparub öldürdilər.

### Firidunun padşahlığı

"Müruc-ez-zəhab"da yazılıbdur ki, Firidun Əsqiyanın oğludur və o da Cəmşidin oğludur. Tarixlərin bözüsləndə səkkiz vasita onunla Cəmşidin arasında isbat eyləyibdülərlər, əvvəli səhihdir. Muvərrixlərin ittifaqı ilə Firidun bir padşahiydi adil və alim. Nəql edirlər ki, cün xalq Zöhhakin zülmündən qurtuldular və Firidun padşahlığı əqləşdi. Həşəmini və sair qoşun sərdarlarını və raiyyətləri nəvazış eylədi və o, zülm binasını ki, Zöhhakin zamanında idi xarab eylədi və o dəri parçasını ki, Gava xərçənədən ciddenin başına keçirmişdi ağır bahalı cəvahirlər murəssə edüb dirəfsi Gaviyani adı qoydu. Və Kəyani padşahlarından ki, hər biri padşah olurdu, cəvahir qismindən bir zad ona artururdular. Bir hadda yetişdi ki, əhli-xəbərlər onu qiymət eləməkdə aciz qaldılar. Və Qadisiyyə fəthində o ələm islam əhlinin əlinə düşdü. Mühacir və ənsar arasında onu taqsim eylədilər.

Firidun İranın işlərinə nizam verəndən sonra Gavəni çox qoşun ilə atraf ələmə göndərdi. Və Gava igirmi il mündəti ələmin məmurasını dolandı. Hər padşah ilə ki, mühərbiə eylərdi, qalib olurdu. Tamam məməkətləri düşmənlərdən xali eyləyib onun xidmətinə gerü gəldi. Firidun İsfahanı ona verdi.

Nəql edirlər ki, üç oğlu var idi. İki oğlunun anası Zöhhakin qızı idi və bir oğlunun anası Cəmşidin nəvvadalarından idi. Və heç birisi olardan ada adlanmamışdı. Ta bir gün hər üç qardaş ki, Yəman padşahının yanından ki, onun üç qızlarının eçiliğinə getmişdilər, atasının darülmülkünən tərəfinə galurdular, hər biri bir ada adlandılar. Bu icmalin təfsili əladır ki, Firidun şəbədə elmində tamam maharəti var idi. Bir ajdaha surəti olarm yollarının üstünü kəsdi. Böyük oğlan salamat yolunu qabağına dutub ajdahanın yanından təhəzir ilə keçdi. Bu sabəbdən o, Səlma adlandı. Onun taleyi Həməl bürçü idi. Ortancı oğlan ürəklülük eyləyib istadi ajdahanın cənginə qiyam eyişi. Bu cəhatdən Tura adlandı. Əsəd və Mərrixin taleyinə qalib olan idi. Və küçək oğlan ki, anası Cəmşidin nəvvadalarından idi, ajdahaya xitab eylədi ki, agər sən qəsdən bazmi-qəsdimi eyləyibson bil ki, biz Firidun padşahın oğluyuq, gerli get və illə qılıc yarası ilə gedərsən. Çün bu əvvələdə höccət və dəlil ilə danışdı, Firidun ona İrəc adı qoydu. Onun taleyi Səratən bürçü idi və onun xudavəndi Ay idi. Günah Səratənda.

Elə ki, o üç oğlanlar buluğ həddinə yetişdilər, Rum məməkətini Səlma müsəlləm idı (etdi olmalıdır) və Mavərənnəhri və Türküstəni Tura tapşırıldı. Və böyük işləri və İranı ki, ələmin yerlərinin yaxşısıdır İrəca təfviz eylədi. Amma bu babda xata eylədi, ondan ötrü ki, bu tədbir böyük fəsada müncər oldu. Belə ki, böyük qardaş İrəca həsəd aparub müxəlifat eylədilər. Və Firidun İrəca buyurdu ki, qoşun çəküb olar ilə cəng eləstün. Amma İrəc salim-annafs idi, səlah müləhizə eyləyib, iiltimas eylədi ki, qardaşlarının yanına gedüb olarin rizalarını əmələ götürsün. Firidun qəbul

elədi. Və çün qardaşlarına yetişdi, onu qardaşları öldürüb başını Firidun göndərdilər və peyğam eylədilər ki, bu, o başydı ki, onu tacə layiq biliirdin.

Ela ki Firidun bu vəqidiən xəbərdar oldu, bihuş olub, çox ağlayub ah və nala elədi. Saalibinin rəvayətinə görə ki, müvərrixlərin böyüklerindəndir, İracın övrəti Mahafəridün doğuldu. Elə ki, onu Firidunun yanına apardılar, ona çox şəbahəti olmaq səbəbi ilə ona Mənuçöhr ad qoyub təribiyatına say eylədi. Mənuçöhr rüsd həddinə yetişdi. Firidun onu özünlə valiəhd eylədi. Və çün bu xəbər Səlmə və Tura yetişdi, hər iki qardaş namə yazub Maşriqdən və Məğribdən hərəkətə gəldilər və Azərbaycanda bir-birinə müləqət eylədilər. Mənuçöhrün cəhatində məşvərətləri buna qərar dudu ki, tədbir suyu ilə cəngin odunu aşağı aqlaşdırınlər. Atalarının yanına namə yazub hədiyyə göndərüb üzr istədilər və peyğam eylədilər ki, çün cəsitedik ki, İraqdan bir oğlan olubdur, xahiş edirlik ki, ona müləqət edüb üzrxahlıq eyləyik və o xəzinələr ki, neçə müddətə cəm cıləmişik, ona nisar eyləyək.

Firidun cavab verdi ki, onun yüzünü görməzsiniz məgər cəngi-qoşun ilə. Səlm və Tur elə ki bu cavabı cəsitedilər, bildilər ki, özlərinin hiylə oku Firidunun tədbirinin qalxanına kərgə olmayacaqdır, qoşun cəm edüb öz atalarının darüll-mülkünlə yüz qoyub, hər iki tərəfdən böyük cəng vaqə oldu. Aixr Səlm və Tur Mənuçöhrün yanında qatla yetişdilər. Və oların qoşunu şikəst tapub öz vətənlərinə qaçdırılar. Olardan bir neçə adamlar məqsədlərinə yetişdilər.

### Mənuçöhrün padşahlığı

Səlm və Turun qatlından sonra Mənuçöhr tamam istiqlal ilə padşahlıq məsnəndində əgələşib aləmin gərdən-keşləri onun itaət xəttinə baş qoydular. O əyyamda qoşun işlərinin külliisi və cülvisi və raiyyətlər Sam Nərimanın əlinde idi. Və ona cahan pohlivani deyərdilər. Və Kabil və Zabil və Hind Samın ixtiyarında idi. O vəqtədə Samın övrətindən bir oğlan mütəvəllid oldu ki, başının tüklə ağıyıldı. Cahan Pohlivani bu surətdən aşılığa olub buyurdu ki, onu Hirməndin kənarına aparub atıdlar. Bir Simürğ adlu həkim o uşağı götürüb təribiyat eylədi. Ta rüsd yaşına yetişdi, Sam xəbərdar olub həkimin yanına gedüb, üzr istədi, oğlunu evə götürüb, şərt olundu ki, onun məramını hasil eyləməkdə say eyləya. O oğlan Kabilə gedüb Mehrəbin qızı Rudabəyə aşiq oldu. Samı o halətdən xəbərdar eyləyüb onun təzviciyinə mütləqiliq eylədi.

Sam cəhd edüb ondan ötrü Mehrəbin qızının təzviciyini Mənuçöhrdən tələb eylədi. Çün Mehrəb Zöhhakın övladı idi, Mənuçöhr fikr elədi ki, onun cavabında nə desün. Müncəcimlər cəm eyləyüb buyurdu, baxun, bu iki böyük kəslərdən agor bir uşaq mütəvəllid ola, neçə olacaqdır. Nücum əhlil dedilər ki, Zaldan və Rüdabədən bir oğlan doğulub qılıc ilə macmui-aləmi müsəxxət eyləyəcəkdir. Xoşa o padşaha ki, onun əhdidən ola.

Mənuçöhr Samı gerü qaytardı. Çün Rüdabəni Zal aldı, Rüstəmi-Dastan olardan mütəvəllid oldu. Elə ki, bir müddət onun vəladətindən keçdi, hilal bördi-tamam oldu, Sam onun camalının iştiyاقından biaram oldu. Hindistandan Zabilə gəldi.

Ela ki, onun gözü nabırasının didarı ile münnevver oldu, dedi ki, çün hilal fəlakda görünər, Gündün qırubu olur. Ve çün gül açılır, nərgisin pojmürdəlik vəqtü yetişir. İndi mənim növbətim başa gəlüb, sizin növbətiniz yetişdi. Oğlunu və nabırasını vidas eyləyüb Hindistana müraciət eylədi.

Ela ki, yüz igirmi il Mənuçöhrün padşahlığından keçdi, padşahlıq işlərinə xələf aşkar oldu. Mənuçöhr elə salah gördü ki, öz oğlu Nouzər valiəhd eyləsün. Ətrafin böyükərini ehzər eylədi, ta Nouzər becəyt eyləsənlər. Az ruzgardan sonra bağı aləmə rehələt eylədi.

### Nouzərin padşahlığı

Mənuçöhr elə ki, vəfat elədi, aləmin məzaci ki, Mənuçöhrin tədbirinin vasitəsi ilə bir neçə vəqt etidal qəbul etmişdi. İllət tapmağa və ixtilala yüz qoydu. Bu cəhətdən ki, Nouzər dövlət işlərinə nizam bacarmadı. Əlhəq adamlara təbiyyat verüb ayanı və aşrafi nəzərindən saldı. Bu cəhətdən böyükər onun itaətindən çıxdılar. Bu xəbər Türküstana yetişdi. Paşəng ki, Firidunun oğlu Turun nəvvadalarından idi, öz oğlu Əfrasiyabı istəyüb buyurdu ki, o vəqt gəldi ki, Turun intiqamı Mənuçöhrin övladından alunsun. Çox qoşun və qantəkən sərdarlar ilə cəm edüb İranə azim olasan. Və taxtı Nouzərin vücludundan xali edəsan. Əfrasiyab çok qoşun ilə Ceyhundan keçüb İranə yüz qoydu.

Çün Nouzər Əfrasiyabın gəlməgindən xəbərdar oldı, bir qasid Sam Nərimanın yanına göndərüb, İran ayanının müxəlifatından və düşşəmin gəlməgindən oni agah eylədi. Və Sam Nouzərin yanına gəldi. Hamı böyükər və əmirlər

oni istiqbal eylədilər. Cahan Pəhlivan olara sərənisi eyləyüb, Nouzərin müxəlifatından oları mən elədi. İran əhli cavab verdilər ki, indiyədək biz Nouzərə Mənuçöhrin ruhunun xatırına itaat eyləmişik və illa Nouzərin bir kəndə böyükələk eyləmək qabiliyyəti yokdur. Qarəzimiz odur ki, hamımız ittifaqla səna qulluq eyləyək, ta İran mülkünün işlərinə nizam verüb duşşəməni hələk edəsan.

Sam bu sözü qəbul eyləməyüb dedi ki, ağər bir əvvəl Mənuçöhrin xanədanından qala, mən ona xidmət eylərəm. O vəqt Nouzərin yanına getdi. Padşah Samə təzim edüb, oni əzilə taxtın üstündə əqləşdi. Və Sam Nouzərə nəsihət edüb, qoşuna nizam verüb, Sistan tərəfinə getdi, daxi bir də Nouzərin dövlətinin əhvalına pərişanlıq yüz verdi. Ta Əfrasiyab İranə gəldi, bu halda Cahan Pəhlivanı Sam vəfat elədi. Nouzər Əfrasiyabın gəlməgindən xəbər olub kəndlərə gəldi. Elə ki iki firqa bir-birinə müqabil oldular. Əvvəl Barman ki, türk qoşunundan rəşidliyə mümtəz idı, meydana gəlüb mübariz istədi. Qubad Gavənin oğlu ki, Qarenin böyük qardaşı idi, onun qabağına gedüb Barmanın nizasının zərbə ilə qətlə yetişdi. Qaren bu hadisədən aşşüfə olmayıub öz adamlarını cam edüb birdən həmlə eylədilər. Çok xalq iki tərəfdən qətlə yetişdi. Elə ki, Nouzər şikəst əlamətini öz qoşununda mulahizə eylədi, fərman verdi ki, Qaren və qoşunun böyükərli onun köç və binəsini (?) farsın qalalarından bir möhkəm hasara aparsunlar. Qaren fars tərəfinə getdi. Əfrasiyab bu haldan xəbərdar olub Şiruyəni Qarenin dalusunda göndərdi, ta o binələri gerü qaytarsun. Elə ki, qoşunun böyükərli bu xəbəri eştidilər, əndişnak olub xilas olmaqdən ötəri farsa azim oldular. Nouzər dedilər ki, biz yetişənədək

kəndlərin hasarından dışarı çıxma.

Əfrasiyabin qoşunu Qareñə yetişüb cəng eylədilər. Qaren Visonin oğlunu ki, Əfrasiyabin qoşununun sərdarı idi, bir çox cəm ilə qatla yetürdü. Bu halda furumayalarından bir kimse ki, Nouzərin tarbiyatı ilə möhtəşəm olmuşdu, ona dedi ki, padşahın səlahi odur ki, o dəxi fars tərəfina hərəkət eyləsün və binələri İstəxrədə möhkəm eyləyüb əmirlərin ittifaqi ilə gerü qayıtsın. Məbada ki, hasarda ona bir aflat yetişə. Nouzər hasardan dört min atlu ilə dışarı çıxdı.

Əfrasiyaba xəbər olub, surət ilə gedüb Nouzər yetişdi. Çok cəng və qatal olanдан sonra Əfrasiyab Nouzəri min atlu ilə dutdu. Cün bir cəmin qətlinin xəbəri ki, İran əhlinin köç və binəsini qaytarmağa getmişdilər, Əfrasiyaba yetişdi Nouzərin qətlinə fərman verdi və istədi ki, məcmui əsirləri öldürsün, onun qardaşı Əğriras xahiş edüb, oları Sarı qalasında qoyub Əğrirası Təbəristana vali etdi. Özü Reya gedüb taxta otdu və zülümə və bidada əl açdı. Qəhatlik dəxi onun zülmənə əlavə oldu.

On iki ilin iüddətində ki, Əfrasiyab İrana malik oldu, İranın böyükleri Zabilə gedüb camiyyat eylədilər və Əğriras əsirlərə dedi ki, qorxuram qardaşım İran əhlinin icmaindən xəbərdar olub sizi öldürsün və o soy ki, sizin haqqınızda eləmişəm zaye ola. Zabilə bir namə yazın, ta bura qoşun gəndərsün və mən qoşunun gəlməgini bəhanə edüb vilayəti qoyub gedim və sizi qurtarmaqdə bir bəhanə olmuş ola.

Cün əsirlərin məktubu Zala yetişdi Gudərzi və Guşvadı o tərəfə göndərdi. Əğriras əsirləri qurtarub qardaşının yanına geldi. Əfrasiyab onu İran əhlinin məhəbbətinə müttəhim eyləyüb öldürdü. Zal bu xəbəri eşidüb qəzəbnak oldı. Əfra-

siyabın tərəfinə qoşun çəkdi. Əfrasiyab da ona müttəvəccəh olub hər iki laşkar bir-birinin borabərində düşdülər.

Iki qoşunun arasında bir ağac məsafət var idi. Və qəhatlik səbəbi ilə adəm və heyvan çok tələf olurdu. Bu əs-nada İran əhli istədilər ki, padşahlıq taxtını bir kəsin vücudu ilə müzayyan edələr, ta onun qüvvəti ilə düşməni vilayətlərden çıxarsunlar. Bundan ötəri ki, ta bir sərdar olmaya, bu iş məqđur olmazdı. İxtiyar qurəsi Firidunun qardaşı oğlu Jubin Təhmasibin adına düşüb onu taxta əgləşdirdilər.

Jubin Əfrasiyaba peyğam göndərdi ki, zülmün və qan tökməgən səbəbi ilə aləmin məzaci fasid olubdur və şadlıq ənqə kimi yüzünü örtübüdür. Əgar səlah biləsan bir neçə gün müsaliha eyləyək, ta bu fasadın odu aşağı əgləşə. Əfrasiyab razi oldu. Ələf olmamaq mocibi ilə Təbəristana getdi. Və müsaliha işi tamam olmaqdən ötəri bir vədə müzayyan eylədi. Elə ki, Jubin padşahlıq taxtına əgləşdi, aləm abad oldu və çox yağışlar yağub acliğ və bahalıq ucuzluğa mübəddəl oldu. Elə ki, müsaliha vədəsi yetişdi, elə qərardad olundu ki, Araş Dəməvənd dağının başından bir ok atsun, hər yera o ok düşər, iki vilayətin arasında ora fasılı olsun. Araş qoca kişi idi və sehr və şöbədə elmində mahir. Bir içi boş ok qayırub bir uqabın qanadını ona bağladı. Və okun içini civa və sair ədviviə ilə doldurdu. Hər iki padşah öz nişanlarını o oka vurdular. Araş bir uca dağın başına çıküb sübh vaqtı onu atdı. Ok səhərdən günortaya dək hərəkət eyləyüb Badğış çölündə yera düşdi. Bir kəs ona əl vurmamış genə ədviviyyənin qüvvəti ilə yerdən qalxub havada qırubadək hərəkət eylədi. Ceyhun çayına yavuq bir yerda düşdü. Və bir cəm hər iki padşahın adından o oku gətirüb şahidiq verdilər ki,

harda düşmüdü. Əfrasiyab buna razı olub Mavəraun-nəhərə getdi. Və müvərrixlərdən bəzi bu qıssəni Mənuçöhrin zamanında yazubdular. Xülasə Jubinin dövlətinin zamanında xalq fəraigət eyləyüb rahət oldular. Amma onun dövlətinin ruzgarı gül fəsl kimi az bəqası oldu beş ildən ziyadə səltənəti olmadı ki, şovt oldu. Və ondan sonra onun qardaşı oğlu Gərşəsf oldu, o da öldü.

### İkinci tabaqanın zikri.

#### Cəm padşahları ki, olara Kəyan deyirlər

Bu tabaqonin əvvəli Keyqubaddır. Gərşəsf vəfat edəndən sonra ki, Jubinin qardaşı oğlu idi, bir müddət İran taxt padşahdan xali qaldı. Vilayətin əyani Zalın məşvərəti ilə Keyqubadi ki, Mənuçöhrin nəvvadalarından idi, İranı gətürüb taxta əgləşdirdilər. Cüm Əfrasiyab eşitmışdı ki, İranın padşahlığı taxt bir sahib şövkətin vücludundan xalidir. Ağır qoşun cəm edib İranı təsxir eləmək qəsdilə ilə Amu suyundan keçüb, Xorasana gəldi. Və onun təvəccəh xəbəri Zala yetişdi, çox xoşmnak olub qoşunun ehzərinə fərman verdi. Və qoşunu cəm edüb dedi ki, İran məmləkəti mana müsəvvəz ididi. İndi mən qocalmışam. Amma Rüstəm bir yetmiş cavandır. Öz mənsəbimi ona təfviz eyləyirəm. Bundan sonra məsləhətlərdə ondan istifadə eyləmək və onun qoşunun qılıvvatından istiqamət aktarın. Amma heç at onun tabını gətürməz. Əgər sizlərdən bir guzidə at olmuş ola, verun ki, dünya malı çok verrəm, İranın əyani dedilər ki, at nədir, bizim malımız və canımız ona fəda olsun. İranın və

Zabilin böyükleri əlli min baş ata yavruq Rüstəmin nəzərin-dən keçürdülər. Heç birisi maqpul olmuşdur. Nagah bir maydan ki, dalusincə bir ullaq var idi Rüstəmin nəzərinə yetişdi. Onu görüb xoşladı. Soruşdu ki, bu at kimindir. Dedi ki, biz bu daylağa Raxş deyirik. İndiyədək bir kas bacarmayıubdur ki, onun dalına ayar qoya. Və o dayı əyətdə tizkam idi. Rüstəm o dayı kamənd ilə dutub ayırladı. Və Zal və Rüstəm Zabilin qoşunu ilə Keyqubada yetişdilər.

Padşah Rüstəmin camalına baxub heyran oldu. Zal və Rüstəmə çox təzim elədi. Elə ki, Əfrasiyab İranın laşğərgahına (yaxınlaşdı) hər iki laşğər bir-birinin müqabilində səf çəkdilər. Rüstəm Samin gürzünү çıxınca alub özünü Turan qoşunun arasına vurdur. Qoşunun saflarını dağıdüb, özünü Əfrasiyaba yetirdi və onu atdan saldı və kaməndə çəküb öz qoşunun tərafına rəvəna oldu. İran əhli bu vaqıdən xəbərdar olub, əyan və ərkan Rüstəmin tərafına gəlüb mübarəkhədliq elədlər. Rüstəm olara möşğul olmadı. Əfrasiyab şöbədə eyləye özünü bənddən qurtarub o meytılardan birisini kaməndə bağlayub özünü cəndəklərin arasına saldı. Rüstəm o ölüyü çəka-çəka cahan padşahının nəzərinə yetirdi. Elə ki, Rüstəm bildi ki, hal nədir, xəcıl oldu.

Keyqubad ona çox nəvəziş eyləyüb dedi: "Fəth bu gün sonin qolunun qılıvvati ilə oldu". Və dedi ki, Mənuçehr ki, öz amulərinin qanına əl bulaşdırıldı, o qədər fitnə əmələ gəldi. Əgər Əfrasiyab da sonin əlində ov idi, çox şuriş olurdu.

Əfrasiyab öz elinin arasına qaçub, Mavəraannəhərə getdi. Keyqubadın şahlığı yüz il eylədi.

### Keykavusun padşahlığı

O, bir padşah idi azmi-müxtalif. Külli işlerde çok tacil cıylardı ve cılızvi işlerde taonu. Va Tusun ve Gudarzin moslחתı ile Bolxi darıl-mülk eldi. O sehab ilə Iran tamam türklərin hücumundan məhfuz oldu. Keykavus padşahlığının əvvəlində Şəmi və Yəməni təxir elemək fikrinə dülşdö. Məsafləti tey edəndən sonra elə ki, o atrafa yetişdi, Yəmənin padşahı Zulazar cəng etməgə onun qabağına getdi. Elə ki, Keykavusun su koştisini qördü, onun ilə sülh cıyladı. Bu qarar ilə ki, min min misqal qızıl və min baş ərəbi at Keykavusa peşkaş eldi.

Zulazarın bir qızı var idi ki, farslılar Südabə və arəbilar Şorayı-Yəməni deyirdilər, ona nikah cıyladı. Oların ikisinin arasında dostluğ möhkəm oldu.

Zulazar padşahı və farsın əmirlərini qonaqlığa çağırub, hamını dutub Keykavusu quyuşa saldı. İstədi ki, Südabəni öz yanına gətürsün. O çok nala və faryad edüb öz arının müsəriqətinə riza vermedi. Bu xəbər İrana yetişdi. Rüstəm on iki min atlı ilə Yəmənə getdi. Zulazar bir kərə Rüstəm ilə cəng cıyladı. Bildi ki, onun ilə məqavimət tabı yokdur, sülh cıylamaga Rüstəmin yanına getdi. Bu şart ilə ki, padşahı və əmirləri və malları Rüstəmə təslim cılaya. Va Təhəmtən dəxi bu sülhə razı oldu. Yəmən padşahı asırları və malları təslim edəndən sonra Südabəni dəxi min kəniz ilə Kavusa göndərdi.

Naqı edirlər ki, Keykavusun Südabədən başqa övrətdən bir Səyavuş adlı oğlu var idi ki, Rüstəmin yanında idi. Elə ki, o, rüşd həddinə yetişdi, padşah onu talab cıyladı. Rüstəm şahzadəni padşahın yanına göndərdi.

Səyavuşun əyəvdə gözalliyi var idi. Və o vəqdə onun camalının hüsнnүne məsəl vurardular.

Ela ki, Südabə Səyavuşun camalından xəbərdar oldu, Kavusdan iltimas eldi ki, onu hərəmə göndərsün, ta bir ləhza onun camalına tamaşa cıylasın. Radşah Səyavuşu hərəmə göndərdi. Cün Südabənin nəzəri ona dündü, aşiq oldu. Haman məclisə Südabə işarət və harakət cıyladı. Şahzadə onun muradını anladı. Buna görə Səyavuş hərəmdə ziyadə təvəqqif cıylamadı. Bir geyri növbət Südabə onu bir bəhanə ilə hərəmə taləb cıyladı. Cün istədi ki, öz müddəəsini zahir cıylasın.

Şahzadə öz tinatının pakizəligi ilə onu mən cılayüb dışarı goldı. Südabə cün gördü ki, onun təzvir oku Səyavuşun fulad kimi qəlbine asır cılməz, onu rüsvay cılmək fikrinə dülşdö. Buna görə fəryad və fəşən başladı. Padşah gördü, o şurişin səbəbindən sual cıyladı. Südabə dedi ki, Səyavuş qəsd cıydı ki, mana xəyanət ciliyi. Elə ki onu mən cıladım manım yuzumi xəras edüb, kögnəğimi yırtub, hərəmdən çıkdı.

Kavus bu sözü eşidüb pərişan olub, Səyavuşu istədi və dedi ki, bu sözü ki, səndən mana dedilər, agarçı bilirom mütətəhim cılayübdürlər. Doğrusunu mana malum cyla. Səyavuş macarəni necə ki var idi dedi. Keykavus Südabənin sözünə bakmadı və bu sırrı gizlətməkdə oğluna vəsiyyət cıyladı. Südabə cün gördü hiyləsi Səyavuşa bir asır cılamadı. Bir hamile əvrətə ki, hərəmə tərəddud cıyladı. Bir qədər mal verdi ki, ta bir tövr ilə ki, onun hamli saqıt ola. Bir dava ilə o uşağı saqıt eldi. Südabə gecə yarısı ariza bəhanəsi ilə naçaq oldu.

Kanızlar fəryad başladılar. Keykavus yukudan oyanub soruşdu: "Nə şurişdir?" Cavab verdilər ki, Sudaba hamila idi, Səyavuşun azar yetürmək cəhati ilə həmlı səqət cılədi. Kavus Südabənin yanına gəlüb bu hadisəni xəbər aldı. Kanızlar gedüb haman uşağı bir teşt içinə qoyub padşahın nəzərinə yetürdilər. Keykavus bu hali müşahidə edəndə Səyavuşdan şəkka dülədi. Münaccimləri ehzər cıləməgə farman verdi. Halın surətini olara izhar cıləyüb dedi ki, görün bu uşaq Südabənin bətnindəndirmi. Münaccimlər ulduzların övzainə müləhizə edüb dedilər ki, ulduzların qaidələrindən belə məlum olur ki, bu uşaq nə padşahın sülbündəndir, nə Südabənin bətnindən. Və nişan verdilər ki, bu uşaq anası bir övrətdir ki, onun heyyatındadır. Haman övrəti tapub şəhriyarin hüzuruna getürdilər. Təxvifdən sonra o övrət iqrar eylədi ki, bu uşaq məndəndir. Sudabə zarlıq ağaz cıləyüb dedi ki, bu övrəti qızıl ilə aldadubdurlar. Bu sitəm ki, mənim haqqında rəva dutursan, onun avazıdır ki, xanūmandan və maldan və candan keçüb sonin xidmətinin ixtiyar eylədim. Hala mənim sözlərimə bavar cıləmirsən.

Kavus amilləri ehzər edüb, olar ilə maşvərat eylədi. O cəmaat dedi ki, bu mühakiməni od bayan eylər. Çok od yandırıub, olarnı hər ikisini oda təklif eyləyi ki, oddan güzər cıləstünər. Ta hər kas kazib və gülnahkar olsa, od ona asər eyləyi. Keykavus buyurdu ta çok od yandırıub arasından bir yol qoydular. Sudabə padşaha dedi ki, mən öz şəhidimi keçirüb höccətimi malum eylədim. İndi gərəkdir ki, Səyavuş dəliliini məlum cıləstün. Kavus oğluna dedi ki, əgər səndən bir nalayıq hərəkat sadir olub, istigfər elə ki, özünü oda yandırımyasan. Və əgər biglınhasan, xalqın töhmət dilini

əndən kutah eylə. Səyavuş ağ paltar geyüb, bir ata minüb əzlini oda vurdur və salamat dışqaru gəldi. Keykavus o halətdə Südabənin siyasetinə fərman verdi. Səyavuş bu bəbədə iltimas eylədi, padşah onun qanından keçdi.

Əfrasiyab Balxa galüb Xorasan əhlinə mösiati təng eylədi və Kavus istədi ki, özü ona müttəvəccəh ola, amma Səyavuş istədə eylədi ki, onu bu əmra təyin eyləsün. Kavus qəbul edüb, xazinəni və qoşunu ona təpsirüb buyurdu ki, Sistanadək gedüb Rüstəmə özünlə yoldaş cıləstün.

Şahzadə Zəbila gedüb, Rüstəm ilə mülaqat edüb baiṭṭi-faq Əfrasiyabın cənginə getdi. Səyavuş ora yetişəndən sonra bir neçə gecə irəlү padşah bir parışan vaqıq görüb xovnak oldu. Və öz qardaşı Gərşivəzi çox töhfələr ilə Səyavuşun və Rüstəmin yanına göndərüb sülh əmri izhar eylədi. Səyavuş bu cəhətdə Rüstəm ilə maşvərat eylədi. Rüstəm sülha razı oldu. Gərşivəzin vasitəsi ilə Əfrasiyaba peyğam eylədi ki, bir vəqt müsaliha əmri əmələ gəlür hər nə ki, İran vilayətindən aparubsan gerli verəsan və hər yer ki, sonin qoşunun übur cıləmək səbəbi ilə xarab olubdur, abad edəsən. Və yüz nəfər öz aqrəbandan nəva rəsmi ilə bizim yanımıza göndərəsən.

Əfrasiyab zikr olan şərtləri qəbul eylədi. Səyavuş dəxi müsalihani qəbul eyləmək xüsusunda Əfrasiyab yanına elçi göndərdi ki, o bu müsalihədən şad olub öz dövlətimin ərkanına dedi ki, axırda uşaq mal ilə alındı. Elə ki, sülhün əmri möhkəm oldu, Səyavuş Rüstəmə dedi ki, bu iş şayad ki, Keykavusun rəyinə müvafiq olmaya, bu səbəbdən ki, əgər sülh itmama yetəndən sonra bu qıssaya xəbərdar ola, məndən rəncə xatur ala. Rüstəm Əfrasiyabın haman hədyələrin

Keykavusun yanına aparub halim surətini orz elədi. Kavus müzərəb olub dedi ki, Əfrasiyabin hiylası ilə tez aldandınız. Lazımdır ki, bu saat gerü qayıdub Əfrasiyabin hədiyyələrini özüne rədd eyləyəsiniz və o yüz nəfəri mənim yanımı gəndərsiniz və qoşunu Turana aparasınız. Və imarətdən və zirətdən nişan qoymuyasınız.

Rüstəm dedi ki, ey padşah, bir cəm ki, bizim ilə cəng eyləməzər bizi olar ilə necə cəng eyləyi? Və bir də Səyavuş əhd eyləyübdür və Əfrasiyabin oğlunu və qarabasını zaval alubdur. Əhdi sindirəməq padşahlara layiq degil. Və bir də əgər Səyavuş bu sözü eşidə şikəst dil olur. Kavus dedi ki, bu hamı işlər sənin qəflətin ilə vaqe olub. Rüstəm dedi: "Mən o ki dövlətin səlahidir, orz eylədim. Çünkü padşah bu əmri qəbul eyləməz, bir özgəni Səyavuşun yanına göndərsün ki, bu peyğəmi ona göndərsün ki, mən bu sözü ona demək bacarmaram".

Kavus dedi ki, işlərin kifayəti sənin vücuduna müncər degil. Rüstəm azürəxatir məclisdən durub dedi ki, padşahın təsəvvürü budur ki, o zad ki, məndən gəlür, özgələrdən də gəlür. O vəqt Kavus buyurdu tə Tus Nouzər bu peyğəmi Səyavuşa yetürsün. Və əgər Səyavuş fərmana boyun vermasa, xəzinəni və qoşunu ona tapşırsun.

Tus Bəlxə yetişüb xəzinəni və qoşunu ona təslim edüb dedi ki, Əfrasiyabin adamlarını səna verməram. Bu səbəbdən ki, istəmirəm mənim bəşligim ilə bir cəm foyt olmuş olalar və olalar qanı mənim boynumda qala. Və oları mənim yanımı gəndərib. Əfrasiyab peyğəm eyləyübdür ki, olara yol ola ki, Türküstən vilayətindən keçüb Koşmir şəhərinə gedələr. Əfrasiyab bu babda Piran Visa ilə ki, onun sahib tədbiri-

müşarı və vəziri-sahib rayı idi, məşvərət eylədi. Piran Əfrasiyab Səyavuşun tərbiyatına tərəbüb eylədi.

Əfrasiyab nəma yazuub Səyavuşa çok lazıma hörmət gəstərləb onun qüdümünü iiltimas eylədi. Dedi ki, əgər o mənim oğlum bura təşrif gətirə, o ki məhəbbət və mehribanlıq şərti və ata-oğulluq lazımsıdır. Ondan artıq onun haqqında əmələ gəlür. Şahzadə bu xəbəri eşidüb Türküstana getdi. Əfrasiyab öz qızını ona verdi. Axırda Görşivəzin sülhəxəncinligi ilə hələ təhqiç eyləməmiş ondan bədğüman olub o hamı dostluq və qarabat düşmənlığa mübəddəl oldu. Bir vəqt də ki, Piran bir yərə getmişdi, hüzurda degil idi, Səyavuşu dutub başını testi içində kasıldı. Bu cəhatdən fitnələr peydə oldu və qanlar töküldü. Və şəhərlər xarab oldu.

Əfrasiyab o bədəməldən peşman olub öz qardaşı Görşivəza dedi ki, bu işin baisi son oldun. Bilmirəm ki, bu işin axırı necə olacaqdır.

Ela ki, bu xəbər İrana yetişdi, məcmui-xalq nala və zərliq elədi. Və Kavus tacını yərə vurub, başına torpağ savardu. Və Rüstəm bu hadisədən xəbər olub aghya-aghiya Kavusun darül-mülkünlə gedüb, ona sərzanış eylədi və ruxsatsız padşahlığı hərəmsərasına gəlüb Südəbəni dışqarçı çıxub (çıkarub) Kavusun hüzurunda iki parça elədi. Və qoşun cəm edüb, Əfrasiyab ilə müharibə eyləməgə Mavəraənnəhərə müttəvəccəhə oldu. Və Əfrasiyab da xəbərdar olub qoşun cəm eylədi. Və öz oğlunu müqəddəməccisi elədi.

Ela ki, Rüstəm Turan qoşununa yetişdi, əvvələmci həmlədə Əfrasiyabın oğlu Sərxəni qoşunun çox böyüklikləri ilə halak eylədi. O biri gün Əfrasiyab özü yetişüb cəng mərkəsi gərmə oldu. Çok kuşış və kaşısdən sonra Əfrasiyab şikəst

tapdı, fərər eylədi. Rüstəm Məvəraunnehmen və Turkustan vilayətlərinə istila tapub qotlü qarət lazımsından bir qüsür qoymadı. Və Əfrasiyabin darül-mülküna gedüb onun xəzinəsini və əshabını zəbt elədi. Bir müddətdən sonra fikr elədi ki, Keykavus ağında və nəfsdə zəif olubdur. Şayəd ki, Əfrasiyab bir güşədən peydə olub İranda bir fitnə hadis ola. Qayıdub xəzincə və əshabı Kavusun yanına apardı. Və Əfrasiyab müddətlər aləmin ətrafında sərgərdan idi.

Müvərrixlər yazubdurlar ki, Səyavuş bir neçə gün öz qotlindən irələ bir yuku gördü ki, onun məvtünum dələlat eylərdi. Elə ki, yukudan oyndı, Əfrasiyabin qızı Firəngisi ki, onun mənkuhəsi idi, tələb eyliyüb dedi ki, Allahın mösiyyəti burda qərar dutubdur ki, mən sənin atan əlində qatla yetişəm və sənin qotlinin qəsdini daxi eyliyə. Lakin Piran mane olur. O həml ki, sənin varındır, agar oğlan olsa, ona Keyxosrov ad qoyub tərbiyat eylə ki, Giv və Gudərz Keyxosrovun tələbinə bu vilayətə gəlurlar, öz oğlun ilə İrana get. Bu vilayətdə təvəqqəf eyləmə. Və çün Keyxosrov İranda padşah olur, mənim intiqamımı Əfrasiyabdan almayıncı, qoyma oni aram dutsun.

Elə ki, Əfrasiyabin əlilə Səyavuş qatla yetişdi, Əfrasiyab Firəngisin həmlinə vaqif olub, istədi ki, bir tövr ilə onun həmlini saqıt ola. Bu əsnada Piran və Visənin Səyavuşun vaqasından xəberi olub bir az müddətdə Əfrasiyabin dərgahına gəlüb gördü ki, Firəngisi hərəmdən dışqarlı çəkürər. Piran xəşmnak olub o müvəkkil olan adamlara buyurdu ki, ondan əl götürsünlər.

.. Pəs Əfrasiyabin yanına gəlüb oni elə qəbih əmoldan mən elədi. Əfrasiyab aram olub Firəngisi Pirana tapşırıdı. Bir

az zamandan sonra ondan bir oğlan təvallüd oldu ki, surətdə və hüsnda atasına tamam şəbahati var idi. Piran onu aşna və biganadan gizlədirdi. Ta bir gün Əfrasiyabı xoşal görüb, Keyxosrovun doğulmağını ona məlum eylədi.

Əfrasiyab onu qatlına çalışırı. Piran ona nəsihət eylərdi. Türkler şahı dedi ki, məni dəxi babağ mahabbəti bu əmoldən mən eylər. Amma onu anasından alub bir çobana tapşır, ta ona cöldə pərvəri vərsün ki, səhrada maskən edənlər ilə naşvıl nüma tapub, xasiyyəti olaların tabincə olsun ki, keçən qıssalarından yadına salmasun. Piran əməl eylədi.

Bir neçə vəqtən sonra onu çobandan xəbər aldı. Çoban dedi ki, bir kasdan təlim almamış yay, ok qayırub tülki və dovşanı av eylər və rəşadət əlaməti onun əlindən məlum olur.

Piran Keyxosrovu tələb eylədi və onun camalını və hanını görüb öz evinə apardı. Bir neçə vəqtən sonra Əfrasiyabdan qorqub Keyxosrovu onun yanına apardı. Əfrasiyab onu görgəc babağ mahabbəti hərəkətə gəlüb buyurdu ki, Piran onu anası ilə Səyavuşabada göndərsün. Bu əsnada yeddi il yağış yağmadı, bir şiddətlü qəhatlik oldu. Əfrasiyab bir gecə Gudərzini yukuda gördü, dedi ki, ta Səyavuşun oğlu Keyxosrov İrana galmiya, məmləkatin hali yaxşı olmaz.

Elə ki, səhrə oldu Givi ki, sahibtdəbir və silcaşat idı Turana göndərdi ki, Keyxosrovu gətirsün. Giv yeddi il o diyarda dolandı, axır Keyxosrovu avlaqda görüb tanıldı. Və Keyxosrov dəxi dildi ki, o, Givdir. Ona iftitaf edüb anasının yanına apardı. Haman gecə Firəngisi və Keyxosrov və Giv atlanıb İrana yüz qoysular. O biri gün Səyavuşabın əhli xəbərdar olub Əfrasiyaba məlum eylədilər. O, bir cəmi olarin

dalusunca göndərdi. Amma bir əsər tapmadılar. Elə ki, Keyxosrov Ceyhuna yetidi gəminin taxırı və Əfrasiyabin qorkusu səbəbi ilə özünü suya saldı. Hər üçü sudan salamat keçdi. İran əhli fəvč-fəvc istiqbala gəldilər.

Səyavuşun qıssasından yad edüb zar-zar ağladılar. Elə ki, Keykavusun dərlə-mülkülmə yetişdilər, Keyxosrov babasının hüzuruna getdi. Keykavus onu görənən ağılıyb, taxtından durub ona öz yanında yer verdi. Bir rəvayatda o halda hamı böyükləri onun beyatına amr etdi. Və "Şah-nama" sahibinin qövlü ilə Tus istədi ki, Fəriburzu padşahlığı götürsün. Gudərz Keyxosrovu taxta əqləşdirdi. Axırda Kavus dedi: "Hər kas Behmənzə və Ərdəbil qalalarını fəth eyiyo, padşah o olur."

O qalalar Keyxosrov əlində məstuh oldular. Elə ki, Keyxosrov padşah oldu. Keykavus onu Əfrasiyabin müharıbəsinə təhris eylədi. Keyxosrov neçə yol Turana qoşun çəkdi. Axırda Xarəzm çölfündə Əfrasiyaba şikast yetişdi. Keyxosrov Əfrasiyabin dalınca Çina gedüb, o məmləkətə xərac qoydu. Və hamı Türkistan diyarını tasvir eylədi. Əfrasiyab bir müddət xalqdan yüzünü gizlədi. Axır Azərbaycanda bir zahidin vasitəliyi ilə Keyxosrovun əlində giriftar oldu.

Keyxosrov istədi ona aman versün, amma Gudərz rüksətsiz Əfrasiyabin boynunu vurdur. Keykavusun padşahlığı yüz allı il idi. Keyxosrovun padşahlığı altmış il. Və Əfrasiyabin qatlından sonra bir az vəqtdə Keykavus vəfat eylədi. Keyxosrovun farmanı maşriqə və məğribə nafiz oldu. O əsnada güşəgirlik havası onun xatirinə düşüb, Löhrasbi vəliyəd eyliyüb biyabana yüz qoydu. Daxi bir kas ondan nişan vermədi.

### Löhrasbin padşahlığı

Löhrasb Keykavusun qardaşının nəbirəsi idi. Elə ki, o, padşah oldu, dəftərdarları və divan əhlini yığub bir dəftər qayırdı. Vilayətlərin xərcini ona səbt cylədi. Və qoşun əhlini raiyyətdən ayırb, hər birinin mərtəbəsini müəyyən cylədi. Bu tədbir ilə mammalik abad oldu. Löhrasbin iki oğlu var idi: Kaştasb və Zahir. Amma Kaştasb nəhayətdə rəşid və rəyi sayıb idi. Və cün Löhrasb Keykavusun övladını öz övladına tərcih verirdi. Kaştasb atasından inciyüb Rum vilayətinə getdi. Və o vəqtlərdə qeyşələrin təriqələri o idi ki, cün olarm qızları rüşd həddinə yetişirdilər, bir məclis qayrur, xalqı çağırıb qız əlində bir turunc o məclisə gəlirdi. Hər kas ona xoş galırdı, turuncu onun tərəfinə atardı. O şəxs qeyşərin kurşəkəni olurdu.

O əyyamda Kaştasb Rumda idi. Bir belə məclis ittifaq düzüdü. Kaştasb o məclisə gəldi ki, tamaşa eyiyo. Kutayun, qeyşərin qızı o məclisə gedüb nəzəri ona dösdü. Turuncu ona atdı. Qeyşə qızdan inciyüb dedi ki, qızı ona versinlər. Elə ki, qızı ona verdilər, Kaştasb qızə dedi ki, sən naz və nemət adət edübson. Və manim bu gün məknətim yokdur. Elə maslahat görürləm ki, bu qasrı tərk eyləyəsen.

Qız cavab verdi ki, səndən savayı mal və əsbab mana lazımdır. Kaştasbin əlindən dutub öz otağına gətirdi. Bir qıymatlı gərdənband Kaştasba verdi ki, onu satub güzəran edələr.

Kaştasb hər gün ava gedüb çox av cylərdi. Xalq onun at səğritməgini və ok atmağını görüb, qeyşərə dedilər. Onu

taləb edüb imtahan cılədi. Hər fəndə kamil görüb, axırdı üz istyb onun adını və nəsəbini soruşdu. O, nişan verdi. Qeyşər şad olub qızına əhsən dedi. Və Kəştasba buyurdu ki, xatircəm ol, səni mürusi-mülkə yetirürəm. Və İranı sənin təsərrüfünə gətürürəm.

O halda bir elçi Löhrasbin yanına göndərüb dedi ki, hər il bir məbləğ qızıl və mal xərac və bac rəsmi ilə məndən alursan. İndi sən ona layiq degilsən, ya cəngə amadə ol və ya bacları gerü ver.

Ela ki, nəma Löhrasba yetişdi, bildi ki, qeyşər abəs yera belə cürət cıləməz. Cavab vermayüb, elçiye mənzil təyin edüb, ayanından birisini dedi ki, ta bir vəqt onu mast edüb bu elçilik və bu cürətin sabəbini soruşub Löhrasba dedi. Löhrasb o biri oğlunu Kəştasbin yanına göndərüb vəliəhdilidən ötrü İrana gətirdi. Qeyşərin qızı tacəmənlülətməm ilə İrana gəlüb, Löhrasb padşahlığı Kəştasba verüb Bəlxə getdi. Onun padşahlığı yüz igirmi il idi.

Kəştasb uca qədirli və böyük himmətlü idi. Amma o bir xəta cılədi ki, Zərdüstün dinini qəbul cılədi. "Cameüll-hekayət" sahibi rəvayət cılər ki, amırılar ona itaat cıləməzdilər. O cəhətdən ki, Löhrasb ondan incikili idi. İstədi ki, öz işinə Zərdüstün tabeləri ilə taqviyyət verə. Buna görə onun dininə tabe oldu. Bu tədbir ilə onun qoşunu çok oldu. Və padşahlığı qarar dırdı.

Bəzi müvərrixlər yazubdurlar ki, Kəştasb əvvəl Zərdüstü dustaq cıləmişdi. Bir para işləri müşahidə cıləyəndən sonra, necə ki zikr oldu, onun itatına rəğbat cılədi. İran məməkətlərindən çox qatl olundu. Ta Zərdüstün dininə rəvac verdi və bir qasid Turan padşahı Ərcasibin yanına

göndərüb onu macus məzhabına dəvət cılədi. Ərcasib bu işdən inciyüb ağır qoşun ilə İran şəhərlərini xərab etməgə təvəccəh etdi. Kəştasb onu istiqbal cılədi.

Bu əsnada Zərdüst Şiraz əhlinin birisinin əlində qatla yetişdi. Kəştasb öz qardaşı Camasb onun yerinə əqləşdirdi. Və Camasb çox elmlərdə xüsusən nücum elmində binezir idi. Bir gecə yol arasında Kəştash ondan xəbər aldı ki, bu işlərin axırı necə olacaqdır. Camasb başını aşağı salub fikir cılədi, dedi: "Bu dəğüşdə padşahın övladı və qövmiləri qatla yetişəcəkdir və böyükklər və sərdarlar ölücəkdir, amma axırdı padşah zəfər tapacaqdır".

Amma cün səflər düzəldi və mübarizlər iki tərəfdən meydana gəldi. Və o cəngə Kəştasbin üç oğlu və altı nəfər İran əmirlərindən öldü. İsfəndiyar həmlə edüb Ərcasib mərəkədən yüz dolandırdı. Kəştasb şad olub Bəlxədə sakın oldu. Və İsfəndiyarı İraqa göndərdi. İsfəndiyar İraqa gəlüb padşahlıq fikrinə düşdü. Kəştash oğlu İsfəndiyarın işindən xəbərdar olub Camasb İsfəndiyarın talabına İraqa göndərdi. İsfəndiyar Bəlxə getdi. Kəştasb onu bir məhkəm qalada dustaq cılədi. Və özü Sistana getdi.

Ərcasib İsfəndiyarı dustaq eşidüb qoşun yiqub Ceyhundan keçdi. Bəlxə yüz qoydu. Qoca Löhrasb ki Bəlxədə ibadətə məşğul idi, qoşun yiqub Ərcasibin mührəbəsinə getdi. Və o qocalığ ilə yüz adlu məbarizi öldürdü. Hava çök istiydi. Susuzluğдан ayağını üzəngidən çıkarub yera düşdü. Məbarizlərdən birisi ona yetişüb öldürdü. Ərcasib Bəlxə galüb atəşkədaləri xərab cılədi. Və yetmiş nəfər macusun alımlarından dara çöküb öldürdü və Kəştasbin xəzinəsini qarət edüb, qızlarını asır edüb Türküstana apardı. Kəştasb

xəbərdar olub Ərcasbin istiqbalına getdi. İki qoşunun arasında böyük müharibə väqəf oldu. Koştash bir uca dağda pənahlandı və Caması İsfəndiyarın yanına göndərüb üzr istədi. Və o, padşah olmağa ümidi verüb özü ilə gətirdi.

Atasının yanına gəlüb o biri gün xurus eyləyən sel kimi o dağdan aşağı gəlüb Turan qoşununa şikəst verdi, Ərcasb cilovu qırılmış qaçıdı. İsfəndiyar Koştashın qulluguna gəldi. Şah ona nəvazış eylədi. Pəs İsfəndiyar atasının vadəsinə talib oldu. Şah bir də bəhənə götürüb dedi: "Rəvadırmı ki, son aləmin fərman verəni olasan, amma bacıların Ərcasibin əlində ösir qalalar".

İsfəndiyar bu sözdən həmiyyət edüb on iki min namdar olan qoşun İran qoşunundan götürüb Turanın mütəvəccəhə oldu. Həftxanın qaziyəsini ki, müvərrixlərdən bəzisi zikr edübələr əcəm yerlərindəndir, müstəqim olan aql bilür ki, İrandan heç yol ilə yeddi günün müddətində Türkistan sərhədindən getmək olmaz. Buna görə onun iradına cürət edüb zikr olur ki, İsfəndiyar o qoşun ilə Ceyhunun ətrafına yetişdi, birabər ilə Türkistana mütəvəccəhə oldu. Gecə mənzil kəsüb gündüz oralarda gizləndi. Və hər kəsi yolda görür idi, öldürüldü. Ta bir kəs Ərcasba xəbər aparmaya.

Ela ki, İsfəndiyar Ərcasbin dərtil-mülkü Ruindərə yetişdi, qoşunu və xəzinəni öz qardaşı Şotəna tapşırıb buyurdu ki, dərədə düşüb keşikçilər ətrafına təyin elasün və hansı gecə ki, Ərcasbin hasarının tərəfindən bir od işığı gərələr, cəng tədarük ilə, şəhərin yavuquna gəlsinlər. Özü tacir sıfatında çox mal ilə şəhərə daxil olub, hədsiz töhfələr Ərcasibin yanına apardı. Ərcasb ona nəvazış eyləyüb bir yerde maskən verdi ki, padşahlığ qəsrinə yavuq idi.

Ela ki gecə oldu, İsfəndiyar çok od öz evinin üstündə yandırıldı. Şotən elə ki, odun işığını gördü, şəhərin ətrafından keçüb gecə yarısı hasara yetişüb darvazalara od vurdu.

Türklər vəqtsiz qoşundan xəbər olub cəng qəsdinə dışqaru gəldilər. İsfəndiyar yüz əlli nəfər namdar ki, məta yerinə sanduqlarda qoyub şəhərə gətirmişdi, dışqaru çıxardı, ittifaq ilə Ərcasibin qəsrinə mütəvəccəhə olub hər kəsi ki, gördülər, öldürürdülər. Ta Ərcasibin qəsrinin qapısına yetişib keşikçiləri öldürdülər, hərəmə qədəm qoyub Ərcasibi yatmış gördü. Başını kəsüb, darvazaların tərəfəsinə gəldi. Şəhərin qapılalarını açub, İran qoşununu Turanın darəl-mülküna götürdü. Öz bacıları Mahafərid və Humayı götürüb müzəffər və ganim İran diyarına yüz qoydu.

İsfəndiyar yetişəndə Koştasib ona çok nəvazış edüb dedi ki, padşahlığ sonin haqqındır, amma Rüstəm ki, bizim məmələkatimizin arasındadır, hələ sən itaət eləməyi, bizim dinimizə gəlməyi birləşdir, məsləhət odur ki, Sistana gedüb onu öz otağına davət eləyəsan. Əgər qəbul eləməyə qatla yetürəsan. İsfəndiyar Sistana mütəvəccəhə oldu və öz oğlu Bəhməni Rüstəmin yanına elçi göndərdi. Və peygəm elədi ki, nə müddətdir ki, İran şəhriyaranın gözləri sonin didarından məhrum olubdur. Bu cəhətdən səni bədəhd və bivəfa bilürələr. Əgər öz vəlinəmətinin haqqını gözlöyüb itaət şərtini yerinə yetirəcəksen, mən sənə bəndə olub, sənə şəhriyaranın yanına apararam və haqqında iltimas elərom ki, sənən qullugunu mənzur edüb, mərtəbəni artıq eləya. Və illə mən heç qədrimlə aldanmayub. Və mənim ilə sonin aranda adil hakim qılıc olacaqdır.

Pəs Bəhmən, Sistana getdi. Zal avlaqda onu Rüstəmin

yanına göndördi. Rüstəm gördü ki, bir gur kabab eyləyir. Bəhman salam verdi. Rüstəm böyükük əlamətini onun alnından molum cıloyüb, təzim ilə ayağa durdu. Bəhman atasının peyğəmini Rüstəmə yetirdi. Rüstəm onu əgəlsidirdi. Elə ki, gur kabab oldu, Bəhman ilə məşguli-kabab yemək oldu. Bəhman bir neçə lokma yedi. Gurun qalanını bir xik şorab ilə Rüstəm yedi. Bəhman Rüstəmin şəkil şəməyilində və yeyib içməgində heyran qalub bildi ki, İsfəndiyar bunun hərifi degil.

Bəhman Rüstəm ilə Hirməndin kənarına gəlüb, adam göndərdi ta İsfəndiyarı Rüstəmin gəlməgindən xəbərdar eliya. İsfəndiyar Rüstəmin tələbina adam göndördi. Cün Rüstəm İsfəndiyarın yanına gəldi, durub ona təzim elədi və qızıl kürsü üstündən əgəlsidirdi. Və o peyğəm ki, Bəhməndən Rüstəmə göndərmişdi, mükərrət elədi. Rüstəm iba elədi və dedi: "Əgər qərəz fərmana itaat eləməkdir, sənin ilə cahan şəhriyarinin hüzuruna gələfrəm". İsfəndiyar dedi: "Hökəm elədir ki, səni qolu bağlı padşahın hüzuruna aparım". Rüstəm dedi ki, mənin qollarımı bağlamaq çok çətindir.

Xülasa, axırda iş cəngə yetişib geri qayındı. O biri gün Rüstəm cəng əsbabını geyüb, meydana gəldi. Bir də İsfəndiyarı izhari-təməllüq etdi. Sud vermedi.

Pəs hər iki pəhləvan gürzə və qılıcı və xəncərə əl aparıüb, dəvə elədilər. Axırda Rüstəmin əlinən bir ok qurtulub, şahzadə zəxəmdar oldu. Cün İsfəndiyarın ölüm xəbəri İrana yetişdi, onun yanına getdilər. İsfəndiyar Rüstəmi çağırub, Bəhmanı ona tapşırdı. Və özü vəfat elədi. İsfəndiyarın qardaşı Şoten onun naşını Kaştasın yanına apardı. Kaştas öz əməlindən peşman oldu. Və bir az

zamandan sonra Rüstəm də qardaşı Şagadın və Kabil padşahının sayı ilə bir quyuya düşüb həlak oldu. Zal Fəramərzi öz atasının qanını almağa təhriz etdi. Fəramərzi Kabilistana gedüb Kabil padşahını qırx nəfər aqrəbəsi ilə öldürdү və casodlarını yandırdı.

#### Bəhmanın padşahlığı

Elə ki, Bəhman padşahlığa əgəlsidir, Sistana gedüb Fəramərzi öldürdü və Zal dutub bir qəfsə saldı. Bir müddədən sonra dövlət arkanının iiltiması ilə onu buraqdı. Yüz on dörd il padşahlığ edüb vəfat etdi. Vəsiyyət elədi ki, oğlu Səsəni padşahlığa qəbul eləsünər. Və öz qızı Humay vəliəhd elədi və dedi ki, əgər Humay hamilədir, oğlan doğa, o, padşah olsun. Əgər qız ola, hər kimi cəlah bulsanız padşah edün.

#### Humayın padşahlığı

Elə ki, Humay taxta əgəlsidir, bir az vəqtən sonra bir oğlan doğdu və onu buz sənduqə qoyub, sənduqə qara dutub Dəcləya atdı. Haman sənduqə bir qazür dutub açdı, gördü ki, bir uşaq və yanında bir qədər cəvahir var. Qazür şad olub ona tərbiyat elədi və ona Darab ad qoydu. Ta Darab rüşd həddinə yetişdi qazürə dedi ki, man siyəq ilə belə buluram ki, sənin övladın degiləm. Qazür dedi ki, mənim oğlumsan. Ta bir gün Darab o övrəti yalqız görüb təhdid ilə qılıcı çəküb dedi: "De görüm man kimin oğluyam". Övrət dedi. Və o, cəvahirləri götürüb Daraba verdi.

Darab özünə əsbab və asləhə qayırdırb Humayın

əmirlərinin birisinin yanına gəldi. Bir gün Humay bir uca pəncarədə ağlaşılıb qoşun dəstə-dəstə onun hüzurundan keçirdilər. Nagah İsfahan atlusunun içində nəzəri Darabə dösdü. Analıq məhabbəti cuşə gəldi. Mətəmidlərdən birisini dedi ki, o cavani saqla. Elə qoşun əmrindən qurtuldu, onu istəyib əslü nəsəbindən xəbər aldı. Darab əhvalatını dedi və o cəvahirlərdən göstərdi. Humay oğlunu tanrıb, onun yuzündən öpüb dedi: "Bil ki, mən sənin ananam". Pəs padşahlıq tacını onun başına qoyub, padşahlığı ona tapşırıldı. Elə ki, Darab taxta otdu, hamı padşahlar ona itaət elədilər. Məgər Rumun qeysəri Filoqus. Darab Ruma qoşun çəküb qeysəri dutdu. Axırda onun ilə sülh elədi. Və onun qızını aldı. Hər il min qızıl yumurta, hər birisi qırx misqal vəznində ola qeysər xərac vəd elədi. On iki il padşahlığı edüb oldu.

Darab oğluna məhabbəti çok olmaq səbəbindən onu öz adı ilə adlandırdı. On dörd yaşında idi. Ruzgarın tacribələrini görməmək cəhati ilə zülmə əlini uzun elədi. Əmirlərini və əyanını incitdi. Axırda İskəndərin müxalifat vasitəsi ilə qatla yetişdi. Və qaza Kayanıların dövlətinin sohifəsini yazdı.

### İskəndərin valiəhd olmağı

Darab ki, Feyləkusun qızını almışdı, bir neçə gündən sonra onun ağızından iy galmak sabəbi ilə onu hamile atasının yanına göndərdi. Hökimlər onun ağızına müalicə elədilər. Bu səbabdan ona İskəndərus adı qoydu. İstəmalının çöklüğündən İskəndər dedilər. Cün Feyləkus İskəndəri aqil gördü özünlə valiəhd elədi. İskəndərin nəsəbində bu rəvayət sahihdir.

Üçüncü təbəqənin zikri.  
Əcəm padşahlarından ki, olara təvafif-  
mülük deyirlər.

Nəqəl edirlər ki, cün əcəm məmlekəti İskəndərə müsəl-ləm oldu, fars şahları ona itaət elədilər. İskəndər olardan qorqulu idi. Öz ustadı Əristatalisin rəyindən istifadə elədi ki, padşahlar ilə necə rəftər eləmək gərək. Ərəstu cavab verdi ki, padşahzadələrdən hər birini bir vilayətə hakim etə. Amma bir-birinə təsəvvüt qoyma. Ta öz mülkərini saklamaqça məşğul olalar. İskəndər dəxi elə əməl eylədi. O təsəf üç yüz il elə qaldılar. Və bəzi beş yüz ığrımı il deyilibdirlər.

Ceyhunun sarhadından bila-istiqlal səksən padşah var idi. Nəqəl edurlər ki, İskəndərdən sonra Rum padşahlarından birisi ki, adı Əbtəhoş idi, İran sarhadına qoşun çəküb Fəratın kənarını təsxir elədi. Və neçə nəfər təvafif padşahlarından qatıl və asır elədi. Bu əsnada Əşk Darabın oğlu ki, İskəndər zamanında gizlin zindəganlığ elərdi, Rey mülkündə xüruc edüb təvafif padşahlarından kömək istədi. Bu şərt ilə ki, təsəllüt tapandan sonra olardan xərac tələb eləməsün. Və haman miqdər ki, vilayətə Əbtəhoş təsərrüf eləmişdi, qənaət eləsün. Bu peyməni təkid edəndən sonra padşahlar ona mədəd elədilər. Əşk Əbtəhoşa qalib oldu və öldürdü. Və haman məmlekətə qənaət elədi. Təvafif padşahları xanədanın böyük-lüğündən ötəri onun adını öz adlarının üstündə yazardılar. Dirəfşî-Kaviyani və Kayanın tac və təxtil onun yanında idi. Əbtəhoş ölümdən sonra Rum qeysəri Konstantin İran qəsдинi elədi. Təvafif padşahları Əşkə kömək elədilər və Hirə padşahı

ki, İraq və arəb şəhərlərindən idi, özü Əşkin yanına gəldi. Əşk ona çox ikrəm elədi və yüz min atlu ki, məmləkətin ətrafından onun kəməgina gəlmişdilər, Hira padşahı ilə qeyşərin hərbinə göndərdi. İran əhli zəfər tapub, Rum əhli mağhur oldu. Və Konstantin Ruma qəcüb Əşkin qorqusundan bir möhkəm şəhər özünə bina elədi. Və onu öz adına adlandırdı. Bu əsrə ona İstanbul deyirlər.

Və Əşkdən sonra təvəif mülükünün adları tarixda məzkurdur.

#### Əcam padşahlarının dördüncü təbəqasının zikri.

##### Ərdəşir Babəkin padşahlığı

Əcam padşahlarından ki, olara Sasaniyan deyirlər, əvvəlki Ərdəşir Babəkdir. O, Bəhman nəslindəndir. Müvərrixlər ittifaq eliyübdirlər ki, elə ki, Bəhman mülk və mal ixtiyarını qızına verdi, onun oğlu Sasan padşahlığından naşnid olub aləmdə hayat edirdi. Və bir cam dərvişlər ona tabe oldular. O heç yerda vatan eləməzdi. Bu cahatdəndir ki, çox gadalara sasanı deyərlər. Sasanın bir oğlu var idi Sasan adlu. Atasının vəfatından sonra farsa düşüb Babəkin müləzimlərinin cərgasında ki, Ərdüvan tərəfindən İstəxrin hakimi idi, müntəzəm oldu və Babək ona tərbiyat eylərdi. Ta bir gəca yukuda gördü ki, gün Sasanın əlindən titlə elədi. Sabah onu istiyüb vəqəni böyn elədi. Sasan dedi: "Mən də yukuda gördüm ki, bir nur mənim alımdan peydə olub havaya meyl etdi. Və çox şəhərləri münəvvər elədi".

Babək Sasandan bu həckayəni eşidəndən sonra iltimas elədi ki, öz nəsəbini məlum eləsin. Sasan dedi. Pəs qızını

Sasana verdi. Zıfəf gecəsindən sonra Sasan fəvt oldu. Bir vəqidən sonra Babəkin qızından bir oğlan oldu. Babək ona Ərdəşir adı qoyma. Elə ki, Ərdəşir rüsd həddinə yetişdi, Babək onu Orduvanın ordusuna göndərdi ki, orda təlim təpsim.

Bir dəfə Ərdəşir Ərdüvanın oğlanları ilə ava getmişdi. Padşahı istədi ki, cavanları avlağda mülahizə eləyə. Oların avlağının müqabilində olan dağa çıktı. Ərdəşirin nazarı ona düşdü. Bu halda Ərdüvan o dağdan aşağı gəldi. Cavanları tələb eliyib hamisini novaziş elədi. Nagah Babəkin ölmək xəbəri yetişdi. Ərdəşir gəmənək oldu. Və Ərdəşir onun mənsəbini təvəqqə elədi. Ərdüvan qəbul eləmədi. Öz böyük oğlunu farsın hökumətinə təyin elədi.

Bir gəcə bir kənizi ki, Ərdəşirin onlan əlaqəsi vardı, Ərdəşirə dedi ki, padşah bir yuku görübdü. Müəbbirlər deyibdürürlər ki, sənin padşahlığının intiqal növbəti yetişübdür. Və məmləkat səndən bir şəxsa yetəcəkdir ki, sabah sənin darülmülkündən fərər edəcəkdir. Ərdəşir bu xəbəri eşidüb qaçmaq qəsdini elədi. Pəs Ərdəşir atı ayırlayıb, qarabaşı tərkinə alub, farsa rəvan oldu. Ərdüvan xəbərdar olub bir cəməati Ərdəşiri dutmağa göndərdi. Olar məqsudə yetişməmiş gerü qayıtdılar. Ərdüvan çok peşman oldu.

Elə ki, Ərdəşir İstəxər yetişdi. Babəkin hazırlarından bir taifəni peydə eliyüb olardan beyyət aldı. Olar Ərdüvanın oğlunu dutub öldürdüler. Və Ərdəşiri taxta aqləşdirdilər. Təvəif padşahlarından kəmək istədi. Çok qoşun ətrafdan onun kəməgina gəldilər. Ərdüvanın dava elədi. Ərdüvanı dutub öldürdü. Haman gün Ərdəşir şahənşah laqəbləndi. Hamədana qoşun çəküb Nahavəndi, Divzəri və Cibalı təsxir elədi. Və ordan Azərbaycana gələüb Mosulu və Ərməniyyəni

və Səvadı və İraqı təsərrüf elədi. Və tamam təvaif padşahlarını tələf eləyüb, olarnın məməkənlərinə iyi ləndi. On dörd yil şahılıq elədi.

### Sapurun padşahlığı

Şapur taxta əgləşəndən sonra ona dedilər ki, sənin bəhan Sasan and içmişdi ki, əgər mülkü ona yetişə Əşkaniyan nəslini kəsə. Elə ki, Şapur müstəqil oldu, Rum qeyşəri Konstantin Nisibində ki, Şəmin sərhəddidir sakın olub, Şapur ilə müxalifət elədi. Şapur onun tərəfina qoşun çəkdi və Nisibinə galüb təsərrüf elədi. Və onin xəzinə və daşınasını zəbt eliyüb qoşuna qismət elədi və qeyşər xərac qəbul elədi. Şapurun padşahlığı on iki il, ya otuz il idi.

### Hörmüzün padşahlığı

Elə ki, Hörmüz padşah oldu, ədl və ehsan qapularını xalqın yüzünə açdı. Nəql edirlər ki, Şapur Hörmüzü öz padşahlığı zamanında Sistana və Xorasana hakim elədi. Qan-nazılardan bəzi onun atasına dedilər ki, Hörmüzün müxalifət fikri var. Hörmüz bu qaziyədən xəbərdar olub, öz əlini köstüb atasına göndərdi. Ondan ötəri ki, o zamanda kim ki, mayub olurdu, onu padşahlığa qəbul etməzdilər. Elə ki, o əl Şapura yetişdi, çox təəssüf eliyüb, Hörmüzə peyğəm elədi ki, əgər öz əzəni para-para cyiliyən səndən özgə heç kəs vəliəhd olmayıacaqdır.

Pəs atasından sonra padşahlığı zəbt elədi, amma bir ildən artıq padşahlıq eləmədi.

### Bəhram Hörmüzün oğlunun şahlığı

Bəhram əvvəl vüqarlı və təmkinli padşah idi. Və Mani nəqqəş onun zamanında xürvuc elədi. Müqəddəsi nəql eyləyir ki, mülhidlik dinini Mani qoydu. Hər bidin ki, ona əl vurub bir ad qoyubdur. Və mülhidlər o fasid olan dinin əslində təğayyurat eləyübdür. Neçə səbəya münqisim idilər. Əvvəl nüqtəvi və tənasüxi və qeyri hərfləri o, ixtira elədi. Və Bəhramın padşahlığı üç il üç ay idi.

### Bəhram Bəhramın oğlunun şahlığı

Hörmüzün oğlu Bəhram oğluna xatirinin əlaqəsi olmaq cəhəti ilə ona Bəhram adı qoydu. İlkimci Bəhram əvvəl halında zülmə mail idi. Axurda tövbə elədi. Deyirlər ki, Mani ilkimci Bəhramın zamanında idi. O, qaytda mühəndis və nəqqəş idi. Və onun sözlərindəndir ki, deyir: ruh insanın bədənində qəfəsdəki quş kimidir. Neçə ki, quş qəfəsə həmişə xilas olmağa talibdir, o da elə müntəzədir ki, bu qəfəsi açalar, ta öz möqamına yetişə. Bu sözlər ilə xalqı aldadırdı. Bəhram Manini istiyüb soruşdu ki, bu sözləri sən deyirsən? Dedi: "Bəli". Bəhram dedi ki, pəs ölüm sənin yanında dirilikdən yaxşıdır? Mani dedi: "Bəli". Bəhram dedi ki, man sənə müvafiq sənin rizanı əmələ gətirəm, yaxşıdır. Buyurdu ta onu dara çəkdilər.

### Bəhramın padşahlığı

Bəhramın oğlu Bəhram Bəhramın şahlığı on yeddi il idi. Ona üçüncü Bəhram deyirlər. Ərəblər ona malbutsan və qeyrilərin çöklüğü səbəbi ilə sələf deyirlər. O az günaha çok

Əqubat eyləndi. Və tadibi qılıc ilə idi. Xalq aciz qalub möbiddilərin möbidi ərkani-dövlətə və sair xidmətkarlarla dedi ki, heç kəs sahab padşahın dərgahına getməsələr (getməsnələr olmalıdır). Bəhram çəşədək sabr elədi. Elə ki, ac və bitaqat oldu, möbidi onun yanına gedüb dedi: "Ey padşah, hərgəh bu cəmaət sənə itət cılomayırlar əmrü nəhiyin kimə rəvan olur?"

Bəhram bu sözdən mütəşəbbəh olub şərt elədi ki, bundan sonra xoşhallığ və mehribanlıq eləsün. Onun padşahlığı dörd il ya dörd ay oldu.

### Nevsinin padşahlığı

O, ikimci Bəhramın oğlu, üçüncü Bəhramın qardaşı idi. Bir padşah idi təbi kərim və xülbü xos. Və xəlaiq onun əhdində rahət idilər. Onun dövlətinin müddəti doqquz il idi.

### Hörmüzün padşahlığı

Əvvəldə bədhal və turş yüzlү idı. Cün atasının mülkü ona müntəqəl oldu, tamam böyükleri yiğib dedi ki, divanı olan mali necə ki lazımdır amillərə verin və fərmanı gərə əməl eyliyin tə mənim bazzastımdan amanda olasınız. Xalq hamısı təbəssüm eliyüb uca səs ilə dedilər ki, Allah təala sənə yaxşılıq versün. Hörmüz bildi ki, xalqın muradı nədir. Dedi ki, ondan irəlili ki məmələkətlərin iyisi özgələrin rəylərinə həvalə idı. Əgər bir kəsa zərər yetişə idı, mənim bədhallığımından degil idı. İndi ki, hamı işlər mənim rəyimlə manutdur. Pəs adəti yaxşılığa dolandırıb ədl etdi və o, yeddi il beş ay padşahlıq elədi.

### Sapur Züləktəfin padşahlığı

Elə ki, Hörmüzün vafatı yavuq oldu, ondan bir oğul qalmışdı ki, səltənətə qabil ola. İranın əyanı mübiblərin möbidiini istiyüb dedi ki, filan əvrət hamildər, ağar ondan oğlan olsa, manım valiəhdim odur. Bunu deyüb vəfat elədi. İki-üç ay bu vaqıdən sonra əvrət bir oğlan doğdu. Xalq padşahlıq tacını onun beşigindən asdır. Ta yeddi yaşına yetişdi, tərəqqi cyiliyüb on beş yaşına yetişdi. Ərəbdən bir para cəmin ittişaqına ki, onun uşaqlıq zamanında İran sərhəddinin taracına iqdam eləmişdilər, qoşun çəküb o taisəni bər tələf elədi. Ərəblərin kürklərini deşüb olara ip keçirdi. Bu cəhətdən Züləktəf laqablandı. Pəs özü yalquz Ruma getdi. O gün qeyşər bir şadlıq maclisi tərtib eləmişdi. Orta gəldi. Qeyşərin müqərrəblərindən birisi ki, İrandan idi, Şapur tanıldı, qeyşərə dedi, onu dutdular və bir əküz xamına büküb öz qasrında padşah dustağı elədi. Pəs İrana galüb qotl və qarata al açdı. Bir vəqtədə ki, Şapurun qoşununun mühasirəsində idilər ki, Şapur bənddən nıcat tapdı.

İran xalqı onun məqdəmindən xəbərdar olub hüzuruna gəldilər və qeyşəri basdırılar. Qeyşər xərac verməgi qəbul elədi. Şapur onu dutub bir qövl ilə onun dabanlarını deşüb, burnunu maharlayub Ruma göndərdi və bir uzunqulağa mindirdi. Padşahlığı və müddəti-əmrü oydu ki, zikr oldu.

### Ərdəşir Bəhramın oğlunun şahlığı

Elə ki, Ərdəşir Züləktəf vəfat elədi, ondan iki əvlad qaldı. Birisi Bəhmən adlanmış və o birisi Şapur. Oların əmisi

padşahlıqla ağladı. Bir saatdək ki, mülkün varisi rüşd həddinə yetişdilər. Oların haqlarını özlərinə qaytarub şahlığı Şapura tapşırı. Əvvəl Ərdəşir (səhvdir, Şapur olmalıdır) qoşunu və rəiyəti nəvəziş eldi. Pəs qardaşının müqərrəblərinin bir neçəsini öldürdü. Xalq hücum edüb onu padşahlıqdan saldılar.

### Sapur Şapur oğlunun padşahlığı

Çün Şapur padşah oldu, onun əmisi Ərdəşir ona itaat eldi. Bir gün ava getmişdi. Elə ki, qayıtdı, çadırda ağladı. Nagah bir tünd yel qalxub çadırın tiri onun başına düşüb beyni dağıdı. Beş il, ya az padşahlığı çəkdi.

### Bəhram Şapur oğlunun şahlığı

Çün o, atasının və qardaşının zamanında Kirmanın hakimi idi, Kirməşahə mülaqqəb oldu. Elə ki, onun padşahlıqından on bir gün keçdi qoşun hucum gətirdi. Haman qovğada ok boğazına dəğdi, öldü.

### Yəzdcirdin şahlığı

Əcəm ona Yəzdicirdi Pərvizgər (Bazagər) deyirlər. Yəni gunah qazanan. Və ərəblər İşəm deyirlər. Və bəzi Yəzdcirdi Bəhramın oğlu və bəzi onun qardaşı deyirlər. Və o padşahlıqdan irəlili dənələr və xoş xüly ilə maşhur idi. Elə ki, padşah oldu, çox qan tükədi, alımları xar ditudu. Qoşunu və rəiyəti həqir sandı. Əvlədi tez öldəri. Elə ki, Bəhram

doğdu, onu Neman tapşurub Hiraya ki, Ərabistana daxildi göndərdi. Neman ibn Mənzər onu aparub üç daya süt verməgə ona təyin eldi. İki ərəb və birisi əcəm. Bir Samaənəm adlı memar Rumdan gətirüb iki uca qəsr bir-birinin yanında bina eldi. Birincə əcəm xordinigah deyərildi, birincə məhdəcyr, ondan ötrü ki, üç günbəd idilər. Və ərəb onu müqərrəb eyliyüb Xəvəməq və Sədir deyərlər idi. Neman öz vəzirinin işşadı ilə nəsranılıq ixtiyar eləmişdi. Alarma yüz qoydu. Dəxi ondan bir kas nişan vermedi. Onun oğlu Mənzər Bəhrama təribat edirdi ki, nagah Yəzdcirdin ölmək səsi Bəhrama yetidi.

Pəs xalq Xosrovu ki, Ərdəşir Babəkin əvladından idi, padşah elədilər. Ərab onu Kasra okurlar. Bəhram bu xəbəri Mənzərə dedi. Mənzər ərəb qabilələrini cam edüb, öz oğlu Nemanı on iki min qoşun ilə muqəddəmə-al-cis eliyüb Mədaine göndərdi. Neman Mədainin yanına gəlüb Suvar sərhədində mənzil eldi. Və dalınca Mənzər Bəhramın rikabında otuz min qoşun ilə yetişdi. Əcəm böyükələri onu istiqbal elədilər. Çok qılıq qaldan sonra belə müqərrəb oldu ki, padşahlıq tacını iki ac aslanın arasında qoysunlar. Bəhram ya Kasra hər birisi o tacı götürür, o, padşah olsun. Pəs belə elədilər. Bəhram Kasraya dedi: "Tacı götür". Kasra dedi: "Şəhər təlibi-təcsən, nə mən". Pəs Bəhram gürz ilə aslanları ölüdürüb tacı götürdü, başına qoydu. Və Kasra ona beyat eldi.

### Bəhram Gurun padşahlığı

Çün Bəhram taxta ağladı, Neman ibn Mənzər müqərrəb eldi. Və özü ava və şürbə və İshvü leəbə möşəkul

oldu. Bazar öhli də ona taqlid elədilər. Bu xəbər Çin padşahına yetişüb üç yüz min qoşun ilə İrana qasd elədi. Və Amu çayından keçdi. Bu xəbər Bəhramı yetişdi, qoşun yıgmaqdə taqafüll elədi və min nəfər qoçaq atlu ilə Azərbaycana av bəhanəsinə getdi. Xalq gümən elədilər ki, həs Bəhram qaçur. Əmirlər xaqana orza yazub Bəhramın qaçmağını məlum elədilər. Və töhfələr göndərdilər.

Bəhram bu xəbəri eşidüb, yolunu dolandurub Xarəzm sərhəddinə getdi. Mərvə galüb nagah bir gecə Xaqanın mərəkəsinin kənarına yetişdi. Öz əhlini dörd hissə eliyüb buyurdu, ta dörd tərəfdən şəbəxun eləsünər. Və özü tək xaqanın sərapərdəsinə galüb başını kasdı və oğlanlarını öldürdü, xəzinələrini əla gotirdi. Əmirlər onun yanına galüb, çox üzr istədilər. Bəhram olaraq təqsirlərindən keçdi və qeyşər ki, o da Bəhramın qasdına bel bağlamışdı, bu xəbəri eşidüb bac və xərac verməgə mültəzəm oldu. Bəhram bu fəhdən sonra o mülkü öz qardaşı Nersiya təpsürüb yalnız Hində getdi. Və orda ondan qəribə işlər: fili və kərkədanı və ajdəhanı öldürmək kimi (işlər) zülhura gəldi.

Bir müddədən sonra padşahın qızı ilə ki, onu almışdı, İrana gəldi. Ona Bəhram Gur o sababdan deyirlər ki, bir kora Neman Mənzərin oğlu ilə ava getmişdi. O halda gördü ki, bir aslan bir gurun belinə minübür. Bəhram aslana bir ok atdı, onun sinəsindən keçüb yera batdı. Aslan və gur hər ikisi yıxıldılar. Mənzər Bəhramın bu ok atmağını görüb aferin dedi. Və onun hərəmimdə min iki yüz huri kimi qızlar cəm olunmuşdur. Elə ki, altmış üç il onun padşahlığından keçdi. Bir rəvayət ilə qırx il. Bir gün bir gur onun qabağından qaçı. Bəhram onun dalınca at sağrıdı, at bir dərin quyuya düşdü.

Elə ki bu xəbər onun həşəminə yetişdi, quyunun başına galüb atı çıxardılar, amma Bəhramın dirisindən, ya əlüsündən bir əsər tapmadılar. Bəhramın anası bir müddət o quyunun başında ağlaşüb onu çok qazdırıldı, Bəhramdan bir əsər məlum olmadı. Naümid geri qayıdı. Ondan sonra onun oğlu Yəzzdicird padşahlığa ağlaşdı.

### Yəzzdicirdin padşahlığı

O, xoş kirdar və pakiza gəftar və yeganeyi-ruzgar idi. Elə ki, on səkkiz il onun padşahlığından keçdi, ömrü başa galdi. Onun iki oğlu var idi. Böyükü Firuz və kiçigi Hörmüz adlı idi. Yəzzdicird ölon vəqidi Hörmüzü vəliəhd elədi. Firuz ki, atası tərəfindən Sistana hakim idi, Mavərənnəhr və Bədəxşanın ki, o vilayətlərə hibatələ deyirlər, padşahdan kömək istəyüb Hörmüz ilə cəng elədi və Hörmüzə qalib oldu. Onu dutub dustaq eliyüb özü padşah oldu. Elə ki, Firuz padşah oldu, yeddi il yağış yağımadı. Dəclə və Fəratın suları qurudu. Firuz əmr elədi ki, raiyyətdən mal almasunlar, bəlkə öz xəzinəsinin hasilini faqırlarə sərf elədi. Və buyurdu ki, hər faqır ki, şəhərdə, ya kənddə adıdr, dövlətlilərə nəsəq eləsünər. Xülasə, Allahın rəhmi xalqa yetişüb yağış yağıdı və məhsulat bol oldu. Elə ki, Firuz igirmi iki il padşahlığ elədi, Hibatələ padşahının cənginə gedüb, o qovğada qatla yetişüb. Firuz Hibatələ təvəccəh edəndə öz məməkətinini Suxor adlıya tapşırımışdı. Çün Firuzun səvt olmaq xəbəri ona yetişdi, qeyrati hərəkətə gəldi, qoşun cəm edüb Hibatələ üz qoydu. Xoşnəvəz ki, orda padşah idi, Suxorın yanına elçi göndərüb, peyğəm elədi ki, mənim üzrüm və Firuzun üzrү aləm əhlina

əskardır. Mənim sənin ilə düşmənligim yokdur. Əgər sülhə razi olasan, hemi xalqın səlahidir.

Pəs Suxər də sülhə razi oldu. Sülh elədilər. Suxər gerli qayıdı. Əyan və ərkan cəm olub Balaş Firuzun oğlunu padşah elədilər. Və Qubad Firuzun oğlu qaçub xaqanın yanına getdi. Bu əsnada Qubad Nişapura yetişib bir kəndçinin evində mənzil elədi. Qubad haman mənzilda bir gözəl qız aldı. Qız Qubaddan hamıla oldu. Və Qubad onu atasına tapşırıb Türküstana getdi. O qızdan bir oğlan oldu. Kəndçi ona şirin hərəkət olmaq cəhdən Nuşirəvan ad qoydu.

Qubad dörd il Türküstanda qaldı. Padşah ona qoşun verdi. Elə ki, Qubad Nişapura yetişdi, bu haldə xəbər yetişdi ki, onun qardaşı Balaş fəvt olubdur. İranın əyani Qubadin istiqbalına gəldilər. Oğlunun təvəllüdünü özünə mübarək bildi.

### Qubad Firuzun oğlunun padşahlığı

Elə ki, Qubad padşah oldu Suxəri öldürdü. Və məmləkətə mustouli oldu. Ədalət yolundan çıktı. Və əskik adamlara tərbiyat elədi. Onun müfsidlerinin böyükü Məzdək'in dinini qəbul etmək idi. Belə ki, məcəus alımları öz dinlərini müxtalif sözlər ilə müxəyyəl elədilər. Bu səbəbdən xalqın etiqadı zaif oldu. Məzdək ki, bir mülhid peşəli kişi idi, fürsəti qanımat bilüb amaci-məzhabını zahir elədi və o fəsahətdə və bələğətdə və kiyasətdə çox zirək idi. Və onun məzhabının əslİ bu idi ki, xudayi-təali dünyanın malını Adəmin əvladlarından ötəri yaradubdur. Çünki dövlətlilər ondan faidəmənd və dərvişlər binasıb olurlar, məhzi-zülmdür. Və insan hamısı bir-biri ilə şərıkdlər. Əgər malda

və irzda bir-birinə təsərrüf elayalar haram degil.

O vəqt hiylə elayüb Qubadın məclisinə yol tapdı. Onu öz puç sözləri ilə aldatdı. Elə ki, ona müqərrəb oldu, dedi ki, padşahdan bir sualım var. Qubad dedi: "Nədir Məzdak?" Dedi: "Əgər bir kəsi ilan vura və özgonin tiryaki ola, ona vermiya, ilan vurmuşa yetişərmi ki, o tiryaki ondan gic ilə ala, ta onun həyatının səbəbi ola". Qubad dedi: "Bəlit!" Məzdək dişqarу çıkbı öz tabelərinə buyurdu ki, dövlətlilərin irzинə və malına hacət qədar inca təsərrüf clasınlı.

Bu xəbər Qubada yetişib Məzdəkə baxxast elədi ki, niyə mana iftira dedin? Məzdək dedi: "O ki padşah müxtəsər buyurmuşdu, mən xalqa təsfiş ilə dedim. Hansı zəhər acılıqdan bödər olur?" Qubad onun sözlərinə bavər elayüb dini rəvac tapdı. Bu səbəbdən xalq hücum edüb, Qubadi dutub, onun başından taci götürüb dustaq elədilər. Onun qardaşı Caması onun yerinə ağlaşdırıldı. Qubad öz bacisinin hiyləsi ilə bənddən qurtulub Hibatəleyə getdi. Xoşnavaz ona hörmət edüb igirmi min atlu ona verdi. Qubad bir də İранa gəldi. İranın əyani bilzərə ona istiqbal eliyüb üzr istadılın. Qubad qardaşının və amirlərin taqsırından keçüb düberə taxta ağlaşdı. Dəxi Məzdəkden yad eləmadı.

Pəs bir neçə vəqtən sonra amirləri və əyani tələb eliyüb Nuşirəvanın beyatına təklif elədi. Və özü əlinə əsa alub oğlunu taxta ağlaşdırıldı. Elə ki, o məclis tamama yetişdi, Qubad ibadətxanaya gedüb ömrünün qalanını orda başa apardı. Onun padşahlığı qırx il idi.

### Nuşirəvanın padşahlığı

Çün Nuşirəvan padşah oldu, yerin sohnini ədalət suyu ilə yudu və ələmin ətagını zülmün çirkindən pak elədi əvvəlimci hökm ki, ondan sadir oldu, Məzdəkin qəlli id. Naqı edirlər ki, bir dəfə ki, Nuşirəvan o vaxtda ki, əyan və ərkan onun məclisində idilər, buyurdu ki, həmisi iki arzu padşahlığa əgələndən irəlül mənim xatirimdə var idi. Əvvəl odur ki, Mənzəri Əmrən oğlunu ki, İraq savadının və ərab cəzirəsinin hakimi id, o cəhdən ki, Məzdəkin məzhabını qəbul etmədi, stam onu məzul elədi. Bir də hökumata yetərim ikimci budur ki, Məzdəki və Məzdəka təbe olanları bər təlöf etiyim. Məzdək dedi ki, son xalqı necə öldürürsən? Nuşirəvan dedi: "Ey it, sən burda imişən". O halda qatlinə fərman verdi. Onun tabeləri istədilər ki, hücum eləşünlər bacarmayıb qəçdilər. Oları əla götürüb səksən min nəfəri bir gündə qatla yetirdi. Onun padşahlığı qırx səkkiz il idi.

### Hörmüz Nuşirəvan oğlunun padşahlığı

Nuşirəvanın övladı çox idi, amma Hörmüzü ki, xəqanın qızından olmuşdu, valiəhd etməmişdi. Və Hörmüz zəiflərə qüvvət verməkdə və alımları xarab etməkdə çalışdı. Bir az vaxtda on üç min İranın mutəqilərindən qatla yetirdi. Qalan əyan ondan incidilər. Bu xəbər Ruma və Türküstana yetişdi. Türküstanın padşahı Sava şah İran təməni ilə üç yüz min atlu götürüb, Ceyhundan keçüb, Rumun qeyşəri o biri tərəfdən bu əzəmə mutəsəmmim oldu. Hər iki padşah bir-birinə hücum gətirdilər. Şam vilayətini ki,

Nuşirəvan zəbt etmədi, alıldılar və Qıpçaqın daşının hakımı Dərbənddən keçüb Azərbaycana gəldi. Hörmüz dövlətin əyənini cəm eliyüb maşvərat elədi. Möbidlərin möbidi dedi ki, hərgəh düşmənlər atrafdan hücum eliya, sühil ilə bir parçasını cəng ilə dəf etmək gərək. Amma qeyşər Şəmi əgor vaglalar cyiliyən sandən məmən olur. Və bir fəvc Azərbaycana göndər ki, onun valisi Daştı-Qıpçaqın həkiminin üstüne getsün. Amma sənin güclü düşmənin xaqandır. Onun dəfəsinə hazır olmaq gərək.

Hörmüz qeyşər ilə sühil eliyüb əyani ilə xəqanın işində maşvərat elədi. Birisi dedi ki, dünən man ham atam, Mehranşad ki, dedi ki, Nuşirəvanın xas mötməidlərindən idi, dedi ki, Sava şahın işində bir sözüm var, gərkdir ki, padşaha əzülmə deyəm. Hörmüz onu ihmər eliyüb o dedi ki, çün atan manı Türküstana göndərdi ki, xəqanın qızına ondan ötəri elçilik eyləyim. Buyurdu ki, cəhd əla tə xəqanın qızını götürəsən və kənizkəzədə ixtiyar eyləməyəsan. Elə ki, Türküstana yetişdim, xəqan manı hərəmə göndərdi. Büyük xatunun bir qızı var idi. İstəmirdi ki, ondan ayrılsın. Man o qızı ixtiyar elədim. Xatun münəccimləri taləb etliyüb buyurdu ki, o qızın taleyiənə baqsunlar.

Olar fikirdən sonra dedilər ki, nücumü dəlillərdən etmələm olur ki, İran şəhriyarından bir oğlan təvəllüd olacaqdır ki, padşahlığ mərtəbəsinə yetişəcdir. Və bir şəxs bu xanədəndən onun üstə qoşun çakılıb mağlub olar. Çün olarin sözləri bu yera yetişdi, o halda o məclisə o vəfat elədi.

Hörmüz bu nişanlıarda olan şəxsi axtarmağa fərman verdi. Bahram Çubinəni tapdı. O, Hörmüz tərəfindən Azərbaycanın hakimi id. Padşah onun tələbinə adam

göndördü. Çün o hazır oldu, qoşunun sipehsalarlığını ona tapşırıub müxəyyar eldi ki, nə qədər qoşun istər, ixtiyar eləsin. Bəhram on iki min atlu ki, hər birisi igirmi beş, ya otuz yaşında ola, götürüb Savaya mütəvəccəh oldu. Hər iki dəstə bir-birinə yetişənde xəqan Bəhramın bir oku ilə varlığıni vidas etdi və qoşun dağıldı. Bəhram onun xəzinələrini fəthnamə ilə Hörmüzün yanına göndördü.

Hörmüz aferin deyüb istədi ki, onu xas xələtlər ilə məxsus eləyə. Yəzdanbəxş vəzir ki, heç padşahın nadan vəziri olmasun, padşaha ərz eldi ki, o ki, Bəhram xəqanın xəzinəsindən göndərəbdür, öküz qulağıdır. Hörmüz ki, mütləvəvən məzac idi, bu söz ona çok əsər eldi və Bəhramdan ötrü bir əylən və dükən göndərəbilər dilazar xitablar ilə onu incitdi. Bəhram kündəni boynuna qoyub və dukdəni qaba dutub qoşuna gəldi. Əmirlər onu bu halda görüb pərişan oldular və dedilər ki, ey sephəsalar, bu nə rüsvaylıdır. Dedi: "Bu şəhriyarın xalatıdır". Qoşunun əmirləri Hörmüzün adavatına Bəhram ilə həmdəstənən oldular. Və Bəhram Parvizin adına sikka vurub, Mədaine göndərdi və peyğam eldi ki, nə qədər Parviz taxta əgləşa fikr eləməstün, Hörmüz oğlundan bədgülmən oldu. Pərviz bu mətləbi anlayub Ərmanıyyəyə qaçıdı. Bənduya və Bistam ki, dayıları idı, bir cəm qoşun ilə hücum eyləyüb Hörmüzü dutub kor elədilər. Və Parvizi götürüb taxta əgləşirdilər. Bəhram bu xəbəri eşidəndə Parvizin atasını kor eləməkdə müttəhim əlyəyüb onun daşına qoşun çəkdi. Və Pərviz dəxi onun qabağına çıktı. Əmirlərin əhdidi sindirməq səbəbi ilə Bəhramın qabağından yüzünü dolandırdı. Çubina Bəhram Səyavuşanı dörd min atlu ilə onun dalınca göndərdi ki, onu dutsunlar.

Pərviz Mədaine gedüb, ahvalı atasına məlum eldi. Hörmüz ona dedi ki, salahın odur ki, qeyşər pənah aparub ondan kömək istəyəsen. Pərviz xaslardan bir fövc ilə yola yüz qoydu. Bu halda onun dayıları Bənduya və Bistam o qorqudan ki, məbada Bəhram Mədaine yetişüb kor Hörmüzü padşahlığına gətirə. Pərvizdən ruxsatsız gerli qayıdub Hörmüzü qətlə yetirdilər. Və yənə gedüb Xosrova yetişdilər. Xosrov olarin gerli qayıtmışından atasının halının surətini bildi. Amma çün baxxast mahalli degil idi, təmmül eldi. Üç gündən sonra bir kəlisaya yetişüb, orda dülşüb yukuya getdi. Elə ki, gümorta oldu, Bəhramın qoşunun tozu göründü. Bənduya Xosrovu oydub xəbərdar eldi. Xosrov çox müzərib oldu. Bənduya paltarlarını ona verüb dedi: "Öz ahlın ilə yola düş ki, mən canımı səni fəda eylərəm".

Xosrov elə edüb qaçıdı. Bənduya Xosrovun paltarını geyüb kəlisanın damına çatdı. Elə Bəhramın qoşunun nəzəri ona düşdü, gümən elədilər ki, Pərvizdir. Bənduya aşağı golüb paltarını dağışub genə dama çatdı. Fəryad eldi ki, bu qoşunun sərdarı kimdir? Bəhram Səyavuşan irəlili dardı, Bənduya dedi ki, Pərviz deyir bu gün man çok yorulmuşam. Mana bu gün möhələt verlin, sabah dişqaru golüb sizin ilə Mədaine gedək. Bəhram dedi: "Müzəyiqə yokdur". Bəhram kəlisanın atrafında o gecə sabahadək oyaq qaldı. Bənduya bir də dama çıxub dedi ki, Xosrov bu gün daxi möhələt istər. O gün də möhələt verdilər. Bənduya üçüncü gün hasardan aşub dişqaru golüb öz hiyləsini bayan eylədi. Onu dutub Çubinənin yanına apardılar. Və onu dustaqlı elədilər.

Çün Xosrov Ruma yetişdi, qeyşər öz qızı Məryəmi ona verdi və yetmiş min adlu atlu öz oğlu Niyatusun müavinəti

ile Xosrov tapşırıldı. Xosrov İran'a gelüb Bahrama qələbə elədi. Bəhram qaçub Türküstana getdi. Axırdı Xosrovun sayı ilə və xaqanın hərəminin nadanlığı ilə qatla yetişdi.

Xosrov Pərviz ləfzi əziz padşah deməkdir. Bir neçə işlər onun üçün hasil oldu ki, Əcəm padşahlarının heç birinə məqđur olmamışdı. Əvvəl ki, bir tacı var idi, altıñ batman vəznində ki, xalis qızıldan idi və qiymətlü cəvahirlər ilə danənişan idi. Elə ki, onun cəvahirinin nurundan gecə gündüz kimi olurdu. O tacı qızıl zənci ilə ceyvanın saqfində taxtın bərabərinədək möhkəm eyləmişdilər. Na vəqt ki, həşəm ona cəm olurdu o tac onun başının üstündə idi. Və bir taxtı var idi acdan, yüz qırx min qızıl mix onun ətrafında işləmişdilər.

Yerin kürasinin və yeddi iqlimlərin surəti və bürç və yulduzların tərkibi onda nəqş olunmuşdu. Və o taxta bir tağ vurmusdular və onda bir tilsim aslan surətində qayırmışdilar. Və qızıldan bir top və bir tas onun ağızının bərabərində tərtib vermişdilər. Hər vəqt ki, gündən bir saat keçərdi, o top aslanın ağızından tasın içine düşordi. Və bir də dörd fərş var idi ki, hər bir fasilda birini düşordi. O cümlədən o fərş ki, qışda salardı, mahir ustalar hər bir zad ki, dünyada var, sudan, ağaçdan, vüluş və tuyurdan və gülən surətini onda toqumuşdular. Və hər qism cəvahirdən qızıl məstul ilə onda nişb eləmişdilər.

Ömar ibn al-Xattab zamanında Səd ibn Əbi Vəqqas Mədainə gelüb və mülkü təsərrüf elədi. Hər xəzinə ki, var idi, o, fərş ilə Mədinəyə göndərdi. Ömar onu ashabına qismət elədi. Bir el ovçu qədərində bir şaxs ondan igirmi min qızılı satdı. Və iki yüz misqal qədərində dəstəşar qızıl var idi ki,

od görməmiş. Hər şəkl ondan qayırmaq olurdu. Və yuz xəzinəsi var idi ki, birisinə badavərd deyirlər. Və qızıldan otuz ayar-əsbab var idi. Və hərəmində üç min qız və on iki min sazanda qarabaş var idi. Şirin onun hərəmi idi. Səhdiz onum atı idi. Və Nikisa və Barbəd onun müğənniləri idi.

Nəql edirlər ki, bir gün onun mir şikarı bir laçın onun yanına götürdü dedi ki, bu güclülükda laçın, bu böyüklükda üqabı av elədi. Xosrov dedi, laçının başını üzdzülər ki, hər kiçik böğürgə qələbə edə, cəzası budur. Otuz səkkiz il padşahlığ edib axırdı həzrət peyğəmbərin duası ilə həlak oldu.

### Siruyənin padşahlığı

Cün Şiruya padşah oldu, yeddi qardaşı var idi, qatla yetirdi. Məməkət işlərinə nizam verilib, xəzinədə bir höqqa tapdı ki, onun üstündə yazılmışdı ki, bu qüvvət məcunu, ondan bir az yeyüb öldü.

Deyirlər ki, cün Xosrov qoşunun və Siruyənin xilafını gördü, o məcunu qayırıb və zəhər daxil edilib ki, Şiruya onu görüb yesün, ölsün. Onun padşahlığı altı ay idi.

Çingiz xanlı padşahları on dörd nəfər və müddəti-padşahlıqları yüz otuz il idi. Əvvəl Çingiz xan ben Buka Bahadur ben Qıl xan ben Tuman xan ben Başqır xan ben Qaydu xan ben Dutinin xan ben Yuka xan ben Bur Müsəxxər xan ben Alınqudur. Alınqu mögələn nəslindən Ben Alınca xan ben Keyük xan ben Diyabqu xan ben Alınca xan ben türk ben Yafəs ben Nuhdur deyirlər. Türk Kəyumərsilə mülasir olmuş və afətqu bir əvrət idi ki, ərsiz bir qarına üç

oğlan doğdu. Buzbâhr ki, Alunqunun oğlu idi, Ôbu Mûslüm ilâ müasir imiş. Və Çingiz beş yüz qırx doqquz yilda Hibasi Ôl-Müqənnə Billahın zamanında Səlcuqi Sultan Mahmudun əhdində Xultanda doğuldu. Və atası Belyuka Bahadur beş yüz altmış iki ildə vəfat elədi. Və beş yüz doqsan doqquz ildə Ôn Nasir Billahın zamanında və Sultan Məhəmməd Xarəzmşah əsrində Çingiz xanlıq taxtına əglaşdı.

Əvvəl onun adı Temicin idi, elə ki, üç il onun padşahlığından keçdi, onun dövləti artub bir dərvişin işarəsi ilə Çingiz xana mülxatəb oldu. Onun dövləti günbəğün artırdı. Və padşahlığı mərtəbəsi ucalırdı. Səhranişinlərin hamisəna və Xəta və Xütən və Çin və Maçın və Moğolustan və Səqsin və Bulğar və Tatarstan və Rus və Daşti-Qıpçaq və Ôlal diyarına böyükliklər elədi. Altı yüz on ildə Ôz-Zahir Billahın xəlifəlik zamanında Sultan Xarəzm şah Məhəmmədi puç eləmək qəsdi ilə Türkistana getdi. Yüz on altı ildə Mavaraannəhər çapqın elədi. Canlı-cansızı bərtələf elədi. Turanı, Türkistəni xarab elədi. Altı yüz on yeddi ildə Ceyhundan keçüb İranı gəldi.

"Mirsadül-ibad" sahibi yazar ki, bu şurişdə Rey şəhərində idim, yeddi yüz min nəfər qatla yetişdi. "Zəfərnəmə"nin mülqədiməsində yazılıbdır ki, Nisapurda min min qırx yeddi min yeddi yüz nəfər övratlərdən və uşaqlardan qırıldılar. "Rövzətüs-səfa"da yazılıbdır ki, Heratda min min və altı yüz min can qatla yetişdi. Heç məzhabə bənd degildi. Hər məzhabın dərvişlərini dust dutardı. Yazılırlar: "O, dünyanın malını və böyüklerini yok sanırdı. Və gah ona gaşş kimi bir halat yüz verirdi. O halətdə dünyanın hadisələrindən xəbor verərdi. Hamisini yazardılar. Çün o halətdən gerü galardı, öz dediginə görə əməl eylərdi. Hamisi mütabiqi-vaqe

olurdu. Moğollar onu peyğəmbər bilirdilər və hökmərini şəriət hesab eylərdilər. Onun ədaləti və siyaseti bir həddə idi ki, hərgəh bir kas görə idi bir yolda bir qamçı düşübdür, yiyyəsindən başqa onu göftürməgə qüdrəti yok idi. Və kimse cürət eləməzdə ki, bir kəsin malına və irzına təsərrüf əlini yctürsün. Və vəfat cyloyan vətqdə öz mahremətlərini cəm edüb vəsiyyət elədi və vəfat tapdı. 1272.

\*\*\*

"Dərbəndnəma"dən. Zikri-cəngi-İbrahim xan*Xətt: Şikəstə nəşətiq*

Ravilər rəvayət eylər ki, hicrətin qırx birinci ilində Bəni Ümeyya xalifəsinin əsrində xəbər yetidi ki, taifeyi-Xəzəri Dərbənd şəhərinə qalib olub Azərbaycan sərhədlərində qatl və qarət eylərlər. Xəlifəyi-zaman İbrahim və Salman Bahiliyi yüz min bahadırı-tiğzən və delaveri-səfəşəkən ilə Dərbənd şəhərinə məmər etdi. Məzkrə olan sərkərdələr əzimət ələmin ucaldub Dərbənd tərəfə gəldilər. Azərbaycan sərhədlərinə yeddi dəfə tamam sərhəd əhlini qılıc zərbi ilə müsəlman eyleyüb Dərbənd şəhrinə yetişdilər. Dərbənd Narm qalasında olan Xəzəri taifəsi islam əskərinin əzimətin eşidüb qaladan çıxub Hümzi qalasına yəni, Əndi kəndinə qəçdilər. Ol tərəfdən xaqani-Çin yüz min qoşun ilə Dərbənd şəhərinin içində olan islam qoşununun bərabərini gəlüb Dərvəq çayının qrağındıñ nüzzül elədi. Xaqani-Çin eşidti ki, arəb taifəsinin qılıc zərbi itidi, öz gəlməgindən peşman olub müraciət qılmaq istədi. Əyani-dövlət qayıtmayıq durmaqdan salah bilmiyüb durdular. Islam əskəri dəxi Dərbənd şəhərindən çıxub Dərvəq çayının qrağındıñ olaraq müqabilində durdular. Xaqani-Çin həmişə sələrdi ki, ey mənim əmsallarım deyirlər ki, bu arəb taifəsinə qılıc kar eləməz. Ərəb vilayətindən bizim davamımıza gəlübdir. Bular ilə cəng eləmək salah degildir. Gördülər ərəb dərya kənarında üryan qusl edir. Bir nəfər gəlüb nizə ilə ol ərəbi zəxəmdar qılıb başını kəsüb, Xaqanın hüzuruna getürüb dedi: "Bu ol ərəbin başudur ki, heç silah ona kərgər olmazdı?"

Xaqan bunu məlahizə edüb, sonra haraylayub səflərin rast etdiyib Allahü Əkbər deyüb yalnız qılınc ilə ön səflərə həmlə edüb, ol gün axşam olunca cəng elədilər. Igirmi min adam Xəzəri taifəsindən qatla yetürüb axşam hər gürub öz məqamına qayıtdılar. Sübəhgah astab tülü edəndən sonra hər iki laşkar bir-birinin müqabilinə yüksəlib, qılıc və nizə və kamən ilə əsr namazı olunca cəng elədilər. O gün min adam əldürdülər. Və iki yüz islam əhlinən halak oldular. Hər iki laşkar öz ordularına qayıtdılar. Üçüncü gün arəb laşkarı Allahü Əkbər deyüb şiri məst kimi olarin dəstələrinə həmlə aparub çox pəhlivanlardan iki tərəfdə qatla yetişüb genə ordularına qayıtlırlar. Dördüncü gün laşkarı-islam səflərini düzüb olaraq dəstələrinə həmlə aparub, çox pəhlivanlardan hücum elədilər. Ela ki, laşkarı-xaqani-Çin islam zərbəsin gördülər, müqavimət gətirməyüb qaçımağa yüz qoydular. Laşkarı-islam olarin ardına yürüş aparub cəmi-kasirini qatla yetürdülər. İslam laşkarından dəxi çox adamlar məqbul və məcrub oldu.

Xaqani-Çin öz laşkarinə tənə narasın urub, islam laşkarının müqabilinə qayıduüb azim cənglər elədilər. Cəmi-kasir islam laşkarından məcrub oldu. Axşam hər iki gürub genə öz məqamına qayıtdı. Səhəri gün Xaqani-Çin öz laşkarinə qadağan elədi ki, hər kas bu dəfa dülşəmdən yüz döndürüb qaçar, səhni-vücludunu yox edəram. Gərəkdir ki, məcmui-laşkar fəvc-fəvc islam laşkarinə həmlə edüb oları mağlub edəsiniz. Bu tərəfdən Salman Bahili qırx nəfər mübaizi-xas ilə dav tələb olub qarşuda durub və qaladan dəstələr aqəbinə allahü akber deyüb xaqanın dəstələrinə qarışub bir mərtəbədə cəng elədilər ki, igirmi min nəfər

olardan həlak və özləri daxi şəhid oldular. Ol qırıq nəfər olmuşdu. Dərbənd şəhərindədirlər. Olara qırıqlar deyirlər. Xaqani-Çin daxi işşərə ilə Hümzə qələsinə ki, Ənd kəndi ola getdi. Ol qəlaçəyə qaravul qoyub, İnci qələsinə ki, çox azim şəhərdür sərhədin Üç fərəxəsində. Baqiyi-İşşərə-İslam məcruh və zəxəmdar Dərbənd şəhərinə daxil olub, bir az vəqt-dən sonra Şam tərəfəsinə rəvənə oldular. Taifeyi-Xəzəridən bir qədər qoşun galüb Dərbənd şəhərinə müttəsərrif oldular.

### Zikri-ferestadəne-Vəlid ibn Əbdülməlik qoşun betərafə-Dərbənd

Tarix kitablarında məsturdur ki, hicrətin altmış dördüncü ilində valiəhd Əbdülməlik aleyha-xeyrə yetişdi ki, taifeyi-Xəzəri galüb Dərbənd şəhərinə qalib oldu və islam vilayətlərini qəti və qarat edərlər. Öz qardaşı Müslüm adlıuya buyurdu ki, qırıq min mübarizi-rəzm görmüş Şam guruhundan mükammal və müsəlləh cəm edüb çok xəzinə və tədarükət ilə Dərbənd şəhərinə gedüb, tamam sərhədləri və qələlori zəbt edüb Rubas konarında durdu. Amma Dərbənd şəhərində Üç min nəfər Xəzəri taifəsindən Narın qalanı saqlamağda var idi. İslam işşərə Rubasdan keçib Dərbəndi mühasirə etliyüb dava cıydıldılar. Üç ay qələbəndik olub heç tərəfdən qələdəki qoşuna kömək gəlmədi. Şəhəri almaqdan aciz olub istərdi müraciət etsün. Nagah gecə bir nəfər güclə şəhərdən çıxub cənab Müslüm yanına gəlib dedi ki, hərgah Xəzəri taifəsinin ümməti malından bana verələr, men qələni almaqda kömək cıyloram. Müslüm əhd elədi ki, nə qədər mal tələb olarsən ənam qıluram.

Əlqissa, Müslüm altı bin mübarizi – Əbdülləziz və Kazım Bahilinin sərkərdəligi ilə casusa qoşub qalaya girməgə amr elədi. Casusu-məzkr Dərvəq tərəfində olan qapudan ki, yer altında varlığı gecə nisfindən ol qapudan Narın qalaya daxil oldu. Subhgahan taifeyi-Xəzəri xəbərdar olub, qalanın içində cəng və müharibə elədi. Cənab-Müslüm tişrəda olan səngərləri həmlə buyurub Narın qala içina daxil oldu. Və tamam Xəzəri taifəsini qəti və asır elədilər və çox əsbab və qənimat zəbt eyləyüb mübarizlərə başılaşdı. Cənab-Müslüm əyani-dövlət ilə maşvərat elədi ki, agar bir qədər qoşun bu qalada qoyub biz müraciət etliyək taifeyi-Xəzər genə galüb Dərbəndi təsərrüf edərlər və qaravul qoyulan mübarizləri qatla yetirüb heç kas onlara kömək cədə bilməz. Səlah olur ki, Narın qalanın bürç və hasarını xərab edüb mülaqibət edək. Əbdülləziz Bahili dedi ki, bu fikri-səlah degil. Zira ki, taifeyi-Xəzər yəna galüb qələni təmir edübdir, daxi qələni almaq məqdur olmaz. Və hər il Azərbaycan və İraqı qarat edərlər.

Bu əmr cənab Müslümə xoş galüb buyurdu qalanın bürç və barularını xərab edüb və Əbdülləziz Gəncə və Şirvan vilayətinə əmir olub saqlandı. Və hər il Muskuru və Şirvan sərhədlərindən keçüb İraq və Azərbaycanı qəti və qarat edüb gedərlər idi.

Tarix hicrətin yetmişinci ilində olanda cənab Müslümə xəbər yetişdi ki, taifeyi-Xəzər Narın qəleyi-Dərbəndə daxil olub, İslam sərhədlərində qəti və qarat edərlər. Yenə qırıq bin mübariz ilə Dərbənd şəhərinə gəldi. Qələni alub təzadən büruc və hasarın təmir edüb, imarətlər və anbarlar bina cıydı. Beş bin mübariz qələdə qoyub, özü Şam tərəfəsinə getdi.

Hicrətin yetmiş üçündə əyani-dövlət Vəlid ibn Əbdüll-

maliki xilasatdan əzl edüb qardaşı Əbdülmalik Mərvani masnadi-xilasata paydar elədilər. Xəlifeyi-Şama xəber yetişdi ki, Dərbənd şəhərində qalan mübarizlər mühəsirədə qalub. Taifeyi-Xəzəri Nərim qala tərəfindən keçüb Azərbaycana və həm Dağıstanından keçüb Rum sərhədlinə qətl və qarət edərlər.

### Zikri amədane Əbu Übeyd Cərrahi hebab-alhabə-Dərbənd

Tarixi-hicrət yüz üç ilində olanda Əbdülmalik Mərvan Abdullah Bahilini Rum sərhədlərinin xilasına və Əbu Übeyd Cərrahini altı bin mübariz ilə Dərbənd şəhərində olan qoşunun kömaginə yetürüb. Əbu Übeyd Cərrahi mənzil-bemənzil qəti-mərahil edüb Şirvana yetişdən sonra Paşa Xaqani-Çin oğlu İslam İşkərinin galmagını eşidüb öz işkəri ilə Ənd kəndindən gəldi. Əbu Übeyd Şirvandan keçüb Muskurda olan qalalara gəldi. Və tamam qalaların qoşunları alub Rubəs qıraqında Tabasaran və Qaraqayıtaq umarası ilə ki, islam məzhibinə daxil olmamışdır müləqat edüb buyurdu ki, mən Ərabistan vilayatindən gəlmişəm, Xəzəri taifəsi ilə cəng etmək garəkdir, siz dəxi mana kömək edərsiz. Sibas adlu ki, işgəzilərin böyük rəisi idi, gizlin şahərdən Paşanın yanına xəber göndərdi ki, Əbu Übeyd Cərrahi altı bin Şam işkəri ilə, ətrafin qoşunları ilə sizin üstünüzə gəlür. Əbu Übeydə bu xəbori eşidən sonra öz işkərinə buyurdu ki, üç günlük xörək hazır elədilər. O gecə maşəllərin işığı ilə Rubəsdən köçüb, Dərbəndin darvazasından girdi, qırxlar qapısından çıxub Adanın bulğında düşüb iki bin atlu mübariz Qaraqayıtağa və iki bin

atlu Pəri və Dəlik və Zibey və Hümeyri və Məkkə və Çardı güruhlarını qətl və qarət etməyə müqəddər edüb buyurdu ki, gün tələt etməmişdən irəlili mənim yanında hazır olasınız.

On dörd bin atlu ol gecə Qaraqayıtaq və Tabasaran kəndlərinə şəbxun salub gün tələlündə on iki bin mal və qoyun və iki bin təmən qızıl və gümüş və yeddi yüz asır Qaraqayıtaqdan gotürdürlər. Və qırx bin at və qoyun və mal və ətmək və arpa və əshab və iki bin asır Tabasaran kəndlərindən gotürdürlər. Tamam qənimatları mübarizlərə təqsim elədi. Şahzadə Paşa bu xəbori eşidəndən sonra öz işkəri ilə Ənd kəndindən köçüb Darvəq çayının qıraqında durmuşdu.

Əbu Übeyda Cərrahi öz soflarını rast edüb davayı-qənimin uca elədi. Təbli-conqlər dögüllüb, hər iki tərəfdən dəstələr bir-birinə hamla aparub və qılıc və nizəyi-cansitan ilə çox mübarizlər iki tərəfdən macrūh və məqətlə olub sərəskəri-taifeyi-Xəzəri tabi-müləqavimət gəturməyib tamam əshab və əsəsəsin töküb İncə qəlösəsinə farar elədilər. Ol gün yetəri bin adam Xəzəri taifəsindən və iki bin mübarizi-islamdan meydanda qatlaş yetişdilər.

Əlqissa, İncə qəlösəndə qaravullar qoyub Bəlx qəlösəsinə gedüb, Bəlx və Sürxəb və Ovla-Macar və Keçi-Macar və tatar qələlərinin hakimlərinə qədəğən elədi ki, hamı qələlərinin hakimləri Əhurdanın hakimi külli tacın fərmanına mane olub, islam işkərin bu ətrafa gəlməyə qoymayısınız. Paşa öz paytaxtına ki, İdil çayın qıraqundadur, gedüb durdu. Əbu Übeydə Cərrahi öz əskərini Ənd kəndinin qəlösəndə münaqed edüb Tərxu qəlösəsinə getdi. Tərxu xalqı imana gəlüb müsəlman oldular. İncə şəhərinin bərabərində çadır qurub iqamət elədi. Bir tərəfi döryə və bir tərəfi dağ. Hər cəhətdən

yürüş yolu yok idi. Olarnın hakimi darvazaları bağlıyb cəngə durdular. Həç vəchlə şəhəri almaq mümkün olmadı. Axırələmər on iki bin ərabələr yürüttüb darvazaları sindirib qələyə daxil oldular. Qalanın hakimi Narin qalada gizlənən gecə öz əyanları ilə Keyvan qəlösəsinə qaçıdı. Əbu Übeydə Cərrahi ol hakimin mal qonimini alub Dərbəndə gəldi. Dərbənd şəhərində qoşun qoyub Şəm tərəfinə müraciət etdi.

### Zikri-amadəni Əbu Müslüm bə Dərbənd və Dağıstan

Tarixi-hicri yüz on beşdə olanda cənab Əbu Müslüm ben Əbdülməlik igirmi bin mübarizi-cəladət ilə rayati-əzimat Dərbənd və Dağıstan tərəfinə ucaldub mənzil bəmənzil qətimərahil edüb varidi-Dərbənd oldu. Şəhərin xarab olan buruc və hasarın təmir edüb, Narin qələdə bir əzim imarət ki, beş soqfi var idi, onu yuxub imarətin yerində cəbbəxana və su anbarı və neft və suyursat anbarları təmir edüb, Narin qələni möhkəm və üstüvar edüb tamam Dağıstan vilayətlərinin ixracatını cam edüb anbarlara tökdü. Hacət vəqtində Dərbənd əhlinə, pasibanlarına təqdim edərlərdi.

Xülasə, Dərbənd əhlinin əksorin müsəlman eliyüb müsəlmanları yeddi qəsəmlə qarar verdi. Və hər taifə üçün bir məscid təmir elədi. Və məscidlərin adın har taifənin adı ilə mövsum elədi. Əvvəl məscidi – Xəzəri, ikinci məscidi – filistin, üçüncü məscidi – Dıməşq, dördüncü məscidi – Xüms, beşinci məscidi – Qeyşor, altıncı məscidi – Cəzair, yeddinci məscidi – Mosul. Bulardan böyük bir məscidi-came cümə namazı qılmağa təmir elədi. Və şəhər üçün dəxi altı

darvaza qapuları yıkub dəmirdən darvazalar ad qoyub Bab al-mühacir. İmdi Carçı qapu deyirlər. Babi-əncümen Məkkə deyirlər. Bab as-sağir Türkman deyirlər. Bab al-Mələküt Bayan deyirlər. Əl-qəleyi-Narin qapu deyirlər.

Cənab Əbu Müslüm Dərbənd şəhərinin işlərinə əncam verəndən sonra imana gəlüb müsəlman oldular. Bir məscidi-came olar üçün Qumuq şəhərində təmir edüb Şəhələ ben Abbas oğlunu olara hakim və sərdar elədi. Və bir nəşr qazi islamın şəriətin olara təlim etmək üçün Şəhələnin yanında qoyub, özü Qaraqayıtaq üstünlərə getdi. Qayaqtaq təfəssəri dəvəyə mühəyyə olub çok yerlərdə müqəbiliə edəndən sonra əksorı müsəlman olmaq səbəbindən müti oldular. Baqisi kürf üzrə qalub yetişdilər. Əmir Həmza adlu öz əqvamından yanında var idi. Əmir Həmzəni Qara Qayığa hakim qoydu ki, imdi Qara Qayıqa ʃəsmisi onun silsiləsindəndir. Ondan Tabasaran üstünlərə getdi ki, Tabasaran təfəssəsinin qamusu yəhudi və xaric məzəhbə idi. Olar dəxi əvvəl fərmanbordar oldular. Hakimini və çox xalqı asır edəndən sonra baqisi müsəlman oldular.

Məhəmməd Məsum adlu bir yaxşı müttəqi kəs öz ləşkorində var idi. Onu Tabasaran elinə hakim və iki nəşr qazi islam şəriətini olara təlim etməcə mülqətərə edüb qədəğən elədi ki, bigunah bundan sonra bir sənəhə belə vəqf olsa məcmui-Tabasaran Məsumun və qazilərin məsləhət və müşəvvirinə əməl etsünlər. Və Məsum və qazilər və Əmir Həmza və tamam Dağıstan xalqı Gürcüstandan Dəşt-i-Qıçqəğadək Şəhələ hakimi – Qumuqun fərmanına itaat edüb təbe olsunlar. İmdi Şəhələ hakim Tərxı Şəhələnin silsiləsindəndir. Bu sərhədlərə əncam verəndən sonra Tudadar xalqının işlərə gedüb öldürdü. Dəxi qılıc zərbə ilə müsəlman elədi. Qazilər və

mescidler olar üçün təyin edüb, oları qazılara tapşırıdı. İmdi Tədadar əhlinin paytaxtı Ağ Tuşa, və olarnın şəhəri Xunzaqdur. Qamu Dağıstan hakimlərinin və qazılının ixtiyarını Şəhəbə müsəllim eliyüb qadağan buyurdu ki, hərgah bundan sonra Taifeyi-Xəzəri Dərbəndin mülhasırmasına gəlsa, bu məzkrə olan hakimlər və qazılər Xəzəri taifəsinə müqabilə durub dəfə eləsünərlər. Və əgər Xəzəri taifəsi muamila üçün Dərbənd şəhərinə gəsənlər, şəhərin bir fərəxində tacirləri saqluyub müəmileyi-xərid ü flırxət elayıb getsünərlər. Və əgər Dərbənd əhlindən ticarət üçün taifeyi-Xəzəri vilayətlərinə getməli olsa, onun malından dəhyek alsunlar. Sayəd ki, ticarətlərin edüb dursunular. Və hərgah elçi Xəzəri tərəfindən gəlməli olsa, elçinin gözlərini bağlayub, şəhərə gətürsünərlər və yeno gözləri bağlı şəhərdən dışarı çıxarıub ravan eləsünərlər, ta ki, Xəzəri taifəsi şəhərin əhvalindən müttəle olmasunlar.

Əlqıssə, canab Müslüm tamam Dağıstan əhlina xərac qoyub müqorrər elədi ki, hər ildə ixracat müsəmmilərin gətirüb Dərbənd hakiminə tapşursunlar.

### Amədən-i Mərvan ibn Məhəmməd behəku-mət-e Dərbənd

Tarix yüz igirmi ildə olanda Mərvan ibn Məhəmməd Xəlifa tərəfindən Dərbənd şəhərinin hökumətinə müqorrər oldu. Şəhərə varid olandan sonra Əbu Müslüm təyin elədi. Xərci vilayətlərin bu qərar ilə olurdu. Qumuq ilə Turan taifəsindən hər ildə yüz qulam və yüz cariə və igirmi min batman bugda və Kubaçı taifəsindən əlli nəfər cariə və Qaraqaytaqdan beş yüz əsir və igirmi min batman bugda və

küra və Miskinçə taifəsindən on dörd min batman bugda qırx bin dirhəm aqça və Şirvandən igirmi bin batman bugda və əlli bin dirhəm aqça. Tamam məzkr olunan vilayətlərdən alınub anbarlara və xazinələrə yetişərdi.

Həmişə hacət olan vəqıtda şəhərdə olan mübarizlərə təqsim edərdilər. Və əhaliyi Tabasaran hər ildə növbə ilə şəhərin və külçələrdə olan qarurat və nəcasatlərini pak və təmiz edərdilər.

### Zikri-münqat şədən-e Xilafət-e Bəni Ümeyya və xəlifa şədən-e Bəni Abbas

Tarix yüz otuz iki ildə olanda xilafət Bəni Ümeyya silsiləsindən kasulub Bəni Abbas silsiləsinə yetişən vəqıtda Əbüllə-Abbas kamalı-təmkin və vüqar ilə xilafət taxtına aqlaşüb tamam islam vilayətlərin farman bərdar edəndən sonra Dərbənd əhlina və onda olan mübarizlərə çox mehriban olub taifeyi-Xəzəri qoymadı ki, Dərbənd şəhərinə qələbə et-sünərlər. Dörd il sərkariyi-xilafət edüb birdən rehət elədi. Tarix yüz otuz altı ildə olanda Əbu Cəfir Müzəffər məsnədi-xilafətdə əglaşüb Yəzid ibn Əsədi Dərbəndin hökumətinə gətirdi. Yəzid ibn Əsəd Dərbənd şəhərinə varid olandan sonra taifeyi-Xəzəri çox laşkar ilə sərhədlərdən keçüb Dərbəndin mülhasırmasına goldı və şəhəri mülhasırə elədi. Bir gecə hasarın dibinə ağac və kəsməçə töküb istələrdi barudan yuxaruya çıxub şəhərə daxil olsunlar. Mübarizlər bürç və barudan ağacları gördükdə bürçdən neft töküb atış urdu. Axırul-amr taifeyi-Xəzəri şəhəri almaqdan aciz olub müraciət elədilər.

Öbu Cafer Müzaffar Yezid ibn Əsadi hüzura istiyüb xıtab elədi ki, Ibn Əsad, müsəlmanları Dərbənd şəhərində Xəzəri taifəsinin şərəfatından saqlamaq necə olur?

Yezid ibn Əsad arz elədi ki, Dərbəndin həvalisində bir para qələçələr var ki, xarab olubdur. Və hərgah Dərbəndin həvalisində qələçələr və qaryələr bina olub xəlaiq ilə dolu olsa, mühafizəti-Dərbənd asan olur.

Xəlifeyi-zaman ferman elədi ki, qələçələr və qaryələr tamir və köhnə qələlərdən abad əlasunlar. Qaleyi-Suvər və qaleyi-Mətai və Kulahi və Nizan qələsini ki, imdi Çərkəni deyirlər və Dərvəqə deyrini və Cəmşidnəbi abad edüb itilbin, Öbu Şəm və Cəzira və Mosul taifəsindən köçürülb məzkrə olan qələlərdə və kəndlərdə sakin elədi. Və Yezid ibn Əsad qədəğən elədi ki, sarhədlərdə, xüsusən qaleyi-Suvarda hər gün bin adam qaravul təyin cıloyasən və yena Yazidiyyə adlı qəlo tamir edüb öz taifəsindən gətirüb qələlərdə sakin elədi. Və sair yeri dəxi abad edüb tamamını qoşun ilə doldurub, Dərbəndi fəraigət ilə saqladı. Dəxi Xəzəri taifəsi Götə sudan bu tarəfə keçmədilər.

#### Zikri-xilafati-Harun ar-Raşid

Tarix yüz altmış ildə olanda xilafat növbəti Harun-ar-Raşida yetdi. Cəbun an-Nacm oğlunu Dərbəndin hökumətinə rəvənə qılıb müqərrər elədi ki, ətraf və əknafı Dərbəndin xəracı-müləmməsini cam edüb mürur ilə Dərbənd əhlinə və mübarizlərə təqsim əlasün. Cəbun elə ki, şəhərə daxil oldu, şəhərin büruc və hasarların müdaxili edüb üstüvar görəndən sonra zülmün binasını qoyub ləhvü ləeb və

sipahi olan əmura müraciib və şəhərdən bixəbər oldu. Dərbənd əqli ətraf və əknafı mütləqqəriq oldular. Bu xəbər Bağdadın xalifası Harun ar-Raşid həzzatlarına yetişən vəqtde xalifa Rabia al-Bahili Dərbənd şəhərinə varid oldu. Cəbun ibn Nəcmi dutub mahbus edüb ayaqlarına kündəyn-duşaxə urub Xəlifa hüzuruna göndərdi. Tarix yüz yetmiş üçdə olanda Xəzimiyi Carxi oğlunu on iki bin mübariz ilə Dərbənd şəhərinə məmər elədi. O, Dərbəndə varid olandan sonra hər nə xarab olan bürç və baru var idi, təmir edüb. Bir neçə vəqtdən sonra xalifa özü Dərbəndə gəlüb görəndən sonra Rubasdan bənd bağlıyub şəhərin kənarına su gotürüb, bağlar və bostanları sırab edüb. Oların mədaxil və mənafələrin şəhərin füqərasına vəqf və tasarruf elədi. Xəlifa Ibn Ömari Dərbəndin hökumətinə təyin və müqərrər elədi ki, cümlə namazını fəvt və taxir etməstilər.

Əlqıssə, Harun ar-Raşid nasihatlar verəndən sonra Bağdad tərəfinə müraciət elədi. Ravi naqıl etmiş ki, Qırxlar qapı tərəfində daşdan günbəd var; Harun ar-Raşidin oğlanları o daş günbədin içində mədfundur.

#### Zikri-həsxidəni-Səad mədəne-neft və nəmək bə mobarezane Dərbənd

Tarix iki yüz yetmiş ildə olanda xəlifeyi-Bağdad ferman yazub Dərbənd əhlinə göndərmişdi ki, Badkubənin neft və nəmək mədəninin mədaxilini Dərbənd əhlinə və mübarizlərə mərhəmat elədim. Məhəmməd ben Əməri neft və nəmək üstündə təhvildar olub bir il neft və nəmək mədəninin mədaxilini cam edüb mübarizlərə təqsim edərdi. Belə

rəvayət olunubdur ki, iki yüz doqsan ildə Həsim adlı Dərbəndin hökumətinə müqərrər olub, Dərbəndin əknaf məcmui-vəzifələrin və neft və nəmək mədəxillərin və kəndlərdən hasil olan manafelərin qot edüb özüne zəbt etdi. Dərbənd eli naşar qalub ticarəti-kəşbə möşğul oldular. Va Dərbənd arasında fisqü fülcür işlər peyda olub, Xəzəri təfəssəri Dərbənd nəhərinin əhatəsinə gəlüb çox say və kuşış elədilər, şəhəri zəbt etdə bilmədilər. Axırələr sərhədlərdə olan mübarizlər şəhərdən Xəzəri təfəssəsinə hamla edüb gürizan elədilər. Tarix üç yüz igirmi ildə islam vilayətlərində inqilab düşüb Dərbənd şəhəri binizam olub, hərcümərc və fitnə və fasad zülhərə gəldi. Axırələr Dərbənd şəhəri və Dərbəndin həvalisində olan sərhədlər və Dərbəndə tabe olan kəndlər və qələblər Dərbənd əhlində düşmən oldular. Dağıstan əmərası hər biri öz ixtiyarı ilə sərxoş olub bir-biri ilə cəng və müünazeə eliyib günbegün ruzgar naməvafiq. Dərbənd şəhərini hər beş gündə bir hakimə mütteqəlli elədi. Nagah xanlar və sultanlar Dərbənd şəhrinə mütəsərrif və malik oldular.

### Zikre-söhədaye-Dərbənd

Kitabi-tavarixdə belə yazılıubdur ki, üç yüz şəhid Qırxlar həvalisində mədfun olunubdur. Və yetmiş sokkiz nəfər şəhid Qırxlar həvalisində yena mədfun və qırx nəfər azəmətlü qarı düşmən qələbəsindən qaçub mağarada qaiib olub-durlar. Ol mağara qırxlar şəhidlərinin həvalisində gözən masturdur.

\*\*\*

### "Qarabağnamə"dən

Fasle-nohhom. Rusiya qoşununun düberə  
Qaſqazın bu tarafına gəldiğin və sair  
vəqayeyi bəyan edər

Cün Gorgin xan valiyi-müstəqil oldu və aramgahi-vilayət zibi-vücudu ilə zinot buldu və İran mülkündə Ağa Məhəmməd şah məqətlə olmuşdu və Fətəli şah Qacar məsnədi-hökumətə və səltənətə cüllüs eləmişdi. Vali bir tərəfdən Rumdan və bir tərəfdən İrandan və bir canibi Dağıstandan vahima etdi. Və qardaşlarının olan ədəvəti həm buna əlavə olub. Öz böyük oğlu David Mirzəni ərazi-niyazməndənə və sofayehi-müslüsənə ilə imperatori-əzəm və şahənsəhi-əkrəm, maliki-riqabı-külli-üməm xosrovı-əzəm və onçum höşəm canab Pavel Petroviçin söddəsindənə və işqli astanasına irlə etdi ki, "Mən bu qədər xaric məzahib miyanında tənha qalmışam. Və hər saatda hər kəsdən ehtiyat etməkdən cana gəlmışam. Əksi-surat şəhidi qızarımız müqərrəbul-həsrət olan umaralarınızın ayineye zəmirində cilvəgər və Ağa Məhəmməd şahdan həqqimizdə sadir olan zülüm və bidad, vüquyə galən şərərat və fasad ondan məhsurtardur ki, bənani-lisan və xameye-do zabarı şəhər edə və komeyti-qələmi-xəşxuram fəzayı-təhririnə necə qam edə, istidamız padşahi-aləmiyan və forman-fərmayı-cohandan older ki, riayati-hörəmtə-millət və müləhizəyi-məzəhbə edüb bizlərə həmi olalar. Və şəxəyimvari-mahçeyi-livayi-aləmaraları birlikdə dəfi-zülməti-əadiyi-bəd tinət qılalar.

Pəs Gürcüstanın müntaxab və mətəmid və nacibül-həsəb tavadalarından olan eçik ağacı başı Gərsuvan boğι ki, knyaz Çiçibadzeye (Çavçavadze) məşhur və andan qədəm atiyye və astanı şərafat bünyan padşahı-aləməiyanda məruf idi və David Mirzənin aqəbinca irləli-hargahi-xosrovı-fələk dəstəgah qıldı. Imperatori-əzim və şahənsəhi-akramın rizayi-mərhaməti cuşa və qeyrəti-qazançlılığı xilrüşə galüb bir polk qoşun ilə jeneral mayor Lazarevi məsul və məmər etdi ki, mühafizati-hüdudi-Gürcüstəndə ehtimami-şayan əmələ götürsün. Və şətski sovetnik Kovalenskini ministr təyin etdi ki, Gürcüstəndə vali yanında otursun, mərqum olan ümərə daxili-Tiflis club və vali hüzurunda təvəqqəf qılıub, və bir sona ührurundan sonra Ümma xan igirmi min qoşun Dagistandan götürürlər gəldi. Çünkü vali rus qoşununa pənah gatırmış və hüquqi-məhəbbəti-mazıyyəni könlündən götürmüştür. Bən dəxi gedüb Rusiyani şol vilayətdən ixrac və zəmanı-sabiq tək Darəssiləruru xarab və tarac edərəm.

Vali bu qaziyəni istimət etcək və bu xəbər avazası kaxı-simaina yetcək müzərib ül-hal və parişan bal olub vahimə və həyəcan ixtlatından taxayyülülati-fasidə qıldı. Çünkü Ağa Məhəmməd şahdan Tiflisə olan sədəmatdan xovfnak və ol qazayı-cigər yandırın fitnədən zəhrəckaf olmuşduclar. Əhaliyi-Tiflis fərər etmək siyasetini qoyub və hifzi-bədəni lazımlı bilüb hər biri bir məmən və məməra və hər shədi bir maskənə və sefərə getmək xahiş edələr. Yenerali-məzkur əgərçi səyi-naməxsusi və ehtimami-müvəqqəfi mühəssələ mahfəl-səray-Darus-sürəri nəvəyi-fərəhəfzayı-ətmənan ilə kəseyi-dəsturin tənburək pür səda rəsəd eylədi. Nəhayət əhaliyi-şəhər əşəflət və kometiqaqlıq siması birlə guş-huşla-

nı doldurub iltifat etmədilər. Zira ki, şol vəqtədək Rusiyanın zəfər əsərlü olan işkarının tilayi-hünəri hətəyi-imtahandan kamil ül-ayar çıkmaga mətəmid degildirlər. Yeneral bu mətləbi istinbat edüb bildi ki, onun nəsəyəh və məvəyezinin atası-gərmi əhaliyi-Tiflisin qılıbunun sərd olan təmərənə kərgər olmaz. Və qətərəti vədi vədi o gövmün tas bəğrinə əsər qılmasın. Mərdanəvar Gürcüstan əhlinə izhar və car etdi ki, sizlər şəhərdən nəhaq yərə fərər qılmayın və abəs yərə cilayı-vətən olmayın. Mən conudi-məsudi-Rusiya ilə hərəkət edərəm və olların istiqbalına gedərəm, hərəgə qalib oldum fəhv al-mətbub. Və əgərçi anlara məglub olsam və vadiyi-həzimətə fərər qılsam, bəd əzən siz dəxi fərər edün və hara cigeriz istor ora gedün.

Əhaliyi-Gürcüstan bu qaziyə istimaindən aram və kənnüllərinin rəmədə olan quşları ram oldu. Pəs yenerali-məzkur məvəkebi-mənsurunu fərahəm etdi və Ümma xan pişvəzə zərərini getdi. Suqracu kəndinin altında Qıbir çayının üstündə qərini-şam təlafiyi-əskərini-xunaşam və nüqati-fəni-pur ehtişam vəge oldu.

Dağıstanı qoşun müləhizə qıldı gördü Rusiya qoşunu bir cəmdür qəlil, nəhayət təccüb bulara əl yerdə və əfvac təhəyyüri-hesar qılıbularına girdi ki, aya bu az cəmiyyət ilə cəng və cidala nə növ cürət edərlər. Və payi-çubin ilə bu məməlikə-səbul-məsaliki nə növ gedərlər.

Pəs həman məkanda tərəfəyn bari-nüzul açıdlar. Və təvəqqəf xeyməsinin mixini dili-xakə möhkəm sançıdlar. Əsakırı-ləkziyənin sərkərdəsinin bəzisi bu günə mühəviri və bu növ müşavirə etdilər ki, axşamın xeyirindən sabahın şorri yegdür. Ümma xan və bəzi sərkərdələr təqrir etdilər.

Beyt:

*Çe danad kasi şeyri-pərvərdigar  
Ke, fərda çə bəzi konad ruzigar.*

Səlah budur ki, filhal rövnaq əfzayı-müləffəli-qıtal və zinatəszayı-həngameyi-cangı cidal olub, top və tüsəng sədası birlik məclisi-cəhana şur salalum. Və abdar olan şəmşiri-ataşbarın və abdarın sağuründən olan bu bədməst hərifi-sitam təriqləri sərxoş-şorboti-fəna və həməqıştı-şahidi-cövrü əna qılalum. Pəs nisfi-löşkərinə müqərrət etdi ki, yeneralın ordu-sunun çar tərəfdən həvalisin alsunlar. Və nigini-əngiştəritik oları sik mühasirəyə salsunlar, məcmuini əsiri-kəməndəsə qılsunlar. Və hüzurına azim olsunlar. Conudi-Dağıstan öz fərmanlarının əncəmi-əmrində ehtimam etdilər. Və çün müəskəri-Rusiyaya yetdiłər, yeneralı-məzkrub bu hala müləhizə edüb filşəri kəmali-rəşadət və nəhayati-cələdət ilə əmr qıldı ki, sübani-məhabət olan toplara od qoysunlar və nüsrət əlamətli olan saldatlar "urray" çağursunlar və həmləvər olsunlar.

Ləşkəri-Dağıstan bu halə müləhizə edüb, gördülər ki, aləmi şərareyi-top od dəryası qılıub və rus qoşununun vücluh və ruyları buların qanlarından gülərang oldu. Tabi-müqavimət və taqəti-müdafiaları olmuyub və sabət və qərar ayaqları neqresi bulub hərbi hərbi mühəddəl qılıub xəsarəti-əmval və ənfəsları hövəsleyi-təxmin və qiyasdan əfsun və teddi-nüasayı-məqtulin şümdən birun olub bəqiyyətəs-seyfi fərər qıldılar. Nəhayati-səy və cəhd ilə qalan qoşuna müləhəq oldular. Və güzərişi-həli kəməkan naqçı və bayan etdilər. Bu əhval istimaindən nəhayət pərişan və əgəyət hərasan olub təqrib etdilər.

Salari:

*Ke ma niz əz bəhre namus o nam  
Bər arım şəmşire-kin əz niyam.  
Bərənim markab dərin darügir,  
Bərəməh o kəməno bəşəmşir o tir,  
Zəde ə gute dər bəhre-xun çon nahəng,  
Bər işan konim ərseye rəzm ləng.  
Əğər ma bəmərdi nəyərim nam,  
Bovad in koləh bər sare ma həram.*

Yeneral çün bu sənəhati-fərəhəszayı gördü, təbli-asayış urdu. Ondan sonra ləşkəri-zəfər asərini götürüb özünü olarañ siğnağına yetürüb hərnəlatı-mərdənə və sədəmati-dəlinə ilə cəmiyyətlərini bərham etdi. Ümma xan və sair sərkərdələr ehtimami-lakəlam elədilər ki, bəlkə genə daneyi-sirib ilə o vəhşi xislətləri əsiri-damilihiyal qılıub və korru fər ilə cəri edüb kərrətən bədaxırı müləhibə qılsunlar. Və lakin məqđur olmayub Rusiya qoşununun əvvəlki sədəmati-zöhrə şəkəfin-dan müttəvəhheş və xovfnak olmuşdular. Bə vəqtədək ki, gündüz şəhidinin mühəvvər olan cöhrəsi Ümma xanın taleyinin yüzütük tira olmağa yüz qoydu. Ləkziyə yüzü qaralıq edüb məhmili-əziməti buxtıyi-həzimətə həmlü bac qılıub fərər elədilər. Gənəcə torpağınatək badi-müxalif kimi heç yerdə bənd almuyub və heç mənzildə bari-iqamət salımıyb məknun zəmirləri o idi ki, oradan keçüb Qarabağə gələlər. Və qış mövsümü orada qalalar. Bahar faslı öz vətənlərinə azim olalar. Dağlar qar olmaq cəhəti ilə məqđur olmadı. Səkəneyi-Gənəcə bu əhvalata xəbərdar olub və cəmiyyəti-qalil ilə gelüb və acizkoşılıq şəmşirinə ab və birahmlıq kəməndinə

tab verüb böqiyat-asseyflardan bir qədərini maqtul olan həmsəfərlərinin aqabınca rəvənə etdilər. Ləkziya dəxi heç yerdə məva və heç safrda sükna bulmayıb, yüz min müsibət ilə və ənvayi-məşəqqət ilə fərər etdilər. Və orda qışlaq edüb oturdular.

İttifaqən Üməmə xan naxoş olub dari-dünyadan mütəvəccəhi-ülqə oldu. Naşını orada mədfun qıldılar. Və Ləkziyyə təəziyyəsində düberə dildən oldular. Yeneralı-məzkrur filşör adəmlər irsal etdi. Belə ki, bu xəbər Gürcüstana yetişdi, bir əhd, etibar qılmadı. Hətta rus əhlindən neçəsin göndərmişdi. Yenə heç kəs xatircəm olmadı. Şol vəqtdə özüm Darus-sururda var idim ki, canab yeneral bir neçə gündən sonra kamali-ezaz və ehtiram ilə və nəhayat həşəmat və ikram ilə daxili-Gürcüstan oldu. Tiflis əqli şadıyanlığı qıldı. Gürcüstan əhlinin və sayir aşxasının gümanı və etiqadı Rusiya qoşununun ələdətinə və ol asakiri-nüsərat maaşının rəşadətinə bilmüzaaf oldu. Zira ki, çox nadir olan ittifaqdan və nəhayati-əvamiri-şəqdən idi. Sonra yeneralın hörməti və qoşunun hünarı və şöhrəti maşhuri-bilbəyan və məzkuri-billisan oldu. Əlhəq yeneralın bu gunə rəşadət və bu növ ələdəti Qafdan Qafədək müştağlı əlovsəfdir və zəbani-qələm onun vəsfindən müstərdür. Ondan sonra vali bir il sağ qıldı. Fəsli-zimistanda mütəvəccəhi-sərayı-axırət oldu və əzmi-səfəri-rehət qıldı. Sair qardaşları ələləcəle Kartlidən çox qoşun və istidad və cəmiyyət və istidad cəm qıldılar və Tiflisin üzərinə galdılar ki, böyük qardaşları İlavan Mirzəni vali və sahib-ixtiyari-əsafil və ali ətsünlər. Tiflisin üstündə vəqə olan Habuçala kəndinə gəldilər. Orada təvəqqəf elədilər. Yeneral ziri-hökümündə olan əsakiri-nüsərat maaşını

götürüb istiqballarına vardi. Elə ki, olara iirdi, Başqıçadək qavdu və müraciat edüb valinin böyük oğlu David Mirzəni valilikdə əmani qoydu. Fəsli-baharadək bu növ ətvar ilə qaldı. Elə ki, xosrovı-zərrin küləhi-mehri-münir özün Haməldə mürəbbənişin oldu. Və turablı benati-nəbat təqviyyəti-qavayı-namıya birlə sahni-gülzarda cilvəgar oldu. Anadıl naşında ahəngi-naqı birlə dövri-qönçədə zərbül-fəth okurdu. Və qumri fərəh və tarəbdən ləhni-mülxamməsədə çarzəb ada qılırdı. Və maşşəteyi-nasimi-səbə şəvahidi-əzharın türreyitəbdarına tam verirdi və şüküseyi-gülrxusarların üzərinə gülguneyi-qıldırət və səfidab sənət birlə ziynat verirdi.

Yeneralı-otoinfenteri-nəvin ki, liniyada sakin idi və mənsəbinə dəxi inspektor deyirlər idi Tiflisə gəldi və binayı-divanxana qoydu və dörd nəfər tavadzadələrdən müntəxəb qılıub rükni-ərbəciyi-kaxı-dövlət təyin mənzilində qarardad edüb divanbəgiligə müntəxəb qıldı ki, sadir olan mühüməmat və zərur olan azaizat orada qat olunsun və tey qilunsun və məzkrə olan yeneral və məzbur olan yeneralı-məzkrur mərifəti ilə özü müraciat qıldı. Bir il üburunatak bu minval üzrə qaldı. Bad azan knyaz Sisyanov Qafqazın bu tərəfində vəqə olan vilayətlərə sərdar və o biladın əhkam və nəvahisində sahib-ixtiyar olub və qubernə əsbabını bilmurafia gətürüb Tiflisdə quberna açub, divanxanat bina elədi. Valizadələr ki, macmuən şol vəqtdə Gürcüstanda idilər bu ʃmurata razi olmuyub, təmənnayı-nizam və zəvabiti mazi qıldılar. Xəyalatı-fəsida və malxulyayı-kasidələr etdilər. Hərçənd knyaz Sisyanov xcyirxahlıq yüzündən dilpəzir olan nəsəyəh dürəklərini olarnın əsəfli-guşalarına saçdı və müşfiqənə olan məvai-zəyə dil açdı, olar qəbul və öz xoyalatı-naməqbullarından

nüqui etmədilər. Aqibatələmər knyaz mülahizə edüb gördü ki, əlacəpazır degil və olun könüllərinin qoñçası nasaych nəfəsinin nəsimi ilə açılma, məcmuin zor ilə Rusiyaya göndərdi.

O cümlədən valinin övrətini da dəhəqal getməkdə təkəhül etdi və tariqi-itaati iqdamı-müxalifat birlə getdi. Knyaz Sisyanof yeneral Lazarevi göndərdi ki, məvəyezi-müsləfiqənə və nasaychi-məhrəbəna ilə onu ham bu əmrə razi eyleyə. Baş yeneral gedüb çok ilhah etdi, əlacəpazır olmadı. Və övrət yeneralın iltimasın qəbul qılınmadı və yeneralın və qəmu Gürcüstan əhlinin haqqında olan hüquqlarından eğməz edüb xəsiyyən bir xəncər çəküb yenerali zəxmdar elüb qatla yetirdi. Knyaz bu qəziyyəni istima etkəc əmr qıldı ki, onu da hökmən bilcəbrən və qəhrən aparsunlar.

Ondan sonra vali övladlarından o diyarda bir dayyar qalmadı. Və çün ümərəti-Gürcüstandan filcümələ fərəğət hasil oldu və hər tərəfdən xatircəmlik müyyəssər buldu. O vəqtdə Car və Balakən ləkziləri adəti-məluf və tariqi-məruf üzrə Gürcüstan vilayatından asır və səkəneyi-nəvəhi və atrafından dəstgir etməkdən mütaqaид olmazlar idilər və hərəkatı-məchəl və bidəti-naməqbullarını tərk qılmaz idilər. Knyaz hərçənd ərgəni-nasaych tərəzələr mərqumi-qələmi-ənbərin şəmim qıldı ki, zəmanı-soləfi-vali idi. Şimdi bir padşahi-Cəmcahi-mutəvali dövlətidür, bu guna emaldan dəstbədar mütaqaيد olsunlar və bu naşayəst əfali tərk qılsunlar. Zira ki, bu əfəl nihalından xəsarət və maləl səmərindən savayı bir bar hasil olmaz. Bu barədə əgarçi təkrar qıldı, olar müstanabbeh olmadılar. Aqibət ələmr bir cützi laşkər götürüb olların tədmir və tənbihini nisbəlcəyi-zəmir qılıb somti-Dağıstana rəvəna oldu. Ləkzi çün bu qəziyyəni istima etdi. Cəmiyyati-

mütaqəid və istidadi-mütaqəddid qıldılar. Galüb Qaniq çayının kanarını məzrəbi-xiyam etdilər və Rusiya qoşununun vüsülləna müntəzir oldular. Belə təmhid etmişdilər ki, əsəkirin-nüsrət məqsərinə Car toprağına daxil olmaqdə mane olsunlar. Və olun istiqbalına gedüb cəng qılsunlar. Amma bilmədilər ki, bərqi-xatışaya xarlı xəşək mane olmaz. Və nazıl olan bolanı seprə-tədbir dəf qılmaz.

Rusiya qoşunu çün Qaniq çayına yetdiłər. Seydə yanğı olan şahbəz tək çay übur etdilər və olun gülüleyi tüsənglərinin sadasını nəvəyi-rud və sərud bilüb və bariqeyi-şəmşirələrini cami-cəhannəmə xayal edüb bir türfatlı-cyndə ol əsəkir-pür şurişindən bir asər qoymadılar. Balakəndə heç mənzildə rahət uyğusuna uymadılar. Balakəni ki, məməni-üstüvar və ümidgah olan hasarları idι türreyi-xubani-tartarak tarflımar qıldılar. Özlərinə quşmabi-tığ və tənbih ... verdilər ki, minbad Gürcüstandan asır aparmaga cürət etməsünələr və zəvabeti-qədimin pür məhalik olan məhalikini iqdam tacəsürü ilə getməsünələr. Və Car toprağında qoşun müyyəyan etdi və yeneral mayor knyaz Orbelyanovu və yeneral mayor Qulyakovu sərkərdəlik əmriñə mənsub və sərəsgərlik şübhənə mənsub etdi ki, ağər ehyanən Ləzgiyədən bir müxalif olan əməl sadir olsa və əsəri-şorərat zühur bulsa, tənbih və siyasetində lavazım səyi-məzul qılsunlar. Və mane olub qoymasunlar ki, müzahimi-hali-səkəneyi-Gürcüstan olalar. Özü müraciət edüb gəldi və səneyi-müstəqəbdə daxili-Gürcüstan oldu.

Və Gəncə xanı Cavad xana knyaz yazdı və təklif qıldı ki, müttii-dövləti-Rusiya və münqadi-ehkami-karkonanis-səltənəti-əliyyə olub müxalifədən dəm urmasun və səhrayı-

Üşyanə qədəm qoymayıb, qəbulu-itaat etsün. Və illa dövləti-qəvrim və səltənəti-qədim mübahırlarının ədavət gülbünlündən xəsarətdən başqa bir gül dərməz və müxalifat toxumu nadamətdən əzgə hasil verməz.

Cavad xan nasayeh və məvəyezi-müşfiqanəni taqisinyano qoyub və kaonlarmışkon sanub qəbul etmədi. Knyaz Sisyanov cülyusi-bahri-xılıruş ilə Gəncə səmtində təvəccöh etmək ələmini ələm etdi. Tavad və aznaur və Qazaq və Şəmsədinlü süvarilərini cəm və fərahəm edüb azmə-səfərə müsəmməm oldu. Cünudi-nüsərət nümun Gəncə hüduduna yetkəc o vilayətin ətrafinı paymali-mərakib və məvəkib etkəc, Cavad xan cəmiyyət və ləşkərini götürüb əzmə-istiqbəl elədi. Gəncənin iki verstligində Quru qobuda təlafiyi-əskərin və nəvvayıri-şurişin vaqe oldu. Cavad xan bir az hay-huydan sonra həzimət biyabanına əzm qıldı. Və həmçənən qəsəste enan daxili-qəla oldu. Və binayı-qələbəndlik qoysdu. Və qoşunu-nüsərətnümun daxili-şəhr olub qələnin çar ətrafinı şəş cəhətdən sik mühəsiraya saldılar. Bir ay müddəti orada qaldı. Eydî-fitrənin gecəsi nərdibən ilə baruya soud etmək binasını qoysdular. Hər iki canibdən soud etdilər. Cavad xan həməlatidəlirənə və sədəmati-mərdənə ilə rəf və dəf edirdi. Axırələrə mayor Lisaneviç ona bir güllə urub baruyi-həyətdən sorazır olub məməlik-i-məmətə malik oldu. Filfövr saldat çar ətrafdan hücum avər olub, daxili-qəla oldular. Və şol bayram gününü səkəneyi-Gəncəyə qara bayram qıldılar. Üç saat müddəti qətləm oldu və səkəneyi-bigünah olanların xuni-nahəqləri birlə xüdudi-kəvəkibi-ərab gülənar və şəhərin vəsiüll-fəzəsini dəməi-zükür vol-ünasdən türfə gülzər oldu. Üç saatdan sonra sərdar qadağan qıldı ki, səfki-dimədən əl

götürsünlər. Və bağı mandadən ki, şəmşiri-ataşəhərin saqiyi-xunxarın cövləndən sərgərəm və sərsər olmamışdır, giriftar olanları hüzurə götürsünlər. İcrayi-hökmi-sərdari-valata-bardan sonra əhaliyi-şəhərin əyalətini şəhərə və Cavad xanın əvlad və ətfalını məscidə apardılar. Və məsciddən dəxi bir evə qoysub, üstündə qaravul təyin etdi. Və orada divanxana və komendant müəyyən qılıb, əqli vilayətə təsəlli və etmən verüb Gürcüstana getdi.

Onbirinci fasıl. İbrahim xan və Salim xan ilə müsaliha etdugiñi və bəzi sadir olan vəqayeyi  
bəyan edər

Ela ki, knyaz Sisyanov Gəncəyə bir də müraciət qıldı və ol şəhərin sahətini məzrəbi-xiyami-zəfərətlişəm elədi, Qarabağ hakimi İbrahim xanı və onun damadı Salim xanı ki, İbrahim xan tərəfindən Şəki vilayətinə xanlıq əmrinə mənsub olmuşdu və onun müvafiqət və məqasidi birlə baş hökumətə təkyə qıldı, ırsali-rəsail və ibqati-səfərat vəsəli edüb itati-dövləti aleyhə Rusiyaya tərəfib və təhris və öz hökumətlərinin binasını itati-padşahi-Cəmçəh ilə möhkəm və tərcih etməgə işarə qıldı. Xəvanini-müazzəzəm aleyhin saha masulini qəbul zivarı ilə mücəlla edüb İbrahim xan Qarabağdan və Salim xan Şəkidən və knyaz Sisyanov dəxi Gəncədən galüb Kürək çayın əstədə ittifaqi-mülaqat düşüb mabeynlərində çox mühadisət və müahidat və məşrutat vaqe olub, müsaliha hər iki canibdən əhdü peyman ilə müəlləf və ühud və peyman məsbəq olandan sonra traktiatlar qoynuldu. Bəs az an cənab sərdari-vala təbar mayor knyaz Lisanevuç beş

yüz saldat ilə Qarabağa və şol qədər dəxi Şəkiyə rəvənə edüb müraciati-Tiflis etdi və Gürcüstan və Başıaçıq ümuratın nizam və zəvabılıq möşgül olub, ümddə fikri bu idi ki, Beynənnəhreyn əldə olub strafi güşəd qılı ki, tərəddüdi-inam hər iki bəhrdən müyyəssər ola. Lə cəl zalik Minqrel torpağında İdət Qulu qəlösünü könari-bəhri siyahıda bina etmiş və ondan sonra fikri bikri bu olmuş ki, Badkubəni təsərrüfə getürə və ol bələd sahətinə şüayı-mahçeyi-livayı zəfər ilə təva birlə ziya yetura. Müraciati-Darüssürur edüb cülyüsü bəhri-xürüş və gürühi-fulad xayı-ahənpüş ilə azimi-şohri-Badkuba oldı. Və ol həm xandan istimdad qıldı. Və cənab xan həm öz xələfi firuzbəxt əmcədi Mehdiqulu ağanı mülavinətinə göndərdi. Və cün Mustafa xan Şirvani ki, məbəri-cünudi zəfər nəmədə vaqe olmuşdu. Və itəti dövləti-behiyyə qəbulundan imtina qılmışdı. Müxalifətdən dəm urub və təriqi-ədavətdə sabitqədəm durub izhari-xilafat edərdi. Cənab sərdar onun tənbih və tədbirini alzəm və xəbi-qəflətdən iqaz etməgi ovçəb və ohəm bilib Şirvan səmtinə müttəvəccəhəl oldu. Mustafa xan bu qəziyyəyi-mələkətnişan istimaiindən maxovf və horasan olub öz elat və ehsənimizi fərahəm qılıb Fit dağında ki, bir moməni-möhkəm və məqərrə-müştəhkəm idi, səngər qılıb ağlaşdı. Və cənab sərdar ora vüslü olanдан sonra miyanın sülh və müsalihə vaqe olub, traktatlar bağlandı. Və neçə dəfə bir atlı ilə gəzməkdən Mustafa xan xeyirxahlıq yüzündən sərdara təqrir etdi ki, bu növ gəzmək-dən səna xata yetişir, vücudi-məsudunuza zarar və xətar irülşür. Sərdar cavab verüb dər ki, əzəmatli şahənsəhi-Cəməhə və həşəmətli olan Xosrovi-aləm pənahının bən kimi milyon milyon saldatı var. Əgər mədum olsam, birisi kəm

olur, ya man kimisi öldü və ya bir saldat maqtul oldu, heç təfəvvütü yokdur. Pəs oradan irtihal amələ galüb Badkubəni həm bəhrdən, həm bərdən mühasırə qıldı. Bir müddət mürrurundan sonra Badkubə xanı Hüseynqulu xan vəsaiti-əngixtə və vasili-amixtə edüb binayı-saziş və təriqi-amizə qoydu. Və sərdar dəxi onun aqvalı-rəmzəndudinə uydu və qələdən dişqaru çıxub xima və xərgah qurub oturdu və cənab səndar hüzuruna belə pəyam yetirdi ki, bir para vacib olan əraziati-nihamın və lazımlı olan bayanatı-lisanım üçün cənabınızın bonim çadırına təşrif gətirməgi eyni-səlahidir. Pəs cənab sərdar ki, bir saf qəlb və sada zəmir idi, bu ümurdan bir qarəz-istinbat etmadı. Hüseynqulu xanın çadırına vardi. Orda ağlaşüb müşavirə və mühabirə qılırdı. Heyni-mühabirə və əsnayi-müşavirədə İbrahim bəğ adlu bir şəxs ki, Hüseynqulu xanın aqvamından idi, namərdlik edüb güllə ilə sərdarı zəxmdar qıldı və sərdar haman saat müttəvəccəhi-darfüllərər oldu.

Beyt:

*Beheşt budi gitit dər rəng o buy  
Əgər mərg o piri nəbudi dərny.*

Bədəz an bu sənədini qızılbaşlıq dövlətinə xidəmati-cəlilədən və ixlasi-cəmilədən xayal edüb çaparı-badrlar və mərakibi-rəhvar ilə Qızılbaş dövlətinə ırsal və izhar etdi. Qızılbaş dövlətindən dəxi əsəkeri-əncüm əsas və istidadi-fluzun az hövəsalıyi-qiyas Badkubə sehərasına doldu və izdihami-xaslı avam və ictimai-əsəkir və hissəm və məhmili-puyayı-badpəymə və sərsəri-xuramdan kuhu sahra numuneyi-ərseyi-rastaxız oldu. Və əsəkeri-Rusiya səvəanchi-sənədən

müttöle olub ehtiyat qılıb müraciətdən ictinab edüb, gəmiliərə aglaşüb dərya ilə Hacı Tahirxan vilayətinə übur etdilər. Bu vilayətlərdə mülahizəyi-səvabiti-İran qılıb və tabci-nizamı-binianları olub, vilayətlərdə iğtişaş vəqəc olmağa qərin oldu.

Cənab yeneral mayor Svidayev ki, starşı komandır və Pənbəkdə sakın var idi, istimalati-qılıb-inam və ray bəxşitüyri-rəmədiyi-delhayı-xəvas və əvəm olub sədərliq mənbəsinə dolandırıldı. Ta ki yeddi ya sakkiz ay üburundan sonra cənab yeneral feldmarşal qraf Ğudoviç sədərlinq əmrinə mənsub oldu, gəldi və çün daxili-darlıq-surur oldu və məsnədi-hökumətə təkyə qıldı. Hərəkatı-sənin və şührə və müddətlər übur edəndən sonra o sultan Rusiyaya ədəvat təriqi açdı və qraf feldmarşalı-məzkrən tədarükati-şayan və istidədati-bipayan ki, mühəsibi-əfham-hasibən anın tedadindən qasir olurdu, müstəid və mühəyyə qılıb cənab Nesvetayevi Gümrlüda sıpahi-zəfər dəstgah nüsrət panah cünudi-masudi-saadət nəmudi-ancüm eştebahılı qoyub özü gürühü-müsaf anduzi-düşmən şəkən və əfvahı-adu suz hajəbrəskən birlə yüz haşamat və iclal və nahayati-şövkət və iqbal ilə Akarkələk səmtinə seyli-ravəntək rəvan oldu. Şol vəqt Xümşida Səlim paşa Axısqada hakim və tənzim və tənsiqi-umurata və mülhümmata nazim idi. Bu oxbarati-vəhşətəfzə və bu vəqayeyi-heyrətfəzəni istima etdi. Haman ixlati-xəyalatı batılı və scylani-buxarati-təfakkürza ilədən rəngü ruydən getdi. Akarkələkin hifzü himayətindən və cünudi-xaraşəkəni-düşmən-koşın dəfi-sədəmatından ötrü qoşun namızəd və təyin edüb göndərdi. Və bilmədi ki, seyli-ravəna xarıf xəs mane ola bilməz. Və şəhəbi-saqib dəfini separi-

tədbiri-insı çin rəf və dəf qılmaz. Cənab qraf bəhadurani-ərsəyi-müsaf birlə heç mərhələdə mənzil güzin olmayıub icylən-naharən cöbləngahı-xaneyi-zindan savayı qulmayub Akarkələk məsaħətini məyəssəri-xılıyuli-cünudi-nüsrət nü mud il zəfər ehtisam və məzrəbi-xiyami-nüsrət ehtisam mübarizəni-xunaşam edüb çar atrafını niginə-anqostar tak şəş cəhətdən sik müləsirəye salub səkkiz gün üburunadək maks və təvəqqəf qılıb bədha nərdibənlər tərtib edüb çar tərəfdən şəhərə yürüş qıldılar və o diyarnı səngərlərini hasar qılıb şuriş salıdlar. İki saat tulví-sübhi-sadiqə qalmış və üç saat dəxi übur qılmış idi ki, həmuz maşşətəyi-şəmsiri-abdari-gülgünə dəməyələni namdar ilə mühariblərin cəhərə və üzərlərini gülgün edirdi. Qraf gördü ki, fəthi-babi-zəfər məqđur olmaz, bi meyli-məram müraciət etdi. O gecə maks edüb sübə Gürcüstan səmtinə getdi. Tiflisə varid olduqda istima qıldı ki, Yusif Paşa şərəskər olub müqəbilə azmını birlə Qarsa golübdür. Qraf təhiyyə və tədarük görüb Gümrlüyü azim oldu. Arpa çayında mülaqat ittifaq düşüb hər iki qoşun tərəfəyin rubərənda aglaşüb bir müddət üburundan sonra müharibə vəqəc olub, müqərini-əsr Osmanlı mağlub oldu. Nahayat axtarma və kəsb və çox toplar Osmanlıdan alub cəm edüb cərdar hasbül-məram haşəmatı-təmam ilə azimi-Tiflis olub, fəsil-şitədə tədarükati-besyar və istidədi bişümar ilə livayı-zəfərnisiyi İrvana ravana oldu. Qarabağ tərəfindən yeneral Libnini (Nebolsini) gürühi-ənbuh və əfvaci-zəfər pejuh ilə Naxçıvan vilayətinin təxşirinə irləşdi. Naxçıvan müsoxxər oldu. İrvan sık müləsirəde qaldı. Müddəti-madid və zamani-bojd üburundan sonra yürüş qılıb saqıcı-dövrən çox nəfərlərin sağəri-ömrəlini sərşər və girdbad

əcəl aləmi-rövşənin bisadədi ruhun nəzarında tira və tar edüb filaxir dəst-i-himmətinin şahidi-tasərrüfun ətagindən qasır görüb binciyi-məram təbli-müraciət bülənd avaz qılıb daxili-darlış-sürür oldu. Ondan sonra yeneral otinsfəter Durmasov (Tomasov) mubasirini-dövləti-ebdəməddət tərəfindən sərdarlıq sağarı ilə sərxoş olub və ol mənsəbi-alıcı sahbasını nuş qılıb qrafi-Rusiyaya iħzár qıldırlar. Sərdari-məzkr müssalihəni şəru şurdan selah görüb dövləti-Osmaniyyə birlə müssalihə qılıb. Və əgərçi daimül-ovqat qızılbaş ilə həngaməyi-cəngü cidalı afsürda və mühəffəli-niza və qitalı pojmrüdə qoymaz idi və agah və bidar olan bəsəri bəsəratı İran tərəfindən rahət uyuşuna uymaz idi. Lakin qızılbaş Əmərayı-dövləti Rusiyani qasıl edüb Məhəmməd Əli Mirzə xəfiyyən sərhəddən übur qılıb Gürcüstan səmtinə gəldi, Boşçalunu nəhbü qarət edüb bihad xəsərat qılıb kəsib və asır aparmışdı. O biri il Hüseyn xan sərdarı-İravanını valinin itti-faqı ilə Gürcüstan səmtinə rəvan etdilər ki, gedüb Axısqadan Gürcüstana iğtişaş salsunlar və fitneyi-naimi bidar qılsunlar. Cüm Tormasov sərdar bu əhvalata xəbərdar oldu, Şəmkirdən übur qıldı. Və iləstistical sədرا körpülsünün yanında nüzul etdi. Yeneral-leytenant Pauluççiye və yeneral Lişaneviçə qoşun verdi, Axısqaya Hüseyn xan sərdarın istiqbalına göndərdi. Mərsul olan əsakiri-nüsrət məasər azim olub nisfi-şəbda ki, əlam abbasi libasına mübadḍal oldu, qızılbaşın məqətləri olalarının əzəsində cameşini siyah qıldı. Qızılbaş qoşununa iləfəzələ şəbxun urduilar. Qotlü qarət edüb çok adamlar qırdılar. Əsəkeri-qızılbaş sərasına nəhayət səy və təlaş ilə bazisi vərteyi-halak və məərzi-fəlakətdən nicası bulub süvərə və piyadə azimi-vadiyi-fərər olub ərzi-raha


cündü-Osmaniyyə əksərini ləxt və uryan etdilər. Bəqiyeyi-əsseyfi zillət və Üsət birlə İravan hüduduna yetdilər. Və Hüseyn xan sərdarı-dövləti-qızılbaşdan hərasan və şorxsar olub Koroğlu qalasına fərər qıldı. Bir neçə müddətdən sonra mütməin edüb öz yerinə apardular. Sali-bəddə Tormasov Rusiyaya azim oldu və Pauluççini Əmanayı-dövlət sərdar qıldı və daxili-Tiflis oldu. Oradan Badkuba səfəri-aziməti birlə Gəncə vilayatına daxil oldu və Cəvad xanın əhli-ayalı və əvlad və atfəli ki bir neçə qızılbaş xanları ilə məhbəs idilər mürəkkəs etdi. Oradan Badkuba səmtinə getdi.

Bu hinda Kaxet və Qısqı bunt etdilər. Təriqi-təmərrüfd əsyanı getdilər və polkovnik ki, mərhum İbrahim xanın nəvvadəsi idi, Qarabağdan fərər etdi və Qızılbaş dövlətinə getdi. Və Naibəs-səltənə dəxi Qarabağ gəldi və Qırçıda batalyonu pərişan qıldı. Markız bu əxbəri-vəhşət asarı eşidüb Badkubadən əzni-inhəraf qılıb Şirvana Mustafa xan yanına qəlib olun Qırçı qəziyyəsini eşidüb əziməti-Qarabağ qıldı. Şəhərə daxil olğac səvənəhi-Qırçıdan ötrü bir para adamlara tünd talx oldu. Haman gecə əvrətdən kağız gəldi ki, Kaxet və Qısqı gürcüfürə bunt etmişlər. Əlvüsul əlmərəhələ bu səmtə azim olub və istimalatı-qulubi-əvəm qılıb, Sərdar bedun təvəqqəf Darəssürət səmtinə azim oldu. Ərzi-rahdə əgərçi sərdar qazaqlardan məxovf olub ehtiyat edirdi, amma (onlar) sərdarı istiqbal edüb nəhayəti-hörmət və ixlas və gayəti canşəsanı və ixtisas ilə daxili-Tiflis edüb neçə dəfə gürcülərə capavul apardular. Və kərrət bədən ixra həmləvər oldular. Əlhəq şol vəqt qazaqlar sərdara görə çox xidmət və sədəqət eylədilər. Və bihad ixlas göstərdilər. Tiflisdən Gürciyanın tənbihinə müqərrət olan əsəkeri-nüsrət məasər bazisi ilə

cəngili cidal etdilər və bəzisi bettuy itaat təriqini getdilər. Haman vəqtidə firəngsuzum Rusiyaya gəldüyü məzkr billisan və məşhur bilbayan (binnişan) oldu. Markiz Raulucci sərdarlıqdan məzul edüb Rusiyaya dəvət etdilər və yerinə yeneral Rtişşev sədar oldu. Gürcüstanə galəndən sonra 1814 səneyi-Məsihiədə qızılbaş dövləti ilə binayi-saziş və təriqimizəs qoyub İran tərəfindən Mirza Əbdülhəsən xan müsalihədən ötrü galüb cəmiyyəti-təmam və izdihami-bilakəlam ilə binayi-müsaliha istiqrər buldu. Və o müsaliha Gülüstan sülhüna müsəmmi oldu. Belə ki, şimdiyədək beynəlüməmdə məzkr vas-səneyi-xası amadı məşhurdur. Ondan sonra şərağat və əmniyyat hasil oldu. Və aləmi-pürfittinə aramış buldu. Ta ki, bir müddətdən sonra yeneral Rtişşevi məzul elədilər və yeneral Yermolovu sədar qıldılar. Və yenerali-müazzam aleyh galüb və vilayətlərin məcmuən təmüratına mütəvəccəh olub, bəzi yerlərdə təzə qanunlar vilayətlərin iqtizasına binaən icad qıldı. Belə ki, şol əsrə Qarabağ və Şirvan xanları Qızılbaş tərəfinə fərər etdilər və Şəki xanı İsmayılov xan rehlat buldu və üç xan-nişin vilayət-təhii-dövləti-əzəmat və səltənat və həşəmat ayata daxil oldu və canab Yermolov bu yerlərdə divanxanalar açdı və divan-bağilar seçdi və komendantlar nisb elədi və karü bari öz ixtira etdiyi qanunlara rücu elədi.

\*\*\*

اتابا و اون ميغالي ترقيلا و ن اوشيل لى عوض خمدا او لو زوي  
نگا الله بیو رو دل را و حاده پاڭدارى كۇ تو روپ كىنى  
كىنى هەر قىز قۇبۇن اشتازىدى يېز اذ ئامىدى قۇزى  
الىدەى كە آخى كىنى سئ دىدىرىك كىندۇ قېچ قۇبۇدە  
بۇ خەز جواب ايشتەدى جوق چىشىن لىكىدە قۇبۇدەن  
جقۇب پاڭدارىنىڭ رۇقىان تاڭىدى بەخەزان  
فالدى بىز دىنك كۇ تو روپ اطرا فىن فارىت  
قوۇبۇر كىندۇ دى خلىق بۇغاڭى  
كۇزۇب دىدى بىلاراي اعىقىلى  
دلى او لوپىش دىدى  
قوزىرمەكىندۇ  
أوغۇزلىك  
لە  
٢٧٢

**Füzuli qazallarından****Xattı: şikəsta**

Qad əmaral-eşqa-lil-ősşaqi min hacəl hüda!  
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol naşeyi-kamil kim, ondandır müdəm,  
Meyda taşviri-hərərat, neyda tasırı-sada.

Vadiyi-vəhdət həqiqətdə məqamı-eşqdir  
Kim, müşəxxas olmaz ol vadidə sultandan gəda.

Eyləməz xətvətsərayı-sirri-vəhdət məhrəmi  
Aşıqi məşqədən, məşqiqi aşiqdən cüda.

Ey ki, əhli-eşqa söylərsən: malamat tərkin et!  
Söylə kim, mümkinmədür təqyiri-təqdiri-xuda?!

Eşq kılık çəkdi xatt harfi-vücudi-aşıqa  
Kim, ola sabit haq isbatında nəfyi-maəda.

Ey Füzuli, intahasız zövq bulduñ eşqdən;  
Böylədir hər iş ki, həqq adılə qılsan ibtida.

\*\*\*

Yarəb! Həmişə lütflinü et rəhnüma bana,  
Göstərmə ol tariqi ki, getməz sana, bana.

Qöt eylä aşınalığım ondan ki, şeyrdir,  
Ancaq öz aşınaların et aşına bana.

Bir yolda sabit et qadəmi-etibarımı  
Kim, rəhbəri-şariət ola müqətəda bana!

Yox məndə bir amal sənə şayəstə, ah, ağar  
Əmalıma görə vera ədlin cəza bana.

Xovfū xətədə muztəribəm, var əmid kim,  
Lütfün vera başərəti-əfvü-əta bana.

Mən bilməzəm mənə gərəkəni, sən hakimən,  
Mən eylə, vermə, hər nə gərəkməz sənə, bana.

Oldur mənə murad ki, oldur sənə murad,  
Haşa ki, səndən özgə ola müddəə bana.

Həbsi-həvadə qoyma Füzuli sıfat asır,  
Yarəb! Hidayət eylə təriqi-fəna bana.

\* \* \*

Ey navəki-şövqin sıpəri-sincəyi-ahbab!  
Zülfün xəmi ərbəbi-vəfa seydinə qüllab!

Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin,  
Vacib bu cahətdən qamuya səcdeyi-mehrəb.

Suzim der idim şəm sənə eyləyə rəvşən,  
Nazzareyi-rüxsarına yox şəmdə həm tab.

Xurşid cəmalından ol ay saldı niqabın,  
Sübə oldu, dur, ey bəxt, nadir munca şəkerxab?

Dün sübh yetirdim fəlakə mövci sırişkim,  
Ğərq etdi fəlak üzrə olan əncümü girdab.

Saqı magor ol ləl sözüm der meyi-naba  
Kim, düşdү ayagına, alın öpdü meyi-nab?

Cəmiyyəti-əsbabə könlük verma, Füzuli  
Kim, təfriqədir xatira cəmiyyəti-əsbab.

\* \* \*

Əksi-rüxsarın ilə oldu müzəyyən mirat,  
Bədəni-mürdəyə feyzi-nazərin verdi hayat.

Bənzərdərim qədi-mövzumına fil-cümə ağar,  
Can içində əlif etsəydi qəbuli-hərəkat.

Xətt bu məzmun ilədir tərfi-zanəxdanında  
Ki, bu zindanın əsirinə yox ummidi-nicat.

Kakılın qıldı müqərrət mənə sərgəştəliyi,  
Deməsin kimə ki, var gordışı-gorduna səbat.

Qəmza peykanın edər aşiqə çeşmin sədəqə,  
Oyla kim, mərdumi-münim vərə möhtacə zəkat.

Aşarın cövhəri-maqbulina kim, aləmdə  
Mümkün olmaz bu sıfat ilə ki, sənən bir zat.

Ey Füzuli, vərəvli zöhd ilə mötad oldun,  
Bilmədin halimi, bihuda keçirdin ovqat.

\* \* \*

Könlüm açılır zülfü-pərişanını görgəc,  
Nitqim tutulur gönçeyi-xəndanını görgəc.

Bağduqca sana qan töküür didələrinmdən,  
Bağrum dəlinir navaki-müjganını görgəc.

Rənalıq ilə qaməti-şümşadı qılan yad  
Olmazmı xəcıl sərvə-xuramanını görgəc.

Çok eşqə həvəs edəni gördüm ki, həvasın  
Tərk etdi sənin aşığı-nalanını görgəc.

Kafər ki, degil məfarifi-nari-cəhənnəm,  
İmanə galır atası-hicranını görgəc.

Naziklik ilə gönçeyi-xəndanı qılan yad  
Etmezmə haya ləli-dürəşanını görgəc.

Sən hali-dilin söyləməsən nola, Füzuli,  
El fəhm qılur çəki-giribənini görgəc.

\* \* \*

Canı kim cananı üçün sevə cananın sevər,  
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarınca təbəndə meyl,  
Mən ləbi cananımı, Xızır abi-heyanın sevər.

Başa dəm düşdükən təqsir eyləməz, eylər mədəd,  
Ol səbəbdən müttəsil çəşmim cığır qanın sevər.

Mişki-Çin avara olmuşdur vətəndən man kimi,  
Qansi şuxun bilməzəm zülfü-pərişanın sevər.

Su ki, sərgərdan gəzər başında vardır bir həva,  
Ğaliba, bir gülrlükün sərvə-xuramanın sevər.

Aqibət rüsva olub meytək düşər xəlq ağızına  
Kim ki, bir sərməst saqı ləli-xəndanın sevər.

Nolacaqdır, tərk-i-eşq etmə, Füzuli, vəhəm edüb,  
Aşığı derlər ola bir bənda sultanım sevər.

\* \* \*

Xəlqə ağızın sırrını hər dam qılur izhar söz,  
Bu nə sirdir kim, olur hər ləhə yoqdan var söz.

Arturan söz qədrini sidq ilə qədrin arturur  
Kim, nə miqdar olsa əhlin cılalar ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca soni xabi-əcəl,  
Edə hər saat səni ol uyuqdan bidar söz.

Bir nigari-ənbərin xətdür könüllər almağa,  
Göstərir hər dəm niqabi-ğeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardur hər dəm çəkər  
Rışteyi-izħara bin-bin gəvhəri-əsrar söz.

Olmayan əvvəsi-bəhri-mərifət arif degil  
Kim, sədəf tərkibi-təndir, lələi-şəhvar söz.

Gər çok istərsən, Füzuli, izzətin, az et sözü  
Kim, çok olmaqdan qılıbdur çok əzizi xar söz.

\* \* \*

Məskən, ey bülbü'l, sana gəh saxı-güldür, gəh qəfəs,  
Necə aşiqsan ki, ahindən tutuşmaz xarıx xəs.

Yar kuyində, gər olseydi müsəlmanlar, yerim,  
Kafarəm gər rövzeyi-rizvana eylərsəm həvəs.

Kuh fəryadi-sədəsin verdi Fərhadın demə,  
Naqşı-Şirindən verir avaz, olub fəryadras.

Naqə Leyli məhmlinin çəkmiş biyaban seyrinə,  
Eylə Məcnunu bu halaldən xəbərdar, ey cərəs.

Bir nəfəs qalmış həyatımdan, həbibim, şübhətək,  
Nola gar bir mehr göstərsən bana axır nəfəs.

Ey Füzuli, bən qənaət mülkünün sultaniyəm  
Səltənat işbatı əynimdə pələsi-fəqr bəs.\*

\* Bu qəzəldə altıncı beyt ixtisar olunmuş və məqədə beyt isə  
ayrı qəzəldən götürülmüşdür. Bax: Füzuli. Əsərləri, I cild,  
səh. 174, 171.

\* \* \*

Dil ki, sərmənzili ol zülfü-pərişan olmuş,  
Nola cürmi ki, asılımasına fərman olmuş?

Sahsən mülki-məlahətdə sana qullar çok,  
Biri oldur ki, varub Misrdə sultan olmuş.

Rəhm edüb aşiqini həşr günü yaqmayaşar  
Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş.

Dedilər əgəm gedirər bədə, çox içdüm sənsiz,  
Əgəmi-hicranə müfid olmadı ol qan olmuş.

Bağbani-çəməni-dahra xəyalı-dəhənin  
Şəhəbi-tərbiyəti-gönçəyi-xəndən olmuş.

Adam evvel səri-kuyin verilib almiş cənnöt,  
Eşidüb təni-mələk, sonra peşiman olmuş.

Ey Füzuli, bənim əhvalıma bir vaqif yok,  
Böylə kim alem onun hüsnünə heyran olmuş.

\* \* \*

Gör sırişkim şəbi-hicran, demə kim, qandır bu,  
Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.

Sanmanız qanlı dövgün sına dəlib, baş çekmiş,  
Şöleyi-atəşi-ahi-dili-suzandır bu.

Kəsmə ümmid, könlül, başına cizginməkdən,  
Ola nagəh, düşə fürsət ola, dövrəndir bu.

Dəmbədəm, dərdü bəla, canımı çok incitmin,  
Lütf edin bir-iki dəm kim, siza mehmandır bu.

Nə yaqırsan oxun, ey atəşi-dil, vəsl günü  
Biza hicran gecəsi şəmi-şəbibəndir bu.

Könlül iştir ala bir bu səri-zülfündən, leyk  
Vermədən can dilər almaq, sanır asandır bu.

Dün demişən ki, Füzuli bana qurban olsun,  
Sana qurban bən olum, yənə nə ehsandır bu.

\* \* \*

Rəhm et, ey şah, bəni-darviş çəkən ahlərə  
Ki, gəda ahi əsər cılər olur şahlərə.

Mehri yok mahlərə ah əsər etməz, yarəb,,  
Ver bir insaf bu mehri yok olan mahlərə.

Qaşların tağına versəm dili-suzan, nə əcab!  
Rəsmidir asılı qəndil nazərgahlərə.

Maili-sərv qadın vəslinə yetməz nişə kim,  
Baxt şayəstə degil himmatı kutahlərə.

Saqiyi-məsti-cünun nərgisi-məstindir kim,  
İçirir badeyi-gəfəl dili agahlərə.

Bakma, ey didə, zanəxdanına məhbublərin,  
Gəzmə əşfi, hazır et, düşməyəsen cahlərə.

Ey Füzuli, vərə ahli rəhi-məscid tutmuş,  
Şən rəhi-meykədə tut, uyma bu gümrahlərə.

\* \* \*

Seccadır hər qanda bir büt görsəm ayinim bənim,  
Xah mömin, xah kafir tut, budur dinim bənim.

Bağban, şümsədül nəşrinin bana orz etmə kim,  
Ol qadū rüxsardır şümsədül nəşrinim bənim.

Xaki-dərgahın nəzərdən sırma, ey seylabi-əşk,  
Qılma zaye sūrmeyi-çəşmi-cahan binim bənim.

Əşk seyli gəzdirər hər yan tənim xəşakını,  
Mümkin olmaz aşk təhrikilə təskinim bənim.

Çara umdum ləli-şirinindən aşki-təlximə,  
Təlx güftər ilə aldım canı-şirinim bənim.

Bəndə sakin oldu dərdi-eşq Məcnundan keçüb,  
Ondan artıqdır məgər eşq içərə təmkinim bənim.

Ey Füzülli, hər yetən tən ceylər oldu halima,  
Bu, yetər əqli-məlamət içərə təhsinim bənim.

\* \* \*

Kərəm qıl, kəsmə, saqı, ilüfatın binəvalardən,  
Əlinənən gəldigi xeyti diriğ etmə gədalardən.

Əsiri-gürbətüz bir səndən özgə aşinamız yok,  
Ayağın kəsmə başıncın bizim möhnətsəralardən.

Səbə, kuyında dildərim nadir tiflətlər hali?  
Bizim yerdən gəlirson, bir xəbər ver aşinalardən.

Dəma zahid ki, tərk et simbər bütür tamaşasın,  
Bəni o qurtarar, kim ki, sataşdırılmış bələlərdən.

Girüb məscidlərə gər müqtədalar peyravi olman,  
Budur vəchi ki, hərgiz görmədim üz müqtədalarından.

Təbibə, xaki-kuyi-yardəndir aşk təskini,  
Bize artırma zəhmət, göz yaşarar tutiyalardən.

Fələkdir mehri zayıf, yar əgəfil, ömr müstəcıl,  
Nədir tədbir bilmən, cana yetdiim binəvalardən.

Vücdudum ney kimi surax-surax olsa ah etmən,  
Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalardən.

Füzülli, nazəninər görən, izhari-niyaz ceylə,  
Tərəhhüm qılsa, cyb olmaz gədələr padışalardən.

\* \* \*

Yürütməyin əraqı məclis içərə bədə ilə,  
Həramzadəni qoymun hələlzadə ilə.

Verir sitəm səbəqin tifli-xəttinə zülflün,  
Qomun əhl içərə qarəni bu lövhü-səda ilə.

Bana zaman ilə Məcnun müqəddəm olsa nola  
Oyunda şah bərabər degil piyadə ilə.

Qaşın bəlasına düşdüm, fələk qəmin çəkərək,  
Bu güclü yayı çəkər oldum ol kəbabə ilə.

Qapunda xəm qədimi gəzdirtib yürüür könlüm,  
İtindürür, yügürür hər təraf qaladə ilə.

Mənəm müdərissi-elmı-cünun, qanı Məcnun  
Ki, bər murad ola dövrümüzə istifadə ilə.

Başım ayağına gər düşsə, mən eyləmərəm,  
Nə eylədi ana, nəm var bir fitadə ilə.

Məni sağınmə, Füzuli, Əmək icra Məcnuntak  
Ki, mən ziyadəyəm ondan əməki-ziyadə ilə.

\*\*\*

Nə görür əhli-cəfa məndə vəfədan qeyri,  
Nə bulur şəmi yaqan kimse ziyadan qeyri.

Ey olan sakini-məscid, nə bulubsan bilmən,  
Buriyasında onun buyi-riyadan qeyri.

Gəl xərabata, nazar saqıya qıl kim, yoqdur  
Rüxi-safū meyi-safində səfədan qeyri.

Sərbəsər vadiyi-möhnatdırı Əmək mülki-vücud,  
Bir fəraigət yeri yok şəhri-fənadan qeyri.

Cümleyi-xəlq bana yar üçün ağıyar oldu,  
Qalmadı kimse bana yar xudadən qeyri.

Əzmi-kuyində könlül yarlıq istor bizdən,  
Əlimizdən na gəlür xeyr dündən qeyri.

Faqr imiş faqr, Füzuli, şərəfi-əqli-vücud  
Özüñə eylemə həmdəm füqəradən qeyri.

\*\*\*

Ey mələksimə ki, səndən özgə heyrandır sana,  
Həqq bilir, insan deməz hər kim ki, insandır sana.

Verməyən canın sənə bulmaz hayatı-cavidan,  
Zindəyi-cavid ona derlər ki, qurbanırdı sana.

Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,  
Canı-aləmsən, fəda hər ləhəzə min candır sana.

Aşıqa şövqinlə can vermək ikən müşkül degil,  
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıqma yarımla gecələr, ağıyar tənindən saqın,  
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Padşahım, zülm edib aşiq sana zalim demiş;  
Xubrulardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xubrulardan tağafüldür yaman,  
Gər cəfa həm gölsə onlardan, bir əhsandır sana!

\*\*\*

Cam içra mey ki, dairə salmış hübab ona,  
Ayinadır ki, əks salır afitab ona.

Zahid sual edərsə ki, meydən nadir murad?  
Bizzə səfadır, onda kədurət, — cəvab ona.

Qan-yaş təkib yanında gəzər ataşın kabab,  
Moşuqə bənzər ataşlı aşiq kabab ona.

Eylər könlüldə aşk xətin şövqünү füzün,  
Oddan çıxar buxar saçılıqca ab ona.

Çeşmin mərizi oldu könlü ləldən əm et,  
Rənci-xumara düşdül, dəvadır şərab ona.

Təklifi-cənnət eyləmə kuyində könlümə,  
Çün cənnət əhlidir, nə verirsən əzab ona?

Məsduddur Füzuliye meyxanələr yolu,  
Yarəb, hidayat eylə təriqi-səvəb ona!

\*\*\*

Riştədir cismim ki, dövri-çərx vermiş tab ona,  
Mərdümi-çəsmim düber hərdəm dürü-sirab ona.

Sayeyi-zülfün şəbistanındadır şəmi-rüxün,  
Necə yetsin qədr ilə xurşidi-aləmtəb ona.

Durdı-mey tak Ərgeyi-xunabe gördüm könlümü,  
Gör nə gəldi başına, netdi şərəbi-nab ona.

Şamoti-xəm birə bir əhli-karamətdir qaşın,  
Daş olur, albəttə, gər baş əgməsə mehrab ona.

Çeşmini əhli-nəzər qəsdinə təyin eyləyen,  
Nazlı əməkzəndən mühəyyə eyləmiş əsbab ona.

Tərləmiş rüxsər ilə xublar açıclar könlümü,  
Gör nə gülşəndir ki, ataşdən verərlər ab ona.

Silki-əhli-hala çəkmiş zahidi əşki-riya,  
Mis kimi kim, simqədrin buldurur simab ona.

Ey Füzuli, qalmamış əvvəcəyi-Məcnundan əsər,  
Şəhər afsaneyi-eşqin gətirmiş xab ona.

\*\*\*

Xətti-rüxsərin edər lütfədə reyhan ilə bəhs,  
Hüsni-surətdə cəmalın güli-xəndən ilə bəhs.

Cənnəti kuyinə zöhd əhli münasib desələr,  
Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.

Üzüntü durmasın ayine urub lafi-səfa,  
Nə rəvə məh qila xurşidi-dirəxşən ilə bəhs.

Gərçi şümsadda çox lafi-lətafət vardır,  
Yorulur cylesə ol sərvi-xuraman ilə bəhs.

Qılsa can ləlin ilən feyz yetirmək bəhsin,  
Çanibi-ləlini tut, ey könül, et can ilə bəhs!

Düşər od şəm dilinə bu səbəbdən ki, qılır  
Dil uzadıb gecələr ol mahi-taban ilə bəhs.

Sifəti-hüsnnüñ edər, xəstə Füzuli, nə əcəb,  
Hüsni-göftərdə gər cylesə Həssan ilə bəhs.

\* \* \*

Qansı mahin, bilməzəm, mehrilə olmuş zar sübh,  
Hər gün eylər xəlqə bir dağı-nihan izhar sübh.

Batdı əncüm, çıxdı gün, ya bir əsiri-esqdır,  
Tökədü dürr-i-əşki, çəkdi ahi-ataşbar sübh.

Nola gor əmvata ehya versa sübhün damları,  
Zikri-ləlindir kim, eylər dəmbədəm təkrar sübh.

Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çakar,  
Səfheyi-gərdunə nəqş-i-arizi-dildar sübh.

Müjdə bir xurşiddən vermiş məgər badi-səhər  
Kim, nisar eylər ona, yüz min dürü-şəhvar sübh.

Aşıqi-sadiqdir izhari-qəm eylir hər sahər,  
Ah ilə xəlqi yuxusundan qılır bidar sübh.

Ey Füzuli, şami-ğəmən əncamına yoxdur ümid,  
Bir təsəlliidir sənə ol söz ki, derlər var sübh.

\* \* \*

Nola gor qıcsa miyanın kamarı-zər güstax,  
Gətirib çoxları ortaya zər, eylər güstax.

Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğən,  
Xəbər et saçıya kim, tutmaya sağər güstax!

Rəşk odılə yaxılır rişteyi-canım ki, neçün  
Dəyer ol arıza geysuyi-müənəbər güstax.

Rovzənindən qoma kim gün düşə xəlvətgahına,  
Hərəmi-şəhər nə layiq gira çakər güstax.

Saxla, ey aşk, ədəb getmə səri-kuyincə çox  
Ki, düşər gözdən özdən sürülür hər güstax.

Həvəsim badeyi-gülguna bu ümmid ilədir  
Kim, olam məstü tutam daməni-dilbər güstax.

Bənzədirsen özünü itlərinə hər saat,  
Ey Füzuli, ola bilməz sənə bənzər güstax.

\* \* \*

Gərmdir şamı səhər mehrinlə çərxi-lacivərd,  
Gəh sırişki-al edər izhartı gəh rüxsari-zərd.

Sübha bənzər aşiqi-sadiq demən aləmdə kim,  
Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd.

Yaxşı sanma, ey könənl, əhli-xirəd ətvarını,  
Olma əşqil, eşq dərdindən yaman olmaz bu dərd.

Mümkün olduqca fələk mənsubasından qıl həzər,  
Nişa kim, xali degil bidad nəqşindən bu nərd.

Zülməti-ğəm iztirabın çəkməz ol azada kim,  
Hər təllükəndən ola xurşid tək aləmdə fərd.

Ey Füzuli, kəsmə ol məhvəş visalından ümidi,  
Səbr qıl kim, dövr dövranı degil bihuda-gard.

\* \* \*

Ey məzaqi-cana cüvrin şəhdü şəkkər tək ləziz,  
Dəmbədəm zəhri-qəmin qəndi-mükərrər tək ləziz.

Ataşı-bərqi-fəraqın nari-duzəx tək əlim,  
Cüreyi-cami-visalın abi-kövsər tək ləziz.

Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx,  
Təlx göftərin mənə məxmura sağar tək ləziz.

Dağı-eşqin dərdi zəvvqi-səltənat tək dilpəzir,  
Xaki-kuyin seyri fəthi-haft kişvər tək ləziz.

Nola bulsam zəvvq köydürdükə sinəm üzərə dağ,  
Əhli-dərdə dağ olur, bidərdə zıvar tək ləziz.

Taza-taza dağı-dərdindir dili-suzanıma  
Filmasal hirs əhlina cəmiyyəti-zər tək ləziz.

Ey Füzuli, aləmin gördüm qəmu nemətlərin,  
Hiç nemət görmədim didarı-dilbər tək ləziz.

\* \* \*

Ah cylədiyim sarvi-xuramanın üçündür,  
Qan ağladığım gönçeyi-xəndanın üçündür.

Sərgaştəliyim kakili-mişkinin ucundan,  
Aşılılıyim zülfü-pərişanın üçündür.

Bimar tənam nərgisi-məstin ələmindən,  
Xunin cigərim ləli-dürəfşanın üçündür.

Yaqdım tənimi vəsl günü şəm tək, əmma  
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Qurtarmağa yağmayı-ğəmimdən dilü canı,  
Soyim nəzəri-nərgisi-fəttanın üçündür.

Can ver, könül, ol gəmzaya kim, munca zamanlar,  
Can içra səni bəslədiyim anın üzündür.

Vaiz biza dün duzaxı vasf etdi, Füzuli,  
Ol vasf sonin külbeyi-ahzanın üzündür.

\*\*\*

Ey gül, nə acəb silsileyi-mişki-tarın var,  
Vey sərv, nə xoş can alıcı işvələrin var!

Açıdı məni acı sözün, tünd nigahın,  
Ey nəxli-məlahət, nə bəla təlx borın var!

Peykanları ilə doludur çeşmi-pürabım,  
Ey bəhr, sağınma, sonin ancaq gühərin var!

Ol səng-dila naleyi-zarın əsər etmiş,  
Ey dil, sənə bu zövq yetər ta əsərin var.

Eşq içra, könül, demə ki, mən bixüdəm, ancaq,  
Ey şafil, özündən sonin ancaq xəborin var.

Dedim yetər et cövr, çıl xaki-rəhin oldum,  
Dedi ki, yetər cövr sənə ta əsərin var.

Çox baxlığına gəmza ilən bağın əzərsən,  
Hər kime ki, baxmazsan onunla nəzərin var.

Eşq əhlina ol mah, Füzuli, nəzar etmiş,  
Sən həm özünü göstər əgər bir hünərin var.

\*\*\*

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar,  
Bu məzmun ilə xətt ol səfheyi-rüxsərə yazmışlar.

Xəvəsi-xaki-payın şərhini təhqiç edib mərdüm,  
Gübarlə bayazı-dideyi-xünbara yazmışlar.

Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül,  
Xəti-reyhan ilə cədvəl çəkib, gülzərə yazmışlar.

İki sətr eyləyib ol iki meygun ləllər vəsfin,  
Görənlər hər birin bir çeşmi-gövhərbarə yazmışlar.

Girib büttxanəyə qılsan təkəllüm, can bulur şəksiz,  
Müsəvvirlər nə surət kim, dərү divarə yazmışlar.

Mühərrirlər yazanda hər kəsa aləmdə bir ruzi,  
Mənə hər gün dili-sədparədən bir parə yazmışlar.

Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd  
Füzuli adını, gördüm, səri-tumara yazmışlar.

\*\*\*

Xəm qədilə ağlaram ol türreyi-tərrarsız,  
Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.

Sincı-çakımdan əksik etmə tiri-ğəmzəni,  
Ey güli-rəna, bilirsən kim, gül olmaz xarsız.

Saxlamazdım navəkin gözdə, bələsin çəkməsem,  
Su verib ol nəxli bəşərdimmi olsa barsız?

Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,  
Zinhar ol kuya varma ahi-atəsbarsız.

Giryeyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,  
Əşksiz göz bir sədəfdir lələi-şəhvərsiz.

Canə azarı-xədəngin xoş gəlir, ey qaşı yay,  
Bir sıfəriş qıl ki, bizdən ötməsin azarsız.

Zöhdən keçməz Füzuli, eyləməz tərki-riya.  
Pənd çox verdim eşitməz arsızdır, arsız.

\* \* \*

Kuhkəndən gözükür kuhdə asar hənuz,  
Ol nə hənzər mənə, onun əsəri var hənuz,

Çekdi Məcnun ayağın badiyədən, leyk verir  
Qanlı güllər ayağından çəkilən xar hənuz.

Vadiyi-eşqdə sövda ilə sərgəştə idim  
Gəlmədən gərdişi bu günbədi-dəvvər hənuz.

Nöqtəyi-xalına bağlanmış idi canü kənəl,  
Gəzmədən daireyi-dövrə pərgar hənuz.

Mahə çəkdim şəbi-hicran ələmi-şəleyi-ah,  
Ah kim, olmadı ol mah xəbərdar hənuz.

Naleyi-zarım ilə xəlqə həram oldu yuxu,  
Qara bəxtim yuxudan olmadı bidar hənuz.

Mərhəmi-vəsli ilə buldu qamı dərdə dəvə,  
Bu Füzuli ələmi-hicr ilə bimar hənuz.

\* \* \*

Qıl, səba, könlüm pərişan olduğun cananə ərz,  
Surəti-halin bu viran mülküñ et sultano ərz.

Dərham olmuş sünbülfün guya ki, qılımışdır ona  
Mu bə-mu hali-dilim, dillər uzadıb şanə ərz.

Təndə canım bir parınınindir əmanət, saxlaram  
Ol zamandan kim, əmanət qıldılar insanə ərz.

Xəlq küfrə əhlina iman ərz edər, mən dəmbədəm  
Küfri-zülfün eylərəm göysümdəki imanə ərz.

Surəti-bican ilə cənnət dolar bütixana tək,  
Qılsalar cənnətdə təsvirin çəkib gilmanə ərz.

Münimin arzi-tacommüldür işi fəqr əhlina,  
Nola gər dil qılsa hərdən dərdi-çəqin canə arz.

Ey Füzuli, bəylər pünhan tutma aşki-alini,  
Eylə hər rəngilə kim, var ol güli-xəndana ərz.

\* \* \*

Qılmağlı möhkəm, kənəl, dünnyaya əqqi-irtibat,  
Sən bir avarə mütəsirson, bu bir viran ribat.

Bu çəmənda günçələr, güllər görən arif bilir  
Kim, səbat üstündə qalmaz hiç qəbzü inbisat.

Əhli-irfandır çahan keyfiyyətin təhqiq edən  
Kim, nəşatından bular yüz əqm, gömündən yüz nəşat.

Eşq dövranı manə tapşırıdı Məcnun növbətin,  
Xali olmaz nəqşi-ərbəbi-vəfadən bu büsət.

Hər görən məhruya sərf etmə, Füzuli, ömrünү,  
Bivəfalardan həzər qıl, tut təriqi-əhtiyyat.

\* \* \*

Düredür ləli-rəvanbəxşin, dürü-şəhvar ləfz,  
Dürədən dürələr tökərsən izhar ləfz.

Öylə ağzın təngdir kim, söyləşir saat sənə,  
Gərçi nazikdir, verir əlbəttə bir azar ləfz.

Yetmək olmaz ləfzi-canbəxşinə ağzın sırrına,  
Vəhyidir guya bu kim, mütləq ağız yox, var ləfz.

Nişa ləlin gec galır göftərə, guya kim, bilir  
Mən kimi, ol ləldən ayrılmağı düşvar ləfz.

Gönçə ləlinə lətafətdən dəm urmuş, bilməzəm  
Neylər izhar eyləgəc ol ləli-güvhərbar ləfz.

Ey Füzuli, istərəm dildər halim sormaya,  
Raşkdən kim, bulmasın vəsl-i-ləbi-dildər ləfz.

\* \* \*

Yar vəslin istəyen kəsmək gərək candan təmə,  
Hər kişi kim vəsl-i-yar istər, kəsin ondan təmə.

Arizuyi-vəsl-i-canən, canə afətdir, kənəl,  
Ya təellüq candan üz, ya vəsl-i-canandan təmə.

Çün manə bir zərrə yox tabi-təməsayi-cəməl,  
Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə.

Aşıq oldur kim, təmənnayı-bələyi-hicr edə,  
Yoxsa çıxdur mehr edən ol mahi-tabandan təmə.

Rişteyi-tuli-əməl damı-bələdir, neylayım,  
Üzmək olmaz ol səri-zülfü-pərişandan təmə.

Arizin görmək həyatım taza cılalar, vəh nə cıb,  
Gər gəda vəchi-məasın qılsıa sultandan təmə.

Mütəsil hirman qılır hasil təmədən əhl-i-hirs,  
Türfə kim, artar ona gəldikcə hirmandan təmə.

İştar olsan heyrəti hirmana hərdəm düşməmək,  
Kəs, Füzuli, dəhrdən ümmidü dövrəndən təmə.

\* \* \*

Gəl, ey rahat sanan əsbab cəmin, qılma nadanlıq,  
Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultaniq.

Murad or səltənətdən kamı-dildir, nəfsə tabəsən,  
Nə hasil səltənət adıla qılmaq bəndəfərmanlıq.

Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir  
Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.

Nə tələdir bu kim, aləmdə ağaz etmədim bir iş  
Kim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq.

Mənə zülmə-sərih ol kaſər eylər, kimse mən etməz,  
Füzuli, kükür olurmu gər desəm yoxdur müsəlmanlıq?

\* \* \*

Ey xədəngi-ğəmina sinciyi-ahbab hədəf,  
Müntəzir xəncəri-müjganına canlar səf-səf.

Xaki-dərgahına hər sübh sürər gün üzünfü,  
Çaliba ondan ona hasil olubdur bu şərəf.

Haşa lilləh ki, bu divaneyi-şəvvəqi-xətinə  
Səbəbi-qeyd ola, zənciri-süturi-müşəhəf.

Saldı dəryaya səba xəncəri-ğəməzən vəhmin  
Ki, çıxarmaya dəxi gəvhəti-nasılıfta sadəf.

Ey könlül, aləmə aldanma, sənə rəng verir,  
Xakdır kim, onu gəh ləl qılır, gəh xəzəf.

Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,  
Dövr cövründən imiş növheyi-ney, naleyi-daf.

Ey Füzuli, tələbi-rütbeysi-irfan cılə,  
Cəhl ilə hasili-ovqati-şərif etmə tələf.

\* \* \*

Olur rüxsərinə gün, ləline gülbürgi-tar, aşiq,  
Sənə əksik degil, göydən yağar, yerdən bitər, aşiq.

Mənə məqsud tərk-i-esq idi, vəh kim meyi-hüsnün  
Olub gün-gündən əfzun, qıldı gün-gündən bətər, aşiq.

Təməşayı-çəmalindən nəzər əhlini mən etmə,  
Nə sud, ol xub üzdən kim, ona qılmaz nəzər aşiq.

Çəməndə payı-busindən olubdur sabzalar xürrəm,  
Haman bir sabzəcə olmağa aləmdə bitər, aşiq.

Qılırsan min cigər qan, hər yana baxdıqca, ey zəlim,  
Nə baxmaqdır bu, hərdəm qandan alsın bir cigər aşiq?

Qırırsan əqli-eşqi, tutalım kimse alın tutmaz,  
Nə işdir bu, gərkəməzmi sənə, ey simbər, aşiq?

Nə pərvana doyar bir şələyə, nə şəm bir aha,  
Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.

\* \* \*

Qıldı zülfün tek pərişan halimi xalın sənin,  
Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?

Getdi başından, kənənl, ol sərvqəddin sayəsi,  
Ağla kim, idbarə təbdil oldu iqbalin sənin.

Zinət üçün cism divarında etməzdim yerin,  
Çekməsəydi eçq ləvhi-cana timsalın sənin.

Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,  
Öldürər axır məni bir gün bu əhmalın sənin.

Ərqi-xunabi-cigər qılmış gözüm mərdümlərin,  
Arizuyi-xali-mışkinü rüxi-alın sənin.

Damigahi-esqdən tut bir kənar, ey mürğı-dil,  
Sınmadan səngi-məlamətdən pərū balın sənin.

Səyvəş çoxdan, Füzuli, xaki-kuyin yaşlanır,  
Budur ümmidi ki, bir gün ola pamalın sənin.

\* \* \*

Cəşmimi aşk ilə gənci-düri-məknun etdin,  
Mərdümi-çeşmimi ehsan ilə Qarun etdin.

Meyi-gülgünü, dedin, aqla ziyandır, zahid,  
Bumudur aql ki, tərki-meyi-gülgün etdin?

Canım aldın mey üçün, saqı, içirdin mənə qan,  
Dad əlindən ki, məni al ilə mağburun etdin.

Xəttinin afəti-can olduğunu bildirdin,  
Lütf qıldın ki, məni vaqifi-məzmunun etdin.

Dil tutar mari-səri-zülfünü, vəhm eyləməyib,  
Bilməzəm kim, ona talim nə afsun etdin.

Biləməz oldu məni tənə edən əqli-riya,  
Şükr kim, halimi, ey eşq, digərgün etdin.

Ey Füzuli, nə murad oldu müyəssər bilmən,  
Bunca kim, həsrəti-ləlilə cigər xun etdin.

\*\*\*

Bəqə mülkün dilərsən, fani et varını dünənə tək.  
Ətək çək gördüyündən afitabi-aləmara tək.

Təəllüq züləmatin tacrid xurşidina qıl mətlə,  
Əğər aləmdə bir gün görmək istərsən Məsiha tək.

Könlü hər surəti-Şirinə verma, iç meyi-məni,  
Həzər qıl, daşa çalma tişəni Fərhadı-şeyda tək.

Rəfiqin olsa dilsiz canavar, həm saqla raz ondan,  
Saqın, sərrin düşürmə dillərə Məcnuni-rüsəva tək.

Yetər tavus tək ücbilə qıl arayışı-surət,  
Vücudundan keçib, aləmdə bir ad eylə anqa tək.

Gührər tək qılma təğyiri-təbiət, dəlsələr bağın,  
Qarar et, hər həvədan olma şurəngiz dərya tək.

Füzuli, kainat əsbabının qıldım təmaşasın,  
Nədəmətsiz tənəüm yox, təsərrüfsüz təmaşa tək.

\*\*\*

Çərx hər ay başına salmış qaşından bir xəyal,  
Bu cəhətdən hər ay başında olmaq bir hilal.

Mahi-nov olmuş qaşın sövdasının sərgəstəsi,  
Şəhərdən şəhər gəzar avarələr tək mahü sal.

Etdigicün hüsnünə qarşı kəmal izharı gün,  
Bir gün olmaz kim, ona gərdən yetirməz bir zaval.

Sübə qıldın cilvə, gün çəkdi özün bir guşəyə,  
Şam ərz etdin rüxün, şəmi ərtidi infial.

Qılma gözdən çöhrayı-xalın nihan kim, qılmaya  
Dudi-ahim afitabi çöhrayı-gərduna xal.

Olmuyub məqbولي-xaki-dərgəhin mahi-təmam,  
Zəfi-tale verdi gün-gündən ona təğyiri-hal.

Ey Füzuli, mah nisbat məhv qıl varın təmam,  
Gər dilərsən bulmaq ol xurşid birlə ittisal.

\*\*\*

Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl,  
Səndən, ey can, münqətə qılmaz məni illə acəl.

Necə surət bağlaşın könlüm xilası-eşqdən,  
Eşqdır bir hal kim, ol halə könlümdür məhəl.

Eşqimə nöqsan gətirməz görməmək ol arizi,  
Cövhərə təğyiri-asarı-ərz verməz xələl.

Eylədi rüsəva könlü çəki-giribani-ədəb,  
Gör nə əqli-əlmdir, adab ilən eylər cədəl.

Halimi gördükce manı-ahli-eşq eylər fəqih,  
Höccəti-məqtui yox, eylər qiyas ilən əməl.

Madrəsa içərə müdörris verdiyi min dərsdən,  
Yeydirur meyxanədə bir cam vermək bir gəzəl.

Ey Füzuli, mən dəm urmuşdum səfayi-eşqdən,  
Mətləi-xurşid icad olmadan şübh-i-əzəl.

\* \* \*

Ey rüxün qibleyi-can, xaki-dərin Kəbəyi-dil,  
Rəhi-eşqində fəna sərhədi, əvvəl mənzil.

Lalərəng etdi gözüm qan ilə xaki-dərini,  
Kimiyagardır edər gördüyü toprağı qızıl.

Ol ki, yarın şəbi-hicrinə qiyamət günü der,  
Xəlq arasında qiyamət günü olmazmı xəcıl?

Qatı müşküldür işim zülfü-girçəgirindən,  
Səbr bu müşkili derlər açar, əmma müşkil.

Etmək olmaz səni agah könlül halından,  
Yaziq ol ki, sənə könlülün vərə səndən əafil.

Sevirmə zahidi kim, guşeyi-mehrabı sevər,  
Xəmi-abruna raqibim olub-olmaz mail.

Dalı dersəm nəla üşşaqına gülçöhrələrin,  
Özünü göz gərə odlara salırımı aqıl?

Səni canan sanıram, çıx bədənimdən, ey can!  
Mənli cananım arasında çox olma hail.

Ey Füzuli, yanıram kim, na üçün ol üzü gül  
Mənə yanar od olur, əzgəyə şəmi-məhfil.

\* \* \*

Eşqdən canımda bir piñhan mərəz var, ey həkim!  
Xəlqə piñhan dərdim izhar etmə zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,  
Qoy məni dərdimlə, dərman cıləmə var, ey həkim!

Gər basıb əl nəbzimə, taşxis qılsan dərdimi,  
Al əmanət, qılma hər bidərə izhar, ey həkim!

Gəl mənim tədbiri-bihudəmdə sən bir soy qıl  
Kim, olam bu dərdə artıraq gırıftar, ey həkim!

Gör təni-uryan ilə ahvalımı hicran günü,  
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!

Çəkməyinçənə çareyi-dərdimdə zəhmət bilmədin  
Kim, olur dərmani-dərdi-eşq dişvar, ey həkim!

Rənc çakma, sihhət ümmidin Füzulidən götür  
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim!

\* \* \*

Ey mah, visalila xoş et bir gecə halim,  
Ey əxtəri-tale qoma boynunda vəbalim!

Faryad ki, bər vermedi bidaddan özgə,  
Göz yaşı ilə bəslədiyim türfə nihalim.

Sinmiş mülə tək xəlq gözündən axıdır yaş,  
Nazzareyi-zəfi-bədəni-muymisalim.

Ol şəm xəyalılıx xoşam, ola ki, daim,  
Bu surət ilə cizgini fanusi-xəyalim.

Suzandır odumdan tənimə sancılan oxlar,  
Pərvanayəm, ey şəm, tutuşmuş pərlə balım.

Saqı, şəmi-dövran ilə ğayətdə maluləm,  
Bir cami-farəhbəxş ilə dəf cyla mələlim.

Lütf cyla, Füzuli, manım əhvalımı arz et  
Ol sərvə ki, söyləşməyə qalmadı məcalim.

\* \* \*

Zülfü kimi ayağın qoymaz öpəm nigarım,  
Yoxdur onun yanında bir qılca etibarım.

İnsaf xoşdur, ey eşq, ancaq manı zəbun et,  
Ha böylə möhnət ilə keçsinmi ruzigarım?

Bildi təmami-aləm kim, dərdməndi-eşqəm,  
Yarəb, hənüz halim bilməzni ola yanım?

Vəslindən ayrı nola qanım tökülsə gül-gül,  
Mən gülbuni-bələyəm, bu fəsldir bəharım.

Tasvir edən vücudim yazmış əlimdə sağər,  
Rəf olmağa bu surət yox əldə ixtiyarım.

Dur istəmən zəmanı mey sayasın başından,  
Torpaq olanda, yarəb, dürdi-mey et əğbarım.

Rüsvələrindən ol məh saymaz manı, Füzuli,  
Divanə olmayımmı, dünyada yoxmu arım?

\* \* \*

Canlar verib, sənin kimi cananə yetmişəm,  
Rəhm eylə kim, yetinçə sənə canə yetmişəm.

Şükraneyi-vüsalinə can verdiyim bu kim,  
Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.

Həlim deyib, muradıma yetsəm əcəb degil,  
Bir bandayım ki, dərgahi-sultana yetmişəm.

Muri-mühaqqərəm ki, sərasıma çox gəzib,  
Nagah barıgahı-Süleymanə yetmişəm.

Bir bülbülam ki, gülşən olubdur neşimanım,  
Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.

Dövri-fələk müyəssər edibdir muradımı,  
Guya ki, talibi-güləhərəm, kana yetmişəm.

Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm.  
Ya bir kəminə qatə ki, ümməmanə yetmişəm.

\* \* \*

Müxalif dövrən gülğun şərabı qanə dəğşirdim,  
Sürudin çəngü udun naləvü əfəngənə dəğşirdim.

Dəxi zövqi-vüsali-dust şövqin istəmin məndən  
Ki, mən zövqi-vüsali möhnəti-hicranə dəğşirdim.

Məni, ey bağiban, məzur tut gülzar seyrindən  
Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəğşirdim.

Könül verdim fənəvü fəqrə, tərk-i-etibar etdim,  
Bihəmdillah ki, axır külfrümü iymanə dəğşirdim.

Niqabi-surəti-hal cılədim xuni-cigər seylin,  
Əyan rüsvalığı dərdü əməni-pinhana dəğşirdim.

Könüldən zövq bulmazdım, çıxardım çəki-  
köksündən,  
Qaşı yaylar xədəngilə gələn peykane dəğşirdim.

Füzuli, məndə zövqi-afiyət az istə kim, çoxdan  
Mən onu arızuya-tələti-canana dəğşirdim.

\* \* \*

Qıldı ol sərv səhər nazılə həmməmə xürəm,  
Şəmi-rüxsarı ilə oldu münəvvər həmməm.

Görünürdü bədəni çəki-giribənindən,  
Camədən çıxdı, yeni ayını göstərdi tamam.

Niligun futaya sardı bədəni-uryanın,  
San bənəfşə içində düşdü müqəşşər badam.

Oldu pabusi-şərifilə müşərrəf ləbi-hovz,  
Buldu didari-latifiə ziya dideyi-cam.

Sandılar kim, satılar daneyi-dürri-əraqı,  
Vurdu əl kisəyə çoxlar qılıb əndiçeyi-xam.

Kakilin şənə açıb, qıldı havayı mişkin,  
Tiğ müyin dağıdıb, etdi yeri ənbərsəm.

Tas əlin öpdü, həsəd qıldı qara bağrimı su,  
Etdi su cisimini, rəşk aldı tənimdən aram.

Çıxdı hammamdan o, pərdeyi-çəşmim sarınıb,  
Tutdu asayış ilə guşeyi-çəşmimdə məqam.

Mərdümi-çəşmim ayağına rəvan su tökdü  
Ki, gərək su töküla sərvin ayağına müdəm.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,  
Qılmasın sərf zər ol sərvəqadü siməndam.

\*\*\*

Səcdədir hər qanda bir büt görsəm ayinim mənim,  
Xah mömin, xah kafir tut, budur dinim mənim.

Bağışan şümşadü nəşrinin mənə ərz etmə kim,  
Ol qədə rüxsardır şümşadü nəşrinim mənim.

Xaki-dərgahın nəzərdən sürmə, ey seylabi-əşk,  
Qılma zaye sürmeyi-çəşmi-cəhanbinim mənim.

Əşk mövci gəzdirər hər yan tənim xəşakını,  
Mümkin olmaz aşk təhrikilə təskinim mənim.

Çarə umdum ləli-şirinindən aşki-təlximə,  
Təlx göftər ilə aldım cani-şirinim mənim.

Məndə sakın oldu dərdi-əşq Məcnundan keçib,  
Ondan artıqdır məgar eşq içərə təmkinim mənim?

Ey Füzuli, hər yetən tən eylər oldu halimə,  
Bu yetər əhli-məlamət içərə təhsinim mənim.

\*\*\*

Nola zahid bilsə küfri-züləfün iman olduğun,  
Şimdə görmüşlərəmdir kafir müsləman olduğun.

Mən əgər aşiq olub, din verməsəydim əgarata,  
Kim bildirdi eşq mülkün kafıristan olduğun.

Qıl savab, ey göz, töküb qan, vaqif et əgəfilləri,  
Meyl-edənlər eşqə bilsinlər ciger qan olduğun.

Daşa bənzər qanlı hər pərkələ kim, gözdən çıxar,  
Ondan etdim fəhm, könlüm şəhri viran olduğun.

Vədeyi-vəslinə ol gündən ki, verdim könlümü,  
Mən onun bilməzmidim axır poşiman olduğun.

Əşqini asan görüb oldum əsiri tifl ikən,  
Bilmədim gəldikcə bir aşubi-dövran olduğun.

Ey Füzuli, xublar vəslinə eyləşən həvəs,  
Guiya bilməzən ol vəsl içərə hicran olduğun.

\*\*\*

Əla alır gəzicək ol gülü-rəna ətəğin,  
Vəhm edər kim, tutə bir aşığı-səyda ətəğin.

Bildi kim, xaki-rəh oldum ətəgin tutmağ üçün,  
Götürər, düşməyə qoymaz yera əmda ətəgin.

Dadılər qılmağa ol kafir əlindən, gecələr  
Çıxar ahim göyə ta tutə Məsiha ətəgin.

Şəmlər qanlı yaşılm mövcinə əlbəttə dəğər,  
Hər necə kim, götürür çəxri-müəlla ətəgin.

Öylə uryan gərk avareyi-səhrayı-cünün  
Ki, təəllük tikəni tutmaya qəta ətəgin.

Rind xak olsa dəxi, dürdi-xümi-bada olur,  
Na isə, qoymaz əlindən meyi-səhba ətəgin.

Güllər açıldı, Füzuli, yaxalar çak edibən,  
Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.

\* \* \*

Görməsəm hər göz açanda ol gülli-rəna üzün,  
Göz yumunca əşki-gülgünüm tutar dunya üzün.

Gərçi kafirsən sənə, ey büt, yetər ol acı kim,  
Rəğbatın büttxanədən döndərdi yüz tərsə üzün.

Pərdeyi-çəşmimdə nəqş-i-cövhəri-tığın sənin,  
Mövçə bənzər kim, tutar təhrikilə dərya üzün.

Olma, ey səhranişin, əşfil, degil hər su sərab,  
Mövci-əşki-çəsmi-Məcnundur tutan səhra üzün.

Yadi-ruxsarıla ol mahin gözüm qan-yaş tökər,  
Hər görən saatda xurşidi-cahanara üzün.

Naz edib döndərəmə, ey bidər, öz üşşaqdən,  
Bunca həm göstərəmə fəqr əhlina istiğna üzün.

Ey Füzuli, dudi-ahim tırə cılör aləmi,  
Görməsəm bir ləhza ol mahi-mələksimə üzün.

\* \* \*

Gərdi-rəhin, ey aşk, yudun çeşmi-tərimdən,  
Türki-ədəb etdin, nola düşsən nəzərimdən.

Xunin müjələrdirmi və ya mərdüm əlila,  
Oxlar çəkilib, dişrə atılmış cıgarımdən?

Hər bada ki, sənsiz içirəm bəzni-bələda,  
Xunab olub, əlbəttə, çıxar didələrimdən.

Seylabi-sırışkile xoşam eşq yolunda,  
Xaşaki-təəllük qoparır rəhgüzərimdən.

Daşlara urub başımı, rüsva gəzər oldum,  
Ey aql, qaçıb qurtula gör dərdi-sərimdən.

Kəs mehrini, ey çaxx, gınaşdən, sənə hər sübh  
Bir şələ yetər ataşı-ahi-səhərimdən.

Seylabi-sırışk etdi manı ğərqə Füzuli,  
Ta dövr cüda qıldı bütü-simbərimdən.

\*\*\*

Bulbuli-dil gülşəni-rüxsarın cyłar arizu,  
Tutiyi-can ləli-şəkkərbərin cyłar arizu.

Naməvü qasid pəyamile xoş olmaz xatirim,  
Öz labindən ləhcciyi-göftərin cyłar arizu.

Sərvü gül nazzarəsin neylər sənə heyran olan,  
Arizinle qəddi-xoşəfiann cyłar arizu.

Arizu cyłar ki, mən tək müttəsil bimar ola,  
Kim ki, vəslı-nərgisi-bimarin cyłar arizu.

Hicr bimari tonim badi-səbadən dəmbədəm,  
Sihhat üçün sihhəti-əxbərin cyłar arizu.

Zülməti-hicrində baxmaz şəmə çeşmim mərdümü,  
Pərtövi-rüxsarı-pürənvarın cyłar arizu.

Arizuməndi-vüsalındır Füzuli xəstədir,  
Vəslin istar, dövləti-didərin cyłar arizu.

Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru,  
Mey üçün çəng tutub təziyə açdı giysu.

Bildi mütrib ki, nadir hal götürdə qopuzun,  
Bəzəmdən çəkdi ayağını surahiyü səbu.

Bəzəm qanuni pozuldu, nə üçün çəng ilə dəf,  
Yığılıb etməyələr hakim eşigində əflü.

Rəməzan ayı gərək açıla cənnət qapısı,  
Nə rəva kim, ola meyxana qapısı bağlı.

Fəthi-meyxana üçün oxuyalım fatihələr,  
Ola kim, üzümüza açıla bir bağlı qapu.

Afitabi-qodəh etməz rəməzan ayı tilü  
Nə bələdir biza, ya rəb, nə qara gündür bu?

İntizari-meyi-gülərəng ilə bayram ayına,  
Baxa-baxa enəcəkdir gözümüza qara su.

Rəməzan oldu, budur vəhmi Füzulinin kim,  
Neçə gün içməyə mey, zöhd ilə nagah tuta xu.

\*\*\*

Aşıq oldum yenə bir taza gılı-rənaya  
Ki, salır al ilə hərdəm məni yüz əgovğayə.

Müşt urub qalibi-fərsudəmi gəh həbs qılır,  
Gəh sərasiməvü üryan buraxır səhryaya.

Üzülmün qanılı kiməxtini al etdim kim,  
Aloat-sənət ola ol bütü-bipərvaye.

Bu nə işdir ki, bizi iynə kimi incaldib,  
Salır iplik kimi hərdəm bir uzun sövdaya.

Ayağın bağlamış avarələrin sənət ilə,  
Yox nihayət səri-kuyında gəzən şeydaya.

Ləxt-ləxt olmuş ikən əməzə dirəşini çəkib,  
Çarəsəz olmadı bir gün məni-əməsfərsaya.

Yaxa çək edəni başmaq kimi salır ayağa,  
Ey Füzuli, bax onun etdiyi istiğnaya.

\* \* \*

İstədim mərhəm oxundan cigerim yarasına,  
Atdı min ox ki, dəgər hər biri bir parəsinə.

Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr,  
Gör nə qanlar düşəcəkdir olanın arasına.

Çəkməz oldu kənənlə oxlar yükün, ol sərv məgar  
Çəkerək atə oxun, rəhm edə biçarəsinə.

Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb  
Bir içim su verə daşti-ğomin avarəsinə.

Hər tərəf əkslərimdir görünən, ya yiğilib  
Gəldi su xəlqi sırişkim suyu nazzarəsinə.

Bilməzəm kim, nəzər əhli nəsini əksildər,  
Gəzəb eylər nəzər etsəm məhi-rüxsarəsinə.

Ey Füzuli, cigerim qanını qoymaz töküla,  
Çan fəda ol sənəmin əməzeyi-xunxarəsinə.

\* \* \*

Uyub ahuya dildəni mişk Məcnun tək biyabana,  
Nola çəksən onu zancırı-zülfü-əmberəşəna.

Çəkar kafir gözün hərdəm cigerdən əməzə peykanın,  
Nə gücdür bu, nə verdi ala bilməz bir müsəlmanə?

Bəla navəkləri sancılmasının göğsümə hər dəm,  
Dolaşır şənə tək hər ləhza ol zülfü-pərişəna.

Oxun göldikcə sinəmdən sədalərdir çıxan, bilmən  
Dil eylər nala, ya peykan dəgər sinəmdə peykanə.

Sədayi-navəkin çıxdıqca can xürtəm olur guya  
Bu zindani-bələdən çıxmaga riixsət verər cana.

Boyanıb qana, olmuş para-parə güllər azası,  
Məğər xəncər çəkib, sən sərv tək çıxdm gülüstənə?

Mələmət oduna yandın, Füzuli, çıq bu aləmdən,  
Tərəhhüm qıl, rəvə görə ki, aləm oduna yana.

\* \* \*

Yenə ol mah mənim aldı qararım bu gecə,  
Çıxacaqdır fələyə naleyi-zarım bu gecə.

Şəmvəş məhrəmi-bəzəm cılədi ol mah məni,  
Yanacaqdır yenə eşq oduna varım bu gecə.

Həm vüsləli urur od canıma, həm hicrəni,  
Bir əcəb şom ilə düşdü səri-karım bu gecə.

Nə tütündür ki, çıxar çörxa, dili-zara məğər  
Hicr dağını urur laləüzərim bu gecə?

Sübə saldı bu gecə şəm kimi qatlimi hicr,  
Ola kim, sübə galinçə gələ yarım bu keçə.

Para-parə cigerim itlərinə nəzər olsun,  
Ol səri-kuya əgər dülşə güzarım bu gecə.

Var idi sübh vüsalına, Füzuli, ümmid,  
Çıxmasa həsrət ilə canı-fikarım bu gecə.

\* \* \*

Müşəf demək xətadır ol soñheyi-cəmələ,  
Bu bir kitab sözdür fəhm edən əhli-hala.

Rüxsərə nöqtə qoymaq rəsmi-xət olmasayıd,  
Düşməzdiz mənzil etmək rüxsərin üzrə xalo.

Heyrani-mahi-ruyin xurşida mehr salmaz,  
Müştəq-i-taqi-əbrun əksik baxar hilala.

Qondurdu gərd xəttin ayineyi-muradə,  
Qıflı urdu iqdi-zülfün gəncineyi-vilsələ.

Dövran mənə qələm tək sövdə qapısın açdı,  
Ta qəddimiñ gəmindən döndərdi zəf nala.

Rəsmi-vəfa, Füzuli, səndən kamala yetmiş,  
Xoş kamili-zamansan, əhsəntü bu kamala.

\* \* \*

Batalı qana oxun dideyi-giryən içərə,  
Bir əlifdir sanasan kim yazılır qan içərə.

Yeridir sineyi-suzanıma külxən desələr,  
Bəs ki, yanmışdır oxun sineyi-suzan içərə.

Canı tən içərə na saqlardım əgər bilsə idim  
Ki, degil gizli əgəni-ləli-ləbin can içərə.

Ala gör oxlarını didələrimdən, ey dil,  
Heyfdir, olmaya nagəh itə müjgan içərə.

Çak könlüm arasında yaraşır peykanın,  
İqli-şəbnəm xoş olur gönçeyi-xəndan içərə.

Qoddina sərv demiş, gönçələrin tənindən,  
Duramaz badi-səba hic gülüstən içərə.

Ey Fuzuli, kima suzi-dilimi şor qılım,  
Yox mənim kimi yanana atəsi-hicrən içərə.

\* \* \*

Arizin gərsə fələk, mehr buraqmaz ayo,  
Zərrə-zərrə qılıb onu buraqıñ səhraya.

Surətin əksin alıb, bağa girər hərdəm su,  
Rəşkən qan içirir bərgi-gülli-rənaya.

Yeridir əksinə ayinə dəmir bənd ursa,  
Nə üçün qarşı durur sən kimi bihəmtaya.

Bulduğu yerda həsəddən gün urar sayənə tiğ  
Ki, rəfiq olmaya sən mahi-mələksimaya.

Oxa peykan degilir gəmzən üçün peyvəsta,  
Toxunur tənə oxu qaşın ucundan yaya.

Ləli-nabın sıfəti şəhdi-müsəffadır, leyk  
Acı etmiş onu səfrayı-həsəd səhbaya.

Yar meylin sənə salmaza, Füzuli, no əcab,  
Necə meyl etmək olur sən kimi bir rüsvaya.

\* \* \*

Su verər hər sübhdəm göz yaşı tiği-ahimə  
Kim, tökəm qanın sıphəhrin salsa mehrin mahimə.

Şəmi-rüxsərin odu qıldı məni atasəpərəst,  
Çəki-sinəmdən təmaşa eylə atasəhəmə.

Əməm kimi öldürsə, qanlı tək, qaçar məndən yana,  
Şahi-dərdəm, iltica cılçıl tülüvvü-cahimə.

Tutiya tək çəsmi-ərbəbi-nazərdər mənzilim,  
Gərci xaki-rəhgülzərəm dideyi-bədxahimə.

Bir fəqirəm, durmasın kimənə məna təzim üçün,  
Qanda getsem, ey gözüm, su səp gülbəri-rahimə.

Şəfiləm sırrı-ləbi-canpərvərindən ta xətin,  
Qondurubdur gərd mirati-dili-agahimə.

Ey Füzuli, yara döndərdim üzüm ağyardən,  
Xəsmi çox gördüm, siğndım sidqila allahimə.

\* \* \*

Xoşdur, ey gün, talein kim, dildün ol xaki-dərə,  
Əhli-dövlət damanın tutdun, yetərsən bir yərə.

Dama dilmiş bir şikarəm kim, adəm sahərasına,  
Mənzilimdən hər ləraf açmış açal min pəncəra.

Ləlin ətrafında xəttindən könlül eymən degil,  
Etimad olmaz yeni iymanə galmış kaşəra.

Xət nə hacət, əhli-dil qeydində rüxsərin yetər,  
Aləmi tutmaqda gün möhtac olurmu laşkəra?

Saya saldım suya, sərv-i-nazi rəşk oldurdù kim,  
Mən dururkən, dövləti-vəslin nə nisbat axərə.

Başda hər tük eşq odundan bir tütündür kim, çıxar,  
Cizginən başım bala bozñında bənzər məcməra.

Ey Füzuli, məndə rahət qoymadı şeyda könlül,  
İstərəm kim, qurtulum ondan, verim bir dilbərə.

\* \* \*

Ey xoş ol günlər ki, rüxsərin mənə mənzur idi,  
Çəşmi-ümmidim çırığı-vəsldən pürnur idi.

Qurb şövqi afiyətbaxşı-təni-bimar idi,  
Vəsl zövqi rahətzayi-dili-məhcür idi.

İzzatim şəmi münnəvvər, taleim azmi qəvi,  
Dövlətim hökmü ravan, eyşim evi məmər idi.

Damanı-iqbali mağrib-tərrif yetməyib,  
Çəşmi-hasid çöhreyi-cəmiyyatimdən dur idi.

Adəm idim, qırbi-dərgahında bolmuşdum qəbul,  
Mənzilim cənnət, meyim kövsər, ənisim hür idi.

Bəxt məlhubim məlyəssər qılmağa məhkum olub,  
Dəhr əsbabım muhəyyə qılmağa məmər idi.

Hər dua qılsam təvəqqüsüz olurdu müstəcəb,  
Hər təmənna eyləsəm, ehəmsiz məqdür idi.

Hicr vəhmindən yetirməzdim külərət könlülmə,  
Gərçi dövrənin mülxəlif gəzəmagı maşhur idi.

Nola gər salsa Füzulini şəmi-hiçrənə çərx,  
Vəsl ayyamında ol əşafil ikən məgrur idi.

\* \* \*

Ey tağaful birlə hər saat qılan şeyda məni,  
Vaqif ol kim, öldürər bir gün bu istığna məni:

Zəfim əldən yaşınb, əhvalimi saxlar, vali  
Naleyi-biixtiyarımdır qılan rüsvə məni.

Gər məni xunabeyi-əşkim nihan eylər, nə sud,  
Qanda olsam möhnəti-əşqin qılars peydə məni.

Valchi-zövqi-ləbi-meygunu çeşmi-məstənəm,  
Saçıya, sanma xərab etmiş meyi-səhba məni.

Xalı etmişdir məni məndən məhabbat, dəstlər,  
Eyb qılımn, görsəniz aləmdə biperəva məni.

Guşeyi-mehrəbə tutmuşdum rəhi-zöhdü səlah,  
Qoymadı öz halima ol nərgisi-şəhərə məni.

Ey Füzuli, bir sonam zülfünə könlüm bağladım,  
Çəkdi zənciri-cünunə aqibət sevda məni.

\* \* \*

Məni candan usandırı, cəfadən yar usanmazmı?  
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qamu bimarinə canan dəvayı-dərd edər ehsan,  
Naçın qılmaz mənə dərman, məni bimar sanmazmı?

Əğərim pünhan tutardım mən, dedilər yara qıl rövşən,  
Desəm ol bivəfa, bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,  
Oyadar xalqı əfşanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarınə qarşu gözümdən qanlı axar su,  
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,  
Mənə tən eyləyen əşfil səni görgəc utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xalqə rüsvadır,  
Sorun kim, bu nə səvdadır, bu səvdadən usanmazmı?

\* \* \*

Getdi əldən sənəmin sünbülli-mişkəşani,  
Yenə dövr etdi pərişan məni-sərgərdəni.

Öylə mötdə olubam ataşı-hicranına kim,  
Görməsəm yandırar əlbəttə məni hicranı.

Göydə ahim yeli söndürdü çıraqın glnəşin,  
Yerda əşkim ayağa saldı dürü-ğəltəni.

Göz bayazına çəkər ləllərin surətini,  
Dəmbədəm xameyi-müjgan ilə bağrm qanı.

Çıxdı can, kimsəyə izhar edə bilmən dərdim,  
Nedəyin, ah, bu dərdin nə olur dərmani?

Ey sitəm daşını bidərdlərə zaye edən!  
Yapa gör bir neçə daş ilə dili-virani.

Versə can, yetməsə cananə, Fizuli, nə acəb,  
Hər kişi kim, sevər öz canı üçün cananı.

\* \* \*

Cöhreyi-zərdimdə gör həmdəm sırışki-alimi,  
Ol gülü-rənaya bu rəng ilə bildir halimi.

Ta ki, sərvim basa gahi başım üzrə bir qədəm,  
Ey müsəvvir, rəhgüzəri üzrə çək timsalimi.

Ey fələk, yoxdur libasi-fəqrədn arım mənim,  
Ətləsindən bilmışam üstün mülhəqqər şalımı.

Ey xoş ol kim, eşq hərfin bir dəxi təkrar edəm,  
Həşr divanında görgəc nameyi-əmalimi.

Hiç kim yoxdur ki, nələmdən şikayət eyləməz,  
Şükr kim, ərz eyləyən çoxdur sona əhvalimi.

Niyətim oldur ki, rüxsərən görüb canım verəm,  
Müşəfi-rüxsər açıb, qılğıl mübarək falimi.

Sübhü şəm ol qibleyi-əbəru müqabildir mənə,  
Ey Füzuli, tanrı gözdən saxlasın iqbəlimi.

\* \* \*

Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşı,  
Xəyal eylər görən kim, ləldəndir qəbrimin daşı.

Na zibəson ki, surət bağlamaz təsviri-rüxsərin,  
Təhəyyür surət eylər surətin çəkdikcə nəqqaşı.

Nola girdabi-ğəm dersə, dili-sərgəsta dñnyaya,  
Sanır kim, cizginir aləm kimin kim, cizginir başı.

Sipehri-pürkəvakibdən degil dərdə dəvə mümkin,  
Xəyal etmən vera tiryaki-zəhri-ğəm bu xəşxaşı.

Bəqası mümkin olmaz, olsa gər divari-əmründə  
Məhəlli xurşiddən xiştü bina, əflakdən kaşı.

Verər əmvata ehya bədə, guya kim, çıxıb hər dün,  
Səhir feyzisi-Məsiha bədəyə xülməxanə xəffaşı.

Füzulini rəhi-eşqində əşkılı ah edər rüsva,  
Bələdir hər kimin bir yolda gömməz olsa yoldaşı.

\* \* \*

Hasilim yox səri-kuyində bələdən geyri,  
Ğərəzim yox rəhi-eşqində fənədən geyri.

Neyi-bəzmi-ğəməm, ey ah, nə bulsan yelo ver,  
Oda yanmış quru cismimdə həvədən geyri.

Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sırışk!  
Ki, gözüm görməyə ol mahliqadən geyri.

Yetdi bikəsliyim ol əyətə kim, çevrəmdə  
Kimsə yox cızgına, girdabi-hələdən əyəti.

Nə yanar kimsə mənə atşı-dildən əzgə,  
Nə açar kimsə qapım badi-səbadən əyəti.

Pozma ey mövc gözlüm yaşı hübabın ki, bu seyl  
Qoymadı hiç imarət bu binadən əyəti.

Bəzmi-eşq içərə, Füzuli, necə ah eyləməyim,  
Nə təməttö bulunur neydə sədədən əyəti?

\* \* \*

Aldı gülzər içərə su əksi-üzəri-alını,  
Çəkdi güllər surətin mənzur edib timsalını.

Adın etmiş gün alıb bir aks mirati-fələk,  
Sübh göstərdikdə sən rüxsarı-fərrüxfalını.

Şərhə bir gün qıldıqın bidadi çəkməz həşrədək,  
Ol mələk kim, yazmaq istər nameyi-əmalını.

Seyli-xun xalın xayalılı pozub göz mərdümün,  
Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalını.

Mürkü-dil qalmadı kim, seyd olmadı, ey şux çeşm,  
Sakin et pərvəzdən şəhbəzi-mişkinbalını.

Qoymadın bir kimsə cövrən çəkməyə, rəhm et dəmi,  
Mən qıl xunrizlikdən əməzəyi-qəttalını.

Əməm gənlü üstümdə sandan qeyri yox, ey dudi-ah!  
Lütf qıl, məndən götürmə sayəyi-iqbəlini.

Ey Füzuli, bəs ki, əməmnak oldu əhvalın sənin,  
Əməmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.

\* \* \*

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı,  
Saya tak bir yerdə durmağa qorarım qalmadı.

Bir gün olmaz taletin görmək mütəssər, ah kim,  
Zərrəcə ol gül yanında etibarım qalmadı.

Pak qıldı surətimdən zəf dəhr ayinəsin,  
Öyle məhv oldum ki, bir zərrə əğbarım qalmadı,

Əməm gənlü həmdəmlərim gərq oldular göz yaşına,  
Silməyə göz yaşımı bir əməmgüsərim qalmadı.

Ruzigarım xoş keçirdi, ah kim, devran dənlüb,  
Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

Rahi-eşq içərə mənə ancaq fəna məqsud idı,  
Şükr kim, məqsuda yetdim, intizarım qalmadı.

Ey Füzuli, el qamu ağıyarım oldu yar üçün,  
Suzi-dildən geyri bir dilsuz yarım qalmadı.

\*\*\*

Hər görən eyb etdi abi-dideyi-giryanımı,  
Eylədim təhqiq, görmüs kimsə yox cananımı.

Ləhza-ləhza xublar gördüm ki, dil qəsdindədir,  
Para-para cəydəm mən həm dili-suzanımı.

Çox yetirmə göylərə əfşanım, ey kafir, saqın.  
İncinir nagəh Məsiha eşidib əfşanımı.

Qılma hər saat məni rüsvayı-xolq, ey bərqi-ah,  
Eyləmə rövşən şəbi-ğəm küləy-i-ahzanimi.

Çıxma, ey divana, bazari-məlamətdən deyər,  
Mütəsil çaki-giribanim tutar damanımı.

Qansı büttdür bilməzəm imanımı əgarət qılan,  
Səndə iman yox ki, sən aldın deyim imanımı.

Ey Füzuli, canə yetmişdim kənlüldən, şükr kim,  
Bağladım bir dilbərə, qurtardım ondan canımı.

\*\*\*

Giryadır hər dəm açan gəmdən tutulmuş kənlülmü,  
Əşkdir xalı qılan qan ilə dolmuş kənlülmü.

Ey pərivaşlər, cəfa rəsmiñ unutmın, lütf edin,  
Eyləmin bədxu cəfa mötədi olmuş kənlülmü.

Vədeyi-vaslı ilə, ey güllükxlər, etmin müstərəb  
Möhənati-hiçran ilə aram bulmuş kənlülmü.

Xəncəri-bidad ilə hərdəm görər zəxim fırza zəxim,  
Hiç bir dəm görmədəm onmuş, onulmuş kənlülmü.

Payibəndi-lütf olub, bir yerdə sakın bulmadım  
Daştı-heyrətdən tərəddüddən yorulmuş kənlülmü.

Simbərlərdən gelən daşları yiğmiş çevrəmə,  
Eşq məmər cılyəmək istər pozulmuş kənlülmü.

Hər zaman bir ataşinrüxsər sövdəsin çəkər,  
Ey Füzuli, gör bu odlara urulmuş kənlülmü.

\*\*\*

Sanma kim, bülbü'l açar uçmağa balı pərinı,  
Gül yaqıb onu savurmuş gəyə xakistərini.

Gözümü üzüm arasında çəri çəkdi müljəm  
Ki, gözümdən su çıxıb yumaya xaki-dərini.

Mövcı-əşkim görüb, əbruya salır çin, nə acəb  
Ki, su urmaq çıxarı ol qılıcın cövhərini.

Düşdü vəsf-i-düri-dəndəni ağızdan ağıza,  
Eşidib saldı biyabana dəniz gövhərinə.

Göz üzün görməsə qanlar töküller, ah, nola,  
Fitneyi bəsə müşərrəf qıla göz mənzərini.

Raşheyi-cam bizi tutdu, nola gər saqı  
Gəl qurtara bizi, ale ayağı-tərini.

Oldu nəzzarəmizə cəm, Füzuli, ətfal,  
Gəl tutalım bu sıphə ilə cünun kişəvərini.

\*\*\*

Tabi-suzi-sinədən əksilməsaydı göz nəmi,  
Göz yumub-açınca seyləbə verərdim aləmi.

Hər gözüm pürməvc dəryadır, o dərya üzrə kim,  
Hər qaşımızdır mövcdən bir sənigün olmuş gəmi.

Muyi-julidəmdədir cəmiyyəti-əsnafi-ğəm,  
Mülki-sevdanın budur guya səvadi-əzəmi.

Hiç var, ey didə, vəsl ayyami tökmə xuni-dil,  
Saqla kim, albəttə, onun həm gələr bir gün dəmi.

Adəmidən çox olur zahir parıvaşlar, vəli  
Az olur vaqə parıvaşlardə sən tak adəmi.

Vəsl yadılı, könlül, söndürmə ahim atasıń,  
Külbeyi-tarimdən ikrəh etməsin hicran əməmi.

Ey Füzuli, qıldı canım riştəsin pürpiçi tab,  
Bir pərvəsə dilbərin sevdayı-zulfü-pürxəməi.

\*\*\*

Xoşdur irmək ol bədən vəslinə pirahən kimi,  
Gəh əl öpmək asitin tək, gəh ayaq damən kimi.

Əks salmaz peykərim gülzguya baxsam zəfdən,  
Aləmi-suratda bir şeyda bulunmaz mən kimi.

Cəmdir könlük sənin kim, var mən tək çoxlarmı,  
Mən pərişanəm ki, tapılmaz mənə bir sən kimi.

Bu çəmən gülräxəlinə dərdi-dil qılmaz əsər,  
Yüz dilin var isə xamus ol, könlül, susən kimi.

Gər dilərsən edəsən nəzzareyi-didarı-yar,  
Kənduzin görmə arada dideyi-rövşən kimi.

Damənin doldursa gərdün dürr ilən, tök əbr tək,  
Dürr üçün təlx etmə kamın bəhri-tərdəmən kimi.

Sal nəzərdən ləli həm görən sırışki-al tək,  
Ləl fişün hər daşa urma başını, mədən kimi.

Karigahi-sündən bir surət et naqşı-zəmir,  
Min xəyalın tutmagil, sərişteyi-suzan kimi.

Göz yaşılı dana-dana cəmi-ashab etmə kim,  
Yelə verər dəhr onu pamal edib xirmən kimi.

Bəhrələr seyr eyləşən mütləq tar olmaz damənin,  
Gər həvəyi-eşq ilə məmlüvvəson yelkən kimi.

Qanda olsan, qapı lövhə tək gözət ismət yoluñ,  
Açma göz divarlardan hər evə, rövzən kimi.

Ey Füzuli, mənzili-məqsuda yetmək istəsən,  
Hiç rəhbər yoxdurur ətvari-müstəhsən kimi.

\* \* \*

Mey peyapey sunma, saqi, qılma layəqil məni,  
Etmə bir dəm dövləti-didardən ğafıl məni.

Zəhri-qəhrin içmədən var işə qəsdin, qətlim et,  
Abi-heyan içsəm öldürmək olur müşkil məni.

Ar qatlimdən sənə, mən taşna abi-tığına,  
Öldürər həsrət gər öldürməzsan, ey qatil, məni.

Mən sənə heyranlı məndən əşyri səndən bixəbor,  
Şükər ona kim, eşqına qılmış haman qabil məni.

Ey xoş ol sərməstlik vaqtı ki, rəf olub hicab,  
Zövqi-mey biixtiyar eylər sənə mail məni.

Döña-döño ləli-meygunin öpər, ey göncələb,  
Qılmasınını rəşki-cəmi-badə xunindil məni.

Zövq nöqsani bir afətdir mənə, ey piri-deyr!  
Qoyma naqış, bir neçə cam ilə qıl kamil məni.

Qurtulum əməmdən derəm kuyində, əmma bilməzəm,  
Qurtararmı bəhri-ğəm mövcündən ol sahil məni.

Ey Füzuli, dövləti-baqı fənadəndir sənə  
Kim, fənadır eyləşən məqsudıma vasil məni.

\* \* \*

Mərhəm qoyub ənərmə sinəmdə qanlı dağı,  
Söndürmə öz əlinə yandırığın çırığı.

Uymuş cünuna könlüm, əbruna der mahi-nov,  
Na etibar ona kim, seçməz qaradan ağı.

Qəddin qəmında sərvin sormağə zəfi-halın,  
Gülzardən kəsilməz irmaqların ayağı.

Dür tak dişin sözünü hər dəm eşitmək istər,  
Bəhrin müdəm onunçun sahildədir qulağı.

Zülfü siyah sənəmlər olmuş sənin əsirin,  
Eşqində hər birinin öz zülfü boynu bağlı.

Gər miş dersə aşiq ol buyi-zülfə, saçı,  
Tünd olma, bir qədəh ver tər eyləsin dəmağı.

Dövran həvadisindən yox bakımız, Füzuli,  
Darül-əmanımızdır meyxanalar bucağı.

\* \* \*

Qamatın xidmətinə sərvin ayılmaz başı,  
Nə bilir əqli-tarıqın rəvişin ol naşı.

Öğünür didə ki, heyranəm əzəldən üzüntü,  
Oldu məlum bu lafında ki, çoxdur yaşı.

Əşk ləli rəhi-eşqində tutubdur atayım,  
Qorxuluqdur, necə salıb gedəlim yoldaş?

Yetdi ol əyətə zəfim ki, çəkər təsvirim,  
Hər zaman daireyi-heyrətə min nəqqası.

Möhəsib, tanrı üçün gəl mənə çok verma əzab,  
Meyli-məscidmi edər meykədələr ovbaşı?

Kasdi mən şiftədən əqli-səlamət yolumu,  
Bəs ki, ətrafıma cəm oldu məlamət daşı.

Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə,  
Səbab ol qasıları yayın gözlədür, ya qası.

\* \* \*

Xoş geldi dün ol aya sırişkim nəzarəsi,  
Böylə olur ki, aşiqin işlər sitarəsi.

Ey hər mərəz ilacına hökm cəlyən hakim,  
Bimari-dördi-eşq olanın yoxmu çarəsi?

Çıxməq diler səfneyi-tən cünbüşilə can,  
Dəryayı-eşqdan ki, ədəmdir kənarəsi.

Derlər ki, var Vəmiqü Məcnun, əcəb degil,  
Dağlımış ola atəş-içşim şərərası.

Noldu gətirmədin ələ sədparə kənlülmü,  
Vəhm cəldinmi al kəsə bu şışa parəsi?

Səndən həmişə tiri-bəladır galən mənə,  
Böylə olurmu aşiqü məşqin arası?

Ey söyləyən Füzuliya eşq içərə səbr qıl,  
Söylə, bu mərhəm ilə kimin bitdi yarəsi?

\* \* \*

Ey səfi-novki-müjən zülfü-məlamət şanəsi,  
Hər gireh zülfündə bir damı-təhəyyür danəsi.

Balbılı-can övci-istiğnayı-hüsnlün tairi,  
Tairi-dil pərtövi-şəmi-rükün pərvanəsi.

Könlümü qılımış xəyali-mərdülmə-çəşmin vətən,  
Şəkr kim, mərdülmənişin olmuş bu Əmə viranəsi.

Dövri-rüksarında xəttin heyati eşq əhlində,  
Bəzmi-ğəmədə qanlı dolmuş bəla pəymanəsi.

Şəmi-nuyin tabi xurşidi-qiyamet pərtövi,  
Höqqeyi-ləlin sözü xabi-ədəm əfsanəsi.

Zaye olmaz vadisi-vâhdetde ol avara kim,  
Basteyi-zanciri-zülflündür dili-divanası.

Qanlı yaşın baş ki, saçmışdır Füzuli hər təraf,  
Lalərəng olmuş hübabi-mey kimi xülməxanəsi.

三

اد را پروردید و دستور این اقدام را می‌گفتند که در استخراج اموال خواهد بود. همچنان میرزا علی صدر از خود و دستورات خود را در خارج از این شهر و در مکانی که بدهد می‌گردید، می‌گردید. این بروز  
سرزبان پیغمبر نبادال بر خود نظر نداشت و در قدری از این مکان را در گذشت. این مکان ایلکوبود و در برینگ خوش بود. از  
شروع اولین هنرخواهی از این نزدیکی خود را در خارج از این شهر بود. این بروز در میان مادر و پسر  
ترفه کشیده بود. این هنرخواهی از این نزدیکی خود را در خارج از این شهر بود. این بروز در میان مادر و پسر  
این هنرخواهی از این نزدیکی خود را در خارج از این شهر بود. این بروز در میان مادر و پسر

## حروف . . . فضول عقل ندان مکر خطا

مقدمة دانشگاهی	دوسرا محققین فرموده	فرزند امیر شفیعی
بسیار مذکور در سیمه	ایشواریا و دیگر محققین	فرزند هفت عقده

## "Leyli və Macnun" dandur

Dehqani-hadiçeyi-hekayət,  
Sərrafı-cavahiri-ravayıt  
Məni çəmənində gül tikəndə,  
Söz rişəsinə gőhar çəkəndə  
Qılımış bu ravişdə nüktədanlıq,  
Gülrizliğ ü gőhar faşanlıq  
Kim, xeyli-arabda bir cavanmard,  
Cəmiyyatlı-izzü cah ilə fərd,  
Müstəcmeyi-cümleyi-fəzaiil,  
Bulmuşdu rəyasəti-qəhail.  
Əmrinə arəb mütü vü münqad,  
Goh Bəsra məqamı, ğah Bağdad.  
Bir bılıqda olmayıb qararı,  
Gəzməkdə keçərdi ruzigarı.  
Hər ləhəzə urardi ol yegana  
Sərçəşmələrə siyah xana,  
Seyr eylər idi sürüb tənəüm,  
Gözlər üzərə misali-mardüm.  
Övzai-xiyami-mişkəni,  
Xalqa şabi-qadırıq girami.  
Hər manzılə kim, güzər edərdi,  
Şəhərayı banəfşəzar edərdi.  
Gülzərilər içərə lala çığı,  
Bənzərdi evinə lalə dağı.  
Əmvalı camii-xalqdən çok,  
Əmma bu cəhanda varisi yok.

Gər qılsa anı tələf həvadis,  
 Yok bir xələfi ki, ola varis.  
 Fərzəndəsiz adəmi tələfdür,  
 Bağı edən adəmi xələfdür.  
 Nəsl ilö olur bəqayi-insan,  
 Nəzmi-başərlü nizami-dövran.  
 Can cövhərinə bədəldir övlad,  
 Övlad qoyan, qoyar həmin ad.  
 Xoş ol ki, xələfdən ola xoşdil,  
 Dünyadə bir oğlı ola qabil.  
 Pirayəsi ola dəstgahə,  
 Sərmayəsi ola izzü caha.  
 Ah, or ola bir səfihü sərkəş,  
 Ətvari kərihü xülbü naxəş.  
 Təşni oxuna olub nişanə,  
 Bizar ola ondan ata-anə.  
 Əlqıssə, ol əfzəli-qəbail,  
 Ol piri-həmidətül-xəsail,  
 Fərzəndə olub həmişə talib,  
 Təhsili-bəqayı-nəslə rağib,  
 Çok mahliqa sənəmlər aldı,  
 Çok türfə zəmına toxm saldı  
 Çok nazrlər etdi hər məzara,  
 Çok qıldı niyaz kirdigara.  
 Təsir qılıb fəğanü ahi,  
 Övn etdi inayəti-ilahi.  
 Bir gecə açıldı bəbi-rəhmət,  
 Buldu əsəri-dua icabət.  
 Məqsud şəmi münəvvər oldu,

Sənduqi-əməl dür ilə doldi.  
 Tədric ilə qıldı kılkı-təqdir,  
 Naqşı-qarazı rahimda təsvir.  
 Bər verdi nihali-bağı-məqsud,  
 Açıldı gülü-hadiqeyi-cud.  
 Cüm vədə irişdi, toğdu bir ay,  
 Xurşid ruxiyılə aləmaray.  
 Şad oldular andan ata-anə,  
 Şükranə verildi çok xəzana.  
 Əlqıssə, adəmdən oldu peydə,  
 Bir tifli-müzəkkərli müzəkka.  
 Xurşid kimi kamala qabil,  
 İsa kimi tiflilikdə kamil.  
 Ol dəm ki, bu xakdana düşdi,  
 Halını bilüb fağana düşdi.  
 Axır günün əvvəl eyliyüb yad,  
 Akitdi sirişkү qıldı fəryad.  
 Yəni ki, vücud dami-ğəmdir.  
 Azadələrin yeri ədəmdir.  
 Hər kim ki, asır olur bu dama,  
 Səbr edə gərək əməni-müdəma.  
 Olmuşdı zəbani-hali quya,  
 Söylərdi ki, ey cəfaçı dünyalı!  
 Bildim əməni sənin ki, çökdür,  
 Əmən çəkməgə bir hərif yokdur.  
 Gəldim ki, olum əmənin hərisi,  
 Gəl tacribə qıl mən zəifi.  
 Hər qanda əmən olsa, qılma ehmal,  
 Əmən eylə dili-həzinimə sal.

Həm ver bana əmək yemək kamalı,  
 Həm aləmi əmədən cılə xalı!  
 Peyvəstə manı əsiri-ğəm qılı!  
 Kəm qılma nəsibimi, kərəm qılı  
 Zövq ilə keçirmə ruzigarım,  
 Fani olana yok etibarım.  
 Ey eṣq, əṛəbi-aləm oldum,  
 Avareyi-vadiyi-ğəm oldum.  
 Tədbiri-ğəm etmək olmaz oldu,  
 Gəldim, gerü getmək olmaz oldu.  
 Səndən dilarəm mədəd ki, daim  
 Təmkinim ola səninlə qaim...  
 Bir mey bana sun ki, məstü mədhus,  
 Daim özümü qılım faramuş.  
 Nə gəldığımı bilim cəhanə,  
 Nə onu ki, necədir zəmanə.  
 Aləm gözümə görülməyə hiç,  
 Bu rişədə bulmayım xəmə piç.  
 Dayə anı pak qıldı qandan,  
 Qaldırıdı bu tira xakdandan.  
 Güslün verilib abi-çeşmi-tərdən,  
 Süt yerinə verdi qan cigerdən.  
 Əqvamı qəbaili olub şad,  
 Ol növrəsa Qeys qoydular ad.  
 Can ilə qılurdu dayə ezaz.  
 Əsbabi-kəmali-tarbiyat saz.  
 Lakin ol edüb həmişə nalə,  
 Xoşnud deqildi heç bu halə.  
 Əzasın edüb əli la əskar,

Eylordi müdam naşəvü zar.  
 Süt içə sanurdu kim, içir qan,  
 Əmcək görünürdü ana peykan.  
 Yok idi firib ilə qərar,  
 Yanında firibin etibarı.  
 Bir gün onu gəzdirirdi dayə,  
 Dərdini yetirməgə davaya.  
 Bir evda magar ki, bir pəriyəş,  
 Ol tifli görüb bası müşəvvəş,  
 Rahm etdi, əlinə aldı birdəm,  
 Tifli anı görəndə oldu xürrəm.  
 Hüsnüna bakub qərar dutdu,  
 Fəryadı fəğanını unutdu.  
 Olduqca əlində oldu xəndən,  
 Düşdükçə əlindən etdi əfəgan.  
 Mahiyyətini çu dayə bildi,  
 Ol mahi ana ənis qıldı.  
 Oldi bu dəxi onunla mötad,  
 Nə ata, nə ana cılədi yad.  
 Zatunda çıl var idi məhabbat,  
 Məhbubi görəndə dutdu ülfət.  
 Eşq idi ki, oldu hüsna mail,  
 Hüsnü nə biliirdi tifli-ğafil.  
 Məlum idi əhli-halə ol hal  
 Kim, nüsxəyi-eşqdir bu timsal.  
 Əlbəttə, bu tifli zar edər eṣq,  
 Aşlıfteyi-ruzigar edər eṣq.  
 Çün tarbiyatı-adibü dayə,  
 Verdi əsəri-təmam ol aya.

Gün-gündən edüb kəməl hasıl,  
Ol mahi-növ oldu bədri-kamil.  
Gəldikcə meyi-vəfədan ayyam,  
Hər dövrda sundu ona bir cam...  
Atasına müqəzayi-adət  
Fərz oldu ki, eđə ani sünnet.  
Cam etdi əkabiri-diyari,  
Hər sahibi-izzü etibarı.  
Bəzi cıldı ol qədər zarü sim  
Kim, yetdi qiyasa fəqrən bim.  
Xəlq onda görəndə kəsrəti-mal,  
Bim oldu ki, münəkkis ola hal.  
Ol saf zəmirlü pak maşrab,  
Bir bəzmgəh cıldı mürəttəb  
Kim, görmədi ani çeşmi-sağət  
Cəmşiddən özgaya müləyassər.  
İtmama yetlib təriqi-sünnet  
Təlimi-ülümə yetdi növbət.  
Əsbab ona cyiliyüb mürəttəb  
Verdilər onunla zibi-məktəb.

Bu Məcnun ilə Leylinin məktəbdə  
dars okuduğudur

Məktəbdə onunla oldu həmdəm  
Bir neçə mələkmisal qız ham.  
Bir saf qız oturdu, bir saf oğlan,  
Cam oldı behiştə hurū qılman.

Oğlanlıara qızlar olsalar yar,  
Eşqə bulunur rəvac bazar.  
Qız nərgisi-məst edüb fülsunsaz,  
Oğlana satanda işvəvü naz,  
Oğlan neca sobr pişa qılsun?  
Vər sabı həm olsa, nişə qılsun?  
Ol qızlar içində bir pərizad  
Qeyş ilə məhəbbət etdi bünayad.  
Bir türfa sonam ki, aqlı-kamil  
Gördükdə onı olurdu zail.  
Zülfeyni-müsəlsəlü gırəhgir  
Can boynuna bir bələlu zəncir.  
Əbrusi xəmi bələyi-üşşaq,  
Həm cüft lətafat içra, həm taq.  
Hər kiprigi bir xədəngi-xunriz,  
Peykani-xadəngi-ğəmzası tiz.  
Dəryayı-bala cabını-paki,  
Çin cünbüsü mövci-səhmənnəki.  
Çəşmi-siyahına surmədən ar,  
Hindusına surmə həm girifstar.  
Rüxsarına rəngi-ğazədən nəng,  
Hərgiz ana əzəza verməmiş rəng.  
Göz mərdüməkindən olsa xali,  
Göz mərdüməki olurdu xali.  
Ləli, dürü göstərərdi hərdəm  
Övraqı-gül içra iqdi-şəhnəm.  
Əhvabi-takəllüm etsa məstuh,  
Əmvata verürdü müjdeyi-ruh.  
Şümşadi-lətifinə mürəkkəb

Sibi-zanəxü turuncı-ğəbğəb.  
 Əndəmi latifciyi-ilahi,  
 Dəryayı-latafat içərə mahi.  
 Şəhbaz baxışlı, ahu gözlü,  
 Şirin hərəkatlı, şəhd sözlü.  
 Rahib rəvisi mürədam əməzə,  
 Başdan ayağa tamam əməzə.  
 Ayrıqca şəklü xoşça peykar,  
 Yaxşıca sonam, gözalca dilbor.  
 Aləm səri-muyinin türfeyli,  
 Məhbubeyi-aləm, adı Leyli.  
 Qeys onu görüb həlak boldu,  
 Bin şövq ilə dərdnak oldu.  
 Ol nadira ham çu Qeysi gördi  
 Bir şövq bulub özin itirdi.  
 Gördü ki bir aflatı-zəmanə  
 Misli dəxi gəlməmiş cəhana.  
 Bir dilbəri-sərvəqəddü gülرuy,  
 Sərvə-xoşù gülrlüxü səmənbuy,  
 Şirin labı manşayı-latafat,  
 Rəna qədi durduğilə aflat.  
 Övsafi-latafatində söz çok,  
 Əltəfi-malahatində söz yok.  
 Şəhla gözü nərgisi-pür əfsun,  
 Ziba qaşı-nərgis üzrəki nun.  
 Hüsni güli-laleyi-şəfək-fam,  
 Zülfi xəmi-lala üzrəki lam.  
 Ağrı sıfətin xud etmək olmaz,  
 Əsrəri-nihana yetmək olmaz.

Zülfi sözü - zikri-həlqeyi-rəz,  
 Ləli-ləbi-abı-çəsmeyi-naz,  
 Dövri-mahi-ruyi-çəşmeyi-nur,  
 Xaki-kəfi-payi - sürmeyi-hur.  
 Bir əyət ilə şəmaili-xub  
 Kim, Leyli olanda ona matlub.  
 Bir güzgülü gər açub gözünü  
 Güzgündə görəydi öz-əzlini  
 Öz arızına olurdu meyli,  
 Qılmazdı havayı-hüsni-Leyli.  
 Ol iki səmənbəri şəh iqəd  
 Bir-birinə oldular müqəyyəd.  
 Ol iki xərəbi-badəyi-zövq  
 Bir camdən içdilər meyi-şövq.  
 Girdab-balayə oldular qarq,  
 Qalmadı aralarında bir fərq.  
 Övzai-müxalif oldu yeksan,  
 Guya iki təndə idi bir can.  
 Hər kim sorar olsa Qeysə bir raz,  
 Leylidən ona yetərdi avaz.  
 Kim Leyliyə qılsa bir xitabı,  
 Qeys idi ona verən cavabı.  
 Eylərlər idi xəti-vəfa məşq,  
 Artardı dəmədəm onlara eşq.  
 Leylidə oxumaq ixtirabı  
 Olsa, rüxi-Qeys idi kitabı.  
 Məşq etməyə Qeysalsa bir xət,  
 Leyli qaşı idi ona sərxət.  
 Xətt üzrə qılırdı ol gözəllər

Min naz ilə bəhslər, cədəllər.  
 Amma nə cədəl-kəmali-ülfət,  
 Nə bəhs-nəhayəti-məhabbat.  
 Cüm bir neçə müddət ol iki pak  
 Övgət keçirdilər tərəbnak.  
 Eşq olduğu yerdə gizlili qalmaz,  
 Eşq içəri olan qarar bulmaz.  
 Eşq atasına budur əlamət  
 Kim, baş çəkə şöleyi-məlamət.  
 Hüsn afəti-eşq olub dəmadəm  
 Gəldikcə iradət oldu məhkəm.  
 Bir əyətə yetdi nəşeyi-hal  
 Kim, oldu həvəsli əql pənal.  
 Qalmadı zəbanə tabi-göftər  
 Kim, eyləyələr məhabbat izhar.  
 Keyfiyyəti-hali qılmağa faş  
 Galmişdi təkəllüma gözü qas.  
 Edərdi göz ilə bu xitabı,  
 Qaş ilə verərdi ol cavabı.  
 Qaşlı göz ilə olan təkəllüm  
 Həm qılmadı fəhm zənni-mərdüm.  
 Mərdümən olan demə kənarə,  
 Mərdüm göz içindədir, nə çara?  
 Həmrəz iğən ol iki vəfadər  
 Dəmsəz iğən ol iki cigərxar,  
 Rəf oldu hicabi-şahidi-rəz,  
 Eşq oldu məlamət ilə dəmsəz.  
 Aşıqlarə gizli qalmadı hal,  
 Məlum olundu cümətə əhval.

Gərd aineyi-nışata düşdü,  
 Minbəd iş ehtiyatə düşdü.  
 Söyləşməyə ol iki yegana,  
 Qalmadı səbəb məqər bəhana.  
 Ta olmaya raz aşıkara,  
 Dövrən ilə qıldılar müdərə.  
 Bir növ bəhana ilə hərdəm  
 Kənləni qılırdı Qeys xürrəm.  
 Qəsdən unudurdu dərsin ol zar,  
 Leyliyə deyərdi: – Ey vəfadə!  
 Hifzi-səbəq etdi bağımı xun,  
 Məndən, bilirəm, bilirsən əfzən.  
 Mən bilmədigim bana okutgil,  
 Dərsim okuyum, qulağ dutgil.  
 Cüm ləvhələr üzrə xət yazırı,  
 Əmdən xətinə əgələt yazırı.  
 Yəni ki, xətə təvəhhüm edə,  
 Göftərə golüb təbəssüm edə.  
 Göftərə gölə ki, – Bu, əgəltidir!  
 Türk et ki, xilafı-rəsmi-xəttidir.  
 Ola səbəbi-təkəllümi-yar,  
 Fəhm etməyə müddəyi əğyar.  
 Ətsfəl qılanda dövr bünayad,  
 Vanı belə eyləyəndə fəryad,  
 Ol yarına ərzi-hal edərdi,  
 Özgə dövrün xayal edərdi.  
 Qılınmazlar idi sözünü məlum,  
 Bilməzələr idi sözünü məshum.  
 Məktəbdə olan zamanlar azad,

Vəsl üçün edərdi hiylə bünayad.  
 Qəsd ilə nihan edüb kitabın,  
 Həddən aşırardı iztirabın.  
 Leyli yolunu dutub durardı,  
 "San gördün ola" – deyüb sorardı.  
 Yəni bu bahana ilə bir dəm,  
 Yarın görüb ola şadü xürrəm.  
 Elmi-xata ömrün eyləybər sərf,  
 Maşq etmiş idи həmin iki hərf.  
 Bir sefhədə lamü ya mükərrər  
 Yazardı, onu qılardı əzber  
 Kim, bu iki hərfdir muradım,  
 Rövşən bular ilədür səvadım.

Bu Leylinin anası Leylinin hahndan xəbərdar  
 olduğudur və oni məktəbdən man edüb  
 Leyliya nasihat etdiqidir

Çün məkr ilə Qeysi-bədsərəncam  
 Bir neçə zaman keçirdi əyyam.  
 Tədbir ilə eşq zövq verməz,  
 Tədbir diyari-eşqə girməz.  
 Eşq ilə riya degil müvafiq,  
 Rüsvay gərkək həmişə aşiq.  
 Dildən-dilə düşdi bu fəsəna,  
 Faş oldı bu macəra cəhana  
 Kim, Qeys oluban əsiri-Leyli,  
 Leyli dəxi salmış ana meyli.  
 Tədrici-məbədi ilə nagah

Leylinin anası oldı agah.  
 Odlara tutuşdu yasa batdı,  
 Ol qönçə dəhana dil uzadtı.  
 Yanar od olub çəküb zəbəna,  
 Ol gülrüxə dedi yana-yana  
 K-ey şüx! Nədir bu göftgülər  
 Qılımaq sana tənə cybcular?  
 Neyçün özüna ziyan edirsən?  
 Yaxşı adını yaman edəsən?  
 Neyçün sana tənə edə bədən?  
 Namusuna layiq işmidir bu?  
 Nazik bədən ilə bargı-güllən,  
 Əmma nə deyim ki, çox yünülən.  
 Lala kimi səndə lütf çökdür,  
 Əmma nə deyim yüzün açıkdır.  
 Təmkini cünunə qılma təbdil,  
 Qızsan, ucuz olma, qədrini bil.  
 Hər suratə əks kimi baqma,  
 Hər gördügünə su kimi aqma.  
 Mey garçı safa verür dımağa,  
 Aqdığı üçün düşər əyağa.  
 Güzgül kimi qatı yüzlülə olma,  
 Nərgis kimi xırə gözlülə olma.  
 Gözdən gərək olasan nihan sən,  
 Ta demək ola sana ki cansən.  
 Sən şəmsən uymagıl həvəyə  
 Kim, şəmi hava verür fənəyə.  
 Löbat kimi özünlü bəzətəmə,  
 Rövşən kimi küçələr gözətəmə.

Sağır kimi gəzməyi haram et,  
Nəğma kimi pardədə məqam et.  
Saya kimi hər yerə üz urma,  
Heç kimse ilə oturma, durma.  
San sadəsan, özgə əhli-necyrang,  
Cəhd eylə sana, verilməsin rəng.  
Dərlər səni cəqə mübtələsan,  
Biganalar ilə aşınasan.  
San qandanı eşq zövqü qandan?  
San qandanı düst şövqü qandan?  
Oğlan ocaib olmaz olsa aşiq,  
Aşılıqlik işi qızə nə layiq?!  
Ey iki gözüm, yaman olur ar,  
Namusumu itirmə, zinhar!  
Biz aləm içində niknamız,  
Mərufi-təmami-xası amız.  
Nə nəng ilə edəlim daxi laf?  
Biz deməyəlim, son eylə insaf.  
Tut kim sənə qılmazam məni-zar,  
Məndən ulu bir müddəbirin var.  
Neylərsən ağar atan eşitsə,  
Qohr ilə sana siyaset etsə?!  
Minbəd göl eylə tərk-i-məktəb,  
Bil əbcadını həmin cədli ab.  
Etma qələm ilə maşqdan yad,  
Suzən dutlı eylə naqş bünayad.  
Ətfaldan eylə qati-ülfat,  
Həmrəz yetər yanında ləbət.  
Büt kimi bir evdə eylə mənzil,

Olma dəxi hər yönəyə mail.  
Ənqə kimi üzlət eyla pişa,  
Oyla rəviş eyla kim, həmişə  
Gərçi adın ola dildə mözkür,  
Görmək səni ola qeyri-məqdür.  
Xoş ol ki, qızı həmişə gizlər,  
Xod gizlə gərək həmişə gizlər.

#### Bu Leylinin cırağı ilə macarasıdır

— K-cy didası bağlı, bağırı dağlı!  
Başı qaralu, ayağı bağlı!  
Göl olalı həmnafas mənənə son,  
Razi-dili-zarin eylə rövşən.  
Nə dərd səni nizar edübür?  
Aşlıfteyi-ruzigar edübür?  
Başdan ayağı nadir bu yanmaq,  
Dudi-dilə dəmbədəm boyanmaq?  
Nə cinsdir əslin, ey bəlakəs?  
Kim, abi-həyatın oldu atas?  
Şərhi-dili-gərmən çəşmi-tar ver,  
Şərrişteyi-rəzədən xəber ver!  
Hər ləhza düşərsən iztirabə,  
Həm atəşə qarqsən, həm abə,  
Nə sehr qılursan, ey səhər xız?  
Kim, atasın abdən olur tiz?  
Mən suxtədən həm olma əafil,  
Məndə daxi var bir qəmi-dil.  
Mən həm sana bənzərəm vəfada,

Balka neçə mərtəbə ziyada,  
 Sən gecə həmin yanarsan, ey zar,  
 Mən gecəvü gindilzəm girifstar.  
 Sənədə asarı-həva ziyandır,  
 Nishbat bana rəhatı-rəvəndir.  
 Xoşdur səna sərriñi, töküb yaş  
 Maçlıslar içində cıyləmək faş.  
 Kənlün çü degil vəfəda qaim,  
 Kənlündəkildir dilində daim.  
 Mən sabiti-örseyi-bələyəm,  
 Ney kimi xəzaneyi-həvəyəm.  
 Olmam olur-olmaz ilə dəmsəz  
 Başım kasılırsa söyləmən raz.  
 Derdim səna söyleyim əgəmi-dil,  
 Sənədə dəxi tab yox, nə hasıl.  
 Doymaz cigərin bu şərhi-raza,  
 Ahüm gətlürər səni güdəza.  
 Bir yara bu dərdi cıylədim faş,  
 Olmadı bana bu yolda yoldaş.  
 Səbr cıyləmədi bu dərdül dağə,  
 Qatlanmadı, düşdül daşa-dağə.  
 Şəmin çü görərdi yok zəbani,  
 Dəm urmağa yok yanında canı.  
 Pərvanaya şərh edərdi razın,  
 Ərz cıylər idi olan niyazın.

### Bu Leylinin pərvanə ilə macərasıdır

K-ey tairi-əsiyaneyi-eşq!  
 Sərgəşteyi-abü daneyi-eşq!  
 Sənsən rəhi-eşq içində sadıq,  
 Aşıqsən, əma təmam aşiq.  
 Bir görməyə yarı can verərsən,  
 Bir zövqə iki cahan verərsən.  
 Xoşdur təlabi-vafada halın,  
 Guya ki, fənədədir vüsənn.  
 Hər necə ki, söhreyi-cəhənsən,  
 Eşq içərə səramədi zəmansən.  
 Müşkil ki, manım kimi olub zar,  
 Məncə ola sənədə şövqi-didər.  
 Sən seyrdəsen həmişə sərməst,  
 Mən dami-bələdə dərda pabəst.  
 Dünələr səna dust həmnisindür,  
 Hicran bana mütəssil qərindür.  
 Bir şələyə sən nisar edib can,  
 Düşvar qəmin qılursan asan.  
 Mən can ilə istərəm çəküb əqm  
 Min can dilarəm qəm içərə hər dəm.  
 Məncə sənə yox əgəmi-nihani,  
 Gər var desən qani nişanı?  
 Qani nəmi çəşmi-oşkrizin?  
 Qani dəmi-sərdü gərmixizin?  
 Qani sitəmü bəlayə durmaq?  
 Eşqə düşübən cəsfaya durmaq?  
 Pərvanəda həm görərdi nöqsan,

Bulmazdı onunla dərdə dərman.  
 Naçar qılıub təhəmmüllü səbr  
 Ol kəsər dilərdi ğeybdən cəbr.  
 Yarı gecələr ki, çeşməyi-xab  
 Gözəl çəmənin qılurdu sirab.  
 Zülümata düşərdi nuri-biniş,  
 Aram bulurdu aferiniş.  
 Uyğuya gedərdi yarı Ağyar,  
 Dərd əqli qalırdı cümlə bidar.  
 Səhraya çıxardı evdən ol mah,  
 Kaminca qılardı naşvü ah.  
 Fəryadin edüb bulənd paya,  
 Razi-dilini açardı aya.

**Bu Leylinin səbə ilə macərasıdır**

Eylərdi səbaya dərdin izhar  
 K-ey badi-səba, dur imdi zinhar!  
 El qafıl ikən bu macəradan,  
 Sultanə sənə yetür gadadan.  
 Gör munisü ığomgusarı kimdir,  
 Bizdən ki, usəndi, yarı kimdir.  
 Könlü kimin ilədi təsəlli,  
 Yadına gəlürmi hiç Leyli.  
 Ərz eylə ki, ey gözəl şəhənşah,  
 Həqdürlə səna bəndədən bu ikrəh.  
 Əvvəl ki, bu dəlfikari gördün,  
 Bir tazəvü tar bəhari gördün.  
 Hala ki əsiri-dəmi-dərdəm,

Manəndi-xəzan zəifü zərdəm.  
 Meyl eyləmisən məni-nizərə,  
 Döndisə iradətin? Nə çərə?  
 Mən bərgi-xəzanəm, olmuşam xar,  
 Son taza bəharəsen tələbkər.  
 Hər neçə ki, xarlı xaksarəm,  
 Həm şəfqətinə ümidivarəm.  
 Tərk etmə əvətifi-amimi,  
 Yad eylə məvəddəti-qədimi.  
 Şəb ta səhər ol hütü-səmanəbər  
 Bidar qalub misali-əxtər  
 Eylərdi bu suziş ilə şivən,  
 Ol dəm ki, olurdu ruz rövşən,  
 Nəğma kimi pərdədar olurdu,  
 Bir pərdə içində zar olurdu.  
 Daim keçirərdi ol cigərsuz,  
 Ovgatı bu rəsm ilə şəbə ruz.  
 Peyvəstə çəkərdi ol güləndəm  
 Əndişeyi-sübhü möhnəti-şəm.

**Bu Leylinin bulud ilə macərasıdır**

Əbr ilə təkəllüm etdi ağaz.  
 K-ey ahim ilə həmişə dəmsəz.  
 Göz yaşın ilə gögə yetərsən,  
 Sanma məni-zardən betərsən.  
 Ərz eyləmə rədii bərqü baran,  
 Bəhs etmə mənimlə ruzi-hicran.  
 Fəryad qılıub dəmi-səhərgah,

Əflaka çəkəndə şəleyi-ah,  
 Seylabı-sırışk edəndə cari,  
 Gəl gör məni-zari-biqarəri.  
 Ey əbr, hər əksiləndə suyin,  
 Dəryalara tökma abi-ruyin.  
 Al suyi bu çeşmi-xunfəşandan,  
 Dəryalara ham bağıشا andan.  
 Ey əbr, bana dəmi vəfa qıl,  
 Dündü səna hacətim, rəva qıl.  
 Var ol yəzi gül nigarı məndən,  
 Zar ağla vü söyla yara məndən.  
 K-ey türfə nigari-nazoninim!  
 V-ey arizuyi-dili-hazinim!  
 Gəl gör ki, əməmində neçə zarəm,  
 Sənsiz neçə zarü biqararam.  
 Gəl gör ki, nadir əməmində halım,  
 Rəngi-rüxi-zərdü aşki-alım.  
 Can bari-bədən götürməz oldu,  
 Göz rəngi-vücudi görməz oldu.  
 Canım canı gözlümün çrağı!  
 Rəhm eylə ki, goldi rəhm çağ!  
 Mən bilməz idim bəla imiş eşq,  
 Bir dəndlü macəra imiş eşq.  
 Derdin ki, bəla yolunda fərdəm,  
 Eşq içərə səna şəriki-dərdəm.  
 Saldın məni-xəstəni bu hala,  
 Dərdə məni cılədin həvala...

Bu Leylinin Məcnuna namə cavabının  
 gənərdigidir

Yazıldı çu naməyə əmə-dil,  
 Zeyda dedi: – Ey hökimi-kamil!  
 Təvizin ilə xoş oldu halım,  
 Zail oluban əməm mələlim.  
 Xəttin bana nüsxəyi-şəfadır,  
 Təvizin asər qılan duadır.  
 Hər gün gələ yaz böylə təvid,  
 Ta sahhətə dutmaq olu ümmid.  
 Bir yazılı nüsxə var məndə,  
 Billah bəla al onu gedəndə  
 Garçı bilirəm anı ki, xətdir,  
 Bilman ki, sahih ül ya əgalətdir.  
 İqlaqınə ver kəməli – izah,  
 Gar var isə sahvi, eylə islah.  
 Təqrib ilə verdi Zeyda məktub,  
 Böylə gərək əqli-əqlə üslub.

Bu Leylinin vəfat etdigidir

Leyli gülli-gulşəni-lotafat,  
 Cün gördü xəzan yelilə afət,  
 Pamali-xəzan olub bəhan  
 Əncamə yetişdi ruzigarı.  
 Biçarə anası açdı başın,  
 Başından aşındı qanlı yaşın.  
 Kafurunu tökdü zəfəranə,

Suzi-dil ilə galüb fəğanə,  
 Çok ağladı, etdi ahü nala,  
 Ağlar kim olursa böylə halə.  
 Əlqıssə, dutub tariqi-matəm,  
 Ol vaqəya yiğildi alam.  
 Tazim ilə dudular azasın,  
 Qabrin qoyub urdular binasın.  
 Tan oldu müqimi-arseyi-xak,  
 Ruh oldu qərimi-övci-aflak.  
 Şövq əhlina qurb hasil oldu,  
 Dəryasına qətrə vasil oldu.

Bu Məcnunun Leyli vəfatından  
 xəbərdar olduğunu söyləyir

Məhnət çəmənində gül dərənlər,  
 Aləmdə yaman xəbər verənlər,  
 Qəm nüsxəsin eyləyəndə təhrir,  
 Vermişlər ona bu tövr taşır  
 Kim, Zeydi-simatrasideyi-zar  
 Ol vaqədən olub xəbərdar,  
 Filhal qılıb əziməti-rah,  
 Məcnuni-hazını etdi agah:  
 – K-ey sıfəyi-şikəstə tale,  
 Əfsus ki, soyin oldu zaye,  
 İdbari-tilismən oldu batıl,  
 Bu maşğelədən dəxi nə hasil?  
 Bazar pozuldu, yiğ büsətin,  
 Bu mərhələdən kəs irtibatın.

Leyli sana verdi zindəganı,  
 Sən ol baçı, ol oldu fani.  
 Sən səqədəsi olduğun pərvənə  
 Oldu sana sədqa, ey bəlakəş.  
 Əzmə-rəhi-cənnət etdi ol hur,  
 Firdövs məqəmin etdi məmər.  
 Məcnun ki, xəbərdən oldu agah,  
 Suzi-cigar ilə çəkdi bir ah  
 Kim, qulqlasın həm ol zamanda  
 Cananı eştidi ol cahanda.  
 Az qaldı ki, nələsilə dildar  
 Ol xabi-acəldən ola bidar.  
 Bir lahzə bülənd olub xürüşü  
 Dülşən yera, getdi aqlü huşı.  
 Cün qaldı özülnə, qıldı nalo,  
 Yağdırıcı xəzəni üzrə jala.  
 Tənə sözün etdi Zeyda bunyad:  
 – K-ey saqiyi-bəzmü zülmü bidad!  
 Netdim sana qəsdi-canım etdin?  
 Qasdi-dili-natəvanım etdin?  
 Qiyydin bəni-zarlı binəvaya,  
 Urdun sitəm atəşin qəbaya.  
 Zəhr idi magər bu verdigin cam  
 Kim, mərg pəyamin etdi elam?  
 Bir murçaya nədir bu kina?  
 Fulada dözərmi abgın?  
 Tasiri-sitəmdən ictinab et,  
 Bəri bu günaha bir səvəb et!  
 Apar məni yar olan diyara,

Şəm eylə məni məzari-yara.  
 Düşdül yola, oldu Zeydə həmrəh,  
 Bir hal ilə kim, nəuzü billah.  
 Cüm gördü məzari-gülüzərin,  
 Düşdülvəl qucaqladı məzarin.  
 Köksünü qılıub ləhəd kimi çak,  
 Mərqəd kimi saçdı başına xak.  
 Qəbr üzrə axıtdı qanlı yaşın,  
 Lal eylədi yaşı qəbri taşın.  
 Yer yüzün edüb sırışk məmlü,  
 Keçdi yera ol sırışkdən su.  
 Oldu döri-əşki-biqərəri  
 Qəbr içərə nigarının nisarı.  
 Göz yaşını eylədi müxatəb  
 K-ey tira şəbi-faraqə kövkəb!  
 Çıxmaq sana oldu imdi vacib  
 Kim, oldu ol afiatab əgaib.  
 Bir bürç məqam dutmuş ol mah  
 Kim, olmaz ona nəsim həmrəh.  
 Sən durma əgor müruvvətin var,  
 Gir toprağı istə anı zinhar.  
 Gör qandadır ol döri-yegana,  
 Netmiş ona afəti-zəməna  
 Pabus edüb yetir niyazım,  
 Bildir bu təzərrə ilə razım.  
 K-ey şəm, nadir bu ictinabın?  
 Mən bəxti-siyahdən hicabın?  
 Cami-meyi-ğəm dutanda aləm  
 Sən həm içdin bu camı, mən həm.

Məst etdi məgər səni bu bədə  
 Kim, bəzəmdə durmadın ziyyədə?  
 Bir nadirə şəm idin şəbəfruz,  
 Düşdül səna suzi-əşqdən suz.  
 Bir neçə zaman ağarçı yandın,  
 Suzi-dilə dözmədin, usandın.  
 Bidarlığın gətirmədin tab,  
 Şəhla gözün oldu maili-xab.  
 Həmrəhim idin bu yolda, ey mah!  
 Həmrəhi qoyuh gedərmi həmrəh?!  
 Əflakə təfaxüs eyla, ey xak!  
 Kim, oldu rəfiqin ol döri-pak.  
 Zülfünlə təərrüz etmə, ey mar!  
 Kim, onda müqimdir dili-zar.  
 Xalına təərrüz etmə, ey mur!  
 Kim, bağladur onda cani-məhcur.  
 Ey ömr, gəl imdi başa son həm  
 Kim, çeşmimə tira oldu aləm.  
 Aləm xoş idi ki, var idi yar,  
 Cüm yar çok, olmasun nə kim var!  
 Ey can, təni-xəstədən vida et,  
 Bu xəstə ilə, yetər, niza et.  
 Müştəqinəm, ey əcal, kərəm qıl,  
 Dəfi-aləm ilə dəfi-qəm qıl.  
 Qurtar məni iztirabi-qəndən,  
 Ver müljdə vücuduma ədəmən,  
 Ainəməi eyla jəngdən pak,  
 Qıl pərdeyi-etibarımı çak!  
 Rəf et nə isə arada hail,

Eyla məni ol nigara vasil!  
 Təklifi-vüsal edər bana yar,  
 Bir xəlvətə kim, yok anda ağyar.  
 Mən getməmək eyləsem xətadir,  
 Səndən bana bu mədəd rəvadır.  
 Billah, mədədimdə qılma ehmal  
 Kim, həxtimə yüz veribdir iqbəl.  
 Yarəb, bana cismi can gərəkməz,  
 Cananımsız cahan gərəkməz.  
 Minbəd zəlilü xar qılma,  
 Sərgəşteyi-ruzigar qılma!  
 Cün razi-dərunin etdi təqrib,  
 Rəyinə müvafiq oldu təqdir.  
 İmdad qılıub inayati-həq  
 Qıldı amı məqsədinə mülhəq.  
 Güllə dərdi hədiqeyi-əməldən,  
 Mey içdi sürəhiyi-əcəldən.  
 Qəbrini qucaqladı nigarın,  
 Can sədəqəsi etdi ol məzərin.  
 – "Leyli" – dedi, verdi canı-şirin,  
 Ol aşiqi-biqərarlı miskin.  
 Rəf oldu təellüqati-hail,  
 Mətlubuna talib oldu vasil.  
 Bir bəzni iki şahə mahfil oldu,  
 Bir burc iki mahə mənzil oldu,  
 Qəbr üstüne qoydular nişanə,  
 Faş oldu bu macəra cəhanə.  
 Təvflündə qılıb murad hasil,  
 Ol qəbra xəlaiq oldu mail.

Göldikcə zaman mükərrəm oldu,  
 Hacətgəhəi-əhli-aləm oldu.  
 Budur asarı-məhəbbəti-pak!  
 Xoş mərtəbədir bu, qılsan idrak.  
 Ol maşhəda Zeyd olub mücavir,  
 Asarı-sədaqət etdi zahir.  
 Təmir üçün etdi çok atalar,  
 Tədric ilə qıldı çok binalar.



### **Mündəricat**

Mirzə Şəfi Vazeh və onun "Kitabi - türki" əsəri .....	3
Hikmatlər və nəsihatlər .....	17
Məzhabalar .....	35
Hekayətlər .....	47
Tarixlər .....	78
"Dərbəndnamə"dən .....	130
"Qarabağnamə"dən .....	143
Füzuli qazollarından .....	163
"Leyli və Məcnun"dandur .....	231

**Mirzə Şəfi Vazeh  
İ.I.Qriqoryev**

**Kitabi – türki  
(Türk dili kitabı)**

*«Elm və təhsil» nəşriyyatının direktoru:*  
*professor Nadir MƏMMƏDLİ*

Dizayn: Zəhid Məmmədov  
Kompiuter tərtibatçısı: Təmazəl Tağıyeva

Çapı imzalannmış 20.06.2018.  
Şərti çap veroqası 16. Sifariş №: 274.  
Kağız formatı: 60x84 1/16. Tiraj: 300.

*Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya müəssisəsində  
hərəkət diapozitivlərdən çap olunmuşdur.*  
*E-mail: nurlan1959@gmail.com*  
*Tel: 497-16-32; 050-311-41-89*  
*Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.*

Fr 2018  
1257

